



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

www.tqdk.gov.az | wap.tqdk.gov.az | www.abiturient.az | www.mekteb.edu.az | www.elachi.edu.az

a

QƏBUL İMTAHANLARININ MƏZMUNUNUN
İNKİŞAF DİNAMİKASI

biologiya



9 789952 482270

№ 2012
1308



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
www.tqdk.gov.az | wap.tqdk.gov.az | www.abiturient.az | www.mekteb.edu.az | www.elachi.edu.az

93834

94403

QƏBUL İMTAHANLARININ MƏZMUNUNUN **İNKİŞAF DİNAMİKASI** **biologiya**

Təhsil işçiləri, test tərtibçiləri, müəllimlər, abituriyentlər
və yuxarı sinif şagirdləri üçün elmi-metodiki vəsait

Elmi-metodiki vəsait Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
tərəfindən çapa tövsiyə edilmişdir

M.F. Xanlıgov adlına
Azərbaycan Milli
Kitabxanası

ARXIV

BAKİ - 2012

Akt - 269229

REDAKSİYA ŞURASI

M.M.Abbaszadə, N.Ə.Babayev, V.M.Bağirov, F.Ş.Bədəlbaylı, A.Q.Abiyev, Ə.T.Əmiraslanov,
A.M.Məhərrəmov, M.C.Mərdanov, P.A.Nağıyev, A.M.Paşayev, M.M.Vəliyeva

REDAKSİYA HEYƏTİ

R.H.Novruzov (baş redaktor əvəzi), İ.M.Allahverdiyev, A.H.Bağirov, G.M.Balacanova, A.H.Batiyeva,
N.N.Bayramova, T.A.Bədəlov, M.Ə.Əkbərli, N.L.Əliyev, A.E.Həbibov, S.T.Həsənzadə, N.Z.Hüseynova,
Ç.C.Xəlilov, X.Z.Kərimova, N.İ.Məmmədova, S.S.Mərdanov, Ç.İ.Rüstəmov,
O.Y.Şelaginov, H.R.Zeynalov

Vəsait Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi materialları əsasında hazırlanmışdır.

Layihənin rəhbəri:

M.M.Abbaszadə, TQDK-nın sədri, t.e.n.

Elmi-metodiki məsləhətçilər:

T.A.Bədəlov, t.e.n., dos.

Ç.İ.Rüstəmov, TQDK-nın şöbə müdürü, f.r.e.n.

Redaktor:

T.M.Eybatov, H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, b.e.n.

Layihə üzərində işləmişdir:

E.N.Abdullayev, Bakı şəhəri, "Ankara məktəbi"
məktəb - liseyin biologiya müəllimi

Dil və üslub üzrə redaktorlar:

R.H.Novruzov, S.Ş.Nuriyev, A.S.Əhmədov

Texniki redaktor:

M.Ə.Bədəlov

Kompyuter və dizayn:

İ.İ.Cəfərov, A.Ə.Axundova

Redaksiyanın ünvanı:

AZ1078, Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17

Telefon/Faks: (+99412) 440-30-09 (TQDK), (+99412) 441-52-20 (redaksiya)

Elektron poçt: abit@tqdk.gov.az

Web sahifə: www.abiturient.az

© TQDK – «Abituriyent»

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi razılığı olmadan
kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması,
elektron və ya mexaniki üsulla surətinin çıxarılması **QADAĞANDIR!**

ÖN SÖZ

Hər bir ölkənin davamlı inkişafı və müasirlaşması həmin ölkədə mövcud olan təhsil sisteminin keyfiyyət və intellektual potensialından asılıdır. Müasir qloballaşma və integrasiya prosesləri bu məsələni daha da aktuallaşdırılmış və onu dövlətlərin inkişafının prioritet istiqamətinə çevirmişdir. Bu gün Azərbaycan dövlətinin, şəxşən Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı ona yönəlmüşdür ki, ölkəmizdə təhsil və elm müasir inkişafımızın əsas amilinə çevrilisin, güclü bilik iqtisadiyyatı formalasın, milli təhsil sistemimiz Avropa təhsil məkanına integrasiya olunaraq qloballaşmanın inkişaf meyillərini təqnidə-yaradıcı şəkildə mənimsin, dünyada mövcud olan qabaqcıl texnologiyalar Azərbaycana gətirilsin. Azərbaycan özü də belə texnologiyaların yaradıcısı olsun. Dövlət rəhbərliyinin elmin, təhsilin inkişafına böyük önəm verməsinin nəticəsidir ki, hazırda ölkədə bu istiqamətdə 20-dən artıq dövlət proqramı həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin 2010-cu il "İnsan Inkişaf Hesabatı" ilə bağlı çıxışında qeyd etmişdir: "Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalasdırmaqdə və güclü iqtisadiyyat qurmaqdə oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında harmoniyani təmin etməkdir". Cənab Prezidentin bu fikirləri milli təhsilimizə, bütövlükdə isə ölkəmizin modernlaşması və dönyanın inkişaf etmiş ölkələri səviyyəsinə çıxmasına hədəflənmış konseptual baxışdır. Dövlət başçısı həmin hədəfə çatmağın aydınollarını da göstərmişdir: "bilik iqtisadiyyatı, eləcə də yüksək təhsil və idarəetmə bacarığına malik insan kapitalının formalasdırılması və inkişaf etdirilməsi."

Dövrümüz yüksək texnologiyalar dövründür, bu texnologiyalara elmlə yiyələnmək olar, elm isə təhsildən başlanır. Deməli, dünyanın inkişaf tempi və tələbləri ilə ayaqlaşan mütəxəssislərin hazırlanması günün ən zəruri məsələsidir.

Ölkəmizin gələcək taleyi məhz bu gün gənclərimizə verilən bilik və bacarıqların keyfiyyətdindən asılı olacaqdır. Ona görə də ümumtəhsil və ali təhsil müəssisələrində gənclərin həyatı bacarıqlarının müasir texnologiyaların inkişaf istiqamətlərinə uyğunlaşdırılmasını təmin edən elmi biliklərin, xüsusiət də dəqiq elmlərin tədrisindən daha çox diqqət yetirilməlidir. Ali təhsil müəssisələrinə məntiqi təsəkkür dərhal güclü, müraciət qanunu uyğunluqları, proses və hadisələrin yaranma və inkişafını, bunlar arasında səbəb-nəticə əlaqələrini düzgün dərk edə bilən, mükəmməl nəzəri, praktik və tətbiq yönümlü biliklərə yiyələnmiş gənclər seçilməlidir. Elə gənclər kıl, dərin biliklərə yiyələnməklə barabər, informasiya cəmiyyətində yaşamağı, fəaliyyət göstərməyi bacarsınlar.

İnformasiya cəmiyyətində yaşamaq təkcə müasir texnologiyalardan istifadə etmək demək deyildir. Müasir gənclik bu texnologiyaları həm də strateji resurs kimi qəbul etməli, təhsildə əldə etdikləri nailiyyətlərlə bilik iqtisadiyyatını, geniş mənada iqtisadiyyatımızı daha da irəli aparmalıdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlətimizin qarşıya qoyduğu bu vəzifələri rəhbər tutaraq, ali təhsil müəssisələrinə bilik və bacarıq cəhətdən daha layiqli abituriyentlərin seçilməsi işlərini yerinə yetirir. Bu seçimdə test imtahanı üsul, imtahanda istifadə olunan tapşırıqlar vəsiyyət, qiymətləndirmə işə nəticədir. Deməli, TQDK-nın bir dövlət qurumu olaraq missiyası müasir texnologiyaları qəbul prosesinə tətbiq etməklə təhsilin bir pilləsindən digərinə keçid zamanı

təhsil alanlarının bilik nailiyyətlərini qiymətləndirməkdən ibarətdir.

Bilik səviyyəsinin qiymətləndirilməsi zamanı ölçmə və yoxlama parametrləri mövcud təhsil standartlarının parametrlərinə asaslanır və buna uyğun olaraq tərtib olunan test tapşırıqları abituriyentin imtahan fənlərindən mövzular, bölmələr və ya bütöv kurs üzrə bilik və bacarıq səviyyəsini müəyyən etməyə hesablanır. Abituriyentin imtahanda göstərdiyi bilik və bacarıq səviyyəsi isə qiymətləndirmə standartları ilə müqayisə olunaraq müəyyənəldərilir.

TQDK bilinin qiymətləndirilməsinin dünya standartlarına uyğunlaşdırılması üçün istər imtahan texnologiyalarının, istərsə də qiymətləndirmə vasitəsi olan test tapşırıqlarının seçim qabiliyyətinin yüksəldilməsi istiqamətində sistemli araşdırımlar aparır. Bu məqsədə hər il ayrı-ayrı fənlər üzrə imtahan nəticələri təhlil edilir, imtahanda istifadə olunmuş test tapşırıqlarının tədris programı və dərsliklərə uyğunluğu yoxlanılır, onlar məzmun, mürakkəblik dərəcəsi və qabiliyyət göstəriciləri baxımından araşdırılır və müzakirə olunur.

İmtahan fənləri üzrə ayrı-ayrı illərdə aparılmış təhlildən fərqli olaraq bu vəsaitdə təqdim olunan araşdırımlar test tapşırıqlarının 1992-ci ildən 2012-ci ilə qədər keçdiyi 20 illik inkişaf dinamikasını eks etdirir.

Təhlillər Azərbaycanda testologiyanın inkişaf tarixinə həsr edilmişdir. Məsələlərə tarixi-müqayisəli aspektində yanaşılmışdır. Təhlillər test tapşırıqlarının keyfiyyət dinamikasını izləməyə, eləcə də qiymətləndirmənin ayrı-ayrı aspektləri haqqında məlumatları nəzərdən keçirməyə, tapşırıqların effektivlik dərəcəsinin artırılması, mövcud olan qüsür və uyğunsuzluqların aşkar edilip aradan qaldırılması yollarını aramağa imkan verir.

Təhlillər göstərir ki, 1992-1994-cü illərdə qəbul imtahanlarında abituriyentlərin program və dərsliklər üzrə mənimsədikləri bilik və bacarıqları üzo çıxarmaq üçün təklif edilmiş test tapşırıqları tam korrekt olmayınsıdır. Test tapşırıqları tərtib

edilərkən etibarlılıq, validlik, obyektivlik və sistemlilik kimi zəruri prinsiplərə əməl edilməmiş, bölmələr üzrə paylanması nisbətən gözönülməmiş, əksər hallarda test tapşırıqları eyni bir bölməyə və ya mövzuya aid olmuş, əsasən də, əzbərcilik tələb edən faktoloji suallardan ibarət olmuşdur. Test tapşırıqlarının mürükkeblik dərəcəsi və qabiliyyət göstəricilərinin görə paylanması da sistemszilik hallarına yol verilmişdir. Hətta bəzi hallarda dərsliklərdə öz əksini tapmayan mövzulara da müraciət olunmuşdur. Diqqəti cəlb edən xarakterik cəhətlərdən biri də budur ki, ilk illərdə test tapşırıqları forma etibarı ilə standart yazılış şəklində verilmiş, izahat tipli, proses və hadisələrin, onlar arasındaki səbəb-nəticə əlaqələrinin dərkinə yönəlmüş, məntiqi düşüncə tələb edən tapşırıqlardan istifadə edilməmişdir. Təbii ki, bu cür tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını hərəkəflə şəkildə yoxlamaq və qiymətləndirmək üçün ideal ölçü vasitəsi ola bilməzdi. Əlbəttə, burada obyektiv səbəblər də vardi. Bu da o zaman respublikamızda test imtahanlarının ilk dəfə aparılması və keçmiş sovetlər ölkəsində belə bir təcrübənin olmaması ilə bağlı idi.

Məlumdur ki, yeni sistəmdə imtahanın məzmununun özəyini test tapşırıqları təşkil edir. Bunlar isə öz keyfiyyətinə görə elmdə qəbul olunmuş müəyyən standartlara və prinsiplərə cavab verənlər, testləşdirinə işi bütövlükde elmi əsaslarla, şöykənməli və bu vəzifəni həyata keçirmək üçün ölkədə peşəkar test tərtibçiləri və ekspertlər qrupu olmalıdır. Odur ki, bu məsələləri köklü şəkildə, kompleks qaydada həll etmək üçün 1994-cü ildə TQDK nəzdində bütün imtahan fənləri üzrə elmi-metodiki seminarlar təşkil edildi. Seminarların işinə Milli Elmlər Akademiyası, ali təhsil müəssisələri və ümumtəhsil məktəblərinin yüksək ixtisaslı mütəxəssisləri cəlb edildi. Məhz bu seminarlarda aparılan diskussiya və müzakirələr, fikir və təcrübə mübadiləsi gedisində testləşdirmənin məqsədləri müəyyənəldərildi, qəbul imtahanlarına daxil olan hər bir fənn üzrə abituriyentlərdən tələb olunan nəzəri bilik və bacarıqların minimum standartları işlənilə

hazırlandı. Bu seminarlar təhsilin bir pilləsi (ümumtəhsil) ilə digər pilləsi (ali təhsil) arasında bir növ körpü rolunu oynamaya başladı. Həmin il seminarların daha səriştəli, daha tacribəli üzvləri arasından müvafiq fənlər üzrə ekspert şuraları yaradıldı. Qəbul imtahanlarının məzmununa dair elmi-metodiki tələblər işlənilər hazırlanırdı. Testlərin tərtibi və ekspertizasının prinsipləri, meyarları müəyyənləşdirildi. Eyni zamanda testlər bankı təşkil edildi, onun işi və idarə olunması avtomatlaşdırıldı. Artıq ekspert şuraları daxil olan testləri formalasdırılmış tələb və meyarlar əsasında ekspertizadan keçirib banka qəbul edildilər. Bunlar və elcə də görülən digər zəruri elmi və təşkilatlı tədbirlər testləşdirmə işinin elmi əsaslar üzərində qurulmasına və inkişafına əverişli zəmin yaratdı.

İlk illərdən fərqli olaraq 1995-ci ildən etibarən testlərin tərtibində forma və məzmunca yeniliyə doğru meyllilik müşahidə olunmağa başlandı. Bu yenilik sonrakı illərdə davam etdirilərək bütövlükde test sistemini, imtahan texnologiyalarına müsbət keyfiyyət deyişikliyi getirdi.

TQDK 2001-ci ildə bütün imtahan fənləri üzrə testlər bankını, onun həm açıq (istifadə olunmuş), həm də qapalı (istifadə olunmamış) hissəsinin tam şəkildə çap edib təhsil ictimaiyyətin istifadəsinə verdi. Qeyd edim ki, həmin dövr üçün testlər bankı artıq təkmil bir səviyyədə idi. Burada hər bir fənn üzrə həm sualların sayı, həm də onların tematiki və tipoloji baxımdan əhatəliliyi kifayət qədər artıb zənginləşmişdi. Bankda hər bir fənn üzrə orta hesabla 5 mindən çox test tapşırığı var idi. Əvvəlki illərdə burada ayrı-ayrı fənlər üzrə sualların sayı limitdən az olduğuna görə onun nəşri mümkün deyildi. 2001-ci ildə isə bankda hər bir fənn üzrə sualların kəmiyyət və keyfiyyət göstəricilərinin program tələblərini ödəyo bilən ölçütən yüksək olması onun nəşrinə imkan yaratdı.

Əlbəttə, biz test bankını açmadan evvel bu tədbirlə bağlı yerli və xarici mütəxəssislərin rəylərini öyrənmiş, bu addımlın bütün mümkün

müsbat və mənfi tərəflərini araşdırmışdıq. Nəzəro alınışlı ki, bir tərəfdən, 10 ilə yaxın bir vaxt ərzində formalasdırılan və tərkibində hər bir fənn üzrə minlərlə test tapşırığını birləşdirən bankın - sözün həqiqi mənasında unikal bir sərvətin birdən-birə və bütövlükde açılması sərf pragmatik mülahizələr nöqtəyi-nəzərində təşkilatın maraqlarına uyğun deyil, digər tərəfdən isə testlər bankından istifadə zamanı əzbərcilik meyilləri özünü göstərə bilər. Bununla belə, biz nəyin namına nəyə getdiyimizi yaxşı dərk edirdik. Biz məhz təhsil alanların və təhsil verənlərin köklü maraqlarını, bütövlükde təhsilimizin strateji hədəflərini üstün tutaraq bankın açılmasına qərar verdik.

Bəs testlər bankının nəşrinin müsbət nəticələri nədən ibarət oldu?

Birincisi, test bankının nəşri ilə ölkədə test tərtibi işi üçün geniş yaradılmış imkanları yarandı, region müəllimləri də daxil olmaqla test tərtibi ilə məşğul olan mütəxəssislərin sayı xeyli artı. Test bankı özündə həm də test tərtibinin tələbləri, prinsipi, metodikası, modelləri, standartları və quruluş variantları haqqında təcrübəni ehtiva etdiyinə görə, o, bu sahəyə maraqlı göstərənlər üçün dəyərlər əmək mənbəyi oldu.

İkinci, fənn müəllimləri və metodistlər bank testlərinən təlim prosesində metodiki vasitə kimi istifadə etmək imkanı qazandılar. Onlar üçün bank ümumtəhsil məktəblərinin də test sistemini öz tutduğu bir dövrdə testləşdirmənir. Üsul və vasitələrini təlim prosesinə düzgün tətbiq etməkdə yardımçı oldu.

Üçüncüsü, şagirdlər və abituriyentlər ilk növbədə öyrəndikləri bilikləri bank testləri vasitəsi ilə yoxlamaq, sistemləşdirmək, möhkəmləndirmək və tətbiq etmək imkanı elədə etdilər. Bank testləri üzərində isə abituriyentlərin imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynadı, onlarda testlərlə işləmək vərdişlərinin formalasmasına kömək etdi.

Dördüncüsü, nəşr olunmuş test bankı müəllimlərin öz peşə hazırlığını yoxlamasında, öz

üzərlərində işləməsində və özlərinə tələbkarlığın artmasında əhəmiyyətli rol oynadı.

Bəşinciisi, metodistlərin və fənn müəllimlərinin çap olunmuş testlər bankı haqqında əsaslı rəy və təklifləri TQDK-nın fənlər üzrə elmi-metodiki seminarlarına və ekspert qruplarına test bankını daha da təkmilləşdirməkdə və zənginləşdirməkdə yardımçı oldu.

Altıncısı, test bankının nəşri tələbə qəbulunda demokratikliyin, şəffaflığın və aşkarlığın daha da genişləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu.

Ümumiyyətlə, TQDK həmisi imtahanların məzmununun açıq olması, onun heç kəsə "sir" qalmaması üçün, şagirdlərin qəbula psixoloji, müəllimlərin isə metodiki cəhətdən hazırlıqlı olması üçün məqsədönlü tədbirlər həyata keçirir. Fənlər üzrə qəbul proqramları, model testlər, sınaq imtahanları, məktəblilər üçün siniflər üzrə test topluları, bunların elektron versiyaları, dərs vəsaitləri, qəbul imtahanının sonundu abituriyentlərə öz sual kitabçalarını götürməyə imkan verilməsi – bütün bunlar qəbul kampaniyalarında şəffaflığın təmin olunmasına, ictimaiyyətin hərəkəflə məlumatlandırılmasına xidmət edir.

Hər il kütłəvi imtahanlar keçirildikdən sonra abituriyentlərin imtahan suallarına cavab göstəricilərinin əvvəlcə statistik təhlili, sonra isə fənlər üzrə metodiki təhlili aparılır. Bunların da əsasında seçim meyarları bir daha dəqiqləşdirilir, program materialları və dərsliklərin müzakirəsi keçirilir, tələblərin standartlarında zərurətdən doğan düzəlişlər aparılır, imtahana hazırlığın optimal yollarına dair tövsiyələr, fənn proqramlarının çatın mövzularına dair mütəxəssis şərhləri, model testlər hazırlanıb şagird və müəllimlərin istifadəsinə verilir.

TQDK daim biliyin qiymətləndirilməsinin ən optimal yollarını arayib-axtarır, imtahan prosesinin səmərəliliyini artırmaq üçün ictimaiyyət arasında maarifləndirmə işləri aparır, abituriyent və müəllimlərə elmi-metodiki kömək istiqamətində sistemli tədbirlər həyata keçirir. 1995-ci ildən fəaliyyətə başlayan "Abituriyent"

jurnalı bu sahədə Komissiya ilə ictimaiyyət arasında əlaqələrdə əvvəlsiz rol oynayır. Jurnalın hər sayında testləşdirmə ilə bağlı elmi-metodiki yazılar, qəbul imtahanlarının nəticələrinə əsasən çatın cavablandırılan, imtina faizi yüksək olan test tapşırıqları haqqında mütəxəssis şərhləri verilir, abituriyent və müəllimlər üçün çoxçəsidi metodiki vəsaitlər hazırlanır. Bunlar isə abituriyentlərin hazırlıq səviyyələrinin yüksəlməsində əhəmiyyətli rol oynayır.

Təhlillər göstərir ki, əgər test üsulunun tətbiq edildiyi ilk illərdə test tapşırıqlarında faktoloji biliklərə əsaslanan tədris materialları əsas yer tuturdusa, son illər qəbul imtahanlarında test bloklarında deklarativ biliklərlə yanaşı, biliklərin tətbiqinə, hadisə və proseslərin dərkinqə yönəlmış, mənətiqi düşüncəyə əsaslanan, səbəb-nəticə əlaqələri əsasında qurulan ümumiləşdirmə, mövzulararası əlaqə, sxem, cədvəl, şəkil, xəritə tipli tapşırıqlar da yer almışdır. Neticədə test tapşırıqlarının keyfiyyət göstəriciləri yüksəldiyi kimi, tələbə heyətinə qəbul olunan abituriyentlərin real bilik səviyyələri də artır. Onu da xatırladaq ki, əgər 2010-cu ilə kimi qəbul imtahanlarında ancaq ənənəvi test modellərindən istifadə olunurdusa, 2011-ci ildə bütün ixtisas qruplarında belə testlərlə yanaşı, ilk dəfə riyaziyyat fənnindən açıq tipli test tapşırıqlarından da istifadə edilib. 2012-ci ildən isə bütün ixtisas qruplarında iki fondan açıq tipli test tapşırıqlarından istifadə olunub.

Şagird və abituriyentlərin açıq tipli test modelləri haqqında təsəvvürlərinə dənə və genişləndirmək və belə tapşırıqlarla işləmək vərdişlərini inkişaf etdirmək üçün fənlər üzrə nümunələr həm keçən il, həm də bu il "Abituriyent" jurnalında dərc edilib, həmçinin sınaq imtahanlarında yoxlamadan keçirilib. Fənlər üzrə açıq tipli test tapşırıqları siniflər üçün test toplularına da daxil edilib.

Sizə təqdim etdiyimiz bu vəsait TQDK-nın 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmişdir. Vəsait müəllimlər, test tərtibçiləri, ekspertlər, şagirdlər,

abituriyentlər, təhsil müəssisələri və qurumları üçün nəzərdə tutulmuşdur.

Düşünürük ki, vəsait geniş pedagoji ictimaiyyət üçün Azərbaycan testologiyasının tarixi və test üsulu ilə imtahan texnologiyalarının ölçü və meyarları ilə tanışlıq baxımından dəyərli mənbə olacaqdır. Burada verilən məlumatlar tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaqdır. İnanırıq ki, müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına (interaktiv, konstruktiv və s.), xüsusilə də nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verəcəklər.

Vəsait test tərtibçilərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun test tapşırıqları hazırlamaqda və test tapşırıqlarının tərtibinə elmi, metodiki cəhətdən daha peşəkarlıqla yanaşmaqda kömək edəcəkdir.

Ekspertlər vəsaitdə verilən təhlil və şəhərlər vasitəsilə TQDK-nın fənlər üzrə test topluları və digər vəsaitlərindəki test tapşırıqlarının inkişaf dinamikasını izləyə biləcəklər.

Vəsaitdəki məlumatlar bir çox cəhətdən qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri üçün də faydalı olacaqdır. Onlar bu vəsaitlə tanış olaraq, müxtəlif məzmunlu test nümunələrinin ötən illərin abituriyentləri tərəfindən necə cavablandırıldığını, hansı mövzuların sadə, hansı mövzuların mürəkkəb olduğunu analiz edəcək, zəif cavablandırılan və ya cavab verməkdən imtina edilən test tapşırıqları ilə bağlı mövzuları dərinində öyrənməyə çalışacaqlar.

TQDK-nın apardığı elmi-metodiki təhlillər valideynlərin maraqları ilə üst-üstə düşdüründən vəsait onlar üçün də əhəmiyyətli olacaqdır. Öksər ailələrdə bir neçə uşağın təhsil aldığı nəzərə alsaq, valideynlər bu kitablardan istifadə etməklə öz övladlarının təhsilinə, dərslərə hazırlığına nəzarət etmək imkannına malik olacaqlar.

Nəhayət, vəsaitin ən əhəmiyyətli cəhətlərindən birini xüsusi qeyd etmək istəyirik. Burada 1992-ci

ildən 2012-ci ilə kimi qəbul imtahanlarında bütün fənlər üzrə istifadə olunmuş test tapşırıqlarının toplusu verilmişdir. Əlbəttə, bu illər ərzində tərtib və təklif edilən test tapşırıqlarının təkcə sayı deyil, həm də elmi-metodiki səviyyəsi, tematik və tipoloji rəngarəngliyi yüksəlmüş, onlar çoxşəximli test tapşırıqlarından açıq tipli test tapşırıqlarına doğru yeniləşmə və zənginləşmə yolu keçmişdir. İnanırıq ki, təqdim olunan testlər toplusu yuxarı sinif şagirdləri və abituriyentlərə öz biliklərini yoxlamağa, testlərlə işləmək vərdişlərinə yiyələnməyə, test tapşırıqlarının müxtəlif variant və modelləri ilə tanış olmağa, bütövlükdə program materiallarını dəha dərindən mənimşəməyə kömək edəcəkdir. Müəllimlər isə açıq test bankı kimi təqdim etdiyimiz bu topludan təlim prosesində program materiallarının mənimşənilmə səviyyəsinin yoxlanılması, şagirdlərin keçilən mövzular üzrə biliklərinin möhkəmləndirilməsi, eləcə də onlarda testlərlə işləmək vərdişlərinin formalasdırılması üçün istifadə edəcəklər.

Məleyka Abbaszadə

*Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri*

1992-2012-ci illərdə ixtisas qrupları, imtahan fənləri və test bloklarında edilmiş struktur dəyişiklikləri

1992-2012-ci illərin qəbul imtahanlarının məzmununa aid materialların statistik göstəriciləri təsdiq edir ki, bu dövrdə istər ixtisas qrupları, istər imtahan fənləri, istərsə də test bloklarının strukturunda iləilə dəyişikliklər edilmiş, onların daha optimal və təkmil səviyyəyə çatdırılmasına səy göstərilmişdir. Aşağıda bu dəyişikliklərin dinamikasını əks etdirən material təqdim olunur.

Respublikamızın ali təhsil müəssisələrinə tələbə qəbulunun ilk dəfə test üsulu ilə aparıldığı **1992-ci ildə qəbul imtahanları üç ixtisas qrupu üzrə keçirilmişdir**. Bütün qruplar üçün təqdim edilən test tapşırıqları vahid sual kitabçasında toplanmışdır. Abituriyentlərə 130 test tapşırığı təqdim olunmuşdur.

Sual kitabçıları iki dildə və iki (*A* və *B*) variantda hazırlanmışdır. *A* və *B* variantları 1 orijinal variantdan tapşırıqların yerini dəyişdirməklə alınmışdır.

İmtahan fənləri üzrə test tapşırıqlarının sayı və sırası aşağıdakı kimi olmuşdur:

1. Ana dili və ədəbiyyat – 45 sual (№№ 1 – 45)
2. Riyaziyyat – 35 sual (№№ 1 – 35)

3. Təbiət fənləri:

- Fizika – 20 sual (№№ 1 – 20)
Kimya – 15 sual (№№ 21 – 35)
Biologiya – 15 sual (№№ 36 – 50)

4. Sosial bilimlər:

- Tarix – 30 sual (№№ 1 – 30)
Coğrafiya – 20 sual (№№ 31 – 50)

5. Xarici dillər

- İngilis dili – 35 sual (№№ 1 – 35)
Alman dili – 35 sual (№№ 1 – 35)
Fransız dili – 35 sual (№№ 1 – 35)

Ixtisas qrupları üzrə imtahan fənləri belə müəyyən edilmişdir:

- I ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat və təbiət fənləri
II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat və sosial bilimlər
III ixtisas qrupu – Ana dili və ədəbiyyat, sosial bilimlər və xarici dil

1993-cü ildə qəbul imtahanı üç ixtisas qrupu üzrə aparılmışdır.

Bütün qruplar üçün imtahan fənləri vahid sual kitabçasında toplanmışdır.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində fərqli sual kitabçıları əsasında keçirilmişdir.

Sual kitabçıları iki dildə və iki (*A* və *B*) variantda tərtib olunmuşdur. Hər variant üzrə tapşırıqların ümumi sayı 130 olmuşdur.

Bundan əlavə, Azərbaycan bölməsi üçün şərqi dilləri üzrə 2 ədəd əlavə sual kitabçısı tərtib olunmuşdur.

Variantlar orijinal olmuş, yani bir variantda olan tapşırıqlar digər variantda təkrar edilməmişdir.

İmtahan fənləri üzrə test tapşırıqlarının sayı və sırası aşağıdakı kimi olmuşdur:

1. Ana dili və ədəbiyyat – 45 sual (№№ 1 – 45)

2. Riyaziyyat – 35 sual (№№ 1 – 35)

3. Təbiət fənləri:

- Fizika – 20 sual (№№ 1 – 20)
Kimya – 15 sual (№№ 21 – 35)
Biologiya – 15 sual (№№ 36 – 50)

4. Sosial bilimlər:

- Tarix – 30 sual (№№ 1 – 30)
Coğrafiya – 20 sual (№№ 31 – 50)

5. Xarici dillər

- İngilis dili – 35 sual (№№ 1 – 35)
Alman dili – 35 sual (№№ 1 – 35)
Fransız dili – 35 sual (№№ 1 – 35)

5. Xarici dillər

- İngilis dili – 35 sual (№№ 1 – 35)
Alman dili – 35 sual (№№ 1 – 35)
Fransız dili – 35 sual (№№ 1 – 35)

Ixtisas qrupları üzrə imtahan fənlərinin çeşidi əvvəlki illərdə olduğu kimi qalmışdır:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat və təbiət fənləri

II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat və sosial bilimlər

III ixtisas qrupu – Ana dili və ədəbiyyat, sosial bilimlər və xarici dil

1995-ci ildə imtahanlar səkkiz ixtisas qrupu üzrə keçirilmişdir.

Hər qrup üçün imtahan testləri ayrıca sual kitabçasında toplanmışdır.

İmtahanlar I, III, VI və VII ixtisas qrupları üçün iyulun 29-da, II, IV, V və VIII ixtisas qrupları üçün isə iyulun 30-da Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda aparılmışdır.

İmtahanların keçirilməsi üçün 4 ədəd əsas və Azərbaycan bölməsi üçün Şərqi dilləri üzrə 2 ədəd əlavə sual kitabçısı tərtib olunmuşdur.

Sual kitabçıları iki dildə və iki variantda (*A* və *B*) tərtib olunmuşdur. Variantlar orijinal olmuş, yəni əvvəlki ildə olduğu kimi, bir variantda olan tapşırıqlar digər variantda təkrar edilməmişdir.

İmtahan fənləri üzrə test tapşırıqlarının sayı və sırası aşağıdakı kimi olmuşdur:

1. Ana dili və ədəbiyyat – 45 sual (№№ 1 – 45)

2. Riyaziyyat – 35 sual (№№ 1 – 35)

3. Təbiət fənləri:

- Fizika – 20 sual (№№ 1 – 20)
Kimya – 15 sual (№№ 21 – 35)
Biologiya – 15 sual (№№ 36 – 50)

4. Sosial bilimlər:

- Tarix – 30 sual (№№ 1 – 30)
Coğrafiya – 20 sual (№№ 31 – 50)

Qabiliyyət imtahani tələb edən ixtisas qrupları üçün (VI, VII və VIII qruplar) imtahan fənlərinin bəziləri üzrə test tapşırıqları həmin gür imtahan verən digər qrupların uyğun imtahan fənlərindən (fənn daxilində tapşırıqların və cavab variantlarının yerlərini dəyişdirilməklə) götürülmüşdür.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII qruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60

tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

İxtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

III ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

V ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil

VI ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat

VII ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix

VIII ixtisas qrupu – Ana dili və ədəbiyyat, biologiya

1996-ci ildə də ali məktəblərə qəbul imtahanı səkkiz ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar II, IV, V, VII və VIII ixtisas qrupları üçün avqustun 4-də, I, III və VI ixtisas qrupları üçün isə avqustun 11-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 36 adda sual kitabçası tərtib olunmuşdur.

Sual kitabçaları iki dildə və hər biri orijinal olmaqla iki (*A* və *B*) variantda tərtib edilmişdir.

I və VI, II və V ixtisas qrupları üçün test tapşırıqları, müvafiq olaraq, bir kitabçada verilmişdir.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda təqdim edilmişdir.

Qabiliyyət imtahani tələb edən ixtisas qrupları üzrə (VII və VIII qruplar) imtahan fənlərinin bəziləri həmin gün imtahan verən digər qrupların uyğun imtahan fənlərindən (fənn daxilində tapşırıqların yeri və cavab distraktorlarının yeri dəyişdirilməklə) tərtib olunmuşdur.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII qruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60 tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

İxtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

III ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

V ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil (II qrupun sual kitabçasında)

VI ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat (I qrupun sual kitabçasındadır)

VII ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix

VIII ixtisas qrupu – Ana dili və ədəbiyyat, biologiya

1997-ci ildə qəbul imtahanları səkkiz ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar I, III və VI ixtisas qrupları üçün iyulun 18-də, II, IV, V, VII və VIII ixtisas qrupları üçün isə iyulun 26-da Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün cəmi 56 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

I və VI; II, V və VII; IV və VIII ixtisas qrupları üçün test tapşırıqları, müvafiq olaraq, bir kitabçada yerləşdirilmişdir.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda təqdim edilmişdir.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII

qruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60 tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

İxtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

III ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

V ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil (II qrupun sual kitabçasında)

VI ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat (I qrupun sual kitabçasında)

VII ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix (II qrupun sual kitabçasında)

VIII ixtisas qrupu – Ana dili və ədəbiyyat, biologiya (IV qrupun sual kitabçasında)

1998-ci ildə qəbul imtahanları səkkiz ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar I, III və VI ixtisas qrupları üçün iyulun 18-də, II, IV, V, VII və VIII ixtisas qrupları üçün isə iyulun 26-da Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün cəmi 56 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

I və VI; II, V və VII; IV və VIII ixtisas qrupları üçün test tapşırıqları, müvafiq olaraq, bir kitabçada yerləşdirilmişdir.

Qərb və şərqi dilləri ayrıca kitabçalarda təqdim edilmişdir.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII

qruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60 tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

İxtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

III ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

V ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil (II qrupun sual kitabçasında)

VI ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat (I qrupun sual kitabçasında)

VII ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix (II qrupun sual kitabçasında)

VIII ixtisas qrupu – Ana dili və ədəbiyyat, biologiya (IV qrupun sual kitabçasında)

1999-cu ildə də imtahanlar əvvəlki ilde olduğu kimi səkkiz ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar I və IV ixtisas qrupları üçün iyulun 18-də, III ixtisas qrupu üçün iyulun 24-də və II, V, VI, VII və VIII ixtisas qrupları üçün iyulun 27-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün cəmi 56 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

İmtahanların keçirilməsi üçün cəmi 56 adda sual kitabçası hazırlanmışdır. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

VI, VII və VIII ixtisas qrupları üçün test tapşırıqları eyni kitabçada yerləşdirilmişdir. I və IV; II və V; VI, VII və VIII ixtisas qrupları üçün test tapşırıqların yeri və distraktorları dəyişdirilməklə təkrarlanır.

Qərb və şərqi dilləri üzrə tapşırıqlar ayrıca kitabçalarda təqdim edilmişdir.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII qruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60 tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

İxtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

III ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

V ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil

VI ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat

VII ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix

VIII ixtisas qrupu – Ana dili və ədəbiyyat, biologiya

2000-ci ildə qəbul imtahanlarında ixtisas qruplarının sayı 8-dən 5-ə endirilmişdir.

I və V ixtisas qrupları üçün imtahanlar iyulun 23-də, III ixtisas qrupu üçün iyulun 28-də, II və IV ixtisas qrupları üçün isə iyulun 31-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün 50 adda test kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda təqdim edilmişdir.

Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq olmaqla 120 sual təqdim olunmuşdur. Hər fənn üzrə suallar 1-dən 30-a kimi nömrələnmişdir.

İxtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

III ixtisas qrupu – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

V ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil

2001-ci ildə də qəbul imtahanları 2000-ci ildə olduğu kimi beş ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar I və V ixtisas qrupları üçün iyulun 28-də, III ixtisas qrupu üçün avqustun 2-də və II və IV ixtisas qrupları üçün avqustun 5-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün cəmi 46 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda tərtib edilmişdir.

2001-ci ildə keçirilmiş qəbul imtahanlarının bir xarakterik cəhəti də ondan ibarət olmuşdur ki, hər bir ixtisas qrupu üzrə əsas fənlərdən başqa ümumiləşdirilmiş fənn bloku da sual kitabçalarına daxil edilmişdir. Əsas fənlər üzrə imtahan suallarının sayı 25, ümumiləşdirilmiş fənn bloku (ÜFB) üzrə isə 20 olmuşdur.

Rus bölməsinin sual kitabçalarında ÜFB üzrə birinci üç tapşırıq Azərbaycan dilindən, Azərbaycan bölməsinin III qrup sual kitabçalarında isə birinci üç tapşırıq rus dilindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-ya kimi ardıcıl nömrələnmişdir.

İxtisas qrupları üzrə imtahan fənlərinin tərkibi aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat

(№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və ÜFB (biologiya, tarix, coğrafiya) (№№101-120)

II ixtisas qrupu – Ana dili və ədəbiyyat

(№№1-25), riyaziyyat (№№26-50), coğrafiya (№№51-75), xarici dil (№№76-100) və ÜFB (fizika, kimya, biologiya, tarix) (№№101-120)

III ixtisas qrupu – Ana dili və ədəbiyyat

(№№1-25), tarix (№№26-50), coğrafiya (№№51-75), xarici dil (№№76-100) və ÜFB (riyaziyyat, fizika, kimya, biologiya) (№№101-120)

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat

(№№1-25), fizika (№№26-50), kimya (№№51-75), biologiya (№№76-100) və ÜFB (riyaziyyat, tarix, coğrafiya) (№№101-120)

V ixtisas qrupu – Ana dili və ədəbiyyat

(№№1-25), riyaziyyat (№№26-50), tarix (№№51-75), xarici dil (№№76-100) və ÜFB (fizika, kimya, biologiya, coğrafiya) (№№101-120)

2002-ci ildə qəbul imtahanları beş ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar Bakı şəhərində I və IV ixtisas qrupları üçün iyulun 20-də, III ixtisas qrupu üçün iyulun 25-də, II və V ixtisas qrupları üçün iyulun 28-də, Naxçıvan şəhərində isə imtahanlar bütün qruplar üzrə iyulun 30-da yeni sual kitabçaları əsasında keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 96 adda sual kitabçası hazırlanmışdır. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dillərinə aid test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

İmtahanlarda abituriyentlərə əvvəlki ildə olduğu kimi əsas fənlərlə yanaşı, Ümumiləş

dirilmiş fənn bloku da təqdim olunmuşdur. Əsas fənlər üzrə sual kitabçalarında abituriyentlərə 25, Ümumiləşdirilmiş fənn blokunda isə 20 tapşırıq təqdim olunmuşdur. Rus bölməsinin sual kitabçalarında ÜFB-də birinci üç tapşırıq Azərbaycan dili üzrə, Azərbaycan bölməsinin III qrup sual kitabçalarında isə birinci üç tapşırıq rus dilindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-ya kimi ardıcıl nömrələnmişdir.

İxtisas qrupları üzrə imtahan fənlərinin tərkibi aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və ÜFB (biologiya, tarix, coğrafiya) (№№101-120)

II ixtisas qrupu – Ana dili və ədəbiyyat (№№1-25), riyaziyyat (№№26-50), coğrafiya (№№51-75), xarici dil (№№76-100) və ÜFB (fizika, kimya, biologiya, tarix) (№№101-120)

III ixtisas qrupu – Ana dili və ədəbiyyat (№№1-25), tarix (№№26-50), coğrafiya (№№51-75), xarici dil (№№76-100) və ÜFB (riyaziyyat, fizika, kimya, biologiya) (№№101-120)

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat (№№1-25), fizika (№№26-50), kimya (№№51-75), biologiya (№№76-100) və ÜFB (riyaziyyat, tarix, coğrafiya) (№№101-120)

V ixtisas qrupu – Ana dili və ədəbiyyat (№№1-25), riyaziyyat (№№26-50), tarix (№№51-75), xarici dil (№№76-100) və ÜFB (fizika, kimya, biologiya, coğrafiya) (№№101-120)

2003-cü ildə qəbul imtahanları beş ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar I və IV ixtisas qrupları üçün iyulun 18-də, III ixtisas qrupu üçün iyulun 24-də, II və V ixtisas qrupları üçün iyulun 27-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə eyri vaxtda keçirilmişdir.

İmtahanların keçirilmesi üçün cəmi 50 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilmesi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

Abituriyentlərə əvvəlki illərdə olduğu kimi müvafiq ixtisas qrupu üzrə əsas fənlərlə yanaşı, ümumiləşdirilmiş fənn bloku da təqdim olunmuşdur. *Bu blok daxilində tapşırıqların sayı 20-dən 10-a endirilmişdir.*

Rus bölməsinin sual kitabçalarında tapşırıqlar №№1-10-dək Azərbaycan dili fənnindən, №№11-35-dək isə *Родной язык и литература* fənnindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-ya kimi ardıcıl nömrələnmişdir.

Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60), fizika
(№№61-85), kimya (№№86-110) və ÜFB
(biologiya, tarix, coğrafiya) (№№111-120)

II ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60), coğrafiya
(№№61-85), xarici dil (№№86-110) və
ÜFB (riyaziyyat, fizika, kimya, biologiya)
(№№111-120)

III ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), tarix (№№36-60), coğrafiya
(№№61-85), xarici dil (№№86-110) və
ÜFB (riyaziyyat, fizika, kimya, biologiya)
(№№111-120)

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), fizika (№№36-60), kimya
(№№61-85), biologiya (№№86-110) və
ÜFB (fizika, kimya, biologiya, coğrafiya)
(№№111-120)

2004-cü ildə ali məktəblərə qəbul imtahanları son 4 ildə olduğu kimi beş ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar I ixtisas qrupu üçün iyulun 18-də, II və IV ixtisas qrupları üçün iyulun 22-də, III ixtisas qrupu üçün iyulun 28-də və V ixtisas qrupu üçün iyulun 31-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanların keçirilmesi üçün cəmi 50 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilmesi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri üzrə test tapşırıqları abituriyentlərə ayrıca kitabçalarda təqdim olunmuşdur.

Abituriyentlərə müvafiq ixtisas qrupu üzrə əsas fənn sualları ilə yanaşı, ümumiləşdirilmiş fənn bloku üzrə də 10 test tapşırığı təqdim olunmuşdur.

Rus bölməsinin sual kitabçalarında tapşırıqlar №№1-10-dək Azərbaycan dili fənnindən, №№11-35-dək isə *Родной язык и литература* fənnindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-ya kimi ardıcıl nömrələnmişdir.

Ixtisas qrupları üzrə imtahan fənlərinin tərkibi aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60), fizika
(№№61-85), kimya (№№86-110) və ÜFB
(biologiya, tarix, coğrafiya) (№№111-120)

II ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60),
coğrafiya (№№61-85), xarici dil (№№86-
110) və ÜFB (fizika, kimya, biologiya,
tarix) (№№111-120)

III ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), tarix (№№36-60), coğrafiya
(№№61-85), xarici dil (№№86-110) və
ÜFB (riyaziyyat, fizika, kimya, biologiya)
(№№111-120)

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), fizika (№№35-60), kimya
(№№61-85), biologiya (№№86-110) və
ÜFB (riyaziyyat, tarix, coğrafiya)
(№№111-120)

V ixtisas qrupu – Ana dili və ədəbiyyat

(№№1-35), riyaziyyat (№№35-60), tarix
(№№61-85), xarici dil (№№86-110) və
ÜFB (fizika, kimya, biologiya, coğrafiya)
(№№111-120)

2005-ci ildə qəbul imtahanları beş ixtisas qrupu üzrə aparılmışdır.

İmtahanlar III ixtisas qrupu üçün iyulun 19-da, I ixtisas qrupu üçün iyulun 24-də, II və IV ixtisas qrupları üçün iyulun 28-də və V ixtisas qrupu üçün iyulun 31-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanların keçirilmesi üçün cəmi 50 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilmesi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

Abituriyentlərə müvafiq ixtisas qrupu üzrə əsas fənlərlə yanaşı, ümumiləşdirilmiş fənn bloku üzrə əlavə 10 tapşırıq da təqdim olunmuşdur.

Rus bölməsinin sual kitabçalarında №№1-10 tapşırıqlar Azərbaycan dilindən, №№11-35 tapşırıqlar isə *Родной язык и литература* fənnindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-ya kimi ardıcıl nömrələnmişdir.

Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60), fizika
(№№61-85), kimya (№№86-110) və ÜFB
(biologiya, tarix, coğrafiya) (№№111-120)

II ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60),
coğrafiya (№№61-85), xarici dil (№№86-
110) və ÜFB (fizika, kimya, biologiya,
tarix) (№№111-120)

III ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), tarix (№№36-60), coğrafiya
(№№61-85), xarici dil (№№86-110) və
ÜFB (riyaziyyat, fizika, kimya, biologiya)
(№№111-120)

IV ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), fizika (№№36-60), kimya
(№№61-85), biologiya (№№86-110) və
ÜFB (riyaziyyat, tarix, coğrafiya)
(№№111-120)

V ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60), tarix
(№№61-85), xarici dil (№№86-110) və
ÜFB (fizika, kimya, biologiya, coğrafiya)
(№№111-120)

2006 –ci ildə də qəbul imtahanları beş ixtisas qrupu üzrə keçirilmişdir.

İmtahanlar I ixtisas qrupu üçün iyulun 29-da, III ixtisas qrupu üçün avqustun 3-də, II və V ixtisas qrupları üçün avqustun 8-də və IV ixtisas qrupu üçün avqustun 12-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanların keçirilmesi üçün cəmi 50 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilmesi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri üzrə test tapşırıqları bir variantda olmaqla ayrıca kitabçalarda təqdim edilmişdir.

Sual kitabçalarına əsas fənlərlə yanaşı, ümumişdirilmiş fənn bloku üzrə əlavə 10 tapşırıq da daxil edilmişdir.

Rus bölməsinin sual kitabçalarında tapşırıqlar №№1-10-dək Azərbaycan dili fənnindən, №№11-35-dək isə *Родной язык и литература* fənnindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-ya kimi ardıcıl nömrələnmişdir.

Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60), fizika
(№№61-85), kimya (№№86-110) və ÜFB
(biologiya, tarix, coğrafiya) (№№111-120)

II ixtisas qrupu – Ana dili və ədəbiyyat
(№№1-35), riyaziyyat (№№36-60),
coğrafiya (№№61-85), xarici dil (№№86-
110) və ÜFB (fizika, kimya, biologiya,
tarix) (№№111-120)

**2010-cu ildə qəbul imtahanları 2009-cu
ildə olduğu kimi yenə dörd ixtisas qrupu
üzrə aparılmışdır.**

İmtahanlar III ixtisas qrupu üzrə iyulun 4-də, I ixtisas qrupu üzrə iyulun 11-də, IV ixtisas qrupu üzrə iyulun 17-də, II ixtisas qrupu üzrə iyulun 23-də Bakı, Naxçıvan, Sumqayıt və Gəncə şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanlar 23.05.2010 və 20.06.2010-cu il tarixlərində keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 48 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda təqdim edilmişdir.

Hər bir fənn üzrə test tapşırıqlarının sayı da əvvəlki ildəki kimi 25 (cəmi 125) olmuşdur.

Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və xarici dil (№№101-125)

II ixtisas qrupu – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), Azərbaycan tarixi (№№51-75), coğrafiya (№№76-100) və xarici dil (№№101-125)

III ixtisas qrupu – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), riyaziyyat (№№51-75), tarix (№№76-100) və xarici dil (№№101-125)

IV ixtisas qrupu – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və biologiya (№№101-125)

**2011-ci ildə keçirilən qəbul imtahanları
da dörd ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar III ixtisas qrupu üzrə iyulun 3-də, I ixtisas qrupu üzrə iyulun 10-də, IV ixtisas qrupu üzrə iyulun 16-də, II ixtisas qrupu üzrə 22-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Şəki şəhərlərində eyni gündə, eyni zamanda keçirilmişdir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanlar 22.05.2011 və 26.06.2011-ci il tarixlərində keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 40 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

2011-ci ildə hər bir fənn üzrə test tapşırıqlarının sayı 25 olaraq qalmışdır. *Bütün grupparda riyaziyyat fənnindən təqdim olunan 25 test tapşırığından beşi açıq tipli olmuşdur.*

İmtahan fənlərinin sual kitabçasında yerləşmə ardıcılılığındə dəyişikliklər olmuşdur.

Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili (№№1-25), fizika (№№26-50), kimya (№№51-75), xarici dil (№№76-100) və riyaziyyat (№№101-125)

II ixtisas qrupu – Ana dili (№№1-25), Azərbaycan tarixi (№№26-50), coğrafiya (№№51-75), xarici dil (№№76-100) və riyaziyyat (№№101-125)

III ixtisas qrupu – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), tarix (№№51-75), xarici dil (№№76-100) və riyaziyyat (№№101-125)

IV ixtisas qrupu – Ana dili (№№1-25), fizika (№№26-50), kimya (№№51-75), biologiya (№№76-100) və riyaziyyat (№№101-125)

**2012-ci ildə ali təhsil müəssisələrinə
qəbul imtahanları 2011-ci ildə olduğu
kimi, yenə də dörd ixtisas qrupu üzrə apa-
rılmışdır.**

İmtahanlar III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 20-də, IV ixtisas qrupu üzrə iyulun 27-də, II ixtisas qrupu üzrə avqustun 3-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Şəki şəhərlərində eyni gündə, eyni zamanda keçirilmişdir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanlar 13.05.2011 və 07.07.2012-ci il tarixlərində keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 40 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

Hər bir fənn üzrə test tapşırıqlarının sayı 25 olaraq qalmışdır. Bütün ixtisas qruplarında riyaziyyat fənnindən təqdim olunan 25 test tapşırığından beşi (№№121-№125) açıq tipli olmuşdur. Bundan əlavə, ilk dəfə olaraq I ixtisas

grupunda fizika, II ixtisas grupunda coğrafiya, III ixtisas grupunda tarix, IV ixtisas grupunda isə kimya üzrə 25 test tapşırığından 5-i açıq tipli olmuşdur.

İmtahan fənlərinin sual kitabçasında yerləşmə ardıcılılığındə dəyişikliklər olmuşdur.

Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:

I ixtisas qrupu – Ana dili (№№1-25), kimya (№№26-50), xarici dil (№№51-75), fizika (№№76-100) və riyaziyyat (№№101-125)

II ixtisas qrupu – Ana dili (№№1-25), Azərbaycan tarixi (№№26-50), xarici dil (№№51-75), coğrafiya (№№76-100) və riyaziyyat (№№101-125)

III ixtisas qrupu – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), xarici dil (№№51-75), tarix (№№76-100) və riyaziyyat (№№101-125)

IV ixtisas qrupu – Ana dili (№№1-25), fizika (№№26-50), biologiya (№№51-75), kimya (№№76-100) və riyaziyyat (№№101-125)

**İmtahan sual kitabçalarına daxil olan fənlər üzrə
test tapşırıqlarının sayının paylanması
(illər və ixtisas qrupları üzrə)**

Qeyd 1. 1992-2006-ci illərdə "Ana dili" və "Ədəbiyyat" fənləri sual kitabçalarına eyni bir fənn kimi, 2007-ci ildən isə müstəqil fənlər kimi daxil edilmişdir.

Qeyd 2. 2007-2012-ci illərdə II ixtisas qrupunun sual kitabçalarına Tarix üzrə yalnız "Azərbaycan tarixi" fənninə aid test tapşırıqları daxil edilmişdir.

İllər	Ixtisas qrupları	Ana dili	Ədəbiyyat	Riyaziyyat	Fizika	Kimya	Biologiya	Tarix	Coğrafiya	Xarici dil	Ümumi işləşmiş fənn bloku (UFB)	Sualların ümumi sayı
1992-1994	I	30	15	35	20	15	15					130
	II	30	15	35				30	20			130
	III	30	15					30	20	35		130

İllər	İxtisas qrupları	Ana dil	Ədəbiyyət	Riyaziyyat	Fizika	Kimya	Biologiya	Tarix	Coğrafiya	Xarici dil	Ümumiləşmiş fənn bloku (ÜFB)	Sıallann ümumi sayı
1995-1999	I	20	10	30	30	30						120
	II	20	10	30					30	30		120
	III	20	10					30	30	30		120
	IV	20	10		30	30	30					120
	V	20	10	30				30		30		120
	VI*	20	10	30								60
	VII*	20	10					30				60
	VIII*	20	10				30					60
2000	I	20	10	30	30	30						120
	II	20	10	30					30	30		120
	III	20	10					30	30	30		120
	IV	20	10		30	30	30					120
	V	20	10	30				30		30		120
2001-2002	I	15	10	25	25	25					20	120
	II	15	10	25					25	25	20	120
	III	15	10					25	25	25	20	120
	IV	15	10		25	25	25				20	120
	V	15	10	25				25		25	20	120
2003-2006	I	20	15	25	25	25					10	120
	II	20	15	25					25	25	10	120
	III	20	15					25	25	25	10	120
	IV	20	15		25	25	25				10	120
	V	20	15	25				25		25	10	120
2007	I	25		25	25	25					20	120
	II	25		25				20	25	25		120
	III	25	25	20				25		25		120
	IV	25		20	25	25	25					120
2008-2012	I	25		25	25	25					25	125
	II	25		25				25	25	25		125
	III	25	25	25				25		25		125
	IV	25		25	25	25	25					125

Qarşısında ulduz (*) işaretli olan ixtisas qrupları 1995-1999-cu illərdə xüsusi qabiliyyət tələb edən ixtisasların daxil olduğu qruplar olmuşdur.

1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili (XÜLASƏ)

1992 - 2011-ci illərin qəbul imtahanlarında biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bütövlükdə bu illərdə apardığı elmi-metodiki təhlilin tərkib hissəsidir.

1992-ci ildə qəbul imtahanında 1 əsas və 1 törəmə variant olmaqla cəmi 15 test tapşırığından istifadə edilmişdir. Tapşırıqlar orta məktəb kursu üzrə 12 mövzunu əhatə etmişdir. Mürəkkəblik dərəcəsinə görə test tapşırıqlarının 9-u sada, 3-ü orta, 3-ü çətin olmuşdur. Qabiliyyət göstəricilərinə görə test tapşırıqları, əsasən, faktoloji yönündə olmuş, terminoloji, ümumiləşdirmə, izahat, proqncizlaşdırma və təklif olunan fəaliyyətə aid test tapşırıqlarından istifadə edilməmişdir. Statistik göstəricilərə görə abituriyentlər "Qan dövrəni", "Hüceyrənin biokimiyası", "Genetika" mövzularına aid hesablama xarakterli test tapşırıqlarını zəif cavablandırılmışlar. Fikrimizə, bunlar Azərbaycanda ali məktəblərə test üsulu ilə qəbulun ilk dəfə aparılması və testologiya sahəsində təcrübənin olmaması ilə bağlı idi.

1993-cü ildə də əvvəlki ildə olduğu kimi imtahanda hər variantda 15 test tapşırığından istifadə edilmişdir. Tapşırıqlar iki əsas (A və B) variantda təqdim olunmuş, orta məktəb kursu üzrə 13 bölməni əhatə etmişdir. Mürəkkəblik dərəcəsinə görə test tapşırıqlarının 5-i sadə, 9-u orta, 1-i çətin, qabiliyyət göstəricilərinə görə

faktoloji, ümumiləşdirmə, izahat, hesablama tipli olmuşdur. Faktoloji tapşırıqlar üstünlük təşkil etmişdir.


Bəzi test tapşırıqlarının tərtibində qüsurlara yol verilmişdir. Məsələn, A varianti üzrə 38, 40-ci, B varianti üzrə 43-cü test tapşırıqlarının şərtləri konkret verilmədiyinə görə doğru cavabla yanaşı, digər distraktorlar da doğru cavab kimi qəbul edilə bilər. Digər tərəfdən, bəzi test tapşırıqlarının (A variantında 45 və B variantında 46, 47) distraktorlarının mətni böyük olduğundan, abituriyentlər onları oxumağa çox vaxt sərf etməli olmuşlar. Abituriyentlərin məntiqi biliyi yoxlayan tətbiq yönümlü, düşündürücü, alına biləck nəticələri əvvəlcədən proqnozlaşdırmaq qabiliyyətini yoxlayan test tapşırıqlarından istifadə olunmamışdır.

1994-cü ildə test blokuna hər iki əsas variantda 15 test tapşırığı daxil edilmişdir. Test tapşırıqları həmin dövrün dərsliklərinə və qəbul programlarına uyğun olub. Hər iki variantda istifadə edilmiş test tapşırıqları qəbul programının 12 bölməsini əhatə etmişdir. Bəzi hallarda eyni bölməyə aid bir neçə test tapşırığından istifadə olunmuşdur. Məsələn, hər iki variantda (A və B) 36-ci və 42-ci test tapşırıqları "Örtülü toxumlu (çıçəkli) bitkilər şöbəsi"nə, 47 və 50-ci test tapşırıqları isə "Genetika" bölməsinə aiddir. Mürəkkəblik dərəcəsinə görə test tapşırıqlarının 8-i sadə, 6-sı orta, 1-i çətin olmuşdur Qabiliyyət göstəricilərinə görə test tapşırıqları, əsasən,


faktoloji, ümmüniləşdirmə və hesablama xarakterli olub. Statistik göstəricilərə əsasən abituriyentlər genetikaya aid məsələ tipli test tapşırıqlarının həllində çətinlik çəkmişlər.

Onu da qeyd etmək lazımdır ki, 1994-cü ilin qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının tərtibində əvvəlki illərlə müqayisədə təkmilləşmə müşahidə olunur.

1992-1994-cü illər üzrə test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə paylanması



1992-1994-cü illər üzrə test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması



1995-ci ildən imtahanlarda 30 test tapşırıqından istifadə olunmasına başlanılmışdır.

IV və VIII ixtisas qrupları üzrə test tapşırıqları iki əsas variantda təqdim edilmişdir. Tapşırıqlar həmin dövrün dərslik və qəbul proqramlarına uyğun olmuşdur. Mürəkkəblik dərəcəsinə görə test tapşırıqlarının 12-si sadə, 16-sı orta, 2-si çətin, qabiliyyət göstəricilərinə görə isə faktoloji, ümmüniləşdirmə, izahat, hesablama və təklif olunan fəaliyyətə aid olmuşdur.

1996-cı ildə IV və VIII ixtisas qrupları üçün test tapşırıqları iki əsas variantda təqdim edilmişdir. IV ixtisas qrupu üzrə test tapşırıqları qəbul proqramının 25, VIII ixtisas qrupu üzrə isə 28 bölməsini əhatə etmişdir. Qeyd etmək lazımdır ki, eyni bölməyə aid bir neçə test tapşırıqından istifadə olunmuşdur. Mürəkkəblik dərəcəsinə görə test tapşırıqlarının 6-sı sadə, 21-i orta, 3-ü isə çətin olmaqla, faktoloji, ümmüniləşdirmə, izahat, hesablama, proqnozlaşdırma və təklif olunan fəaliyyət kateqoriyalarına aid olmuşdur. Test tapşırıqlarında elmi-metodiki və üslubi xətalalar qeydə alınmamışdır.


1997-ci ilin qəbul imtahanlarında test tapşırıqları 2 əsas və 2 tərəmə variantda təqdim edilmişdir. Əvvəlki illərdən fərqli olaraq, IV və VIII ixtisas qrupları üçün eyni test tapşırıqlarından istifadə olunmuşdur. Tapşırıqlar həmin dövrün dərsliklərinə və qəbul proqramına uyğun olmuşdur. Mürəkkəblik dərəcəsinə görə test tapşırıqlarının 9-u sadə, 19-u orta, 2-si çətin olmuşdur. Qabiliyyət göstəricilərinə görə test tapşırıqları terminoloji, faktoloji, ümmüniləşdirmə, izahat, hesablama və proqnozlaşdırma tipli olub.

Statistik göstəricilərə əsasən abituriyentlərin əksəriyyəti "Heyvanlar aləminin inkişafı", "Cinsiyətin genetikası", "Çoxalma və inkişaf", "Mitoz", "Makrotəkamül" mövzularına dair test tapşırıqlarına zəif cavab vermişdir.


1998-ci ildə də IV və VIII ixtisas qrupları üçün test tapşırıqları iki əsas və iki tərəmə variantda təqdim olunmuşdur. Tapşırıqlar proqramın 24 bölməsini əhatə etmiş, dərsliklərə uyğun olmuşdur. Mürəkkəblik dərəcəsinə görə test tapşırıqlarının 10-u sadə, 19-u orta, 1-i çətin olmuşdur. Qabiliyyət göstəricilərinə görə test tapşırıqlar terminoloji, faktoloji, ümmüniləşdirmə, izahat, hesablama, proqnozlaşdırma, təklif olunan fəaliyyət tipli olub. Təhlil göstərir ki, abituriyentlərin əksəriyyəti "Zülləlin biosintəzi", "Yosunlar" mövzularına aid test tapşırıqlarına zəif cavab vermişlər.

1999-cu ildə IV ixtisas qrupu üçün 2 əsas və 2 tərəmə variantın hər birində 30 test tapşırığı təqdim olunmuşdur. Mürəkkəblik dərəcəsinə görə test tapşırıqlarının 15-i sadə, 11-i orta, 4-ü çətin, qabiliyyət göstəricilərinə görə isə terminoloji, faktoloji, ümmüniləşdirmə, izahat, hesablama, proqnozlaşdırma (öncəgörmə), təklif olunan fəaliyyət tipli olmuşdur. Təhlil abituriyentlərin "Selçksiya", "Biosferdə maddələr dövranı və enerjinin çevriləməsi", "Təbii seçmə və təkamülün digər amilləri" mövzuları üzrə bilik səviyyəsinin aşağı olduğunu da üzə çıxarmışdır. Statistik nəticələrə əsasən abituriyentlər hesablama tələb edən test tapşırıqlarının həllində çətinlik çəkmişlər. Test tapşırıqlarında elmi-metodiki və üslubi səhvələr olmamışdır.

1995-1999-cü illər üzrə IV ixtisas qrupunda test tapşırıqlarının mürekkeblik dərəcəsinə görə paylanması



1995-1999-cü illər üzrə IV ixtisas qrupunda test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması



2000-ci ildə IV ixtisas qrupu üçün 2 əsas və 2 tərəmə variantın hər birində 30 test tapşırığı təqdim edilmişdir. Tapşırıqlar programının 30 bölməsini tam şəhət etmişdir. Mürekkeblik dərəcəsinə görə tapşırıqların 7-si sadə, 18-i orta, 5-i çətin, qabiliyyət göstəricilərinə görə isə terminoloji, faktoloji, ümumiləşdirmə, izahat, hesablama, proqnozlaşdırma (öncəgörme) və təklif olunan fəaliyyət tipli olmuşdur. Statistik nəticələrə əsasən abituriyentlərin müəyyən

hissəsi çiçəkli bitkilərdə ikiqat mayalanma, hüceyrənin biokimiyası, sitologiya, genetika mövzularına aid test tapşırıqlarına zəif cavab vermişdir.

2001-ci ildən etibarən IV ixtisas qrupu üzrə 2 əsas və 2 tərəmə variantın hər birində 25 test tapşırığı təqdim edilmişdir. Mürekkeblik dərəcəsinə görə tapşırıqların 12-si sadə, 9-u orta, 4-ü çətin olmuşdur. Qabiliyyət göstəricilərinə görə terminoloji, faktoloji, ümumiləşdirmə, izahat, hesablama, proqnoz və təklif olunan fəaliyyətə aid test tapşırıqlarından istifadə edilmişdir.

Bütövlükde bu illərdə abituriyentlərin cavablarının faiz göstəriciləri yüksələn xətt üzrə getmişdir.

2002-ci ildə test tapşırıqlarının sayı hər iki əsas variantda 25 olmuş və bu tapşırıqlar tədris programının 24 bölməsini şəhət etmişdir. Mürekkeblik dərəcəsinə görə onların 3-ü sadə, 19-u orta, 3-ü çətin, qabiliyyət göstəricilərinə görə isə terminoloji, faktoloji, ümumiləşdirmə, izahat, hesablama, proqnozlaşdırma və təklif olunan fəaliyyət tipli olmuşdur.

Test tapşırıqlarında elmi-metodiki və üslubi səhvlər qeydə alınmamışdır. Bəzi mövzular üzrə abituriyentlərin nəticələri aşağı olmuşdur. Məsələn, "Bitki kökünün quruluşu", "Vegetativ çoxalma" (C varianti, 76 və D varianti, 83 sayılı test tapşırıcıları), "İnsanın sutkalıq qida norması, bitki orqanizmində gedən plastik və enerji mübadiləsinin xüsusiyyətləri" (C varianti, 85 və D varianti, 79 sayılı test tapşırıqları), "Poliploidiya və növərasi bitki hibridlərində dölsüzlüğün aradan qaldırılması" (C varianti, 88 və D varianti, 80 sayılı test tapşırıqları) mövzularına aid test tapşırıqlarına doğru cavab verənlərin sayının az olması bu mövzuların abituriyentlər tərəfindən sistemli sürətdə mənimnilmədiyini göstərir.

2003-cü ildə test tapşırıqlarının sayı hər iki əsas variantda 25 olmaqla, qəbul programının 24 bölməsini şəhət etmişdir. Hər iki variantda test tapşırıqlarının mürekkeblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə paylanmasında uyğunluq olmuşdur. Mürekkeblik dərəcəsinə görə tapşırıqların 5-i sadə, 13-ü orta, 7-si çətin

olub. Həmin il üçün xarakterik cəhətlərdən biri də odur ki, faktoloji test tapşırıqlarının sayının azalması, əsasən, ümumiləşdirici tapşırıqlardan istifadə edilməsidir. Statistik göstəricilər görə abituriyentlər "Mövzularası əlaqə", "Çoxalma. Ontogenəz", "Hüceyrənin biokimiyası", "Genetika" bölmələri üzrə tapşırıqlara zəif cavab vermişlər.

Ümumiyyətlə, bu dövrdə test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını əvvəlki illərə nisbətən daha əhatəli qiymətləndirməyə imkan vermişdir.

2004-cü ildə mürekkeblik dərəcəsinə görə test tapşırıqlarının 6-sı sadə, 15-i orta, 4-ü çətin olmuşdur. Təhlil göstərir ki, variantlarda bəzi tapşırıqlar programın eyni bölməsinə aid olsa da, məzmun baxımından fərqli olmuşdur. Buna görə də variantlar arasında analoqluq prinsipi tam gözlənilməmişdir. Məsələn, A variantındaki 110-cu və B variantındaki 108-ci test tapşırıqları analoji hesab edilə bilər.

A variansi 110 sayılı test tapşırığı

Qeyri-cinsi çoxalma zamanı ulotriks sapını əmələ gətirən bilavasitə ...

- A) qamçısız spordur
- B) qametdir
- C) zoospordur
- D) ziqtoldur
- E) "ışıq daşıyan"ıdır

B variansi 108 sayılı test tapşırığı

Fərdi inkişafının heç bir mərhələsində qamçısı olmayan yosun hansıdır?

- A) xlorella
- B) xlamidomonada
- C) ulotriks
- D) ulva
- E) laminariya

Göründüyü kimi, 110-cu tapşırıqda ulotriks yesunun qeyri-cinsi çoxalmasına dair, 108-ci test tapşırığında isə bes müxtəlif yesunun ontogenəzinə aid biliklər yoxlanılıb. Abituriyentlər hesablama və ümumiləşdirmə tipli test tapşırıqlarının həllində çətinlik çəkmişlər.

Bu illərin qəbul imtahanlarının təhlilində belə nəticəyə gəlmək olar ki, orta məktəblərdə biologiya fənninin tədrisində dövrün yeni tələbləri

baxımından yanaşılmalıdır. Digər tərəfdən, abituriyentlərin biliklərə yiyələnmə üsulları da təkmilləşdirilməlidir. Abituriyentlər dərsliklərdə verilmiş materialı öyrənməklə yanaşı, ümumiləşdirmə aparmaq, doğru nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirməlidirlər.

Bütövlükde isə həmin illərdə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını yoxlamağa imkan vermişdir.

2005-ci ildə də test tapşırıqları orta məktəblərin qüvvədə olan tədris programı və dərslikləri əsasında hazırlanmış qəbul programına tam uyğun olmuşdur. Mürəkkəblik dərəcəsinə görə tapşırıqların 6-sı sadə, 12-si orta və 7-si çətin olmuşdur. Qabiliyyət göstəricilərinə görə test blokunda faktoloji, ümumiləşdirmə və hesabla təpli tapşırıqlar üstünlük təşkil etmişdir. Təqdim olunan test tapşırıqları hər iki variant üzrə qəbul programının 24 bölməsini əhatə etmişdir. Tapşırıqlara verilmiş cavabların təhlili tədris materialının bir sıra bölmələrinin mənimsənilməsində yenə də müəyyən problemlərin olduğunu deməyə əsas verir. Məsələn, hər iki əsas variantda taxıllar fəsiləsində aid olan bitkilərin çiçək qruplarının və çiçəklərinin quruluşu (C variantı 92 və D variantı 93 sayılı hesabla təpli test tapşırıqları), biogeosenozlarda baş verən dəyişikliklər (C və D variantında 99 sayılı test tapşırığı), zülalın biosintəzi (C variantı 108 və D variantı 96 sayılı test tapşırıqları), madani bitkilərin mənşəyi (C variantı 103 və D variantı 89 sayılı test tapşırıqları) mövzularına aid test tapşırıqlarına verilən düzgün cavab göstəricilərinin aşağı, imtina faizlərinin isə yüksək olması abituriyentlər tərəfindən həmin mövzuların qənaətbəxsəs səviyyədə mənimsənilmədiyini göstərir.

Abituriyentlər hüceyrənin biokimiyası, transkripsiya və translyasiya prosesləri ilə bağlı test tapşırıqlarının həllində çətinlik çəkmişlər. Məsələn, C variantundakı 108 və D variantındaki 96 sayılı test tapşırıqlarına verilən düzgün cavabların faiz göstəriciləri müvafiq olaraq 5,54 və 5,65 olmuşdur.

Qabiliyyət göstəricilərinə görə təhlil göstərir ki, abituriyentlər faktoloji tapşırıqlara yaxşı,

izahat və hesabla təpli test tapşırıqlarına isə zəif cavab vermişlər.

Ümumiyyətlə, 2005-ci ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları daha dərin biliyə və düşünmə qabiliyyətinə malik abituriyentlərə fərqləndirməyə imkan vermişdir.


2006-ci ildə də test tapşırıqları qəbul programına və dərsliklərə tam uyğun olmuşdur. Mürəkkəblik dərəcəsinə görə tapşırıqların 7-si sadə, 11-i orta, 7-si isə çətin olmuşdur. Həmin ildə ilk dəfə olaraq cədvəl təpli test tapşırıqlarından da (C varianti 99 və D varianti 105 sayılı test tapşırıqları) istifadə edilmişdir.

Təhlil göstərir ki, abituriyentlərin eksoriyyəti terminoloji, faktoloji və proqnozlaşdırma (önçəgörə) təpli test tapşırıqlarını (C varianti 88, 91, 93, 97, 103, 108 isə D variantunda isə 86, 87, 89, 93, 96, 108) yaxşı cavablandırılmışlar. Həmçinin onlar ulotriks yosununun çoxalmasına və volvoks koloniyasının quruluşuna aid hesabla təpli test tapşırıqlarına əvvəlki illərə nisbətən yaxşı cavab vermişlər.


Bununla belə, populyasiyanın xarakteristikası (C varianti 86 sayılı, D varianti 99 sayılı test tapşırıqları), yarpağın daxili quruluşu (C varianti 89 sayılı, D varianti 90 sayılı test tapşırıqları), insanın dayaq-hərəkət sistemi, xüsusiə də gövdə skeletini əmələ gətirən sümüklər (C varianti 98 sayılı, D varianti 103 sayılı test tapşırıqları), xordalar tipi nümayəndələrinin qan-damar sisteminin quruluşu (C varianti 99 sayılı, D varianti 105 sayılı test tapşırıqları), çiçəkli bitkilərdə ikiqat mayalanma və çiçəkli bitkinin rüseyim, endosperm hüceyrələrində xromosom sayının tayini (C varianti 102 sayılı, D varianti 95 sayılı test tapşırıqları), ırsiyətdə qeyri-tam dominantlıq, (C varianti 105 sayılı, D varianti 94 sayılı test tapşırıqları), insanın bəndaxili inkişafı (C varianti 109 sayılı, D varianti 104 sayılı test tapşırıqları) mövzularına aid test tapşırıqlarına düzgün cavabları aşağı, imtina faizləri isə yüksək olmuşdur.

Bütövlükde, 2006-ci ildə istifadə olunmuş test tapşırıqları daha dərin bilik və düşünmə qabiliyyətinə malik abituriyentlərə fərqləndirməyə imkan vermişdir.

2000-2006-cı illər üzrə IV ixtisas qrupunda test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə paylanması



2000-2006-cı illər üzrə IV ixtisas qrupunda test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması



2007-ci ildə istifadə edilmiş test tapşırıqlarının bölmə və mürəkkəblik dərəcələrinə görə paylanması hər iki əsas variant üzrə uyğun olmuşdur.

Mürəkkəblik dərəcəsinə görə tapşırıqların 5-i sadə, 10-u orta və 10-u çətin olmuşdur.

Test blokunda faktoloji, ümumiləşdirmə, hesabla təpli tapşırıqlar üstünlük təşkil

etmişdir. Təhlil göstərir ki, abituriyentlər hesablaşma tipli test tapşırıqlarının (C variantı 76,79, D variantı 85,100) həllində çətinlik çəkmişlər.

2008-ci ildə istifadə edilmiş test tapşırıqlarında elmi-metodiki və üslubi cəhətdən səhvler olmayıb. Mürəkkəblik dərəcəsinə görə tapşırıqların 5-i sadə, 10-u orta, 10-u çətin olmuş, faktoloji, ümumiləşdirmə və hesablaşma tipli test tapşırıqları üstünlük təşkil etmişdir. Abituriyentlər hesablaşma və ümumiləşdirmə tipli tapşırıqları zəif cavablandırılmışlar.

Test tapşırıqlarının elmi-metodiki təhlili göstərir ki, abituriyentlərin hazırlıq səviyyəsi əvvəlki illərə nisbətən yüksəlmışdır. Məsələn, meyvə tiplərinin quruluşu (C variantı 122-ci test tapşırığı, D variantı 125-ci test tapşırığı), bitki fəsilərinin xarakteristikası (C variantı 102-ci test tapşırığı, D variantı 116-ci test tapşırığı), cüclülər (C variantı 105-ci test tapşırığı, D variantı 107-ci test tapşırığı) və suda-quruda yaşıyanların fərdi inkişafı (C variantı 120-ci test tapşırığı, D variantı 106-ci test tapşırığı) mövzularına aid tapşırıqlar verilən düzgün cavablar həmin mövzuların abituriyentlər tərəfindən qənaətbəxş şəkildə mənimşəniləndiyini göstərir.

Bununla belə, abituriyentlərin insanın qan-damar sisteminin xüsusiyyətləri, müxtəlif damarlarda axan qanın tərkibi, onun təmizlənməsi, qidalı maddələrlə zənginləşməsi, habelə qaraciyərin funksiyaları kimi mövzulara aid bilikləri zəif olmuşdur. Abituriyentlərin bir hissəsi qanı qaraciyərə gətirən qapı venası, qaraciyər arteriyası və qanı qaraciyərdən çıxaran venada axan qanda qlükozanın miqdarının düzgün nisbatını müəyyən edə bilməmişdir.

Bütövlükdə isə, test tapşırıqları dərin biliyə, məntiqi düşünmə qabiliyyətinə malik abituriyentləri fərqləndirməyə imkan vermişdir.

2009-cu ildə istifadə olunmuş test tapşırıqlarının bölmələr, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə paylaşılması hər iki əsas variant üzrə uyğun olmuşdur. Mürəkkəblik dərəcəsinə görə tapşırıqların 5-i sadə, 10-u orta, 10-u çətin olmuşdur. Test blokunda ümumiləşdirmə və hesablaşma tipli tapşırıqlar üstünlük təşkil etmişdir. Bu il da test blokuna cədvəl tipli test tapşırıqları (C variantı 111 və D variantı 110 sayılı test tapşırıqları) daxil edilmişdir.

10-u çətin olmuşdur. Test blokuna cədvəl tipli test tapşırıqları da daxil edilmişdir. C variantı 109, 121 və D variantı 108, 116 sayılı test tapşırıqları bu qəbildəndir.

Qabiliyyət göstəricilərinə görə test tapşırıqlarına verilən cavabların təhlili göstərir ki, abituriyentlərin əksəriyyəti yaddaşa əsaslanan faktoloji tapşırıqlara yaxşı, məntiqi düşüncə tələb edən, tətbiqyönümlü, izahat, hesablaşma, öncəgörəti tipli tapşırıqlara isə zəif cavab vermişlər.

İnsanın qan-damar və həzm sistemlərinə (C variantında 102 və 106 sayılı, D variantında 109 və 117 sayılı tapşırıqlar), parazit qurdaların həyat dövriyyəsinə, onların əsas və aralıq sahiblərinə, onurğalı heyvanların səciyyəvi xüsusiyyətlərinə aid test tapşırıqlarına (C variantında 103 və 115 sayılı, D variantında 104 və 110 sayılı tapşırıqlar) verilən doğru cavablar bu mövzuların abituriyentlər tərəfindən zəif mənimşəniləndiyini üzə çıxarmışdır.

Təhlil göstərir ki, abituriyentlər heyvanlar aləminin təsnifatı, habelə hüceyrələrin çoxalması və bölünməsi ilə əlaqədar materialların ümumiləşdirilməsini tələb edən test tapşırıqlarının cavablandırılmasında çətinlik çəkmişlər. Bunu müvafiq test tapşırıqlarına (C variantı 114 sayılı (16,62%) və D variantı 105 sayılı tapşırıqlar (14,33%)) verilən düzgün cavabların aşağı faiz nəticələri təsdiq edir. Abituriyentlərin əksəriyyəti genetika və seleksiyaya aid test tapşırıqlarını da zəif cavablandırılmışdır. Ümumilikdə, test tapşırıqları abituriyentlərin orta məktəbdə qazandıqları bilik və bacarıqların aşkarla çıxarılmasına imkan vermişdir.

2010-cu ildə istifadə olunmuş test tapşırıqlarının bölmə, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə paylaşılması hər iki əsas variant üzrə uyğun olmuşdur. Mürəkkəblik dərəcəsinə görə tapşırıqların 5-i sadə, 10-u orta, 10-u çətin olmuşdur. Test blokunda ümumiləşdirmə və hesablaşma tipli tapşırıqlar üstünlük təşkil etmişdir. Bu il da test blokuna cədvəl tipli test tapşırıqları (C variantı 111 və D variantı 110 sayılı test tapşırıqları) daxil edilmişdir.

Test tapşırıqlarının elmi-metodiki təhlili abituriyentlərin imtahanı hazırlıq səviyyəsinin əvvəlki illərə nisbətən yüksəldiyini deməyə asas verir. Lakin tədris materialının bir sıra bölmələrinin mənimşənilməsində yenə də bəzi qüsurlar olmuşdur. Məsələn, toxumların cücmənisi (C variantı 104 sayılı və D variantı 101 sayılı test tapşırıqları), qan dövrəni və ağıçıyılarda qazlar mübadiləsi (C və D variantında 105 sayılı test tapşırıqları), habelə müxtəlif bitki qruplarına (şöbələrinə) xas olan olamətlər, xüsusiələr bitki qruplarının təkamülündə meyəz və cinsi çoxalmanın meydana gəlməsi (C variantı 111 və D variantı 110 sayılı test tapşırıqları) mövzularına aid test tapşırıqlarına verilən düzgün cavabların aşağı faizi bu mövzuların abituriyentlər tərəfindən zəif mənimşəniləndiyini göstərir.

Abituriyentlərin əsas çətinlikləri yenə də hüceyrənin biokimiyası – biopolimerlər və onların quruluşuna aid mövzularla bağlı olmuşdur. Belə ki, C variantindakı 117 sayılı, D variantindakı 119 sayılı test tapşırıqlarına verilən doğru cavablar, müvafiq olaraq, 21,45% və 12,23%-i təşkil etmişdir. Bu test tapşırıqlarında DNT və RNT molekullarının elementar quruluşu soruşturulub. Həmin molekulların kimyəvi quruluşu orta məktəb dərsliklərində, həm də "Abituriyent" jurnalının müxtəlif saylarında ətraflı şəkildə dəfələrlə şərh edilmiş, hətta tipik test tapşırığı nümunələri və onların həlli üsulları da verilmişdir. Görünür, bu mövzu məktəblərdə keşfiyyətli tədris edilmədiyindən, imtahan zamanı abituriyentlərin bir çoxu həmin mövzuya aid tapşırıqlara cavab verməkdə çətinlik çəkmişlər. Məsələn, C variantında abituriyentlərin 60,51%-i, D variantında 53,43%-i həmin mövzuya aid tapşırıqlara cavab verməkdən imtina etmişdir.

Test tapşırıqlarına verilən cavabların təhlili göstərir ki, abituriyentlərin çoxu yaddaşa əsaslanan terminoloji və faktoloji tipli tapşırıqlara yaxşı, məntiqi düşüncə tələb edən, tətbiq xarakterli, izahat və hesablaşma tipli test tapşırıqlarına isə zəif cavab vermişdir. Ümumilikdə isə, 2010-cu ildə istifadə edilmiş test tapşırıqları daha dərin biliyə və məntiqi düşünmə

qabiliyyətinə malik abituriyentləri fərqləndirməyə imkan vermişdir.

2011-ci ildə də istifadə olunmuş test tapşırıqları qəbul programına və dərsliklərə tam uyğun olmuşdur. Tapşırıqların bölmə, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə paylaşılması hər iki əsas variant üzrə eyni apardılmışdır. Mürəkkəblik dərəcəsinə görə tapşırıqların 5-i sadə, 10-u orta və 10-u çətin olmuşdur. Test blokunda ümumiləşdirmə, izahat, hesablaşma, təkif olunan səaliyyəti tipli tapşırıqlara üstünlük verilmişdir. Cədvəl tipli test tapşırıqlarından (C variantı 80 və D variantı 83 sayılı) da istifadə olunmuşdur. Test tapşırıqlarında elmi-metodiki səhvlər olmamışdır.

Test tapşırıqlarının təhlili və onlara verilmiş cavablar abituriyentlərin imtahanı hazırlıq səviyyəsinin nəzəreçarpacəq dərəcədə yoxlaşıdığını göstərir.

Statistik göstəricilərə əsasən insanın daxili və xarici sekresiya vəziləri, analizatorlar (C variantı 76 və 85 sayılı, D variantı 80 və 96 sayılı tapşırıqlar), parazit qurdaların həyat dövriyyəsi, onların əsas və aralıq sahibləri, habelə enurğalı heyvanların səciyyəvi xüsusiyyətləri (C variantı 78 və 93 sayılı, D variantı 89 və 91 sayılı tapşırıqlar) və s. mövzular abituriyentlər tərəfindən daha yaxşı mənimşənilmişdir.

Bununla belə, tədris materialının bir sıra bölmələrinin mənimşənilməsində müəyyən çətinliklər hələ də qalmışdır. Təhlil göstərir ki, abituriyentlərin başlıca problemi bitkilərin əsas qruplarının səciyyəvi xüsusiyyətləri ilə bağlı olmuşdur. Mamirkimilər, qızılıkimilər və örtülütoxumluların ayrı-ayrı hüceyrələrinin ontogenəz zamanı müxtəlif cür xromosom dəstlərinə malik olmalarının səbəbini izah etməyi bacarırmayan bir çox abituriyent tapşırığı cavablandırımdaqda çətinlik çəkmiş, imtina hələ 43,79 % olmuşdur.

Ekologiyaya aid test tapşırıqlarında (C variantı 94, D variantı 77) 50 000 000 KC günəş enerjili ot bitkiləri ilə qidalanan dovsanlar: yeyən tülkülərin organizmını keçən enerjini hesablaşma tələb

olunmuşdur. Bu test tapşırıqlarına cəmi 19,72% abituriyent doğru cavab vermişdir. Görünür, abituriyentlər düzgün riyazi hesablama apara bilməmiş və nəticədə göstərici çox aşağı olmuşdur. Ümumiyyətlə, 2011-ci ildə daha zəif cavablandırılan məhz hesablama tipli test tapşırıqları olmuşdur.

Qeyd etmək lazımdır ki, bir sıra abituriyentlər imtahana hazırlıq zamanı aldıqları bilikləri lazımi səviyyədə sistemləşdirə bilmir və bunun nəticəsi olaraq test tapşırığının doğru olmayan bəndlərinə üstünlük verirlər. Məsələn, D varianti 92 sayılı test tapşırığında abituriyentlərin 29,47 % -i bal arısı və çeyirkənin iki qanada malik olmasını (A bəndi) qeyd etmişdir. Halbuki 8-ci sinfin "Zoologiya" dərsliyində ikiqanadlı cücülərin məhz ikiqanadlılar və ya milçeklər dəstəsinə aid olması aydın göstərilmişdir.


Abituriyentlərin bir çoxu bakteriyaların çoxalma və bölünməsi ilə əlaqədar hesablama tipli test tapşırığının həllində çətinlik çəkmışdır. Test

tapşırığında (C varianti 95) 2 saat ərzində əmələ gələn bakteriyaların sayı deyil, məhz bölünən bakteriyaların sayının müəyyən edilməsi tələb olundur. Bu test tapşırığına verilən doğru cavab faizinin aşağı olması (doğru cavab verənlər 24,70%, imtina 47,29%) bir çox abituriyentlərin təhlil qabiliyyətinin zəifliyindən xəbər verir.


Tədris materialını səthi mənimsəmək (C varianti 82), habelə diqqətsizlik və etinasızlıq kimi hallar da (D varianti 83) bir çox abituriyentlərin test tapşırığına yanlış cavab verməsinə səbəb olmuşdur. Abituriyentlərin əksəriyyəti bu tapşırıqları cavablandırarkən ATF və ADF molekullarının tapşırığın şərtində göstərilmiş saylarına əhəmiyyət verməyərək funksional sistemin tərifi əvəzinə, yanlış olaraq orqanlar sisteminin tərifini göstərmüşdür.

Ümumilikdə, təqdim olunan test tapşırıqları abituriyentlərin orta məktəbdə qazandıqları bilik və bacarıqların aşkarla çıxarılmasına imkan vermişdir.

2007-2011-ci illər üzrə IV ixtisas qrupunda test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə paylanması



2007-2011-ci illər üzrə IV ixtisas qrupunda test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması



Beləliklə, 1992-2011-ci illarda qəbul imtahanlarında biologiya fənnindən istifadə olunmuş test tapşırıqlarının mürəkkəblik dərəcəsi, qabiliyyət göstəriciləri və məzmunə görə elmi-metodiki təhlili göstərir ki, həmin dövr ərzində test tapşırıqlarının tərtibi metodikasında çox mühüm pozitiv dəyişikliklər baş vermişdir. Bilikli və bacarıqlı abituriyentlərin seçilməsi üçün yeni test formaları tətbiq olunmuşdur. İlk illərdə, əsasən, faktoloji test tapşırıqlarından istifadə olunduğu halda, sonrakı illərdə izahat, proqnozlaşdırma, təklif olunan fəaliyyət tipli test tapşırıqlarından da istifadə edilmiş və belə tapşırıqların sayı getdikcə artırılmışdır. Bu isə abituriyentləri tədris materialını daha dərindən mənimsəməyə, əzbərçilikdən qaçmağa, bioloji proseslərin mahiyyətini dərk etməyə istiqamətləndirmişdir. Onu da qeyd etmək lazımdır ki, TQDK tərafından naşr edilmiş siniflər üzrə test topluları, vəsaitlər, elmi-metodiki məqalələr, model testlər, videomühəzirələr test tapşırıqlarının ildən-ilə keyfiyyətcə dəyişməsində, eləcə də abituriyentlərin hazırlıq səviyyələrinin inkişafında mühüm rol oynamışdır.

1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRIQLARI

Qeyd 1. İstifadə olunmuş test tapşırıqlarının mətnində, dil, üslub və orfoografiyasında heç bir düzəlis aparılmamış və onlar müvafiq ilin qəbul imtahanlarında olduğu kimi verilmişdir. Təqdim olunan test blokları orijinal variantlardır və onlar burada şərti olaraq A, B variantları adı altında verilmişdir.

Qeyd 2. Son illər məktəb dərslikləri, tədris və qəbul proqramlarında aparılmış dəyişiklik və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, əvvəlki illərin qəbul imtahanlarında istifadə edilmiş bir sira test tapşırıqları öz aktuallığını itmişdir. Belə test tapşırıqlarının qarşısında ulduz (*) işaretli qoymulmuşdur.

Qeyd 3. Sonunda "Bu test tapşırığı ləğv olunmuşdur" yazılmış test tapşırıqları vaxtı ilə onlarda texniki səhvərlər yol verildiyinə görə ləğv edilmiş və həmin testlərin cavabları abituriyentlərin xeyrinə hesablanmışdır.

1992

I, II, III qruplar, Variant A

36. Aşağıdakı sıralardan hansıda göstərilən bütün bitkilərin tikan və bığıcıqları yarpağın şəkildəyişməsidir?

- A) Zirincin, üzümün, itburnunun və noxudun
B) Kaktusun, narın və zirincin
C) Zirincin, üzümün və itburnunun
D) Zirincin, üzümün, kaktusun və itburnunun
E) Noxudun, zirincin və kaktusun

37. Çiçeyinin quruluşuna görə aşağıdakı hansı sira paxılalılar fəsiləsinə aiddir?

- A) K₄ L₄ E₅ D₁
B) K₅ L₅ E₁₀ D₁
C) K₅ L₅ E₆ D₁
D) K₅ L₅ E₅ D₁
E) K₅ L₅ E₆ D₆

38. Böyük göl ilbizinin ürəyi dəqiqədə neçə dəfə yığılır?

- A) 3-4 B) 5-10 C) 12-15
D) 20-30 E) 35-40

39. Aşağıda göstərilən həşərat növlərindən hansının inkişafı qeyri tam çevrilmə ilə gedir?


- A) Bal arısı
B) Qarışqa
C) Çayırka
D) Ev milçəyi
E) Kələm kəpənəyi

40. Şəkildə hansı heyvanın ürəyi təsvir edilmişdir?



- A) Nəşterçenin
B) Qurbağanın
C) Kərtənkələnin
D) Qoyərçinini
E) Balığın

41. Şəkldə əsasən refleks qövsü hissələrinin ardıcılı yazılmış düz sırasını göstərin.



- A) Receptor, duygu yolu, mərkəzi sinir sisteminin bir sahəsi, hərəki yol və iş orqanı
B) Receptor, hərəki yol, mərkəzi sinir sisteminin bir sahəsi, duygu yolu və iş orqanı
C) İş orqanı, duygu yolu, mərkəzi sinir sisteminin bir sahəsi, hərəki yol və reseptör
D) Receptor, duygu yolu, mərkəzi sinir sisteminin bir sahəsi, iş orqanı və hərəki yol
E) Receptor, iş orqanı, mərkəzi sinir sisteminin bir sahəsi, duygu yolu və hərəki yol

42. Hansı daxili sekresiya vəzinin ifraz etdiyi hormon sümüklərin böyüməsini tənzim edir?

- A) Böyrüküstü vəzinin qabiq maddəsi
B) Qalxanabənzər vəzi
C) Hipofiz vəzi
D) Mə'dəaltı vəzi
E) Böyrüküstü vəzinin beyin maddəsi

*43. 5 dəqiqədə qan insan bədənində neçə dəfə dövr cədər?

- A) 7;
B) 9;
C) 11;
D) 13;
E) 15.

44. Beri-beri xəstəliyi orqanizmdə hansı vitaminin çatışmamasından yaranır?

- A) C;
B) A;
C) D;
D) B₁;
E) B₂.

45. Canlı orqanızların mövsumu inkişafını idarəedən əsas amil hansıdır?

- A) Rütubət
B) Gündün uzunluğu
C) Temperatur
D) Rütubət və temperatur
E) Qidanın çatışmaması

46. Hansı züləllər ferment funksiyasını yerinə yetirə bilər?

- A) Yalnız üçüncülü struktur quruluşa malik olan züləllər
B) Yalnız dördüncülü struktur quruluşa malik olan züləllər
C) Üçüncü və dördüncülü struktur quruluşa malik olan züləllər
D) Fəal mərkəzi olan züləllər
E) Yalnız ikinci struktur quruluşa malik olan züləllər


47. Aşağıda göstərilən variantlardan hansında fotosintez işi mərhələsinin prosesləri düzgün verilmişdir?

- A) Xlorofil molekulundan elektronların ayrılması hidrogen hidrogen daşıyıcılarının birləşməsi və molekulyar oksigenin yaranması
B) Molekulyar oksigenin əmələ gəlməsi, ATP-nin sintezi və hidrojen atomunun yaranması
C) CO₂-nin udulması, molekulyar oksigenin buraxılması və glükozanın sintezi
D) Hidrojen protonun əmələ gəlməsi, ATP-nin sintezi və stid turşusunun əmələ gəlməsi
E) Elektronların daşıyıcı molekullarla birləşməsi suyun parçalarılması və glükozanın sintezi

48. 90 qram C₆H₁₂O₆-nin tam parçalarından neçə kC enerji ayırlar və neçə mol. ATF sintez olar?

- A) 900 kC enerji, 10 mol. ATF
B) 600 kC enerji, 12 mol. ATF
C) 1800 kC enerji, 16 mol. ATF
D) 1400 kC enerji, 19 mol. ATF
E) 1200 kC enerji, 20 mol. ATF

- 49.** Şekildəki rəqəmlərə uyğun gələn adların düzgün yazılmış variantını göstərin.



- A) 1.Ribosom, 2.Nəqliyyat RNT-si,
3.Ribosomun funksional mərkəzi, 4.Sintez
olunan zülal molekulu, 5.Amin turşu
birləşmiş nəqliyyat RNT-si, 6.Mə'lumat
RNT-si

B) 1.Ribosom, 2.Mə'lumat RNT-si,
3.Ribosomun funksional mərkəzi, 4.Sintez
olunan zülal, 5.Nəqliyyat RNT-si,
6.Amin turşu birləşmiş nəqliyyat RNT-si

C) 1.Ribosomun funksional mərkəzi, 2.Mə
lumat RNT-si, 3.Ribosom, 4.Amin turşu
birləşmiş nəqliyyat RNT-si, 5.Nəqliyyat
RNT-si, 6.Sintez olunan zülal molekulu

D) 1.Ribosom, 2.Mə'lumat RNT-si,
3.Ribosomun funksional mərkəzi, 4.Amin
turşu birləşmiş nəqliyyat RNT-si, 5
Nəqliyyat RNT-si, 6.Ribosom RNT-si

E) 1.Ribosom, 2.Mə'lumat RNT-si,
3.Ribosomun funksional mərkəzi, 4.Sintez
olunan zülal molekulu, 5.Nəqliyyat RNT-si
6.Ribosom RNT-si

50. Pomidor meyvələrin yumru forması (A) armudvari forma (a) üzərində, qırmızı rəngi (B) sarı rəngi (b) üzərində dominatlıq edir. Hansı genotipli valideyn formalarının çarpzasıdırılmasından nəsildə 50% qırmızı armudvari, 50% qırmızı yumru pomidorlar alınır?

- A) P → AAbb x aaBb
 B) P → AaBb x aaBb
 C) P → aaBB x AAbb
 D) P → AaBB x aaBB
 E) P → AAbb x aabb

1993, Bakı I, II, III qruplar, Variant A

- 36.** Aşağıdakı cavabların hansında kökün inkişafı düzgün göstərilmişdir?

 - A) Əsas kök rüseyim kökcüyündən, əlavə köklər gövdədən, yan köklər əsas və əlavə köklərdən inkişaf edirlər
 - B) Əsas kök rüseyim kökcüyündən, əlavə və yan köklər gövdədən inkişaf edirlər
 - C) Əsas və əlavə köklər rüseyim kökcüyündən, yan köklər əsas kökdən inkişaf edirlər
 - D) Əsas və yan köklər rüseyim kökcüyündən, əlavə köklər gövdədən inkişaf edirlər
 - E) Əsas, əlavə və yan köklər hamısı rüseyim kökcüyündən inkişaf edirlər

37. Kaççıçəklilər fəsiləsinə daxil olan bitkilərin çiçəklərinin düsturu necədir?

 - A) $K_4L_4E_{10}D_1$
 - B) $K_4L_4E_{6+2}D_1$
 - C) $K_4L_4E_8D_1$
 - D) $K_4L_4E_{4+2}D_1$
 - E) $K_4L_4E_{9+1}D_1$

38. Yosunların xarakter əlamətlərini göstərin.

 - A) Xromotoforu var, xromotoforda xlorofil olur, bir və çox hüceyrəlidirlər, əsasən suda yaşayır, qeyri-cinsi və cinsi yolla çoxalırlar.
 - B) Xromotoforu var, xromotoforda xlorofil olur, bir və çox hüceyrəlidirlər, əsasən suda yaşayır, qeyri-cinsi yolla çoxalırlar.
 - C) Xromotoforu var, xromotoforda xlorofil olur, bir və çox hüceyrəlidirlər, əsasən suda yaşayır, cinsi yolla çoxalırlar.
 - D) Xromotoforu var, xromotoforda xlorofil olur, bir hüceyrəlidirlər, əsasən suda yaşayır, qeyri-cinsi yolla çoxalırlar.
 - E) Xromotoforu var, xromotoforda xlorofil olur, çox hüceyrəlidirlər, əsasən suda yaşayır, cinsi yolla çoxalırlar.

- 39.** Soxulcanın həzm üzvləri hansı şöbələrdən

- təşkil olunmuşdur?

 - A) Ağızdan, udlaqdan, qida borusundan, mə'dədən və bağırsaqdan.
 - B) Ağızdan, udlaqdan, qida borusundan, çinədandan, mə'dədən və bağırsaqdan
 - C) Ağızdan, udlaqdan, qida borusundan, nazik və yoğun bağırsaqlardan.
 - D) Ağızdan, udlaqdan, qida borusundan, çinədandan və nazik bağırsaqdan.
 - E) Ağızdan, udlaqdan, qida borusundan, çinədandan və mə'dədən.

- 40. Çay xanısının cüt döş və qarın üzgəclərinin funksiyasını göstərin?**

- A) Qabağa yavaş hərəkəti tə'min edir, töhlükə hiss etdiğdə isə sür'ətlə hərəkətə xidmet edir.
 - B) Bədənin dönməsinə, müvazinətin saxlanmasına, önə sür'ətlə hərəkətinə xidmet edir.
 - C) Dayanmağa və müvazinətin saxlanmasına xidmet edir.
 - D) Bədənin müvazinətinin saxlanması, dönməsinə və sür'ətlə hərəkətini tə'min edir.
 - E) Bədənin dönməsinə, dayanmasını, önə yavaş hərəkətini və müvazinətin saxlanması tə'min edir.

- 41.** Aşağıdakı sıraların hansında yalnız cücəbalalı quşlar göstərilmişdir?

- A) Ququsu, ev toyuğu, ördək, sərçə, göyərçin
 - B) Tetra, ev toyığı, qaz, bülbül, göyərçin
 - C) Tetra, ördək, qaz, ququsu, ev toyuğu
 - D) Ördək, qaz, ev toyuğu, ağaçdələn, tutuqusu
 - E) Ev toyuğu, ördək, tetra, ağaçdələn, qarğı

- 42.** İki nöronların fonksiyonları hansılardır?

- A) Duyğu və hərəki neyronlar; duyğu neyronları duyğu orqanlarından gələn impulsları onurğa və baş beyinə, hərəki neyronlar - onurğa və baş heyindən gedən impulsları əzələlərə və daxili orqanlara ötürür.

- B) Duygu ve hərəki neyronlar; duygu neyronları duygu orqanlarından gələn impulsları onurğa beyinə, hərəki neyronlar onurğa beyindən gedən impulsları əzələlərə və daxili orqanlara ötürür.

- C) Duygu ve hərəki neyronlar; duygu neyronları duygu orqanlarından gələn impulsları baş beyinə, hərəki neyronlar - baş beyindən gedən impulsların hiss orqanlarına ötürür

- D) Duygu ve hərəki neyronlar; duygu neyronları özələrlərdən gedən impulsları onurğa və baş beyinə, hərəki neyronlar onurğa və baş beyindən gedən impulsları əzələlərə ötürür.

- E) Duygu ve hörki neyronlar; duyğu neyronları daxili orqanlardan gələn impulsları onurğa və baş beyinə, hörki neyronlar-onurğa və baş beyindən gələn impulsları daxili orqanlara ötürür.

43. Aşağıda gösterilen sıraların hansında eritrositlerin kuruluşu ve fonksiyası düzgün gösterilmemiştir?

- A) Aypara formasındadır, nüvösü var. İki hissedən ibarətcir: zülal hissə -qlobin və tərkibində dəmir olan hem. Funksiyası - hüceyrələrə oksigen aparmaqdır.

- B) Ortası basıq, doyirmi löhväcidir, nüvəsi yoxdur. İki hissədən ibarətdir: züləl hissə globin və tərkibində dəmir olan- hem.

- C) Döyirmi löhvacık formasındadır, nüvosı var. İki hissedən ibarətdir: zülal hissə - qlobin və tərkibində dəmir olan - hem.

- D) Ortası basıq, dövirmi löhväcikdir, nüvəsi yoxdur. İki hissədən ibarətdir: züləl hissə-qlobin və tərkibində domir olan - hem. Funksiyası - hüceyrələrə karbon qazı dasınaqdır.

- E) Ortası basıq, döyirmi löhväcikdir, nüvəsi vardır. Qlobindən təşkil olunmuşdur. Funksiyası- hüceyrələrə oksigen daşımaqdır.

*44. Mə'də şirəsi ifrazının sinir tənziminin məxanizmi necədir?

- A) Qida ağız boşluğu və mə'də reseptorlarını qıcıqlandırır, reseptorlardan gələn impulslar orta beyninə ötürülür, oradan isə azan sinirlə mə'də vəzilərinə gedərək mə'də şirəsi ifrazına səbəb olur.
- B) Qida ağız boşluğu və mə'də reseptorlarını qıcıqlandırır, reseptorlardan gələn impulslar aralıq beyninə ötürülür, oradan isə azan sinirlə mə'də vəzilərinə gedərək mə'də şirəsi ifrazına səbəb olur.
- C) Qida ağız boşluğu və mə'də reseptorlarını qıcıqlandırır, reseptorlardan gələn impulslar uzunsov beyninə ötürülür, oradan isə azan sinirlə mə'də vəzilərinə gedərək mə'də şirəsi ifrazına səbəb olur.
- D) Qida ağız boşluğu və mə'də reseptorlarını qıcıqlandırır, reseptorlardan gələn impulslar uzunsov beyninə ötürülür, oradan isə azan sinirlə mə'də vəzilərinə gedərək mə'də şirəsi ifrazına səbəb olur.
- E) Qida ağız boşluğunu və mə'də reseptorlarını qıcıqlandırır, reseptorlardan gələn impulslar uzunsov beyninə ötürülür, oradan isə parasimpatik sinirlə mə'də vəzilərinə gedərək mə'də şirəsi ifrazına səbəb olur.

45. Gündəş şüalanması spekrində hansı şüalar mövcuddur, onların uzunluğu və orqanizmə tə'sir necədir?

- A) Ultrabənövşəyi şüalar dalğa uzunluğu 0, 290 mkm-dən az olub canlılara öldürəcü tə'sir göstərir, görünən şüalar 0, 600-dən 0, 780 mkm-ə qədərdir. Orqanizm üçün vacibdir. İnfraqırmızı şüalar dalğa uzunluğu 0, 780 dan 0, 900 mkm-ə qədər olub istilik enerjisiniñ mühüm mənbəyidir.
- B) Ultrabənövşəyi şüalar dalğa uzunluğu 0, 310 mkm-dən az olub canlıların hayatı üçün faydalıdır, görünən şüalar 0, 400-dən 0, 750 mkm-ə qədərdir. Orqanizm üçün vacibdir. İnfraqırmızı şüalar dalğa uzunluğu 0, 750 mkm-dən çox olub istilik enerjisiniñ mühüm mənbəyidir.

C) Ultrabənövşəyi şüalar dalğa uzunluğu 0, 290 mkm-dən az olub canlı orqanizmlər üçün faydalıdır, görünən şüalar 0, 400-dən, 0, 750 mkm-ə qədərdir. Orqanizm üçün vacibdir. İnfraqırmızı şüalar dalğa uzunluğu 0, 750 mkm-dən çox olub orqanizmlərə öldürəcü tə'sir göstərir.

D) Ultrabənövşəyi şüalar dalğa uzunluğu 0, 290 mkm-dən çox olub orqanizmlər üçün faydalıdır, görünən şüalar dalğa uzunluğu 0, 400-dən, 0, 750 mkm-ə qədər olub orqanizmlər üçün vacibdir. İnfraqırmızı şüalar dalğa uzunluğu 0, 750 mkm-dən çox olub istilik enerjisiniñ mühüm mənbəyidir.

E) Ultrabənövşəyi şüaların dalğa uzunluğu 0, 290 mkm-dən az olub canlılara öldürəcü tə'sir göstərir, görünən şüalar dalğa uzunluğu 0, 400-dən 0, 750 mkm-ə qədərdir. Orqanizmlər üçün vacibdir. İnfraqırmızı şüalar dalğa uzunluğu 0, 750 mkm-dən çox olub istilik enerjisiniñ mühüm mənbəyidir.

*46. Aşağıda göstərilən sıraların hansında züləllərin kimyəvi xassələri düzgün göstərilmişdir?

- A) Suda asan həll olan və olmayan, kimyəvi cəhətdən az fəal, lakin müxtəlif amillərin tə'sirinə dözmüllü züləllər mövcuddur. Onlar yüksək dərəcədə fealdırlar.
- B) Suda həll olmayan züləllər yoxdur, kimyəvi cəhətdən fealdır, müxtəlif amillərin tə'sirinə dözmüldürler.
- C) Suda çətin həll olan və olmayan, kimyəvi cəhətdən az fəal, müxtəlif amillərin tə'sirinə davarsızdırular.
- D) Suda asan həll olan və olmayan, kimyəvi cəhətdən az fəal, müxtəlif amillərin tə'sirinə dözmüllü züləllər mövcuddur.
- E) Suda asan həll olan və olmayan, kimyəvi cəhətdən yüksək fəal olan müxtəlif amillərin tə'sirinə dözmüllü züləllər mövcuddur.

47. Qlikoliz prosesində oksigenin, ADF və fosfor turşusunun iştirakı vacibdirmi və həmin prosesdə onların hər birinin rolü nədən ibarətdir?

A) Qlikoliz prosesində oksigen iştirak etmir, prosesdə hüceyrənin həyat fəaliyyəti zamanı yaranan ADF mütləq iştirak edir, fosfor turşusu isə iştirak etmir. Qlikoliz prosesində qlükoza parçalanaraq 2 molekul ATF sintez olunur

B) Qlikoliz prosesində oksigen iştirak etmir, qlikolizdə ADF və fosfor turşusunun iştirakı mütləq vacibdir. Hər iki maddə hüceyrənin həyat fəaliyyəti nəticəsində yaranır. Qlikoliz prosesində qlükoza parçalanaraq 2 molekul ATF sintez olunur

C) Qlikoliz prosesində oksigen iştirak etmir, prosesin həyata keçirilməsindən fosfor turşusunun iştirakı vacibdir. Qlikolizdə ADF iştirak etmir. Həmin prosesdə qlükoza parçalanaraq 2 molekul ATF sintez olunur.

D) Qlikoliz prosesində oksigen ən fəal iştirak edir. Qlikolizdə ADF və fosfor turşusunun iştirakı mütləq vacibdir. Onlar hüceyrənin həyat fəaliyyəti nəticəsində yaranır. Qlükozanın parçalanmasından 2 molekul ATF əmələ gəlir.

E) Qlikoliz prosesində ADF və oksigenin iştirakı mütləq vacibdir. Qlikolizdə fosfor turşusu iştirak etmir. Qlükozanın parçalanmasından 2 molekul ATF əmələ gəlir.

48. Rüşeyimin inkişafında üçüncü rüşeyim qatı - mezoderma necə əmələ gəlir və o hansı tip heyvanlarda ilk dəfə meydana çıxmışdır?

A) Sinir borusunun bilavasitə altında bütün rüşeyim boyu uzanan mezodermina çıxıntısı ayrırlar; mezoderma ilk dəfə olaraq bağırsaqboşluqlularda meydana çıxır.

B) Sinir borusu ilə bağırsaq arasında mezodermeye başlangıç verən boşluq ayrırlar; mezoderma ilk dəfə yumru qurdarda meydana çıxır.

C) İki disk formasında olan entoderma ilə ektodermanın bir-birinə toxunduğu yerde mezodermanın başlangıcı yaranır; mezoderma ilk dəfə həlqəvi qurdarda meydana çıxır.

D) İlk bağırsağın entoderması ilə mahdudlaşan sinir borusuna yaxın sahənin bir tərəfində iki cib formasında mezodermanın rüscymi ayrırlar; Mezoderma ilk dəfə yastı qurdarda meydana gəlir.

E) Sinir borusunun bilavasitə altında mezodermeye başlangıç verən boşluq yaranır; mezoderma ilk dəfə bugumayaqlılarda meydana gəlir.

49. Parçalanma qanununun statistik xarakteri özüntü nədən göstərir?

A) Eyni gen gəzdirən qametlərin uzlaşmasından ümumi nəticələr qanunauyğun şəkildə olur.

B) Eyni tipli qametlərin bərabər görüşməsi etimallıdan ümumi nəticələr qanunauyğun şəkildə olur.

C) Müxtəlif gen gəzdirən mə'lum qametlərin uzlaşmasından; ümumi nəticələr təsadüfi şəkildə olur.

D) Müxtəlif gen gəzdirən qametlərin təsadüfi uzlaşmasından; ümumi nəticələr qanunauyğun şəkildə olur.

E) Eyni gen gəzdirən qametlərin təsadüfi uzlaşmasından; ümumi nəticələr təsadüfi şəkildə olur.

50. Mavi gözət - kürən saçlı qadınla, qara gözət-qarasaklı kişinin nigahından F_1 nəslində doğulan uşaqların faizlə nisbətləri necə olacaqdır? Kişi birinci allel əlamətə görə homoziqot, ikinci allel əlamətə görə heteroziqotdur (qara gözət və qara saçlı dominantdır)

A) 25 %; 25 %; 25 %; 25 %

B) 50 %; 50 %;

C) 25 %; ; 50 %; 25 %;

D) 100 % fenotipcə eynidir

E) 100 % genotipcə eynidir

1993, Bakı

I, II, III qruplar, Variant B

- *36. Kök üsküyü hüceyrələri digər sahələrin hüceyrələrindən nə ilə fərqlənlərlər?
A) Qlafi tünd və yumşadır, az ömürlüdür.
B) Qlafi tünd və bərkdir, uzun ömürlüdür.
C) Qlafi tünd və bərkdir, az ömürlüdür.
D) Qlafi açıq rəngli və bərkdir, uzun ömürlüdür.
E) Qlafi açıq rəngli və bərkdir, az ömürlüdür.

37. Paxılalar fəsiləsinə daxil olan bitkilərin çiçəklərinin düsturu necədir?

- A) K₅L₅E₁₀D₁
- B) K₅L₅E₉₊₁D₁
- C) K₅L₅E₁₀₊₂D₁
- D) K₅L₅E₈₊₂D₁
- E) K₅L₅E₆₊₂D₁

38. Papaqlı köbəlkələrin xarakter əlamətləri aşağıdakı sıraların hansında düzgün göstərilmişdir?

- A) Rütubətli münbit torpaqlarda yaşayır, papaq və kötükçəsi, mitseli telləri vardır, papağın altında borucuq və lövhəciklər yerləşir, sporaçoxalır, xlorofili var, autotrofdurlar.
- B) Rütubətli münbit torpaqlarda yaşayır, papaq və kötükçəsi, mitseli telləri vardır, papağın altında borucuqlar yerləşir, cinsi yolla çoxalır, xlorofilsizdir, heterotrofdurlar
- C) Rütubətli münbit torpaqlarda yaşayır, papağı, kötükçəsi və mitseli telləri var, alt tərəfdə borucuq və ya lövhəciklər yerləşir, sporaçoxalır, xlorofilsiz və heterotrofdurlar
- D) Rütubətli münbit torpaqlarda yaşayır, papaq və kötükçəsi, mitseli telləri var, ait tərəfdə yalnız lövhəciklər yerləşir, tumurcuqlanma yolu ilə çoxalır, xlorofili yoxdur, heterotrofdurlar
- E) Rütubətli münbit torpaqlarda yaşayır, papağı və mitseli telləri var, tumurcuqlanma və sporaçoxalır, xlorofilsizdir, heterotrofdurlar

39. Soğulcan xarici qıcıqlara necə cavab verir ?
A) Xüsusi hiss üzvləri yoxdur, qidanın dadını duymur, işığı qaranlıqdan seça bilmir, lakin bədənə toxunduqda onu hiss edir.
B) Xüsusi hiss üzvləri yoxdur, qidanın dadını duymur, lakin bədəninə toxunduqda onu hiss etmir, və işığı qaranlıqdan seçir.
C) Xüsusi hiss üzvləri yoxdur, bədəninə toxunduqda onu hiss etmir, lakin qidanın dadını duyur və işığı qaranlıqdan seçir.
D) Xüsusi hiss üzvləri yoxdur, lakin bədəninə toxunduqda onu hiss edir, qidanın dadını duyur, işığı qaranlıqdan seçir.
E) Xüsusi hiss üzvləri var, bədəninə toxunduqda onu hiss edir, qidanın dadını duyur, lakin işığı qaranlıqdan seça bilmir.
40. Xanı balığında ifrazat sistemi necə qurulmuşdur?
A) Bir cüt oval şəkilli qırmızımtıl-qonur rəngli böyrəkdən, iki sidik axarı və sidik kisəsindən ibarətdir.
B) Bir cüt lentşəkilli sarımtıl-yaşıl rəngli böyrəkdən, iki sidik axarı və sidik kisəsindən barətdir.
C) Bir cüt lentşəkilli qırmızımtıl-qonur rəngli böyrəkdən, iki sidik axarı və sidik kisəsindən ibarətdir.
D) Bir ədəd lentşəkilli qırmızımtıl-qonur rəngli böyrəkdən, bir sidik axarı və sidik kisəsindən ibarətdir.
E) Bir cüt lentşəkilli qırmızımtıl-qonur rəngli böyrəkdən, iki sidik axarı və kloakadan ibarətdir.
41. Aşağıdakı sıraların hansında yalnız ətcəbalı quşlar göstərilmişdir?
A) Göyərçin, ağacdələn, qarğı, ari quşu, bülbül
B) Göyərçin, ağacdələn, bülbül, tetra, qu quşu
C) Ağacdələn, qarğı, bülbül, qaz, ördək
D) Ari quşu, qarınquş, bülbül, tetra, ördək
E) Bülbül, Göyərçin, ağacdələn, tetra, qaz

42. Aşağıdakı variantların hansında insanın onurğa beyninin funksiyaları düzgün göstərilmişdir?

- A) Reflektor və ötürücü funksiyası; reflektor funksiyası tənəffüs tə'min edir, ağ maddənin ötürüclü funksiyası mərkəzi sinir sisteminin bütün şöbələri arasında əlaqə yaradır və əlaqəli işini tə'min edir.
 - B) Reflektor və ötürüclü funksiyası; reflektor funksiyası qan təzyiqini tə'min edir, ağ maddənin ötürüclü funksiyası mərkəzi sinir sisteminin bütün şöbələri arasında əlaqə yaradır və əlaqəli işini tə'min edir.
 - C) Reflektor və ötürüclü funksiyası; reflektor funksiyası hərəkəti tə'min edir, ağ maddənin ötürüclü funksiyası mərkəzi sinir sisteminin bütün şöbələri arasında olacaq yaradır və əlaqəli işini tə'min edir.
 - D) Reflektor və ötürüclü funksiyası; reflektor funksiyası: hərəkəti tə'min edir, ağ maddənin ötürüclü funksiyası iso bütün hiss üzvləri arasında əlaqə yaradır.
 - E) Reflektor və ötürüclü funksiyası; reflektor funksiyası: hərəkəti tə'min edir, ağ maddənin ötürüclü funksiyası iso bütün daxili üzvləri arasında əlaqə yaradır.
43. Aşağıdakı variantların hansında leykositlərin quruluşu, funksiyası və əmələ gəlməsi düzgün göstərilmişdir?
- A) Daimi forması yoxdur, rəngsizdir, nüvəsi var, səri sümük iliyində və limfa düyünlərində əmələ gəlir. Toxumalara oksigen daşıyır.
 - B) Daimi forması yoxdur, rənglidir, nüvəsi yoxdur, sümük iliyində, dalaqdə və limfa düyünlərində əmələ gəlir, yad cisimcikləri tutub zərərsizləşdirir və həzm edir.
 - C) Daimi forması yoxdur, rəngsizdir, nüvəsi var, dalaqdə əmələ gəlir, yad cisimcikləri tutub zərərsizləşdirir və həzm edir.
 - D) Daimi forması yoxdur, rəngsizdir, nüvəsi var, sümük iliyində, dalaqdə və limfa düyünlərində əmələ gəlir. Yad cisimcikləri tutub zərərsizləşdirir və həzm edir.
 - E) Daimi forması yoxdur, rəngsizdir, nüvəsi yoxdur, limfa düyünlərində əmələ gəlir. Yad cisimcikləri tutub zərərsizləşdirir və həzm edir.
44. Həzir bağışaqın xovları həzəm prosessində nə kim rol oynayırlar?
- A) Xovlar nazik bağışaqın selikli qışasının sothini xeyli artırır. Bunların köməyi ilə üzvü maddələrin parçalanma məhsulları organizma sorulur, mikroorganizmlərin qana və limfaya keçməsinə mane olub, qoruyucu funksiya daşıyırlar.
 - B) Xovlar nazik bağışaqın sothini xeyli artırır. Bunların köməyi ilə üzvü və qeyri-üzvü maddələrin parçalanma məhsulları organizma sorulur, mikroorganizmlərin qana keçməsinə mane olub, qoruyucu funksiya daşıyırlar.
 - C) Xovlar nazik bağışaqın sothini xeyli artırır. Bunların köməyi ilə qeyri-üzvü maddələrin organizma sorulur, mikroorganizmlərin limfaya keçməsinə mane olub, qoruyucu funksiya daşıyırlar.
 - D) Xovlar nazik bağışaqın sothini xeyli artırır. Bunların köməyi ilə üzvü maddələrin organizma sorulur, mikroorganizmlərin qana və limfaya keçməsinə mane olmur.
 - E) Xovlar nazik bağışaqın sothini xeyli artırır. Bunların köməyi ilə üzvü maddələrin parçalanma məhsulları organizma sorulur, qeyri-üzvü maddələrin qana və limfaya keçməsinə mane olmur.
45. Səhralarda yaşayan hevan organizmlərində rütubətin çatışmamazlığına qarşı uyğunlaşma özünü nəçərəstir?
- A) Gəmiricilər, sürünenlər, həşaratlar və başqa kiçik heyvanlar üçün qida su mənbəyi deyil, bəzi heyvanların bədənində oksidloşma reaksiyası nöticəsində yaranır.
 - B) Səhralarda yaşayan heyvanların bədənində su oksidloşma reaksiyası nöticəsində yaranır. Bütün heyvanlar yay yuxusuna gedirlər.
 - C) Gəmiricilər, sürünenlər, həşaratlar və başqa kiçik heyvanlar üçün qida su mənbəyi. Bəzi heyvanların bədənində su oksidloşma reaksiyası nöticəsində yaranır. Xarici örtüyün zəif keçiriciliyi onları suyun buxarlanmasından qoruyur.
 - D) Səhralarda yaşayan heyvanlar üçün yalnız qida su mənbəyi. Onların hamisində maddələr mübadiləsi keşkin surətdə aşığı düşür.
 - E) Səhralarda yaşayan gəmiricilər, sürünenlər, həşaratlar və başqa kiçik heyvanlar üçün su mənbəsi rolunu nadir halda yağan yağışlar oynayır, digər heyvanlar üçün iso qida su mənbəyi.

- 46.** Fermentin "faal mərkəzi" və onun xüsusiyyəti nədən ibarətdir?
- A) Fermentlər, molekulların ölçüləri fermentlərin makromolekullarından çox kiçik olmayan maddələrin çevriləməsini kataliza edir. Fermentlərin katalitik faallığı, onun bütün molekul ilə deyil çox da böyük olmayan sahəsi-fermentin faal mərkəzi ilə müəyyən edilir.
- B) Fermentlər, molekulların ölçüləri fermentlərin makromolekullarından çox kiçik olan maddələrin çevriləməsini kataliza edir. Fermentlərin faallığı, onun bütün molekul ilə deyil çox da böyük olmayan sahəsi-fermentin faal mərkəzi ilə müəyyən edilir.
- C) Fermentlər, molekulların ölçüləri fermentlərin makromolekullarından həddindən çox kiçik olan maddələrin çevriləməsini kataliza edir. Fermentlərin faallığı, onun bütün molekul sahəsi ilə fermentin faal mərkəzi ilə müəyyən edilir.
- D) Fermentlər, molekulların ölçüləri fermentlərin makromolekullarının ölçülərinə bərabər olan maddələrin çevriləməsini kataliza edir. Fermentlərin faallığı onun bütün molekul ilə deyil çox da böyük olmayan sahəsi- fermentin faal mərkəzi ilə müəyyən edilir.
- E) Fermentlər, molekulların ölçüləri fermentlərin makromolekullarından çox kiçik olmayan maddələrin çevriləməsini kataliza edir. Katalitik ferment faal deyil və yalnız onun sahəsi - fermentin faal mərkəzi ilə müəyyən edilir.
- 47.** Aşağıdakı cavabların hansında DHT tellerinin bir -birinə nisbətən necə yerləşdiyi, ikiqat zəncirin əmələ gəldiyi və hansı qüvvənin onları bir yerdə saxladığı dəngün göstərilmişdir?
- A) Bir zəncirin azotlu əsasları digərinin azotlu əsasları ilə "birləşir", onların arasında hidrogen rabitəsi yaranır (A və S arasında 2, T və Q arasında 3 hidrogen rabitəsi). A-nın qarşısında S, T-nin qarşısında Q durur. Hukleotidlərin belə düzülüşü iki qat zənciri əmələ gətirir.
- B) Bir zəncirin azotlu əsasları digərinin azotlu əsasları ilə "birləşir", onların arasında hidrogen rabitəsi yaranır (A və Q arasında 2, T və S arasında 3 hidrogen rabitəsi). A-nın qarşısında Q, T-nin qarşısında S durur. Hukleotidlərin belə düzülüşü iki qat zənciri əmələ gətirir.

- C) Bir zəncirin azotlu əsasları digərinin azotlu əsasları ilə "birləşir", onların arasında kovalent rabitə yaranır (A və T arasında 2, Q və S arasında 3 kovalent rabitə). A-nın qarşısında T, Q-nin qarşısında S durur. Hukleotidlərin belə düzülüşü iki qat zənciri əmələ gətirir.
- D) Bir zəncirin azotlu əsasları digərinin azotlu əsasları ilə "birləşir", onların arasında hidrogen rabitəsi yaranır (Q və S arasında 3, A və T arasında 2 hidrogen rabitəsi). A-nın qarşısında T, S-nin qarşısında Q durur. Hukleotidlərin belə düzülüşü iki qat zənciri əmələ gətirir.
- E) Bir zəncirin azotlu əsasları digərinin azotlu əsasları ilə "birləşir", onların arasında hidrogen rabitəsi yaranır (Q və S arasında 2, A və T arasında 3 hidrogen rabitəsi). A-nın qarşısında T, S-nin qarşısında Q durur. Hukleotidlərin belə düzülüşü iki qat zənciri əmələ gətirir.
- 48.** Üç rüseyim vərəqələrindən hansı üzvlər öz başlangıcıni götürürler?
- A) Ektodermə hüceyrələrindən skelet, əzələlər, hiss organları, ağ ciyərlər; entodermadan -sinir sistemi, bağırsaq epitelisi, ifrazat üzvləri; mezodermadan-qan damarları, həzm üzvləri, döri və onun törəməleri, cinsiyət üzvləri.
- B) Ektodermə hüceyrələrindən -dəri örtüyü və onun törəməleri, hiss üzvləri, bütün sinir sistemi; entodermadan - bağırsaq epitelisi, həzm vəzərləri, ağ ciyərlər; mezodermadan-skelet, əzələlər, qan-damarları, ifrazat üzvləri, cinsi üzvlər.
- C) Ektodermadan-dəri örtüyü və onun törəməleri, ağ ciyərlər, bütün sinir sistemi; entodermadan bağırsaq epitelisi, sklet, əzələlər, qan-damar sistemi; mezodermadan hiss organları, həzm vəzərləri, ifrazat üzvləri, cinsiyət üzvlər.
- D) Ektodermadan- skelet, əzələlər, bütün sinir sistemi, ifrazat sistemləri; entodermadan bağırsaq epitelisi, dəri örtüyü və onun törəməleri, ağ ciyərlər; mezodermadan-hiss organları, qan-damar sistemi, həzm vəzərləri, cinsi organları.
- E) Ektodermadan- dəri örtüyü və onun törəməleri, skelet, əzələlər, bütün sinir sistemi; entodermadan-qan - damar sistemi və ifrazat üzvləri, ağ ciyərlər, həzm vəzərləri; mezodermadan - hiss üzvləri, bağırsaq epitelisi, cinsiyət organları.

- 49.** Gen və xromoson mutasiyaları öz aralarında necə fərqlənilirlər?
- A) Fərqlənlərlər. Gen mutasiyası genlərdə miqdar dəyişgənliyi deməkdir. Bu zaman DNT-nin kimyəvi quruluşu dəyişilir; xromosom mutasiyası isə xromosomun tərkibindəki dəyişgənlikdir.
- B) Fərqlənmirlər. Xromosom mutasiyaları orqanizmdə yeni əlamətlərin meydana çıxmasına səbəb olur; gen mutasiyaları isə olmur.
- C) Fərqlənmirlər. Həm gen həm də xromosom mutasiyaları zülalın biosintəzi ilə əlaqəlidirlər.
- D) Fərqlərlərlər. Gen mutasiyası DHT -də nukleotidlərin ardıcıl düzülüşünün dəyişməsi ilə, xromosom mutasiyası isə ayrıca genlərin keyfiyyətə dəyişilməsi ilə əlaqədardır.
- E) Fərqlənlərlər. Gen mutasiyası genlərdə keyfiyyət dəyişgəriliyi ilə əlaqədardır. Belə mutasiyalar DHT -nin kimyəvi quruluşunun dəyişməsilə, xromosom mutasiyaları isə yeni xromosomların meydana gəlməsi və ya bir necə xromosomun itirilməsilə əlaqədardır.
- 50.** Ağ rəngli -hamar tüklü diş dəniz donuzcuğu ilə qara rəngli uzun tüklü erkək dəniz donuzcuğunun çaraplaşdırılmasından F_1 nəslində doğulan balaların faizlə nisbəti necə olacaqdır? Diş ikinçi əlamətə görə, erkək isə birinci əlamətə görə heteroziqotdur (Qara rəng, hamar tüklü dominantdır)
- A) 25%; 25%; 25%; 25%
- B) 25%; 50%; 25%
- C) 50%; 50%
- D) 100% fenotipcə eynidirlər
- E) 100% genotipcə cynidirlər
- 36.** Əmici tellər necə əmələ gəlir, köküñ hansı hissəsində yerləşir və onun əsas funksiyası nədən ibarətdir?
- A) Bölünmə və böyümə zonasından sonra yerləşən, qalan qılıflı olan hüceyrələrdir. Onun əsas funksiyası: torpaqdan suyu və mineral maddələri sormaqdır.
- B) Kökün bütün sahələrində olur, onun xarici sah hüceyrələrinin uzun çıxıntısıdır. Əsas funksiyası: torpaqdan suyu və mineral maddələri sormaqdır.
- C) Kök üsküyündən bir qədər yüksəridə, bölünmə və böyümə zonasından sonra cavan hüceyrələrdən çıxıntılar şəklində əmələ gəlir, az ömürlüdür, əsas funksiyası torpaqdan suyu və mineral maddələri sormaqdır.
- D) Kökün uc hissəsində yerləşən hüceyrələrin nazik çıxıntılarıdır, əsas funksiyası torpaqdan su və mineral maddələri sormaqdır.
- E) Kökün bütün sahələrində olan qalan qılıflı çıxıntılarıdır. Uzun ömürlüdür. Əsas funksiyası torpaqdan suyu və mineral maddələri sormaqdır.
- 37.** Aşağıdakı variantlardan hansında yalnız badımcançıçkilər fasiləsinə aid olan bitkilər göstərilmişdir?
- A) Qara quşüzümü, batbat, tübüñ, kələm, adı dəlibəng.
- B) Qara quşüzümü, pomidor, dəlibəng, kartof, xanımotu.
- C) Pomidor, kartof, badımcan, ciyələk, adı dəlibəng.
- D) Kartof, qara qışsızlım�, xiyan, ətirli tübüñ, xanımotu.
- E) Badımcan, kartof, hibrid petuniya, ağ turp, pomidor.

1993, Naxçıvan I, II, III qruplar, Variant A

38. Cürcümə qabiliyyəti olan toxumların cürcüməsi üçün hansı şərait olmalıdır?
A) torpaq, hava, su B) su, işiq istilik,
C) işiq, istilik, hava D) su, hava, istilik
E) torpaq, su, istilik

39. Tutulmuş qida ağızdan udlağa, oradan qida borusuna keçib mə'dəyə düşür. Mə'də iki şö'bədən ibarətdir. Daha iri şö'bədə qida xitin disçiklərlə xirdalanır. Kiçik şö'bədə üzərində tükcükler olan iki lövhəcik vardır. Bu lövhəciklər süzgəc rolunu oynayır. Süzülmüş qida sağa, oradan həzm vazisine keçir. Qida burada həzm olunub vəzifənəndən bədənə sorulur. Həzm olunmayan qida

- *43. Şərti reflekslər necə yaranır, onun tormozlanmasının nə kimi əhəmiyyəti var?
A) Şərti reflekslər organizmin bütün həyat boyu qazdığı reflekslardır. Onların tormozlanması organizmni konkret həyat şərtinə tez uyğunlaşdırır.
B) Şərti reflekslər organizmnin bütün həyat boyu qazıldığı və tə'sirsiz qıcıqlandırıcılarla şərtsiz qıcıqlandırıcıların birləşməsi nəticəsində yaranır. Onun tormozlanması sayəsində organizmın tamlığı qorunub saxlanır, daxili mühiti sabit qalır.
C) Şərti reflekslər organizmnin bütün həyat boyu qazandığı, tə'sirsiz qıcıqlarla şərtsiz

- C) Nəfəsalma prosesini uzunsov beyində yerləşən tənəffüs mərkəzindən ritmik suradə galən sinir impulsları tənzimləyir. Bu zaman qabırğalarası əzələlər və diafragma boşalır. Neticədə döş boşluğunun həcmi dəyişilir və nafas alma baş verir.
D) Nəfəsalma prosesini uzunsov beyində yerləşən tənəffüs mərkəzi tənzim edir. Mərkəzdən ritmik suradə sinir impulsları qabırğalarası əzəleyə və diafragma oturulur. Bunların yığılması nəticəsində qabırğalar azca qalxır və diafragma yastılaşır. Bu zaman döş boşluğu və ağıciyərlər genişlənir. Neticədə nəfəsalma prosesi baş verir.

46. Zülal sintezində gen zəncirinin -A-Q-S-T-S- A-sahəsinə uyğun hansı kod tripletli n-RNT-si amin turşu daşımalıdır?
A) USQ və AQU B) USQ və AQS
C) AQS və AQU D) AQS və USA
E) ASQ və AQU

47. Xloroplastların, holci aparatının və hüceyrə mərkəzinin funksiyaları aşağıdakılardan hansıda daha dəqiq verilmişdir?
A) Xloroplastlarda fotosintez gedir, ya'nı günəş enerjisini köməyi ilə qeyri-üzvi maddələrdən üzvi maddə əmələ gəlir. Holci kompleksinin boşluqlarına hüceyrənin sintez məhsulları toplanır, sonra iri və xırda qovuqcuqlar şəklində sitoplazma

D) Şərti reflekslər organizmının hüttün həyatı

E) Qida ağızdan udlağa, oradan qida

47. Xloroplastların, holci aparatının və hüceyrə

markazının funksiyaları aşağıdakılardan hansıda daha dəqiq verilmişdir?

markazının funksiyaları şəkildən qeyri-üzvi maddələrdən üzvi maddə əmələ gəlir. Holci kompleksinin boşluqlarına hüceyrənin

mərkəzəndən təmirət səntrit impulsları dəyişiklərlə xirdalanır. Kiçik eñ hədə üzərində.

İndi hədədən qeyri-üzvi maddələrdən üzvi maddə əmələ gəlir. Holci

tükcükçək olan iki lövhəcik vardır. Bu

şəkildən qeyri-üzvi maddələrdən üzvi maddə əmələ gəlir. Holci

həcmi dəyişilir və nafas alma baş verir.

59. Tutulmuş qida ağızdan udlağa, oradan qida

nafas alma prosesini uzunsov həcmi

veriləcək tənəffüs

soğadır.

A) Xloroplastlarda fotosintez gedir, ya'nı

markazının funksiyaları aşağıdakılardan hansıda daha dəqiq verilmişdir?

markazının funksiyaları şəkildən qeyri-üzvi

maddələrdən üzvi maddə əmələ gəlir. Holci

kompleksinin boşluqlarına hüceyrənin

sintez məhsulları toplanır, sonra iri və xırda

qovuqcuqlar şəklində sitoplazma

həcmi dəyişilir və nafas alma baş verir.

59. Tutulmuş qida ağızdan udlağa, oradan qida

nafas alma prosesini uzunsov həcmi

veriləcək tənəffüs

soğadır.

48. Noxudun sarı röngi yaşıl röng üzerinde dominantdır. Sarı noxudla yaşıl noxud çarpazlaşdırılmıştır. F_1 neslinde 223 noxud toxumu almıştır. Alınan noxudların 112 sarı və 111 yaşıl olmuşdur. Başlangıç valideynlerin genotipi necə olmuşdur?

- A) $P \rightarrow AA \times aa$
- B) $P \rightarrow Aa \times aa$
- C) $P \rightarrow AA \times Aa$
- D) $P \rightarrow Aa \times Aa$
- E) $P \rightarrow AA \times AA$

49. $P \rightarrow AaBb$ və $AA Bb$ genotipli fərdlər hansı tip qəmətləri hazırlamalıdır?

- A) AB, Ab, Aa, Bb və AB, Ab
- B) AB, Ab, Aa, aB və AA, Bb
- C) AB, Ab, aB, ab və AB, Ab
- D) AA, Bb, ab, Aa və AB, Bb
- E) Aa, Bb, AB, ab və AA x BA.

50. Genetik cəhətdən yaxın olan, yəni mənşə birliyi olan növlər və cinslər oxşar irsi dayışkanlıklar sırası ilə səciyyəlanır. Bu qanun kim tərəfindən kəşf edilmişdir və o necə adlanır?

- A) Hardi və Vaynberq tərəfindən kəşf olunub; Hardi-Vaynberq qanunu adlanır.
- B) H.I. Vavilov tərəfindən kəşf olunub; Homoloji sıralar qanunu adlanır.
- C) Q.Mendel tərəfindən kəşf edilib. Hibridlərin birinci nəsildə eyniliyi qanunu adlanır.
- D) Q.Mendel tərəfindən kəşf edilib; Əlamətlərin asılılıqları paylanması qanunu adlanır.
- E) T.Morgan tərəfindən kəşf edilib; Xromosomlarla ilişkili irlilik hadisəsi adlanır.

1993, Naxçıvan I, II, III qruplar, Variant B

36. Kollar ağaclarдан hansı əlamətlərinə görə fərqlənilərlər?

- A) Kollarda budaqlanma təqribən torpaq səthindən başlanır. Budaqlar arasında əsas gövdəni ayırd etmək çətin olur. Kolların ağaclar kimi bir yox, ümumi gövdədən ayrılan bir neçə kiçik gövdələri olur.
- B) Kollar adətən möhkəm oduncağa malik çoxillik bitkilər olub, ağaclarla müqayisədə bir qədər alçaqboyludur. Onlarda budaqlanma torpaq səthindən yuxarıda başlanır.
- C) Kollar möhkəm oduncağı olan çoxillik bitkilər olub, ağaclarla müqayisədə gövdələri çox nazik olur. Onlar ağaclarla nisbətən daha tez çıxırlar.
- D) Kollar gövdəsi ağaclarla nisbətən az odunlaşan, alçaqboylu olan, əsas gövdəsi seçilən çoxillik bitkilərdir.
- E) Kollar gövdəsi qismən odunlaşan və şirəli olan, ağaclarla müqayisədə alçaqboylu, nazik gövdəli bitkilərdir.

37. Aşağıdakı variantlardan hansında yalnız taxillər fəsiləsinə aid olan bitkilər göstərilmişdir?

- A) Darı, vələmir, arpa, çovdar, ceyranotu
- B) Buğda, vələmir, dari, noxud, çovdar
- C) Buğda, qarğıdalı, arpa, çovdar, lobya
- D) Qarğıdalı, zəfəran, arpa, çovdar, vələmir
- E) Arpa, çəltik, soya, qarğıdalı, vələmir

38. Aşağıda göstərilən göbələklərdən hansı turmureqlama yolu ilə çoxalır?

- A) Mukor göbəleyi
- B) Şampinyon
- C) Penisil göbəleyi
- D) Maya göbəleyi
- E) Sürmə göbəleyi

39. Ürəyi yoxdur. Bir neçə qan damarının yığılıb - açılması nəticəsində qan bədəndə hərəkət edir. Qan damar sistemi qapalıdır. İki əsas qan damarından, bel və qarın qan damarlarından, onlardan ayrılan şaxə və kapilyarlardan ibarətdir. Karbon qazı ilə zəngin olan qan qarın qan damarı ilə önə qəlsəmə kapilyarlarına aparılır, orada oksigenlə zənginləşir və bel qan damarı ilə geriye bədənin müxtəlif orqanlarına aparılır. Yuxarıda hansı heyvanın qan-damar sistemi təsvir olunmuşdur?

- A) Soxulcan
- B) Anodonta
- C) Çay xərcəngi
- D) Nəşterçə
- E) Balıq

40. Aşağıda göstərilən heyvanlardan hansında ikiqat tənəffüs gedir?

- A) Qurbaga
- B) Soxulcan
- C) Goyərçin
- D) Xaçlı hörümçək
- E) Göl ibizbin

41. Kordalılar tipinə daxil olan heyvanların əsas səciyyəvi cəhəti nədir?

- A) Yaşlı dövrə və yaxud yalnız rüşeyim dövründə xordanın olması
- B) Onurğanın və cüt ətrafların olması
- C) Sinir və qan-damar sisteminin yaxşı inkişaf etməsi
- D) Dördkameralli ürəyin olması və bədən temperaturunun sabitliyi
- E) Böyük və kiçik qan dövranının olması

42. İnsanda maddələr mübadiləsini, qida və su qəbulunu, bədən temperaturunun bir qaydada olmasını baş beyin hansı şö'bəsi idarə edir?

- A) Ara beyin
- B) Uzunsov beyin
- C) Beyincik
- D) Orta beyin
- E) Körpü

43. Qalxanabənzər vəzinin fəaliyyətinin artması maddələr mübadiləsində hansı pozğunluqları yaradır və onu necə aradan qaldırmaqla olar?

- A) Qalxanabənzər vəzinin fəaliyyəti artdıqda maddələr mübadiləsi güclənir. Nəticədə

ürək yığılmlarının sayı artır, qan təzyiqi çalxır, sinir sisteminin oyanma qabiliyyəti yüksəlir. Belə adamlar əsəbi olur, tez yorulur, çox yeməsinə baxmayaq daima aclıq hissəcədir və anqliyirlər, onu aradan qaldırmaq üçün hormonun əmələ gəlməsini zəiflədən dərmanlar qəbul etmək, yaxud vəzin bir hissəsini kəsib atmaq lazımdır.

B) Qalxanabənzər vəzin fəaliyyəti artdıqda toxumalarda gedən oksidasiya prosesləri zəifləyir, ürək vurgularının ritmi yavaşıyır, bədən temperaturu aşağı düşür və sinir oyanması azalır. Uşaqlarda boy artımı və inkişaf ləngiyir. Qalxanabənzər vəzinin fəaliyyətində bu pozğunluğu aradan qaldırmaq üçün vəzin bir hissəsini kəsib atmaq lazımdır.

C) Qalxanabənzər vəzin fəaliyyəti artdıqda maddələr mübadiləsi güclənir. Nəticədə ürək yığılmlarının sayı artır, qan təzyiqi yüksəlir, sinir sisteminin oyanma qabiliyyəti zəifləyir. Belə adamların əsəbləri çox sakit olur. Onların yeməyə istahası olmur, ona görə də çox arıqlayırlar. Bu pozğunluğu aradan qaldırmaq üçün hormonun əmələ galmasını zəiflədən dərmanlardan istifadə etmək lazımdır.

D) Qalxanabənzər vəzin hormonu artdıqda maddələr mübadiləsində ağır dərəcədə pozğunluqlar baş verir. Nəticədə toxumalarda gedən oksidasiya prosesi zəifləyir, bədən temperaturu düşür, sinir sisteminin oyanma qabiliyyəti azalır və yeməyə istahaları artır, çox yemərinə baxmayaq arıqlayırlar. Bu prosesləri nizamlamaq üçün qalxanabənzər vəzinin kəsib atmaq lazımdır.

E) Qalxanabənzər vəzin hormonu artdıqda maddələr mübadiləsi zəifləyir. Bu zaman böyüme və inkişaf prosesləri ləngiyir. Sinir sisteminin oyanma qabiliyyəti artır, bədən temperaturu tez-tez döyişir. Onlar az yemərinə baxmayaq kəkəlirlər. Bu pozğunluqları aradan qaldırmaq üçün qalxanabənzər vəzin bir hissəsini kəsib atmaq lazımdır.

44. Aşağıdakı variantlardan hansında görme prosesinin mexanizmi daha düzgün verilmişdir?

- A) İşiq torlu qışada olan sarı ləkəyə düşdükdə orada olan kolbacıq və çöplərdə oyanma yaranır. Burada işiq şüaları sinir impulsları şəklində görme siniri ilə ara beyinə görme nahiyyəsinə ötürülür və bu nahiyyədə qıcıqlar tam ayırd edilir.
B) Damarlı qışaya düşən işiq şüaları görme reseptörünü oyadır. Oyanma sinir impulsları şəklində görme sinirləri ilə baş beyinə, oradan da böyük yarımkürələr qabığının görme nahiyyəsinə ötürülür. Burada qıcığın forması, rangı, ölçüsü və s. ayırd edilir.
C) Torlu qışaya düşən işiq, orada olan görme reseptörünü oyadır. Oyanma sinir impulsları şəklində görme siniri ilə baş beyinə, oradan böyük yarımkürələr qabığının alın payına ötürülür. Burada qıcığın tərkibi ayırd edilir.
D) Bütürlə düşən işiq şüaları orada olan görme reseptörünü oyadır. Oyanma sinir impulsları şəklində görme siniri ilə baş beyinə böyük yarımkürələrin ənsə payına çatdırılır. Bu nahiyyədə qıcıqlar tam ayırd edilir.
E) Torlu qışaya düşən işiq şüaları orada olan görme reseptörünü oyadır. Oyanma görme siniri ilə baş beyinə-böyük yarımkürələrin ənsə payına ötürülür. Burada qıcığın tərkibi tam ayırd olunur.

45. Enliyarpaqlı meşe biosenozunun digər biosenozlara nisbətən davamlılığının səbəbi aşağıdakı variantlardan hansında daha düzgün verilmişdir?

- A) Meşe biosenozunda növlərin sayının az olması, özünü tənzimləmə nəticəsində müxtəlif növlərin bir-birini tam məhv etmədən birləşməsi və onların fardlarının sayının müyyən seviyyədə saxlanması onu davamlı edir.
B) Meşe biosenozunda növ müxtəlifliyi çox olduğundan orada mürəkkəb qida şəbəkəsi əməla gətirir. Hər hansı bir növün məhvini bütöv sistem pozmur. Burada bitkilər yaruslar üzrə yerləşir və maddələr dövrənə tam həyata keçir. Ona görə də bu biosenoz davamlı olur.

46. C) Palidlıq meşəsində bitki örtüyünün müxtəlifliyi və məhsuldarlığı, heyvanlar aleminin isə növ müxtəlifliyinin azlığı, xüsusi meşə ziyan vericilərinin seyrək yayılması onun davamlılığına səbəb olur.
D) Enliyarpaqlı meşe biosenozunda bitkilərin məhsuldarlığı yüksək olur. Qida bol olduğu üçün burada müxtəlif heyvan növləri yayılmışdır. Həmin heyvanlar əsasən zorvericiləri məhv edir. Bu da biosenozen davamlı olmasına səbəb olur.

E) Meşə biosenozo bitki və heyvanlarla zəngin olduğu üçün insanların nəzarətində olur. Hər hansı bir təbii tarazlığın pozulmasına imkan verilmədiyindən o davamlı olur.

47. Zülal sintcində gen zəncirinin -Q-S-A-S-T-Q- sahəsinə uyğun hansı kod tripletti n-RNT-si amin turşu daşımmalıdır?

- A) SQU və QAS B) SQT və QAS
C) QSA və SUQ D) SQT və QUS
E) SQU və UAQ

48. Aşağıdakı cavabların hansında endoplazmatik şəbəkə, ribosom və mitokondrilərin əsas funksiyası düzgün göstərilmişdir?

- A) Endoplazmatik şəbəkənin membranları üzərində zülalın, lipidlərin və karbohidratların sintezi gedir və sintez olmuş məhsullar hüceyrənin müxtəlif organoidlərinə daşınır. Ribosomlarda ATP-nin, mitokondrilərdə isə zülalların sintezi gedir.
B) Endoplazmatik şəbəkənin membranları üzərində ATP-nin, mitokondrilərdə zülalların, ribosomlarda həm zülalın, həm də karbohidratların sintezi gedir.
C) Endoplazmatik şəbəkənin membranları üzərində zülalların və karbohidratların sintezi gedir. Sintez olan məhsullar organoidlərə daşınır. Mitokondrilərdə ATP-nin, ribosomlarda isə lipidlərin sintezi gedir.
D) Endoplazmatik şəbəkənin membranları üzərində zülal, yağı və karbohidratlar sintez olunur. Sintez məhsulları organoidlərə daşınır. Mitokondrilərdə ATP-nin ribosomlarda isə lipidlərin sintezi gedir.
E) Endoplazmatik şəbəkənin membranları üzərində ATF və zülal sintez olunur. Sintez məhsulları onun kanalları ilə organoidlərə daşınır. Mitokondrilərdə karbohidratların, ribosomlarda isə lipidlərin sintezi gedir.

49. Noxud bitkisinin toxumunun hamar forması qırışq forma üzərində dominantlıq edir. Hamar toxumlu noxud bitkisi qırışq toxumlu noxud bitkisi ilə çaraplaşdırılmışdır. Nəticədə hamısı hamar toxumlar alınmışdır. F_1 neslindən alınan hibridləri öz aralarında çaraplaşdırıqda F_2 -də 404 noxud toxumu alınmışdır. Alınan toxumların 303 ədədi hamar, 101 ədədi isə qırışq olmuşdur. F_2 neslinin valideyinlərinin genotipi necə olmuşdur?

- A) $P \rightarrow BB \times bb$
B) $P \rightarrow Bb \times bb$
C) $P \rightarrow BB \times BB$
D) $P \rightarrow Bb \times Bb$
E) $P \rightarrow BB \times Bb$

50. $P \rightarrow AABb \times AaBB$ genotipli fərdlər hansı qəmetləri hazırlamalıdır?

- A) AB,Ab və AB,BB
B) AB,Ab və AA,AB
C) AB,Ab və AB,ab
D) AA,Bb və AB,ab.
E) AB,AA və AB,ab.

51. Sərbəst çaraplaşma zamanı genlərin nisbi tezliyi (müvafiq olaraq homo və heteroziqotluq) nəsildən-nəslə keçidkə dayışır. Bu qanuna uyğunluq kim tərəfindən müəyyən edilib və necə adlanır?

- A) Q.Mendel tərəfindən öyrənilib; dominantlıq hadisi adlanır.
B) T. Morqan tərəfindən öyrənilib; xromosomlarla ilişkili ırsiyyət hadisi adlanır.
C) N.İ. Vavilov tərəfindən öyrənilib; homoloji sıralar qanunu adlanır.
D) Hardi və Vaynberq tərəfindən öyrənilib; Hardi-Vaynberq qanunu adlanır.
E) E. Hekkel və F. Müller tərəfindən öyrənilib; Biogenetik qanun adlanır.

1994 I, II, III qruplar, Variant A

36. Aşağıda göstərilənlərdən hansı kartof bitkisinin meyvəsidir?

- A) Köyümurları B) Meyvəkökləri
C) Yumrular D) Giləmeyvə
E) Qutucuqmeyvə

37. Ağ planarinin dəri-əzələ kisəsi hansı əzələlərdən ibarətcir?

- A) Yalnız həlqəvari əzələlərdən
B) Yalnız uzununa əzələlərdən
C) Həlçəvari, uzununa və bel qarın əzələlərindən
D) Həlqəvari və uzununa əzələlərdən
E) Yalnız bel-carın əzələlərindən

38. Aşağıda göstərilən heyvanlardan hansının ürəyi dörd kameralıdır?

- A) Qurbağə B) Timsah C) Kərtənkələ
D) Balıq E) Tısbağa

39. Gəzün qızehli qışası hansı rəngdədir?

- A) Ağ
B) Şəffaf
C) Qara
D) Qırmızı
E) Piqmentin miqdərində və paylanmasından asılıdır

40. Qanın venalarda geri axmasına mane olan nədir?

- A) Vena damarları divisorları əzələlərinin yığılması
B) Ürəyin fəaliyyəti
C) Venanın əhatə edən skelet əzələlərinin yığılması
D) Vena damarları daxilindəki cib şəkilli: aypara qapıqlar
E) Həlqəvi sifinktorlar

41. Aşağıdakı cavablardan hansında sinantropun baş bəyninin həcmi düzgün göstərilmişdir?

- A) 600 sm^3 B) $850-1210 \text{ sm}^3$
C) $900-1100 \text{ sm}^3$ D) 1400 sm^3 -ə yaxın
E) 1600 sm^3

42. Aşağıdakı sıralardan hansıda yalnız mürakkəbçiçəklilər fəsiləsinə aid olan bitkilər göstərilmişdir?
A) Zəncirotu, ciyələk, böyürtkən, qışəppəyi, kələm
B) Günəbaxan, inciçiçəyi, akasiya, kartof, arpa
C) Zəncirotu, günəbaxan, boymadərən, dəvədəbən, eşşəkqanqlı
D) Göyçiyək, bat-bat, lobya, turp, qarğıdalı
E) Eşşəkqanqlı, bugda, noxud, soğan, pomidor

43. Təkamül prosesində bitkilərin hansı şöbəsində ilk dəfə əsas kök əmələ gəlir?
A) Yosunlarda
B) Məmirlarda
C) Qızılıkimilərdə
D) Çılpaqtoxumlu larda
E) Örtülütoxumlu larda

44. Çayxərcəngində ifrazat funksiyasını aşağıda göstərilən ifrazat orqanlarından hansı yerinə yetirir?
A) Prctonefridilər
B) Meqanefridilər
C) Böyrəklər
D) Bir cüt yaşıł vəzələr
E) Malpigi boruları və piy cisimcikləri

45. Epidemiya təhlükəsi gözləniləndikdə (vəba və dig.) hansı tibbi tədbirlərin tətbiqi daha səmərəlidir?
A) Peçvənd etmək
B) Zərdəl vurmaq
C) Antibiotik vurmaq
D) Çoxlu su içmək və kalorili yeməklə qidalanmaq
E) Həc bir olverişli tədbir kömək etmər

46. Aşağıdakı sıralardan hansıda insandı həzm kanalı şöbələrinin yerləşmə ardıcılığı düzgün göstərilmişdir?
A) Ağız boşluğu, udlaq, mə'də, qida borusu, nazik bağırsaq, yoğun bağırsaq, düz bağırsaq və anus
B) Ağız boşluğu, qida borusu, udlaq, mə'də, yoğun bağırsaq, nazik bağırsaq, düz bağırsaq və anus

- C) Ağız boşluğu, udlaq, qida borusu, mə'də, nazik bağırsaq, yoğun bağırsaq, düz bağırsaq və anus
D) Ağız boşluğu, udlaq, qida borusu, mə'də, yoğun bağırsaq, nazik bağırsaq, düz bağırsaq və anus
E) Ağız boşluğu, qida borusu, udlaq, mə'də, nazik bağırsaq, yoğun bağırsaq və anus

47. Sürünənlərin erkək fərdlərinə cinsiyyət xromosomlarının aşağıda göstərilən hansı dəsti addır?
A) XX B) XO C) XY
D) YY E) XXX

48. Çılpaqtoxumlu bitkilər ilk dəfə hansı erada və hansı dövrdə əmələ gəlmışdır?
A) Paleczoy erasının silur dövründə
B) Paleozoy erasının daşkömür dövrünün sonunda
C) Mezazoy erasının trias dövründə
D) Mezazoy erasının təbaşir dövründə
E) Kaynazoyerasında

49. Aşağıdakı anlayışlardan hansı təkamül amilinə addır?
A) Təbii seçmə, dəyişkənlik, izolyasiya
B) Divergensiya, konvergensiya, paralelizm
C) Aromorfoz, idioadaptasiya, təmumi degenerasiya
D) Mürəkkəblaşma, çoxşəkillik, nisbi uyğunlaşma
E) Rəqəbat, yurticılıq, simbioz

50. Atanın qan qrupu birinci, ananın qan qrupu isə dördüncüdür. Onların uşaqları hansı qan qrupuna malikdir? (bütün qan qruplarından olan valideyinlərin genotipi. I qrup: J^0J^0 , II qrup: J^AJ^A və ya J^AJ^0 , III qrup: J^BJ^B və ya J^BJ^0 , IV qrup: J^AJ^B).
A) I,II B) I,IV C) I,II,IV
D) II,III E) I,II,III,IV

1994

I, II, III qruplar, Variant B

36. Aşağıda göstərilənlərdən hansı çobanyastığının meyvəsidir?

- A) Toxumcameyvə
B) Dənmeyvə
C) Giləmeyvə
D) Çayırdağlımeyvə
E) Buynuzmeyvə

37. Askaridin döri-əzələ kisişi hansı əzələlərdən ibarətdir?

- A) Yalnız həlqəvi əzələlərdən
B) Yalnız uzununa əzələlərdən
C) Həlqəvari və uzununa əzələlərdən
D) Həlqəvari, uzununa və bel qanın əzələlərinəndən
E) Çapına və uzununa əzələlərinəndən

38. Aşağıda göstərilən heyvanlardan hansının ürəyi üç kameralıdır?

- A) İt B) Ördəkburun C) Kartankala
D) Timsah E) Qaranquş

39. Götürün buyuz qışası hansı rəngdədir?

- A) Ağ
B) Şəffaf
C) Qara
D) Qırmızı
E) Piqmentin miqdərindən və paylanmasından asılıdır

40. Hansı qapaqlar qanın bir istiqamətdə mə'dəciğinden arteriyalara axmasını tə'min edir?
A) Aypara qapaqlar B) İkitalı qapaq
C) Üçṭayılı qapaq D) Mitral qapaq
E) Spirallı qapaq

41. Aşağıdakı cavablardan hansında pitekantropun baş beyninin həcmi düzgün göstərilmişdir?

- A) 600 sm^3 B) $850-1220 \text{ sm}^3$
C) $900-1100 \text{ sm}^3$ D) 1400 sm^3 -ə yaxın
E) 1600 sm^3

42. Aşağıda göstərilən formüllerden hansı badımcançıçəklilər fəsiləsinə aid olan bitkiləri səciyyələndirir?

- A) $K_4L_4E_{4+2}D_1$
B) $K_5L_5E_{9+1}D_1$
C) $K_5L_5E_{n}D_n$
D) $K_5L_5E_nD_1$
E) $K_5L_5E_3D_1$

43. Təkamül prosesində bitkilərin hansı şöbəsində ilk dəfə əlavə kök əmələ gəlir?

- A) Yosunlarda
B) Məmirlarda
C) Qızılıkimilərdə
D) Çılpaqtoxumlu larda
E) Örtülütoxumlu larda

44. May bəcəyində ifrazat funksiyasını aşağıda göstərilən ifrazat orqanlarından hansı yerinə yetirir?

- A) Prctonefridilər
B) Meqanefridilər
C) Böyrəklər
D) Bir cüt yaşıł vəzələr
E) Malpiki boruları və piy cisimcikləri

*45. İnsan zəhərli ilan səndiqdə aşağıdakı tibbi yardımardan hansı daha əlverişlidir?

- A) İlən zəhəri əleyhinə qarşı peyvənd
B) İlən zəhəri əleyhinə qarşı zərdəb vurmaq
C) Dağlamaq
D) Anibiotiklərdən istifadə etmək
E) Qan almaq

46. İnsanda tənəffüsün hava aparıcı yoluñ yerləşmə ardıcılığı hansı sıra düzgün göstərilmişdir?

- A) Burun-udlaq, qırtaq, traxeya və bronxlar
B) Burun boşluğu, burun-udlaq, qırtaq, traxeya və bronxlar
C) Burun boşluğu, traxeya və bronxlar
D) Burun boşluğu, burun-udlaq, traxeya və bronxlar
E) Burun boşluğu, burun-udlaq, qırtaq və bronxlar

47. Quşların erkek ferdlerine cinsiyet xromosomlarının aşağıda gösterilen hansı dəstidir?
 A) XX
 B) XO
 C) XY
 D) YY
 E) XXY

48. Örtülütoxumlu bitkilər ilk dəfə hansı erada və hansı dövrədə emələ gəlmışdır?
 A) Paleozoy erasının silur dövründə
 B) Paleozoy erasının daşkömür dövrünün sonuna yaxın
 C) Mezazoy erasının trias dövründə
 D) Mezazoy erasının təbaşir dövründə
 E) Kaynazoy erasının paleogen dövründə

49. Aşağıdakı anlayışlardan hansı təkamül amilində aiddir?
 A) İzolyasiya, həyat dalğaları, dəyişkənlilik
 B) Rudumentlər, atavizimlər
 C) Rəqabət, simbioz, paratizm
 D) Aromorfoz, idioadaptasiya, ümumi degenerasiya
 E) Tərəqqi, təməzzül, stabillaşma

50. Valideyinlərin hər ikisi üçüncü qan qrupuna malikdir. Onların nəslində uşaqların 75%-i üçüncü, qalanları isə birinci qan qrupuna malikdir. Aşağıdakı variantlardan hansı hər iki valideyinin genotipidir? (valideyinlərin genotipi I qrup: $J^A J^0$, II qrup: $J^A J^A$ və ya $J^A J^0$, III qrup: $J^B J^B$ və ya $J^B J^0$, IV qrup: $J^A J^B$).
 A) $J^0 J^0 \times J^B J^B$
 B) $J^B J^B \times J^R J^B$
 C) $J^A J^B \times J^B J^0$
 D) $J^B J^0 \times J^B J^0$
 E) $J^A J^B \times J^B J^0$

1995

IV qrup, Variant A

1. Hansı sırada toxumalarında nisbətən çox yağ olan bitkilər göstərilmişdir?
 A) Zeytin, pambıq, qoz, günəbaxan
 B) Günəbaxan, qoz, heyva, şabalıd
 C) Günəbaxan, zeytin, findiq, qarğıdalı
 D) Zeytin, pambıq, düyü, qarğıdalı
 E) Günəbaxan, qoz, heyva, nar
2. Bitkinin hansı hissəsi üzvi maddələrlə zəngindir?
 A) Oduncaq B) Floema C) Qabiq
 D) Meyvə E) Yarpaq
3. Hansı sırada yalnız dələlər fəsiləsinin nümayandələri göstərilir?
 A) Samur, dələ, safsar, gəlincik
 B) Samur, bəbir, dələ, gəlincik
 C) Samur, porsuq, sünbülqırar, dələ
 D) Dələ, yaşaq, norka, safsar
 E) Dələ, gəlincik, porsuq, yaşaq
4. İnsanın rudiment organları hansı sırada tam düzgün göstərilmişdir?
 A) Üçüncü göz qapığı, büzdüm, appendiks
 B) Appendix, büzdüm, quyruq
 C) Qulaq seyvarları, appendix, üçüncü göz qapığı
 D) Büzdüm, çoxlu məməciklər, diafragma
 E) Appendix, büzdüm, bedənin six tük örtüyü
5. Cıraların hansı sırada insanın tənəffüs sistemini daxil olan organlar düzgün və ardıcıl göstərilmişdir?
 A) Burun boşluğu, burun-udlaq, nəfəs borusu, qırtlaq, bronxlar, ağıciyərlər
 B) Burun boşluğu, burun-udlaq, qırtlaq, nəfəs borusu, bronxlar, ağıciyərlər
 C) Ağız boşluğu, burun boşluğu, qırtlaq, nəfəs borusu, bronxlar, ağıciyərlər
 D) Burun boşluğu, nəfəs borusu, burun-udlaq, qırtlaq, bronxlar, ağıciyərlər
 E) Ağız boşluğu, burun boşluğu, burun-udlaq, qırtlaq, bronxlar, ağıciyərlər

6. Öleyəbənzər boruların (floema) əsas funksiyası nədən ibarətdir?
 A) Suyun və mineral maddələrin ötürülməsindən
 B) Üzvi və qeyri-üzvi maddələrin ötürülməsindən
 C) Qeyri-üzvi maddələrin ötürülməsindən
 D) Üzvi maddələrin ötürülməsindən
 E) Üzvi maddələrin toplanmasından
7. Sıraların hansında buyuzmeyvəli bitkilər göstərilmişdir?
 A) Lobya, noxud, akasiya
 B) Kələm, bugça, pambıq
 C) Günəbaxan, qırmızı turp, ağ turp
 D) Kələm, qırmızı turp, ağ turp
 E) Pambıq, lalə, tütün
8. Cavan mil kökün töredici toxuması hansı zonalar arasında yerləşir?
 A) Böyümə və sorucu zonalar arasında
 B) Sorucu və ötürüctü zonalar arasında
 C) Kök işkəfü ilə böyümə zonası arasında
 D) Böyümə və ötürüctü zonalar arasında
 E) Ötürüctü zonanın qabiq qatında
9. Cıraların hansı sümüyün eninə böyüməsinin səbəbi düzgün göstərilmişdir?
 A) Cümüküştüyüünün xarici tərəfindəki hüceyrələrin bölünüb çoxalması
 B) Sümük hüceyrələrinin bölünüb çoxalması
 C) Cümüküştüyüünün daxili tərəfindəki hüceyrələrin bölünüb çoxalması
 D) Sümük toxuması hüceyrələrində üzvi maddələrin artması
 E) Sümük toxuması hüceyrələrində qeyri-üzvi maddələrin artması
10. Hansı sırada yalnız tam çevrilmiş ilə inkişaf edən həşəratlar göstərilmişdir?
 A) Tarakan, arı, milçək, qarışqa
 B) Milçək, tarakan, mayböcəyi, çayırkı
 C) Taxtabiti, qarışqa, arı, parəbizon
 D) Kəpənək, arı, qarışqa, milçək
 E) Kəpənək, tarakan, yaşıł şala, arı
11. Balıçlarda əsas qaz mübadiləsi harda baş verir:
 A) Üzəmə qovuqcuğunda
- B) Qəlsəmə qövslorində
 C) Qəlsəmə yarpaqlarında
 D) Qəlsəmə dişciklərində
 E) Qəlsəmə qapaqlarında
12. Hansı vena damarı ilə arterial qan axır?
 A) Yuxarı boş vena ilə
 B) Ağ ciyər venaları ilə
 C) Aşağı boş vena ilə
 D) Böyrək venaları ilə
 E) Qara ciyər venası ilə
13. Zəhərli ilanlar zəhərsiz ilanlardan hansı əlamətlərinə görə fərqlənilirlər?
 A) Zəhər vəzilərinin, iri qırılılmayan, gözün və pulcuqlu dərinin olmasına görə
 B) Zəhər dişlərinin, haçalı dilinin olmasına və balı doğmasına görə
 C) Başının konfiqurasiyasına, çənə əzələlərinin yaxşı inkişaf etməsinə və şikarını bütöv udmasına görə
 D) Zəhər vəzilərinin, haçalı dilinin olmasına və qidalanma xüsusiyyətinə görə
 E) Zəhər vəzilərinin, zəhər dişlərinin olmasına və başın konfiqurasiyasına görə
14. Bağırsaq xovlarının divarı hansı toxumadan əmələ gəlməsidir?
 A) Çoxqatlı epitel toxumasından
 B) Birqath epitel toxumasından
 C) Birleşdirici toxumadan
 D) Eninozolaqlı əzələ toxumasından
 E) Saya əzələ toxumasından
15. Tərkibində yalnız "C" vitamini nisbətən çox olan qida məhsulları hansı sırada düzgün göstərilmişdir?
 1. qara qarağat 7. limon
 2. balıç 8. qaraciyər
 3. iğbumu 9. soğan
 4. qoyun əti 10. kərə yağı
 5. qus üzümü 11. sarımsaq
 6. süd 12. yerkökü
 A) 1,3,5,7,9,11
 B) 2,4,6,8,10,12
 C) 1,4,5,6,7,8
 D) 1,2,5,6,8,9
 E) 2,3,7,8,10,12

16. Sporla çoxalan bitkilərdə mayalanmanın baş verməsi üçün hansı amilin olması zəruridir?

- A) külək
- B) həşərat
- C) su
- D) yüksək temperatur
- E) intensiv işıqlanma

17. Ekoloji amil hansı kəmiyyət göstəricisində orqanizmlərin konkret növü üçün mütləq məhdudlaşdırıcı rol oynayır?

- A) minimumda
- B) maksimumdan aşağı
- C) minimumdan aşağı
- D) optimumundan aşağı
- E) maksimumda

18. İlk məməlilərin əmələ gəlməsi hansı eraya və dövrə təsadüf edir?

- A) Paleozoy, Kembri dövrü
- B) Paleozoy, Silur dövrü
- C) Paleozoy, Perm dövrü
- D) Mezozoy, Trias dövrü
- E) Mecozoy, Yura dövrü

19. Nüvə pərdəsinin itməsi, bölünmə vətərinin əmələ gəlməsinin başa çatması, xromosomların ekvatorda yerləşməsi mitozun hansı fazasında baş verir?

- A) profazada
- B) metafazada
- C) anafazada
- D) telofazada
- E) anafazada və telofazada

20. Verilmiş reaksiya tənliklərinin hansı qılıkoliz prosesinə aiddir?

- A) $2C_3H_6O_3 + 6O_2 + 36ADF \rightarrow 36H_3PO_4 + 36ATF + 6CO_2 + 42H_2O$
- B) $2C_3H_6O_3 + 6CO_2 + 36ADF \rightarrow 38ATF + 6CO_2 + 42H_2O$
- C) $6CO_2 + 6H_2O \rightarrow C_6H_{12}O_6 + 6O_2$
- D) $C_6N_{12}O_6 + 2ADF + 2H_3PO_4 \rightarrow 2C_3H_6O_3 + 2ATF + 2H_2O$
- E) $6CO_2 + 42H_2O + 36ATF \rightarrow 2C_3H_6O_3 + 6O_2 + 36H_3PO_4 + 36ADF$

21. İlk defə olaraq çarın sinir zənciri və çapalı qan-damar sistemi hansı heyvanlarda əmələ gəlmişdir?

- A) Yasti qurdarda
- B) Həlqəvi qurdarda
- C) Səp qurdarda
- D) İkitəyi molyusklarda
- E) Qarınayaqlı molyusklarda

22. Lal-karlığın resessiv əlamət kimi irsən keçidiyini bilərk, heteroziyat genotipli sağlam valideynlərin nikahından lal-kar uşağın doğulma ehtimalı (faizlə) hansı cavabda düzgün göstərilmişdir?

- A) 12,5%
- B) 50%
- C) 75%
- D) 25%
- E) 100%

23. Aşağıdakı sıraların hansında qeyd edilənlər həm prokariot, həm də eukariotlara xasdır?

- A) Plastidlər, sentriollar
- B) RNT, mitokondrilər
- C) Mitokondrilər, nüvə
- D) Sentiollar, nüvə
- E) DNT, ribosomlar

24. Meyozun hansı mərhələsində xromosomlar arasında irsi məlumatların mübadiləsi baş verir?

- A) I bölgünmənin profaza mərhələsində
- B) I bölgünmənin metafaza mərhələsində
- C) II bölgünmənin anafaza mərhələsində
- D) II bölgünmənin profaza mərhələsində
- E) I bölgünmənin telofaza mərhələsində

25. Hansı sırada qurbanın həyat dövriyyəsinin su və quru mühiti üçün xarakterik əlamətləri daha dolğun göstərilmişdir?

- A) Çoxalması suda, inkişafı quruda gedir, çömçəquyuq xarici qəlsəmələrlə, yaşı forma isə ağ ciyərlərlə tənəffüs edir.
- B) Kürütökəmə və inkişaf suda gedir, sürfə və yaşı formanın tənəffüsü quruda gedir.
- C) Mayalama və inkişaf suda gedir, çömçəquyuq qəlsəmələrlə, yaşı formalar ağ ciyərlər və dəri ilə tənəffüs edirlər.
- D) Çömçəquyuq suda, yaşı forma isə quruda qidalanırlar.
- E) Kürütökəmə suda gedir, çömçəquyuq xarici qəlsəmələrlə, yaşı forma isə dəri ilə tənəffüs edir.

26. Qeyd olunanlardan hansı onurğa beyninin hərəkət neyronlarını dağıdır?

- A) qrip virusları
- B) bakteriyalar
- C) çiçək virusları
- D) göbələklər
- E) poliomielit virusları

27. Sutka ərzində böyrəklərdən keçən qanın miqdarı neçə litr ola bilər?

- A) 144 l
- B) 280 l
- C) 580 l
- D) 1040 l
- E) 1440 l

28. Qonur gözlü valideynlərin iki qonur gözlü və bir mavi gözlü uşaqlar doğulmuşdur. Valideynlərin uşaqlarının genotiplərinin müyyəyən edin.

Valideynlərin genotipi	Uşaqların genotipi
A) R: AA x AA	→ AA,AA,AA
B) R: Aa x AA	→ AA,Aa,aa
C) R: Aa x Aa	→ Aa,Aa,aa
D) R: Aa x Aa	→ Aa,aa,aa
E) R: aa x aa	→ aa,aa,aa

29. İşiq şüaları gözün hansı qışasında sinir impulslarına çevirilir?

- A) damarlı qışada
- B) torlu qışada
- C) qüzelili qışada
- D) buynuz qışada
- E) ağrı qışada

30. 4 mol ATF-in ADF-ə çevriləməsindən neçə kC enerjisi və neçə mol fosfat turşusu əmələ gelir?

kC	H ₃ PO ₄
A) 40	2
B) 120	4
C) 160	2
D) 160	4
E) 200	4

1995

IV qrup, Variant B

1. İnsanda baş verən atavizm hadisəsi hansı sıradə düzgün göstərləmədir?

- A) Bədənin six tükütlüyü, çox məməlilik və quyuqluluq
- B) Bədənin six tükütlüyü, quyuqluluq, appendix
- C) Çox məməlilik, quyuqluluq, üçüncü göz qabığının irkışaf etməməsi
- D) Bədənin six tükütlüyü, çox məməlilik, büzdüm
- E) Çox məməlilik, bədənin six tükütlüyü, appendiks

2. Hansı sıradə yalnız xacşıçıqlılar fəsiləsinə daxil olan bitkilər göstərilmişdir?

- A) Kələm, yonca, soya, turp;
- B) Quşəppəyi, turp, kələm, sarılıq otu;
- C) Quşəppəyi, yonca, zəfəran, kələm;
- D) Sarılıq otu, quşəppəyi, turp, zəfəran;
- E) Kələm, soğan, pomidor, sarılıq otu;

3. Milçayın dadbiləmə orqanları harada yerləşir?

- A) Xortumcuğunda
- B) Başında qısa böğürlərdə
- C) Ön ətrafların ucunda
- D) Gözlərinin ətrafinda
- E) Ayaqların başlangıcının yanında

4. Aşağıdılardan hansı kökün funksiyasına aid deyildir?

- A) Bitkini torpağa bərkitmə
- B) Sorma
- C) Üzvi maddə toplama
- D) Ötürmə
- E) Fotosintez

5. Sıraların hansında insanın tənəffüs sisteminin bir hissəsinə təşkil edən havaaparıç yolları aid olan orqanlar düzgün və ardıcıl göstərilmişdir?

- A) Bronxlar, qırtıqlaqlar, səs telləri, burun boşluğu, nəfəs borusu;
- B) Burun boşluğu, qırtıqlar, nəfəs borusu, bronxlar, ağ ciyərlər;
- C) Burun boşluğu, burun-udlaq, qırtıqlar, nəfəs borusu, bronxlar;
- D) Ağzı boşluğu, burun-udlaq, nəfəs borusu, bronxlar, ağ ciyərlər;
- E) Burun-udlaq, nəfəs borusu, bronxlar, ağ ciyərlər, ağ ciyər qovuqcuqları;

6. Tərkibində yalnız "A" vitamini nisbətən çox olan qida məhsulları hansı sıradə düzgün göstərilmişdir?

- A) balq yağı B) düyü
C) qara ciyər D) kərə yağı
E) qara qarağat F) süd
G) soğan H) yumurta sarısı
I) limon J) kələm
A) 2, 5, 7, 9, 10 B) 1, 2, 4, 7, 9
C) 1, 3, 4, 6, 8 D) 3, 5, 7, 9, 10
E) 1, 5, 6, 7, 9

7. Hansı sıradə yalnız taxillar fəsiləsinə aid nümayəndələr göstərilmişdir?
A) Şəkər qamışı, arpa, çəltik, sürünən ayriq;
B) Qarğı gözü, çovdar, buğda, çöl pisikquşruğu;
C) Darı, qarğıdalı, vələmir, qarğı gözü;

12. Fotosintez prosesində yarpağın hansı toxumaları əsas rol oynayır?

- A) Örtük və süngrəvari toxuma
B) Sütunvari və süngrəvari toxuma
C) Süngrəvari və mexaniki toxuma
D) Əsas toxuma-parenxima və mexaniki toxuma
E) Mexaniki və örtük toxuma

13. Prokariotlar üçün səciyyəvi olan komponentlər hansı sıradə qeyd olunmuşdur?

- A) Lizosomlar, mitokondrilər, Holci aparatı;
B) Hüceyrə mərkəzi, lizosomlar, ribosomlar;
C) Lizosomlar, Holci aparatı, xlorofil;
D) Xlorofil, ribosomlar, DNT;
E) Mitokondrilər, lizosomlar, DNT;

18. Gövdənin eninə böyüməsini tə'min edən törədici toxuma bitkinin hansı hissəsində yerləşmişdir?

- A) Qabiqda B) Oduncaqda
C) Özəkdə D) Oduncaq və özəkdə
E) Kambi qatında

19. Bitkilərin (psilofitlər) quruya çıxması hansı eraya və dövrə təsadüf edir?

- A) Paleozoy, Kembri dövrü
B) Paleozoy, Silur dövrü
C) Mezozoy, Trias dövrü
D) Mezozoy, Təbaşir dövrü
E) Kaynozoy, paleogen dövrü

20. 200 q yağın oksidləşməsindən əmələ gələn suyun miqdərini müəyyən edin:

- A) 55 q B) 110 q C) 220 q

24. Sıraların hansında transkrpsiya prosesi düzgün verilmişdir?

- A) Sintez olunan zülal molekulunda aminturşuların ardıcılılığı tə'min olunur.
B) İrsi mə'lumatlar r-RNT-ya köçürürlür.
C) İrsi mə'lumatlar n-RNT-ya köçürürlür.
D) DNT- de saxlanılan irsi mə'lumat m-RNT-ya köçürürlür.
E) Zülalın sintezi haqqında irsi mə'lumatlar ribosomlara gotirilir.

*25. Sağaxay şəxslərdə şifahi nitqin mərkəzi olan baş beyin qabığının payını göstərin:

- A) Sol yarımkürənin ənsə payı
B) Sağ yarımkürənin alın payı
C) Sol yarımkürənin alın payı
D) Sol yarımkürənin təpə payı
E) Sağ yarımkürənin təpə payı

17. Dəniz səmərəyi, sualtı qazlı səmərəyi, dörd kürək səmərəyi, körpüçük səmərəyi, dörd kürək səmərəyi, iki kürək səmərəyi, iki qarğı səmərəyi

28. Enerji mübadiləsinin oksigeni parçalanma marhələsində gedən reaksiyanın tənliyi hansı cavabda düzgün göstərilib:

- A) $2C_6H_{12}O_6 + 6O_2 \rightarrow 38ADF \rightarrow 38ATF + 6CO_2 + 44H_2O$
B) $6O_2 + 6H_2O \rightarrow C_6N_12O_6 + 6CO_2$
C) $2C_6H_{12}O_6 - 6O_2 - 36 ADF \rightarrow 36 H_3PO_4 + 36 ATP + 6CO_2 - 42H_2O$
D) $C_6H_{12}O_6 - 2ADF + 2H_3PO_4 \rightarrow 2C_3H_6O_3 + 2ATF + 2H_2O$
E) $C_6H_{12}O_6 - 6O_2 - 38H_3PO_4 \rightarrow 36 ATP + 6CO_2 + 42H_2O$

D) 4 cüt; 4 cüt E) 5 cüt; 4 cüt

10. Qeyd edilənlərdən hansılar yalnız eninə zolaqlı azələ toxumasından əmələ gəlmışdır?

- A) Skelet əzələsi, bağırsaqlar
B) Skelet əzələsi, ürək
C) Ürək, böyrək
D) Ürək, qaraciyər
E) Skelet əzələsi, dalağ

11. Hansı onurğalı heyvanlarda körpüçük sümükləri aşağı ucları ilə bir-birinə birləşmişdir?

- A) Balıqlarda
B) Suda-quruda yaşayanlarda
C) Sürünənlərdə
D) Quşlarda
E) Məməlilərdə

C) Bioloji proseslərin illik tsikli

- D) Bioloji proseslərin aylıq tsikli
E) Organizmlərin günün uzunluğuna qarşı olan reaksiyası

16. Hansı arteriya damarları ilə venoz qan axır?

- A) Ağ ciyər arteriyaları ilə
B) Aorta ilə
C) Böyrək arteriyaları ilə
D) Yuxu arteriyaları ilə
E) Qara ciyər arteriyası ilə

17. 250 q zülalın parçalanması zamanı ayrılan enerjinin miqdərini müəyyən edin:

- A) 3300 kC B) 4400 kC
C) 5500 kC D) 6600 kC
E) 7700 kC

xüsusiyyətlərinə və axırıcı sahiblərinə görə;

E) Sörnəclarının sayına, qidalanma xüsusiyyətinə və parazit olmalarına

22. Vestibulyar aparatın receptorları eşitmə orqanının hansı şö'balarında yerləşir?

- A) Xarici qulaq keçəcəyində və təbil pərdəsində
B) Orta qulaqda və təbil pərdəsində
C) Torbacılarda və yanmadıravı kana
D) Xarici qulaqda və oval pərdədə
E) Xarici qulaq keçəcəyində və iblizbdə

23. Hansı sıradə ikicinsli çiçəyi olmayan göstərilmişdir?

- A) Albalı B) Zanbağ C) Xiyar
D) Dağ laleşi E) Noxud

29. Qıvrın saç valideynlərin 4-cü uşağı hamar saçlı doğulmuşdur. (Qıvrın saç hamar saç üzərində dominantlıq edir.) Verilmiş hansı sıradə valideynlərin genotipi düzgün göstərilmişdir?

- A) BB × BB
- B) Bb × BB
- C) Bb × bb
- D) Bb × Bb
- E) bb × bb

30. Gümüşü rəngli erkek tülkinin, eyni rəngli 2 dişi tülkü ilə çaprazlaşdırıldıqda, 1-ci haldə 3 pay gümüşü, bir pay boz rəngli, 2-ci haldə isə alınan fərdlərin hamısı gümüşü rəngdə olarsa, valideynlərin genotipini müəyyən edin: (gümüşü rəng boz rəng üzərində dominantdır):

$$A) P_1 \rightarrow ♂ Aa \times ♀ Aa$$

$$P_{11} \rightarrow ♂ Aa \times ♀ AA$$

$$B) P_1 \rightarrow ♂ AA \times ♀ aa$$

$$P_{11} \rightarrow ♂ AA \times ♀ Aa$$

$$C) P_1 \rightarrow ♂ aa \times ♀ Aa$$

$$P_{11} \rightarrow ♂ aa \times ♀ aa$$

$$D) P_1 \rightarrow ♂ Aa \times ♀ AA$$

$$P_{11} \rightarrow ♂ Aa \times ♀ aa$$

$$E) P_1 \rightarrow ♂ AA \times ♀ Aa$$

$$P_{11} \rightarrow ♂ AA \times ♀ aa$$

1995

VIII qrup, Variant A

1. Kaktuslarda su ehtiyatı harada toplanır?

- A) toxumlarında
- B) çiçeklerinde
- C) köklərində
- D) yarpaqlarında
- E) gövdələrində

2. Öd hansı orqanda sintez olunur?

- A) ağıciyərlərde
- B) qaraciyərdə
- C) 12 barmaq bağırsaqda
- D) mə'dədə
- E) mə'dəaltı vəzdə

3. Buğda ununun tərkibində nişastanı tə'yin etmək üçün hansı maddədən istifadə edilir?

- A) kaliumdan
- B) yoddan
- C) spirtdən
- D) efirdən
- E) kalsiumdan

4. Milçöyin neçə cüt oträfları var?

- A) 1 cüt
- B) 2 cüt
- C) 3 cüt
- D) 4 cüt
- E) 5 cüt

5. Hansı enurgasız heyvanlardan insan öz təsərrüfatında istifadə edir?

- A) hidra və ipəkqurdun
- B) aq planarı və bal arısı
- C) planarı və ipəkqurdun
- D) ipəkqurdun və bal arısı
- E) bal arısı və hörfümcək

6. Hansı sıradə toxumlarında nisbətən çox yağ olan bitkilər göstərilmişdir?

- A) Zeytin, pambıq, qoz, günəbaxan
- B) Günəbaxan, qoz, heyva, şatalıd
- C) Günəbaxan, zeytin, findiq, qarğıdalı
- D) Zeytin, pambıq, düyü, qarğıdalı
- E) Günəbaxan, qoz, heyva, nar

7. Bitkinin hansı hissəsi üzvi maddələrlə zəngindir?

- A) Oduncuq
- B) Floema
- C) Qabiq
- D) Meyvə
- E) Yarpaq

8. Hansı sıradə yalnız dələlər fəsiləsinin nümayəndələri göstərilir?

- A) Samur, dələ, safsar, gəlincik
- B) Samur, bəbir, dələ, gəlincik
- C) Samur, porsuq, sünbülquran, dələ
- D) Dələ, vəsaq, norka, safsar
- E) Dələ, gəlincik, porsuq, vəsaq

Bu test tapşırığı lağv olunmuşdur.

9. İnsanın rudiment orqanları hansı sıradə tam düzgün göstərilmişdir?

- A) Üçüncü göz qapığı, büzdürüm, appendiks
- B) Appendiks, büzdürüm, quyruq
- C) Qulaq seyvanları, appendiks, üçüncü göz qapığı
- D) Büzdürüm, çoxlu məməciklər, diafraqma
- E) Appendiks, hüzcüm, hədənin six tiq örtüyü

10. Sıraların hansıda insanın tənəffüs sisteminə daxil olan orqanlar düzgün və ardıcıl göstərilmişdir?

- A) Burun boşluğu, burun-udlaq, nəfəs borusu, qırtlaq, bronxlar, ağıciyərlər
- B) Burun boşluğu, burun-udlaq, qırtlaq, nəfəs borusu, bronxlar, ağıciyərlər
- C) Ağız boşluğu, burun boşluğu, qırtlaq, nəfəs borusu, bronxlar, ağıciyərlər
- D) Burun boşluğu, nəfəs borusu, burun-udlaq, qırtlaq, bronxlar, ağıciyərlər
- E) Ağız boşluğu, burun boşluğu, burun-udlaq, qırtlaq, bronxlar, ağıciyərlər

11. Ələyəbənzər boruların (floema) əsas funksiyası nədən ibarətdir?

- A) Suyun və mineral maddələrin ötürülməsindən
- B) Üzvi və qeyri-üzvi maddələrin ötürülməsindən
- C) Qeyri-üzvi maddələrin ötürülməsindən
- D) Üzvi maddələrin ötürülməsindən
- E) Üzvi maddələrin toplanmasından

12. Sıraların hansıda buynuzmeyvəli bitkilər göstərilmişdir?

- A) Loba, noxud, akasiya
- B) Kələm, buğda, pambıq
- C) Günəbaxan, qırmızı turp, aq turp
- D) Kələm, qırmızı turp, aq turp
- E) Pambıq, lalə, tütün

13. Cavan mil kökün törədici toxuması hansı zonalar arasında yerləşir?

- A) Böyüme və sorucu zonalar arasında
- B) Sorucu və ötüricü zonalar arasında
- C) Kök üsküyü ilə böyüme zonası arasında
- D) Böyüme və ötüricü zonalar arasında
- E) Ötüricü zonanın qabıq qatunda

14. Sıraların hansıda sümüyüñ enina böyüməsinin səbəbi düzgün göstərilmişdir?

- A) Sümükstlüyünün xarici tərəfindəki hüceyrələrin bölünüb çoxalması
- B) Sümük hüceyrələrinin bölünüb çoxalması
- C) Sümükstlüyünün daxili tərəfindəki hüceyrələrin bölünüb çoxalması
- D) Sümük toxuması hüceyrələrində üzvi madcələrin artması
- E) Sümük toxuması hüceyrələrində qeyri-üzvi madcələrin artması

15. Hansı sıradə yalnız tam çevrilmə ilə inkişaf edən həşaratlar göstərilmişdir?

- A) Tarakan, arı, milçək, qarışqa
- B) Milçək, tarakan, maybəcəyi, çeyirtkə
- C) Taxtabiti, qarışqa, arı, parəbəzən
- D) Kəpənək, arı, qarışqa, milçək
- E) Kəpənək, tarakan, yaşıł şala, arı

16. Balıqlarda əsas qaz mübadiləsi harda baş verir:

- A) Üzmə qovuqcığında
- B) Qəlsəmə qövsərində
- C) Qəlsəmə yarpaqlarında
- D) Qəlsəmə dişciklərində
- E) Qəlsəmə qapaqlarında

17. Hansı vena damarı ilə arterial qan axır?

- A) Yuxarı boş vena ilə
- B) Ağ ciyər venaları ilə
- C) Aşağı bçş vena ilə
- D) Böyüklə venaları ilə
- E) Qara ciyər venası ilə

18. Zəhərli ilanlar zəhərsiz ilanlardan hansı əlamətlərinə görə fərqlənilirlər?

- A) Zəhər vezilərinin, iri qırılmayan gözün və pulcuqlu dərinin olmasına görə
- B) Zəhər dişlərinin, haçlı dilinin olmasına və bala doğmasına görə
- C) Başının konfiqurasiyasına, çənə əzələlərinin yaxşı inkişaf etməsinə və şikarını bütöv udmasına görə
- D) Zəhər vezilərinin, haçlı dilinin olmasına və qidalanma xüsusiyyətinə görə
- E) Zəhər vezilərinin, zəhər dişlərinin olmasına və başın konfiqurasiyasına görə

19. Bağırsaq xovlarının divarı hansı toxumadan əmələ gəlmışdır?

- A) Çoxqatlı epitel toxumasından
- B) Birqatlı epitel toxumasından
- C) Birləşdirici toxumadan
- D) Eninəzəlaqlı əzələ toxumasından
- E) Saya əzələ toxumasından

Bu test tapşırığı leğv olunmuşdur.

20. Tərkibində yalnız "C" vitamini nisbətən çox olan qida məhsulları hansı sıradə düzgün göstərilmişdir?

- | | |
|-----------------|---------------|
| 1. qara qarağat | 7. limon |
| 2. balıq | 8. qaraciyər |
| 3. itburnu | 9. soğan |
| 4. qoyun eti | 10. kərə yağı |
| 5. quş üzümü | 11. sarımsaq |
| 6. süd | 12. yerkökü |
- A) 1,3,5,7,9,11
 - B) 2,4,6,8,10,12
 - C) 1,4,5,6,7,8
 - D) 1,2,5,6,8,9
 - E) 2,3,7,8,10,12

Bu test tapşırığı leğv olunmuşdur.

21. Sporlu çoxalan bitkilərdə mayalanmanın baş verəsi üçün hansı amilin olması zəruridir?

- A) külək
- B) həşərat
- C) su
- D) yüksək temperatur
- E) intensiv işıqlanma

Bu test tapşırığı leğv olunmuşdur.

22. Ekoloji amil hansı kəmiyyət göstəricisində orqanizmlərin konkret növü üçün mütləq məhdudlaşdırıcı rol oynayır?

- A) minimumda
- B) maksimumdan aşağı
- C) minimumdan aşağı
- D) optimumdan aşağı
- E) maksimumda

23. İlk məməlilərin əmələ gələmisi hansı eraya və dövrə təsadüf edir?

- A) Paleozoy, Kembri dövrü
- B) Paleozoy, Silur dövrü

- C) Paleozoy, Pcrm dövrü
- D) Mezozoy, Trias dövrü
- E) Mezozoy, Yura dövrü

24. Nüvə pərdəsininitməsi, bölünmə vətərinin əmələ gəlməsinin başa çatması, xromosomların ekvatorda yerləşməsi mitozun hansı fazasında baş verir?

- A) profazada
- B) metafazada
- C) anafazada
- D) telofazada
- E) anafazada və telofazada

25. Verilmiş reaksiya tənliklərinin hansı qlikoliz prosesinə aiddir?

- A) $2C_3 H_6 O_3 + 6O_2 + 36 ADF + 36H_3PO_4 \rightarrow 36 ATP + 6CO_2 + 42H_2O$
- B) $2C_3 H_6 O_3 + 6CO_2 + 36ADF \rightarrow 38ATF + 6CO_2 + 42H_2O$
- C) $6CO_2 + 6H_2O \rightarrow C_6H_{12}O_6 + 6O_2$
- D) $C_6H_{12}O_6 + 2ADF + 2H_3PO_4 \rightarrow 2C_3H_6O_3 + 2ATF + 2H_2O$
- E) $6CO_2 + 42H_2O + 36ATF \rightarrow 2C_3H_6O_3 + 6O_2 + 36H_3PO_4 + 36ADF$

26. İlk dəfə olaraq qarın sinir zənciri və qapalı qan-damar sistemi hansı heyvanlarda əmələ gəlmışdır?

- A) Yasti qurdlarında
- B) Həlqəvi qurdlarında
- C) Sap qurdlarında
- D) İkitaylı molyusklarında
- E) Qarınayaqlı molyusklarında

27. Lal-karlığın resessiv əlamət kimi irlən keçdiyini bilişək, heteroziqat genotipli sağlam valideynlərin nikahından lal-kar uşağın doğulma ehtimalı (faizlə) hansı cavabda düzgün göstərilmişdir?

- A) 12,5%
- B) 50%
- C) 75%
- D) 25%
- E) 100%

28. Aşağıdakı sıraların hansıda qeyd edilənlər həm prokariot, həm də eukariotlara xasdır?

- A) Plastidlər, sentriollar
- B) RNT, mitokondrilər
- C) Mitokondrilər, nüvə
- D) Sentriollar, nüvə
- E) DNT, ribosomlar

29. Meyozun hansı mərhələsində xromosomlar arasında ərsi mə'lumatların mübadiləsi baş verir?

- A) I bölünmənin profaza mərhələsində
- B) I bölünmənin metafaza mərhələsində
- C) II bölünmənin anafaza mərhələsində
- D) II bölünmənin profaza mərhələsində
- E) I bölünmənin telofaza mərhələsində

30. Hansı sıradə qurbağanın həyat dövriyyəsinin su və quru mühiti üçün xarakterik əlamətləri daha dolğun göstərilmişdir?

- A) Çoxalması suda, inkişafı quruda gedir, çömçəquyuq xarici qəlsəmələrlə, yaşı forma isə ağ ciyərlərlə tənəffüs edir.
- B) Kürütökəmə və inkişaf suda gedir, sürfə və yaşı formanın tənəffüsü quruda gedir.
- C) Mayalanma və inkişaf suda gedir, çömçəquyuq qəlsəmələrlə, yaşı formalar ağ ciyərlər və dəri ilə tənəffüs edirlər.
- D) Çömçəquyuq suda, yaşı forma isə quruda qidalanırlar.
- E) Kürütökəmə suda gedir, çömçəquyuq xarici qəlsəmələrlə, yaşı forma isə dəri ilə tənəffüs edir.

1995

VIII qrup, Variant B

1. Yaşıl bitkilərdə fotosintez prosesi hansı orqanoildərə gedir?

- A) ribosomlarda
- B) mitokondrilərdə
- C) lizosomlarda
- D) Holci aparatında
- E) xloroplastlarda

2. Zülal əsasən hüceyrənin hansı organoiclərində sintez olunur?

- A) lizosomlarda
- B) ribosomlarda
- C) plastidlərdə
- D) mitokondrilərdə
- E) Holci aparatında

3. İnsanda ürək tsikli neçə saniyə çökir?

- A) 0,1
- B) 0,2
- C) 0,3
- D) 0,4
- E) 0,8

4. İnsanda maddələr mübadiləsi zamanı əmələ gələn zərərli maddələrin qandan süzülmə prosesi hansı orqanda baş verir?

- A) türkdə
- B) böyrəklərdə
- C) ağciyərlərdə
- D) dəridə
- E) qaraciyərdə

5. İnsanda venoz qan bədənin hansı üzvündən keçərkən arterial qana çevirilir?

- A) ürəkdən
- B) qaraciyərdən
- C) ağciyərlərdən
- D) dalaçərən
- E) böyrəklərən

6. İnsanda baş verən atavizm hadisəsi hansı sıradə düzgün göstərilmişdir?

- A) Bədənin six tüklülüyü, çox məməlilik və quyuqluluq
- B) Bədənin six tüklülüyü, quyuqluluq, appendiks
- C) Çox məməlilik, quyuqluluq, üçüncü göz qabığının inkişaf etməməsi
- D) Bədənin six tüklülüyü, çox məməlilik, büzdüm
- E) Çox məməlilik, bədənin six tüklülüyü, appendiks

7. Hansı sırada yalnız xacçıçəklilər fəsiləsinə daxil olan bitkilər göstərilmişdir?
A) Kələm, yonca, soya, turp;
B) Quşəppəyi, turp, kələm, sarılıq otu;
C) Quşəppəyi, yonca, zəfəran, kələm;
D) Sarılıq otu, quşəppəyi, turp, zəfəran;
E) Kələm, soğan, pomidor, sarılıq otu;

8. Milçayın dadbılma orqanları harada yerləşir?

- A) Xortumcuğunda
B) Başında qısa bığcılarda
C) Ön ətraflarının ucunda
D) Gözlərinin ətrafinda
E) Ayaqların başlanğıcının yanında

Bu test tapşırığı ləğv olunmuşdur.

9. Aşağıdakılardan hansı kökün funksiyasına aid deyildir?
A) Bitkini torpağa bərkitmə
B) Sorma
C) Üzvi maddə toplama
D) Ötürmə
E) Fotosintez

10. Sıraların hansında insanın tənəffüs sisteminin bir hissəsini təşkil edən havaaparıcı yoliara aid olan orqanlar düzgün və ardıcıl göstərilmişdir?
A) Bronxlar, qırtlaq, səs telləri, burun boşluğu, nəfəs borusu;
B) Burun boşluğu, qırtlaq, nəfəs borusu, bronxlar, ağ ciyərlər;
C) Burun boşluğu, burun-udlaq, qırtlaq, nəfəs borusu, bronxlar;
D) Ağız boşluğu, burun-udlaq, nəfəs borusu, bronxlar, ağ ciyərlər;
E) Burun-udlaq, nəfəs borusu, bronxlar, ağ ciyərlər, ağ ciyər qovuqcuqları;

11. Tərkibində yalnız "A" vitamini nisbətən çox olan qida məhsulları hansı sırada düzgün göstərilmişdir?
1. balıq yağı 2. düyü 3. qara ciyər
4. kərə yağı 5. qara qarağat 6. süd
7. soğan 8. yumurta sarısı 9. limon
10. kələm
A) 2, 5, 7, 9, 10 B) 1, 2, 4, 7, 9
C) 1, 3, 4, 6, 8 D) 3, 5, 7, 9, 10
E) 1, 5, 6, 7, 9

12. Hansı sırada yalnız taxıllar fəsiləsinə aid nümayəndələr göstərilmişdir?
A) Şəkər qamışı, arpa, çəltik, sürünen ayrıq;
B) Qarğı gözü, çövdar, buğda, çöl pişikquyuğu;
C) Darı, qarğıdalı, voləmir, qarğı gözü;
D) Sürünən ayrıq, arpa, buğda, qarğı gözü;
E) Çövdar, buğda, qarğı gözü, arpa

13. Hansı sırada nazik bağırısaqla limfaya keçən maddələr göstərilmişdir?
A) Aminturşuları və polisaxaridlər
B) Amin turşuları və monosaxaridlər
C) Qliserin və yağ turşuları
D) Amin turşuları və disaxaridlər
E) Amin turşuları və qliserin

14. Xaçlı hörməcəyin neçə cüt sadə gözü və yerimə ayaqları vardır?
A) 1 cüt; 2 cüt B) 2 cüt; 3 cüt
C) 3 cüt; 5 cüt D) 4 cüt; 4 cüt
E) 5 cüt; 4 cüt

15. Qeyd edilənlərdən hansılar yalnız eninə zolaqlı azələ toxumasından əmələ gəlmişdir?
A) Skelet əzələsi, bağırısaqlar
B) Skelet əzələsi, ürək
C) Ürək, böyrək
D) Ürək, qaraciyər
E) Skelet əzələsi, dalağ

16. Hansı onurğalı heyvanlarda körpük sümükləri aşağı ucları ilə bir-birinə birləşmişdir?
A) Balıqlarda
B) Suda-quruda yaşayanlarda
C) Sürünənlərdə
D) Quşlarda
E) Məməlilərdə

17. Fotosintez prosesində yarpağın hansı toxumaları əsas rol oynayır?
A) Örtük və süngərvəri toxuma
B) Sütunvari və süngərvəri toxuma
C) Süngərvəri və mexaniki toxuma
D) Əsas toxuma-parenxima və mexaniki toxuma
E) Mexaniki və örtük toxuma

18. Prokariotlar üçün səciyyəvi olan komponentlər hansı sırada qeyd olunmuşdur?
A) Lizosomlar, mitokondrilər, Holci aparatı;
B) Hüceyrə mərkəzi, lizosomlar, ribosomlar;
C) Lizosomlar, Holci aparatı, xlorofil;
D) Xlorofil, ribosomlar, DNT;
E) Mitokondrilər, lizosomlar, DNT;

19. Hansı sırada yalnız sümüklü balıqların nümayəndələri göstərilmişdir?
A) Çəki, ağ balıq, çapaq, skat
B) Çəki, treska, çapaq, akula
C) Çəki, durna balığı, çapaq, skat
D) Xani balığı, nalım, ağ balıq, akula
E) Durna balığı, çəki, xani balığı, treska

Bu test tapşırığı ləğv olunmuşdur.

20. Fotoperiodizm anlayışının mahiyyəti hansı cavabda düzgün göstərilmişdir?
A) Güclü işqida çoxalma prosesinin sürəti
B) Orqanizmə tə'sir edən ekoloji amillərin ritmik dəyişilməsi
C) Bioloji proseslərin illik tsikli
D) Bioloji proseslərin aylıq tsikli
E) Orqanizmlərin günün uzunluğuna qarşı olan reaksiyası

Bu test tapşırığı ləğv olunmuşdur.

21. Hansı arteriya damarlari ilə venoz qan axır?
A) Ağ ciyər arteriyaları ilə
B) Aorta ilə
C) Böyrək arteriyaları ilə
D) Yuxu arteriyaları ilə
E) Qara ciyər arteriyası ilə

Bu test tapşırığı ləğv olunmuşdur.

22. 250 q zülalın parçalanması zamanı ayrılan enerjinin miqdərini müəyyən edin:
A) 3300 kC B) 4400 kC C) 5500 kC
D) 6600 kC E) 7700 kC

23. Gövdənin eninə böyüməsini tə'min edən törədici toxuma bitkinin hansı hissəsində yerləşmişdir?
A) Qabıqda B) Oduncaqda
C) Özəkda D) Oduncaq və özəkda
E) Kambi qatında

24. Bitkilərin (psifofitlər) quruşa çıxmazı hansı eraya və dövrə təsadüf edir?
A) Paleozoy, Kembri dövrü
B) Paleozoy, Silur dövrü
C) Mezozoy, Trias dövrü
D) Mezozoy, Təbaşir dövrü
E) Kaynozoy, paleogen dövrü

25. 200 q yağıñ oksidlaşməsindən əmələ gələn suyun miqdərini müəyyən edin:
A) 55 q
B) 110 q
C) 220 q
D) 330 q
E) 440 q

26. Donuz soliterinin qaraciyər sorucusundan nə ilə fərqləndiyini bildirən dolğun cavabı göstərin:
A) Başında 4 sormaçın olmasına, həzm sistemi üzvlərinin və qan-damar sisteminin olmamasına görə;
B) Bədənin ləntşkilli bugumlu olmasına, bağırısaqlının olmamasına və təsnifatına görə, (bir tiplə daxil olmalarına görə);
C) Sormacların sayına, yerləşməsinə və hermaftraditliyinə görə;
D) Morfoloji əlamətlərinə, bioloji xüsusiyyətlərinə və axırıcı sahiblərinə görə;
E) Sormacların sayına, qidalanma xüsusiyyətinə və parazit olmalarına görə.

27. Vestibulyar aparatın reseptorları eşitmə orqanının hansı şö'bələrində yerləşir?
A) Xarici qulaq keçəcəyində və tabıl pərdəsində
B) Orta qulaqda və tabıl pərdəsində
C) Torbacıqlarda və yarımdairəvi kanallarda
D) Xarici qulaqda və oval pərdədə
E) Xarici qulaq keçəcəyində və ilbzidə

28. Hansı sırada ikiçinsli çiçəyi olmayan bitki göstərilmişdir?
A) Albali B) Zanbağ C) Xiyar
D) Dağ lałası E) Noxud

29. Sıraların hansında transkripsiya prosesi düzgün verilmiştir?

- A) Sintez olunan zülal molekulunda aminturşuların ardıcılılığı tə'min olunur.
- B) İrsi mə'lumatlar r-RNT-yə köçürürlür.
- C) İrsi mə'lumatlar n-RNT-yə köçürürlür.
- D) DNT-də saxlanılan irsi mə'lumat m-RNT-yə köçürürlür.
- E) Züldən sintezi haqqında irsi mə'lumatlar ribosomlara gətirilir.

*30. Sağaxay şəxslərdə şifahi nitqin mərkəzi olan baş beyin qabığının payını göstərin:

- A) Sol yarımkürənin ənsə payı
- B) Sağ yarımkürənin alın payı
- C) Sol yarımkürənin alın payı
- D) Sol yarımkürənin təpə payı
- E) Sağ yarımkürənin təpə payı

1996

IV qrup, Variant A

1. Bir ilkin cinsi hüceyrədən toxumluğun yetişmə zonasının sonunda neçə hüceyrə və neçə qamet əmələ gelir?

- A) 4-4
- B) 4-2
- C) 4-3
- D) 4-1
- E) 1-4

2. Drozofildə bədənin boz rəng geni (A) qara rəng (a), normal qanad geni (B) isə rudiment qanad geni (b) üzərində dominantlıq edir. Qara rəngləri və normal qanadları olan iki drozofilin çarpzalaşmasından nəsildə hibridlərin hamısı qara rəngli alındı. Amma hibridlərin $\frac{3}{4}$ -nün qanadları normal, $\frac{1}{4}$ -ninki isə rudiment qanadlı oldu. Valideynlərin genotipini tə'yin edin:

- A) aaBB×aaBB
- B) AABB×aabb
- C) aaBb×aaBb
- D) aaBb×aaBB
- E) AaBb×aabB

3. Üzvi aləmdə mövcud olan canlılar üçün möhdudlaşdırıcı amillər hansılardır?

- A) Bioloji və coğrafi amillər
- B) maksimum və ya minimumdan kənara çıxan amillər
- C) antropogen amillər
- D) abiotik amillər
- E) populyasiya dalğaları

4. Xloroplastlar quruluşca qeyd edilən organoidlərin hansına daha yaxındır?

- A) mitokondrilər
- B) Holci aparatına
- C) lizosomlara
- D) sentriollara
- E) ribosoma

5. Bitkilərin yarpaq çilikləri ilə vegetativ çoxalması zamanı onların yarpaqlarında hansı tumurcuqlar əmələ gələcəkdir?

- A) olav
- B) təpə
- C) yan
- D) qoltuq
- E) generativ

6. Yarımymeymənləri, meymənləri və insəni əmələ götürən şaxa öz başlangıcını hansı qrupdan götürmüştür?

- A) avstralopiteklərdən
- B) enliburun meymənlərdən
- C) ilk kiçik məməlilər-həşəratyeyənlər içərisində bir qrup heyvanlardan
- D) nəslə kəsilmiş sürünənlərdən
- E) müasir insanabənzər meymənlərdən

7. Uça bilməyən quşlardan hansında döş tili vardır?

- A) Afrika dəvəquşuların
- B) pingvinlərin
- C) nanduların
- D) emuların
- E) kivilərin

8. Göstərilən halların hansında şərti refleks əmələ gelir?

- A) Şərti qıcıqlandırıcı dəfələrlə şərtsiz qıcıqlandırıcıdan bilavasita sonra verilir.
- B) Şərti qıcıqlandırıcı dəfələrlə şərtsiz qıcıqlandırıcıdan bilavasita qabaq verilir.
- C) Şərti qıcıqlandırıcı dəfələrlə şərtsiz qıcıqlandırıcıdan çox sonra verilir.
- D) Şərti qıcıqlandırıcı dəfələrlə şərtsiz qıcıqlandırıcı ilə birgə verilir.
- E) Şərti qıcıqlandırıcı dəfələrlə şərtsiz qıcıqlandırıcıdan çox qabaq verilir.

*9. Təkamül prosesində onurğalı heyvanların dişleri nədən əmələ gəlmüşdür?

- A) qıçıraqlı balıqların qəlsəmə qövslərindən
- B) döş üzgəcərinin üzgac şüalarından
- C) qıçıraqlı balıqların dəri pulcuqlarından
- D) sümüklü balıqların çənə sümüklərindən
- E) sümüklü balıqların qəlsəmə qapaqlarından

10. Bətdəxili inkişafın rüşeym mərhələsində rüşeymin tənəffüs və qidalanması necə baş verir?

- A) rüşeymi əhatə edən xarici qışanın xovları vasitəsilə
- B) dölü əhatə edən maye vasitəsilə
- C) sarı cismənin hesabına
- D) uşaqlığın selikli qışası vasitəsilə
- E) kapillyarların divarları və ciftin xovları vasitəsi ilə

*11. Niyyə mexanikləşdirilmiş ipəkçilik sovxozlarda əsasən erkək turtillardan təşkil olunmuş nasillərə təstünlük verilir?

- A) erkəklər dişilərə nisbətən ölçücə böyük olurlar
- B) erkəklər xəstəliklərə daha davamlıdırular
- C) erkəklər qıdanan az istifadə edirlər
- D) erkəklər qida az tələbkardırlar
- E) erkəklərin toxuduqları baramada ipəyin miqdarı çox olur

12. Aşağıdakı organlardan haşının epiteli toxuması endoderma qatından inkişaf edir?

- A) dərinin və qan damarlarının
- B) qan və limfa damarlarının
- C) ağciyərlərin və bağırsağın
- D) limfa damarlarının və dərinin
- E) dərinin və ağciyərlərin

13. Dərinin hansı qatında yerləşən hüceyrələr daima yeniləri ilə əvəz olunur?

- A) orta qatında, (xüsusi dəri hüceyrələri)
- B) üst qatda (epidermis)
- C) üst qatda və orta qatda
- D) verilən bütün qatlarda
- E) dərialtı piy qatında

14. Həlqəvi qurdarda ilk dəfə meydana gəlmiş yüksək quruluş xüsusiyyəti hansılardır?

- A) qapalı qan dövrəni sistemi və ikitərəfi simmetriya
- B) daxili divarı olan bədən boşluğu və qapalı qan dövrəni sistemi
- C) ifrazat sistemi və anal dəlik
- D) qapalı qan dövrəni sistemi və anal dəlik
- E) bədən boşluğu və anal dəlik

15. Təkamül prosesində atın beşbarmaqlı ətrafdan təkbarmaqlılığa keçməsi seçimninin hansı formasının nəticəsidir?
 A) kütləvi B) fərdi
 C) hərəkətverici D) sün'i
 E) stabillaşdırıcı
16. Göstərilənlərdən hansı sporla çoxalır?
 A) bakteriya B) latreya
 C) sürünən aynaq D) plauan E) ardıc
- *17. Yazlıq buğdanın xarakterik xüsusiyyəti nədən ibarətdir?
 A) payızda sapılıb, yayın sonunda yetişir, məhsuldarlığı aşağıdır
 B) payızda sapılıb yayın sonunda yetişir, məhsuldarlığı payızlıq buğdanın yüksəkdir
 C) payızda sapılıb, yayın əvvəlində yetişir, məhsuldarlığı payızlıqdan yüksəkdir
 D) yazda sapılır, yayın sonunda yetişir, məhsuldarlığı payızlıqdan yüksəkdir
 E) yazda sapılır, yayın sonunda yetişir, məhsuldarlığı payızlıqdan aşağıdır
18. Hissi neyronların cismi harada yerləşir?
 A) sinir düyünlərində
 B) baş beynin boz maddəsində
 C) onurğa beyninin boz maddəsində və sinir düyünlərində
 D) onurğa beyninin boz maddəsində
 E) baş beyninin boz maddəsində və sinir düyünlərində
19. Qeyd edilənlərdən hansı qeyri-münbit torpağı daha tez uyğunlaşar?
 A) limon B) qızılı C) ağ göbələk
 D) maral mamarı E) xlorella
20. Hansı cərgədə yalnız hermafrodit heyvanlar göstərilib?
 A) meduzalar, aktiniya, planari, askarid, bizquyuq
 B) askarid, bizquyuq, anadonta, çay xərçəngi, cold körənkəlo
 C) exinokok, donuz soliteri, soxulcan, çay xərçəngi, mozaikan
 D) ağ planari, askarid, bizquyuq, soxulcan, anadonta
 E) hidra, planari, öküz soliteri, böyük göl il-bizi, soxulcan

21. Əgər bitki sortu poliploidə çevirilərsə, nə kim dəyişkənliliklər baş verə?
 A) dölsüz və az məhsuldar fəndlərin sayı artar
 B) meyvələrin formalaması və yetişməsi sürətlənər
 C) vegetativ orqanların, toxum və meyvələrin kütləsi artar
 D) veqetasiya dövrü uzanar
 E) homoziotların sayı artar
22. Cinsi çoxalma zamanı ziqotda aşağıdakılardan hansı baş verə bilər?
 A) hərəkətverici seçmə
 B) modifikasiya dəyişkənliliyi
 C) stabillaşdırıcı seçmə
 D) qeyri-ırsi dəyişkənlilik
 E) kombinativ dəyişkənlilik
- *23. Qızıkimilərin Perm dövründə kütləvi qırılmasının səbəbi:
 A) torpaqda qida maddələrinin çatışmamazlığı
 B) ətraf mühitdə yüksək temperatur və rütubət bolluğu
 C) daha yüksək quruluşlu örtülü toxumlu bitkilərlə rəqabətə dözməməsi
 D) temperaturun kaskin aşağı düşməsi və rütubətin çatışmaması
 E) oksigen və rütubət çatışmamazlığı
24. Mə'dalı vəzi hüceyrələrinin hansı orqanoidində həzm fermentləri üçün material rolini oynayan züləllər sintez olunur?
 A) lizosom
 B) hamar endoplazmatik şəbəkə
 C) mitoxondri
 D) ribosom
 E) holci kompleksi
- *25. Əgər 15 dəqiqə müddətində ürəyin aortaya vurduğu qanın miqdarı 75 l, aşağı boş venadan ürəyə gələn qanın miqdarı isə 45 litirdirsə, 1 dəqiqə ərzində yuxarı boş vena ilə ürəyə gələn qanın miqdarnı tapın:
 A) 2 l B) 10 l C) 4 l D) 15 l E) 30 l

26. Skeletin aşağıdakı qurşağına aşağıdakılardan hansılar aiddir?
 1. İri və yastı çanaq sümükləri
 2. Oma sümükləri
 3. Bud sümükləri
 4. Baldır sümükləri
 5. Ayaq sümükləri
 A) 4, 5 B) 1, 2 C) 2, 3 D) 3, 5 E) 1, 4

27. Aşağıdakılardan hansı bitkilərdə aromorfozun nəticəsidir?
 A) vegetativ orqanların şəkil dəyişmələri
 B) orqanların və xlorofillin reduksiyası
 C) toxuma, orqan və ikiqat mayalanmanın meydana gəlməsi
 D) bitki qruplaşmalarının formalaması (tundra, meşe, çöl, səhra)
 E) müxtalif həyat formalarının yaranması (ot, kol, ağac)
28. Aşağıdakı çiçəkli bitkilərdən hansının yumurtalığı cəmi bir yumurtacıq daşıyır?
 A) çovdar və albalı
 B) qara bat-bat və hibrid petuniya
 C) kənat və pambıq
 D) tənbəkçi və lalə
 E) xas-xas, bənövşə
29. Hidrənin hansı hüceyrələri eyni zamanda ibtidaiyən iki sinfinin əlamətlərini daşıyır?
 A) dəri-əzələ B) sinif C) aralıq
 D) dalayıcı E) həzm
30. Zülələ kodlaşdırılan m-RNT-nin molekul çəkisi 360000 a.k.v. dir, bir nukleotidin molekul çəkisi isə 300 a.k.v. dir. Kodlaşdırılmış zülələ neçə amin turşusundan təşkil olunmuşdur?
 A) 450
 B) 250
 C) 350
 D) 300
 E) 400

1996

IV qrup, Variant B

1. Yumurtalığın yetişmə zonasının sonunda, bir ilkin cinsi hüceyrədən neçə hüceyrə və neçə qarət əmələ gəlir?
 A) 4-1 B) 4-2 C) 1-4
 D) 4-3 E) 4-4
2. Drozofildə bədənin boz rəng geni (A) qara rəng (a), normal qanad geni (B) isə rudiment qarad geni (b) üzərində dominantlıq edir. Birinin qanadı normal, digərininkı isə rudiment olan iki boz bədənlər milçayın çarpanlaşmasından nəsildə alınan hibridlərin hamısı boz rəngli oldu. Amma hibridlərin $\frac{1}{2}$ normal qanadlı, $\frac{1}{2}$ -isə rudiment qanadlı oldu. Valideynlərin genotipini təyin edin:
 A) AaBB×Aabb B) AABB×AAbb
 C) AABb×Aabb D) AaBb×Aabb
 E) AABB×Aabb
3. Görünən işığın spektral tərkibi aşağıdakı verilən hansı dalğa uzunluğuna uyğun gəlir və onun əhəmiyyəti nədir?
 A) 0,400-0,750 mkm, fotosintezdə istifadə olunur
 B) 0,290-0,300 mkm, meyvələri qurutmaq üçün istifadə olunur
 C) 0,400-0,760 mkm, istiliyi tə'min edir
 D) 0,300-0,400 mkm, tərəvəzi qurutmaq üçün istifadə olunur
 E) 0,290-0,300 mkm, işıqlanmayı tə'min edir
- *4. İnsan organizminin aşağıdakı hüceyrələrdən hansında interfaza bütün ömrü boyu davam edir?
 A) qaraciyar B) leykosit C) cinsi
 D) xərçəng E) sinir
5. İnsanın aşağıda göstərilən hansı əcdadlarında dinin rüşeyimleri yaranmışdır?
 A) neandertalda B) sinantropda
 C) kromanyonda D) pitekantropda
 E) Heydəlberq adamında

- 6. Aşağıdakilərin hansı şibyədir?**
 A) İsländiya mamırı B) yaşıl quş mamırı
 C) sfaqnum D) çöl ayıçöşəyi
 E) sancaqvari plau
- 7. Hidrada regenerasiya qabiliyyəti hansı hüceyrələrlə əlaqədardır?**
 A) dori-əzələ B) dalayıcı C) həzm
 D) sinir E) aralıq
- 8. Hansı sıradə şərtlərin qövsləri keçən mərkəzi sinir sisteminin şö'bələri düzgün qeyd edilib?**
 A) Onurğa beynindən və yaxud baş beynin böyük yarımkürələri qabığının sağ payından;
 B) Baş beynin kötük hissəsindən və yaxud baş beynin böyük yarımkürələri qabığından;
 C) Baş beynin böyük yarımkürələri qabığından və yaxud onurğa beynindən;
 D) Baş beynin kötük hissəsindən və yaxud onurğa beynindən;
 E) Onurğa beynindən və yaxud baş beynin böyük yarımkürələri qabığının sol payından;
- 9. İlani kərtənkələdən forqləndirən əsas əlaməti göstərin:**
 A) göz qapaqlarının qovuşması
 B) diribala doğmaq
 C) dördkamerəli üzük
 D) daxili mayalanma
 E) ətrafların olmaması
- 10. Bətnəxili inkişafın döл mərhələsində rüsemin tənəffüsü və qidalanması necə baş verir?**
 A) kapillyarların divarları və ciftin xovları vasitəsilə
 B) uşaqlığın selikli qişası vasitəsilə
 C) sarı cismiñ hesabına
 D) döл əhatə edən maye vasitəsilə
 E) rüseymiñ əhatə edən xarici qişanın xovları vasitəsilə
- 11. Hansı sıradə yalnız pulcuqqanadlılar dəstəsinə aid həşratlar qeyd edilib?**
 A) ari, qarışqa, parabizan, yaşıl şala
 B) murdarça, meşə göycəsi, çoyirtkə, göyün
 C) meşə göycəsi, murdarça, parabizan, göyün
 D) adı maxaon, torf sarıqanadı, meşə göycəsi, murdaça
 E) adı maxaon, torf sarıqanadı, milçək, mozañan
- 12. Hansı orqanların epiteli toxuması mezodermanın əmələ gəlir?**
 A) bağırsaq və dərinin epitelisi;
 B) dəri və limfa damarlarının epitelisi;
 C) Ağciyər və dərinin epitelisi;
 D) limfa və qan damarlarının epitelisi;
 E) bağırsaq və aq ciyərin epitelisi;
- 13. Ziqtanı hər hansı bədən hüceyrəsindən fərqləndirən əsas xüsusiyyət:**
 A) ziqtanın diploid hüceyrə olması
 B) ziqta meyoz yolla böltünə bilir
 C) ziqtanın cinsi hüceyrə olması
 D) inkişaf edərək yeni orqanizma başlanğıc verması
 E) ziqtanın haploid hüceyrə olması
- 14. Aşağıdakı söylənilən fikirlərdən hansı dəyildir?**
 A) dəri duygù üzvlərindən biridir
 B) dəri qoruyucu tıvdür
 C) dəri qan yaradan üzvdür
 D) dəri ifrazat funksiyası daşıyır
 E) dəri bədənin temperaturunu sabit saxlayır
- 15. Sap qurdarda meydana gəlmış yüksək quruluş xüsusiyyətləri hansılardır?**
 A) qapalı qan dövrəni sistemi və anal dəlik
 B) bədən boşluğu və anal dəlik
 C) daxili divarı olan bədən boşluğu və qapalı qan dövrəni sistemi
 D) bədən boşluğu və tənəffüs sistemi
 E) ifrazat sistemi və anal dəlik
- 16. Quş mamırının sporundan əmələ gələn ilk cüceri quruluşca hansı bitkilər bənzəyir və bu təkamül baxımından nəyi bildirir?**
 A) qızıya bənzəyir ki, bu da onların qohumluğunu bildirir
 B) sapşəkilli yosunlara oxşayır ki, bu da mamurlarla yosunların qohumluğunu bildirir
 C) plaunlara bənzəyir ki, bu da onlar arasında qohumluq əlaqələrini bildirir
 D) qatır quyuğuna oxşayır ki, bu da onlar arasında qohumluq göstərir
 E) ardıcıca oxşayır ki, bu da onların qohumluğunu bildirir

- 17. Skeletin yuxarı ətraf qurşaqlarına aşağıdakı sümüklərdən hansıları aiddir?**
 1. bazu sümükləri
 2. said sümükləri
 3. kürək sümükləri
 4. döş sümüyü
 5. körpük sümükləri
 A) 1,4 B) 1,2 C) 4,5 D) 2,3 E) 3,5
- 18. Aşağıda göstərilən bitkilərdən hansı yeraltı zoqlarla çoxalır?**
 A) beçoniya, ətirşah
 B) limon, albalı
 C) sarımsaq, ayriqotu
 D) moruq, ciyələk
 E) tradeskansiya, ətirşah
- *19. Payızlıq buğdanın xarakterik xüsusiyyəti hansılardır?**
 A) yaza səpilir, yayın sonunda yetişir, məhsuldarlığı yazılıdan yüksəkdir
 B) payızda səpilir, erkən yaza yetişir, məhsuldarlığı yazılıdan yüksəkdir
 C) yaza səpilir, yayın sonunda yetişir, az məhsuldardır
 D) payızda səpilir, yayın sonunda yetişir, məhsuldarlığı yazılıdan aşağıdır
 E) payızda səpilir, yayın sonunda yetişir, məhsuldarlığı yazılıdan yüksəkdir
- 20. Hərəki neyronların cismi harada yerləşir?**
 A) sinir düyünlərində
 B) onurğa beyninin boz maddəsində
 C) onurğa beyninin boz maddəsində və sinir düyünlərində
 D) baş beynin boz maddəsində
 E) baş və onurğa beyninin boz maddəsində
- 21. Plasentalı momolilərin ən qədim dəstəsi:**
 A) həşəratyeyənlər B) yırtıcılar
 C) pərayaqlılar D) gəmiricilər
 E) qoluqanadlılar
- 22. Qiça çiçək qrupu başçıqdən nə ilə forqlənir?**
 A) başçıqdə çiçəklərdə saplaq olur, qiça da olmur
 B) başçıq mürəkkəb çiçək qrupudur, qiça sadədir
- C) qiçada çiçək qrupunun oxa ətlidir, başçıq isə üzərində qisa saplaqlı çiçəklər yerləşən silindrik oxa malikdir
 D) qiça çiçək qrupunda çiçəklərin saplağı var, başçıqdə yoxdur
 E) qiça, üzərində saplaqsız çiçəklər yerləşən qalın, silindrik əqli oxa, başçıq isə üzərində saplaqsız çiçəklər yerləşən dəyirmi əqli oxa malikdir
- 23. Hansı sıradə yalnız ayricinsli heyvanlar göstərilmişdir?**
 A) hidra, planariya, soxulcan, böyük göl ilbizi, exinokok
 B) aq planarı, askarid, boyuk göl ilbizi, çay xərcəngi, mozañan
 C) hidra, askarid, soxulcan, anadonta, çay xərcəngi
 D) askarid, bizquyruq, soxulcan, anadonta, çay xərcəngi
 E) bizquyruq, anadonta, çay xərcəngi, may böcəyi, cəld kərtənkələ
- 24. Əgər yeni bitki sortları və heyvan cinsləri yalnız uzaq hibridləşmə yolu ilə alınarsa, orda na baş verər?**
 A) onlar daha məhsuldar olarlar
 B) dölsüt və az məhsuldar formaların sayı artar
 C) daha çox məhsul dar və döllü formaların sayı artar
 D) onların hamısı poliploid formaya çevriləcək
 E) homoziqotların sayı artar
- *25. Təbaşir dövründə çiçək toxumlu bitkilərin küləvi qırılmasının səbəbi:**
 A) temperaturun kəskin aşağı düşməsi və rütubətin çatışmaması
 B) oksigen və rütubət çatışmamazlığı
 C) daha yüksək quruluşlu bitki qrupu ilə rəqabətə dözməməsi
 D) ətraf mühitdə yüksək temperatur və rütubət bolluğu
 E) torpaqda qidalı maddələrin qılığı

26. Orqanizmi xəstəlik törədən

mikroorganizmlərdən qoruya bilən maddələr - öd, lizosim, xlorid turşusu hansı həzm üzvində əməla galır?

1. lizosim - onikibarmaq bağırısaqda
 2. öd - nazik bağırısaqın başlangıç şö'bəsində
 3. öd - qaraciyərdə
 4. xlorid turşusu - onikibarmaq bağırısaqda
 5. lizosim - ağızda
 6. xlorid turşusu - mə'dədə
 A) 1,2,3 B) 4,5,6 C) 3,5,6
 D) 3,4,5 E) 2,3,4

27. Əgər 1 saatda 4,5 aylıq həndaxili döldün ürəyi 9000 dəfə yiğilərsə, 30 dəqiqə müddətində onun anasının ürəyi neçə dəfə vurur?

- A) 4500 B) 90 C) 2250 D) 9000 E) 1125

28. Lamark nəzəriyyəsinə əsasən nə üçün zürafənin boynu və ayaqları uzanıb?

- A) konvergensiya və metamorfoz nəticəsində
 B) ətraf mühitin birbaşa tə'siri, daxili meyl, yalnız faydalı irsi dəyişkənliliklərin ötürülməsi nəticəsində
 C) irsi dəyişkənlilik əsasında təbii seçmə nəticəsində
 D) idioadaptasiya və divergensiya nəticəsində
 E) ətraf mühütin tə'siri nəticəsində aromorfoz baş verib

29. Məməlilərin təkamülündə aşağıdakılardan hansı aromorfoz sayıılır?

- A) beşbarmaqlı ətraf və pəncə üzərində gəzmənin formalşması
 B) sabit bədən temperaturu və diri bala doğma
 C) qolu qanadlılar və pərəyayaqlıların meydana gəlməsi
 D) Polyar və tropik ərazilərdə məskunlaşma
 E) baş beynin beş şö'bəsinin formalşması və dik yerişə keçid

30. Bir ribosom 50 saniyə müddətində 1 mol zülal sintez edir. Ribosom mRN-İ-si üzərində 0,2 saniyədə bir triplet sür'əti ilə hərəkət edirsə, zülal neçə aminturşusundan təşkil olunar?

- A) 200 amin turşusundan
 B) 300 amin turşusundan
 C) 400 amin turşusundan
 D) 250 amin turşusundan
 E) 150 amin turşusundan

1996

VIII qrup, Variant A

1. Aşağıda göstərilən hansı bitkinin çiçəyi olmur?

- A) bugda B) qarğıdalı
 C) dikduran qaytarma D) soğan
 E) laminariya

2. Günsə şüasına eyni dərəcədə mə'ruz qalan dəmir parçası günəş enerjisini tə'sirindən qızır, yarpaq isə yox. Yarpağın qızınamasına səbəb nədir?

- A) yarpaqların günəş enerjisini köklərə tökülməsi
 B) yarpaqların suyu buxarlaşdırması
 C) yarpaqlarda plastidlərin olması
 D) yarpaqlarda gündüzələr ağızçıqların bağlanması
 E) yarpaqların günəş enerjisini qəbul etməməsi

3. Qiça çiçək qrupu başçıqdan nə ilə fərqlənir?

- A) qiça çiçək qrupunda çiçəklərin saplığı var, başçıqda yoxdur
 B) qiça, üzərində saplaqsız çiçəklər yerləşən qalın, silindrik əqli oxa, başçıq isə üzərində saplaqsız çiçəklər yerləşən dayırımlı əqli oxa malikdir
 C) başçıqda çiçəklərdə saplaşır, qiçada olmur
 D) qiçada çiçək qrupunun oxu ətlidir, başçıq isə üzərində qısa saplaqlı çiçəklər yerləşən silindrik oxa malikdir
 E) başçıq mürəkkəb çiçək qrupudur, qiça sadadır

4. Qara şəmin yarpaqları hansıdır?

- A) üç hissəli yarpaqlar
 B) pulcuqlar
 C) tikanlar
 D) bığıcıqlar
 E) iynəyarpaqlar

5. Əkilən noxudun çiçək formulu:

- A) $K_4L_4E_{4+2}D_1$ B) $O_{2+2}E_3D_1$
 C) $K_5L_5E_5D_1$ D) $K_5L_5E_{9+1}D_1$
 E) $O_{3+3}E_{3+3}D_1$

6. Qeyd edilənlərdən hansı qeyri-münbit torpağa daha tez uyğunlaşır?

- A) qızılı B) ağ göbələk C) xlorella
 D) limon E) maral mamırı

7. Aşağıdakı qrup heyvanlarının hansında dəri-əzələ kisəsi vardır?

- A) Bağırsaqboşluqlarda və buğumayaqlılarında
 B) Yasti və sap qurdurlarda
 C) Həlqəvi qurdurlarda və buğumayaqlılarında
 D) Buğumayaqlılarında və ilbizlərde
 E) Bağırsaqboşluqlarda və həlqəvi qurdurlarda

8. Göstərilən ibtidailərdən hansının adı "dəyişkən" kimi tərcümə olunur?

- A) infuzorun B) evqlenamın
 C) volvoskun D) malyariya parazitinin
 E) amöbüñ

9. Askarid sürfəsi insanın harasında olmur?

- A) qanında B) ağızında
 C) sidik kisəsində D) ağı ciyərlərində
 E) bronxlarında

10. Hansı sıradə yalnız pulcuqqanadlılar dəstəsinə aid həşəratlar qeyd edilib?

- A) adı maxaon, torf sarıqanadı, mozalan
 B) murdarça, məşə göycəsi, çayırka
 C) arı, qarışqa, parabizan
 D) məşə göycəsi, murdarça, göyün
 E) adı maxaon, torf sarıqanadı, murdaça

11. Təkamül prosesində qabırğalar ilk dəfə aşağıdakı hansı heyvanda meydana gəlmişdir?

- A) soxulcanda B) balıqda
 C) kərtənkələdə D) qurbağada
 E) köstəbəkdə

12. Uça bilməyən quşlardan hansında döş tili vardır?

- A) Afrika dəvəqüsuların B) pinqvirlərin
 C) emuların D) nanduların
 E) kivilərin

13. Enina zolaqlı əzələ toxuması hansı daxili orqanın tərkibinə daxildir?

- A) qaraciyər B) mə'də
 C) mə'dəaltı vəzi D) dil
 E) düz bağırısaq

14. 30 kq ağırlığında sümük toxumasını əmələ gətirən sümük hücyərlərinin çökisi nə qəcərdir?

- A) 12 kq B) 24 kq C) 20 kq
 D) 10 kq E) 6 kq

15. Trombositlər (qan lövhəcikləri) hansı orqanın hücyərlərindən yaranır?

- A) soxulcanabənzər çıxıntı
 B) dalaq
 C) qaraciyər
 D) timus
 E) qırmızı sümük iliyi

16. Aşağıda qeyd edilən məcdələrin hansı daxili sekresiya vəzilərindən birinin məhsuludur?

- A) mə'də şirəsi B) selik C) plazma
 D) ağız suyu E) adrenalin

17. Aşağıdakı söylənilən fikirlərdən hansı dəyildir?

- A) dəri bədənin temperaturunu sabit saxlayır
 B) dəri ifrazat funksiyası daşıyır
 C) dəri duyu üzvlərindən biridir
 D) dəri qan yaradan üzvdür
 E) dəri qoruyucu üzvdür

18. İmpulslar skelet əzələlərinə an çox hansı neyronların sayısında çatdırılır?

- A) Hərəki neyronların
 B) Qarışqı neyronları
 C) Ara neyronların
 D) Hiss neyronların
 E) Ara və hissi neyronların

19. Anadangelme yaxından görmə qüsürünün səbəbi:

- A) torlu qişa üzərində kolbacıqların olmaması
 B) qüzeqli qişanın inkişaf etməməsi
 C) göz almasının qısa olması
 D) göz almasının uzunsov olması
 E) torlu qişa üzərində çöpçüklerin olmaması

20. Yenidogulma dövrü nə qədər çəkir?

- A) 11 ay B) 12 ay C) 1 ay
 D) 7 ay E) 2 ay

- 21.** 30 kq ağırlığında olan insanın bədənində neçə kq su vardır?
 A) ~11-15 kq B) ~26-28 kq
 C) ~20-22 kq D) ~8-12 kq
 E) ~16-18 kq
- 22.** Aşağıdakı hüceyrələrdən hansında qlikokaliks vardır?
 A) ələyə bənzər borularda
 B) göbələk hüceyrələrində
 C) neyronlarda
 D) bağırsaq çöpündə
 E) bitkilərin borucuqlarında
- 23.** Arılarda erkək fəndlərin inkişafı hansı yolla gedir?
 A) qeyri cinsi yolla
 B) meyoz yolla
 C) amitoz yolla
 D) partenogenez
 E) göstərilənlərin hamısı ilə
- 24.** Ribonukleaza zülahını (124 amin turşusundan ibarətdir) neçə nukleotid (1), neçə triplet(2) kodlaşdırır və bu zülahın sintezi zamanı neçə molekul su əməla galır-(3)?
 A) 1-372, 2-124, 3-123;
 B) 1-124, 2-372, 3-62;
 C) 1-124, 2-124, 3-124;
 D) 1-372, 2-124; 3-1;
 E) 1-372, 2-124, 3-372;
- 25.** İrsiyyətin aralıq xarakter daşıdığı şərt daxilində iki heterozygot formanın çarpazlaşmasından alınan hibridlərdə fenotiplərin sayını göstərin:
 A) 3 B) 2 C) 4 D) 6 E) 1
- 26.** İlk dəfə dominantlığın idarə edilməsinin mümkünüy məsələsini izah edən alimin adı aşağıdakı sıraların hansında düzgün göstərilmişdir?
 A) T.Morqan B) Ç..Darvin
 C) İ.V.Miçurin D) Q. Mendel
 E) N.İ.Vavilov

- 27.** Üzvi maddələri ən sadə mineral birləşmələrə parçalayan əsas mikroorganizmləri birləşdirən termini göstərin:
 A) konsumentlər B) produsentlər
 C) redusentlər D) koaservatlar
 E) avtotroflar
- 28.** Qeyd edilənlərdən hansı növdaxili mübarizə aid deyildir?
 A) Populyasiyada fəndlər arasında qida uğrunda mübarizə.
 B) Populyasiyada fəndlər arasında ərazi uğrunda mübarizə.
 C) Populyasiyada fəndlər arasında su uğrunda mübarizə.
 D) Yırtıcı və onun ovu arasında gedən mübarizə.
 E) Populyasiyada fəndlər arasında sığınacaq uğrunda mübarizə.
- 29.** Yosunlar və ali quru bitkiləri arasındaki qazıntı halında tapılan keçid forma:
 A) Toxumlu qızılıklımlarıdır.
 B) Zirehlilərdir.
 C) Psifofitlərdir.
 D) Mamırkimilərdir.
 E) Steqosefallardır
- 30.** Aşağıdakı ifadələrdən hansı sosial darvinizmi səciyyələndirir?
 A) insan irqləri bərabər dəyərləri deyil, bə'ziləri ali, digərləri isə ibtidaidir.
 B) Təbiətdə olduğu kimi bəşər cəmiyyətində də təkamülün başlıca hərəkətverici qüvvəsi yaşayış uğruñda mübarizədir.
 C) sosial amillər bəşər cəmiyyətinin inkişafının başlıca hərəkətverici qüvvələridirlər.
 D) bəşəriyyətin inkişafı sosial amillərin və həmçinin bioloji qanuna uyğunluqların tə'siri altında gedir.
 E) üzvi aləmin təkamülünün əsas amillərinə insan təkamülü də mə'ruz qalır.

1996

VIII qrup, Variant B

- 1.** Göstərilən organizmlərdən hansının rizoidləri var?
 A) Xlorella
 B) Xlamidamonada
 C) Qov göbələyi
 D) Quş mamırı
 E) Sfaqnum mamırı.
- 2.** Aşağıda göstərilən bitkilərdən hansı yeraltı zoqlarla çoxalır?
 A) sarımsaq, ayriqotu
 B) moruq, çiyələk
 C) limon, albalı
 D) begoniya, atırşah
 E) tradeskansiya, atırşah
- 3.** Variantların hansında yalnız səbət çiçək qrupu əmələ götürən bitkilər qeyd edilib?
 A) söyüd, astra, alma
 B) astra, albalı, zəncirotu
 C) yerkökü, günəbaxan, göyçiçək
 D) söyüd, yerkökü, alma
 E) astra, günəbaxan, zəncirotu
- 4.** Göstərilənlərdən hansı sporla çoxalır?
 A) latreya
 B) sürünen ayrıq
 C) ardic
 D) plauan
 E) bakteriya
- 5.** Baş kələmin çiçək formulu:
 A) $K_4L_4E_{2+4}D_1$
 B) $K_5L_5E_{9+1}D_1$
 C) $K_5L_5E_5D_1$
 D) $O_{3+3}E_{3+3}D_1$
 E) $O_{2+2}E_3D_1$
- 6.** Aşağıdakıların hansı şibyədir?
 A) yaşıl quş mamırı
 B) sfaqnum
 C) İsländiya mamırı
 D) sancاقvari plauan
 E) çöl ayıdöşəyi
- 7.** Aşağıdakı heyvanlardan hansında döri-əzələ kisişi əzələ ilə əvəz olunur?
 A) Buğumayaqlıllarda
 B) ilbizlərde
 C) Həlqəvi qurdarda
 D) sap qurdarda
 E) yasti qurdarda
- 8.** Göstərilənlərdən hansının köməyi ilə sərbəst yaşıyan amöblər yayılırlar?
 A) insanın vasitəsilə
 B) xərcəngəkimilər vasitəsilə
 C) balıqların vasitəsilə
 D) küləklə
 E) həşəratların vasitəsilə
- 9.** Öküz soliterinin bugumları bir-birindən aşağıdakılardan hansına görə fərqlənirlər?
 A) xromosomlarının sayına görə
 B) yaşına görə
 C) sinir sisteminin quruluşuna görə
 D) hərəkət orqanlarının olmasına görə
 E) qidalanma üsuluna görə
- 10.** Göstərilən heyvanların hansında həzm sistemi ifrazat sistemi ilə əlaqəlidir?
 A) soxulcanda B) may böcəyində
 C) ağ planariyada D) çay xərcəngində
 E) askariddə
- 11.** Onurğalı heyvanların aşağıdakı sınıflarından hansında ilk dəfə döş qəfəsi meydana gəlib?
 A) sürünlər B) suda-quruda yaşayanlar
 C) quşlar D) məməlilər
 E) balıqlar
- 12.** Aşağıda göstərilənlərdən hansı məməlilərin tənəffüs hərəkətlərində iştirak edir?
 A) diafragma B) hava kisələri
 C) mə'dəni D) qurruq
 E) qulaq seyvanı
- 13.** Verilənlərdən hansılarını döş boşluğu üzvlərinə aid etmək olar?
 A) traxeya və bronxları
 B) onikibarmaq bağırı
 C) mə'dəni və öd kisəsini
 D) qaracayı
 E) dalağı və mə'dəaltı vəzi

- 14.** Əlin və ayağın borulu sümüklərinin quruluşu aşağıda göstərilənlərdən hansına görə bir-birindən fərqlənir?
 A) qeyri-üzvi maddələrin olmamasına görə
 B) sarı sümük iliyinin tərkibinə görə
 C) qırmızı sümük iliyinin olmasına görə
 D) üzvi maddələrin olmamasına görə
 E) sümük lövhəciklərinin çarpzalaşması istiqamətlərinə görə
- 15.** Yeni leykositlərin yaranması aşağıda göstərilən hansı orqanlarda gedə bilməz?
 1. qaraciyərdə
 2. dalaqda
 3. limfa düyünlərində
 4. qırmızı sümük iliyində
 5. sarı sümük iliyində
 A) 2,3 B) 4,5 C) 1,2 D) 1,5 E) 3,4
- 16.** Verilənlərdən hansıları daxili sekresiya vəzilərinə *aid devil!*?
 A) Cinsiyət vəziləri
 B) Qaraciyəri və ağız suyu vəziləri
 C) Böyrəkstü vəzi və mədəaltı vəzi
 D) Qalxanabənzər vəzi və timus
 E) Hipofiz və epifizi
- 17.** Dərinin hansı qatında yerləşən hüceyrələr daima yeniləri ilə əvəz olunur?
 A) dərialtı piy qatında
 B) üst qatda (epidermis)
 C) orta qatda və orta qatda
 D) orta qatında, (xüsusi dəri hüceyrələri)
 E) vərlərin bütün qatlarda
- 18.** Sinir düyünlerinin yaranmasını aşağıda verilənlərdən hansı ilə əlaqələndirmək olar?
 A) Sinir sisteminin boz maddəsində neyron cismilərinin toplanması ilə.
 B) Mərkəzi sinir sistemində-neyron cismindən akson və dendritlərin ayrıldığı hissə ilə.
 C) Mərkəzi sinir sistemindən kənardı hissə neyron cismilərinin toplanması ilə.
 D) Uzunsov beyində tənəffüs mərkəzi neyronlarının toplanması ilə.
 E) Sinir toxumasının ağ maddəsində aksonların toplanması ilə.

- 19.** Anadangəlmə uzaqdan görmə qüsürünün səbəbi:
 A) qüzeqli qışanın inkişaf etməməsi
 B) göz almasının uzunsov olması
 C) göz almasının qısa olması
 D) torlu qışa üzərində çöpcüklerin olmaması
 E) torlu qışa üzərində kolbacıqların olmaması
- 20.** İnsanın inkişafında yaslı dövrü nə qədər davam edir?
 A) 7 ay B) 36 ay C) 2 ay
 D) 11 ay E) 24 ay
- 21.** Çatışmazlığı şəkərli diabet xəstəliyinin yaranmasına səbəb olan hormon və bu xəstəliyin hansı genlərlə keçməsini düzgün göstərən sıranı müəyyən edin.
 A) adrenalin və dominant genlər
 B) qlikogen və qeyri-allel genlər
 C) insulin və ressəsiv genlər
 D) adrenalin və ressəsiv genlər
 E) insulin və dominant genlər
- 22.** Göstərilən orqanizmlərin hansının hüceyrəsində xloroplast olmur?
 A) qızılı B) məmər C) göbələklər
 D) adi şəm E) əsmə
- *23.** Qeyd edilən heyvanların hansında partogenez baş verə bilər?
 A) evqləndə B) tərlikdə C) amöbdə
 D) dafniyada E) xərcəngdə
- 24.** DNT molekulu 24000 nukleotiddən təşkil olunub. Nukleotidlərin ümumi sayının 8000-i timin nukleotidiinin payına düşüldüyü nəzərə alıb, sitozin nukleotidiinin sayını tə'yin edin.
 A) 4000 B) 8000 C) 6000
 D) 4500 E) 10000
- 25.** İrsiyyətin aralıq xarakter daşıdığı şərt daxilində iki heteroziqot formanın çarpzalaşmasından alınan hibridlərdə genotiplərin sayını göstərin:
 A) 2 B) 6 C) 1 D) 4 E) 3

- 26.** Aşağıdakı çoxnövlülük mərkəzlərindən hansı pomidorun vətənidir?
 A) Həbəstan mərkəzi
 B) Şərqi-Asiya mərkəzi
 C) Mərkəzi Amerika mərkəzi
 D) Cənubi-Asiya tropik mərkəzi
 E) Cənubi Amerika mərkəzi
- 27.** Aşağıdakı hansı orqanizmlərin fəaliyyəti nəticəsində noosfer formalşır?
 A) heyvanların B) ali bitkilərin
 C) mikroorqanizmlərin D) ibtidai bitkilərin
 E) insanın
- 28.** Təkamül prosesində atın beşbarmaqlı ətrafdan təkbarmaqlılığa keçməsi seçimnən hansı formasının nəticəsidir?
 A) fərdi B) kütləvi
 C) hərəkətverici D) stabillaşdırıcı
 E) sün'i
- 29.** Çiçəkli bitkilərdə ikiqat mayalanma nə vaxt meydana gəlmişdir?
 A) paleozoy erasının daş kömür dövründə
 B) 1898-ci ildə
 C) mezozoy erasının təbaşir dövründə
 D) paleozoy erasının silur dövründə
 E) mezozoy erasının trias dövründə
- 30.** Göstərilən ifadələrdən hansı irqciliyi səciyyələndirmir?
 A) yalnız avropeoid irqi kromonyonlarından yaranmışdır.
 B) bütün irqlər eyni bir əcdaddan (mənşədən) yaranmışlar və eyni bir növün nümayəndəlidirlər.
 C) hər bir irq öz növünün və ya cinsinin əcdaddan yaranmışdır və onlar bərabər dəyərlər deyillər: bə'ziləri tam dəyərlili, digərləri isə dəyərsizdir.
 D) monqoloid irqi sinantroplardan yaranmışdır.
 E) neqroid irqi qorillalardan yaranmışdır.

1997

IV, VIII qruplar, Variant A

- 1.** Təkamül prosesində ilk dəfə eşitmə orqanının hansı hissəsi onurğalı heyvanların bədəninin səthində üzə çıxdı?
 A) ilbiz
 B) töbil pardəsi
 C) yarımdairəvi kanallar
 D) eşitmə sümükləri
 E) qulaq seyvanı
- *2.** Hansı hallarda sidikdə hətta normada da az miqdarda qlükoza ola bilər?
 A) yuxudan sonra
 B) uzunmüddəti pəhrizdən sonra
 C) zehni işdən sonra
 D) antibiotikləri qəbul etdikdən sonra
 E) ağır fiziki işdən sonra
- 3.** Orqanizmin xarici forması, bədən quruluşunun ümumi tipini xarakterizə edən əlamətlərin cəmi hansı terminlə ifadə olunur?
 A) cins B) rudiment C) atavizm
 D) eksteryer E) kriteri
- 4.** Protala xas olmayan xüsusiyyət hansıdır?
 A) üzərində sporul yelçisir
 B) protal rizoidlərlə torpağa bərkirir
 C) rüşeyim qida maddələrini protaldan alır
 D) üzərində qamatlar emələ gəlir
 E) qızının ilk cürcətsidir
- 5.** Treska balığının nəslinin neçə fərdi nəsil vərə dövrünün sonuna qədər yaşayılmalıdır ki, bu balığın populyasiyalarında fərdlərin sayı dəyişməz qalsın?
 A) 2 B) 2 milyon C) 8
 D) 4 milyon E) 1
- 6.** İnsanda cift (normal halda) neçə ay daxili sekresiya vəzisi rolu oynayır?
 A) -2 B) -3 C) -6 D) -4 E) -9

7. Hansı cavabda ilk dəfə olaraq
bağırsaqboşluqlularda əmələ gələn əlamətlər
göstərilmişdir?
A) hərəkətlilik
B) rəflekslər və hüceyrələrin ixtisaslaşması
C) qamçılardan və kırpikciklər
D) hüceyrədaxili həzm
E) qıcıqlanma
8. Dəvəçünün vətəni hansı qit'a sayılır?
A) Asiya B) Afrika C) Avropa
D) Amerika E) Avstraliya
9. İnsanın epidermis hüceyrəsində anafazanın
sonunda neçə xromosom eyni vaxtda görünə
bilər?
A) 46 B) 23 C) 92 D) 47 E) 69
10. Xəzər dənizində produsentlər məhv olsalar,
dənizin ekoloji piramidasında nə kim
dəyişikliklər baş verər?
A) piramida azdavamlı olar
B) piramida dağlılar
C) piramida uc hissəsinə itirər
D) piramida dəyişməz qalar
E) piramida özünün aşağı hissəsini (əsasını)
itmİŞ olar, yəni qısalar
11. Hansı sırada may böcəyi, çay xərcəngi, böyük
göl ilbizi və çay xəni balığının ifrazat orqanları
düzgün və ardıcıl olaraq göstərilmişdir?
A) piy cismi, bir cüt yaşıl vəzilər, qaraciyər,
anus
B) qəlsəmələr, böyrək, malpigi boruları,
lentşəkilli böyrəklər
C) tullantı dəliyi, bir cüt yaşıl vəzilər, mantiya
boşluğu, sidik kisəsi
D) malpigi boruları, qəlsəmələr, böyrək,
lentşəkilli böyrəklər
E) malpigi boruları və piy cismi, bir cüt yaşıl
vəzilər, böyrək, lentşəkilli böyrəklər
12. Bitkilərdə göstərilən hüceyrələrdən hansı öz
funksiyasını yalnız məhv olduqdan sonra
yerinə yetirməyə başlayır?
A) dəriçik hüceyrələri
B) əlavəbənzər

13. Aşağıdakı variantlarda yalnız birləşdirici
toxuma növləri qeyd edilən sırası tə'sin edin:
A) qan, piy, sümük, qıçırdıq, derma
B) qan, piy, sümük, qıçırdıq, epidermis
C) piy, qıçırdıq, dendrit, akson, vətor
D) vətor, epidermis, qıçırdıq, nevron, limfa
E) qan, piy, dendrit, akson, sümük
14. Hansı cərgədə fərdi inkişafında gəmirici ağız
aparati sorucu ağız aparatı ilə əvəz olunan
həşərat göstərilmişdir?
A) ev milçayı B) mozalan
C) peyin böcəyi D) kələm kəpənəyi
E) may böcəyi
15. Tam dominantlıq şəraitində genlərin ilişikli
keçməsi nəzərə alınarsa
AaBbCcDdEe genotipli fərd neçə sort qəmet
hazırlayır? (xromosom çarpazlaşması yoxdur)
A) 16 B) 8 C) 32 D) 2 E) 10
16. Yer üzərində həyatın öz-özüne yaranmasının
qeyri-mümkünülüyüni isbat edən ilk
tədqiqatçılardan biri kimdir?
A) A.İ.Oparin B) Françesko Redi
C) Parasels D) Van Helmont
E) Lui Paster
17. ATP-sintetaza fermentinin kanalından bir
hidrogen kationu (proton) keçərkən ayrılan
enerjinin nə qədəri ATP moleküllərinin
sintezinə sərf olunur (glükozanın oksigeni
parçalanması zamanı 2600 kC enerji ayrılır)?
A) ~48 kC/mol B) ~60 kC/mol
C) ~200 kC/mol D) ~108 kC/mol
E) ~40 kC/mol
18. Qov göbələyi hansı üsulla qidalanır?
A) parazit B) saprofit C) xemotrof
D) avtotrof E) fototrof
19. Onurğa beynin oma şö'bəsinin zədələnməsi
nəyə gətirib çıxara bilər?

- C) sidik-ifrazat və cinsiyət sistemlərinin
iştirakının parasimpatik tənziminin pozulmasına
D) bağırsağın, sidik-ifrazat və cinsiyət
sistemlərinin iştirakının simpatik tənziminin
pozulmasına
E) mə'dənin və qaraciyərin iştirakının simpatik
tənziminin pozulmasına
20. Sutkanın hansı vaxtında bitki yarpaqlarında
nişastanın miqdarı minimum olur?
A) günəşin çıxmاسından qabaq
B) günəş batandan sonra
C) gecəyarısı
D) günəşin batmasından qabaq
E) günorta
21. Aşağıda göstərilənlərdən hansının aralıq
sahibi insandır?
A) askaridin B) exinokokkun
C) öküz soliterinin D) qaraciyər sorucusunun
E) uşaq bizquyuğunun
22. Hansı sıradə örtülü toxumlu bitkilərin fəsilələri
çıçəkdəki erkəkciklərin sayıının artması
ardıcılığı ilə düzəlmüşlər?
A) taxıllar-badımcançıklılar-zanbaq-
paxlalılar-gülçiçəklilər
B) xacçığıklılar-badımcançıklılar-taxıllar-
zanbaq-paxlalılar
C) xacçığıklılar-paxlalılar-gülçiçəklilər-
mürakkəbçiçəklılar-taxıllar
D) gülçiçəklılar-paxlalılar-zanbaq-
mürakkəbçiçəklılar-taxıllar
E) paxlalılar-gülçiçəklılar-zanbaq-
mürakkəbçiçəklılar-badımcançıklılar
23. Aşağıdakı sıralardan hansı yalnız heyvanların
sistematikasında işlənən taksonlardan
ibarətdir?
A) fəsilə, növ, sira B) şö'bə, sira, tip
C) dəstə, sinif, tip D) növ, cins, fəsilə
E) şö'bə, növ, sinif
24. İnsan salkit boldu. Cənubda 10 de-
25. Qeyd edilənlərdən hansı doğrudur?
A) çöpçülər parlaq işqəndən qıcıqlanır
B) kolbacıqlar toran işqəndən qıcıqlanır
C) anadango ləmə yaxındangörəməsə bəbə
almasının qısa olmasıdır
D) göza rəng verən pigmentlər bəyaz qışda
yerləşir
E) bəbəyin daralması reflektor olaraq
tənzimlərin
26. Ciyy yerkökündə 60 mq A vitamini (I) və 60
mq V qrupu vitamini (II) vardır. Bu
yerkökünü suda bisirdikdən sonra unun
tərkibində nə qədər vitamın qalacaqdır?
A) I - 15mq; II - 40mq
B) I - 25mq; II - 12mq
C) I - 60mq; II - 60mq
D) I - 30mq; II - 48mq
E) I - 10mq; II - 50mq
27. Polipeptid zəncirinin biosinteti 1 dəq.
müddətində basa çatırsa, bu zaman ayrılan
suyun molekul kütlosu neçəyə bərabər olacaq?
A) 4500-5000 B) 8400-8868
C) 5382-6462 D) 900-1800
E) 3600-4462
28. İnsanın onurğa sütununun və döş qəfəsinin
sümüklərinin cəmi (gövdə skeletində) ümumi
skelet sümüklərinin sayıının neçə faizi töşkil
edir?
A) 45-50% B) 78% C) 16,8%
D) 14-15% E) 26-27%
29. Əgar bitkinin al qırızı çiçəklərinin iyi və
nektralıqları yoxdursa, bu çiçəklərin göstərilən
organizmlərdən hansı ilə tozlanması ettimli
daha azdır?
A) milçəklər B) kəpənəklər
C) arılar D) may böcəkləri ilə
E) quşlarla
30. İlk dəfə olaraq təkamül prosesində hansı
oranın hansı dövründə onurğalı heyvanlarda
tənəffüs orqanı - ağıciyərlər əmələ gəlmüşdür?
A) paleozoy erasının daş-kömür dövründə
B) paleozoy erasının qızılıq dövründə
C) paleozoy erasının qızılıq dövründə
D) paleozoy erasının qızılıq dövründə
E) paleozoy erasının qızılıq dövründə

Üzüntü
keçməsi nəzərə alınarsa

Ərəb Cənub - 40

21. Aşağıda sıralar-

10

1. Hansı cərgədə çay xanı balığında qanın hərəkət ardıcılığı pozulmuşdur?

- A) bel aortası - vena - qulaqcıq - mə'dəcik - qarın aortası - qəlsəmə damarları
- B) vena - qulaqcıq - mə'dəcik - qarın aortası - qəlsəmə damarları - bel aortası
- C) qarın aortası - qəlsəmə damarları - bel aortası - vena - qulaqcıq - mə'dəcik
- D) qəlsəmə damarları - qarın aortası - bel aortası - vena - qulaqcıq - mə'dəcik
- E) qulaqcıq - mə'dəcik - qarın aortası - qəlsəmə damarları - bel aortası - vena

2. Antibiotiklərin artıq miqdarı, əsasən, hansı orqanda toplanır?

- A) ağıcyırlarda B) ürkədə C) bağırşaqda
- D) qaraciyərdə E) böyrəklərdə

3. Yaxın qohum çarpazlaşmalar zamanı meydana çıxan mənfi təzahürleri hansı terminlə müəyyən etmək olar?

- A) miqrasiya B) konvergensiya
- C) depressiya D) degenerasiya
- E) divergensiya

4. Yaşıl quş mamını və bir çox digər mamırlar yosunlarından, göbəleklerdən və şibyelərdən nə ilə farqlanır?

- A) rizoidlərin olması ilə
- B) yarpaq və rizoidlərin olması ilə
- C) gövdə və yarpaqlarının olması ilə
- D) gövdə, yarpaq və rizoidlərinin olması ilə
- E) gövdə və rizoidlərin olması ilə

5. A və B heyvanlarının eyni bir növə aid olmalarına sizi daha çox nə əmin edə bilər?

- A) əgar onlar zahirən oxşardırlarsa
- B) əgar onlar müxtəlif olkalarda yaşayırlarsa
- C) əgar onlar oxşar şəraitdə yaşayırlarsa
- D) əgar onların xromosomları sayca, ölçütə və formaca eynidirsə
- E) əgar onlar nəsil əmələ gətirirlərsə

6. Polipeptid zəncirinin biosintezi zamanı ayrılmış suyun ümumi molekul kütłəsi 3600-ə bərabərdirse, polipeptid zəncirin özüntün molekul kütłəsi neçəyə bərabər olacaq?

- A) 22000 B) 22110 C) 18510
- D) 22092 E) 18000

7. Gəmiricilərdə hansı dişlər inkişaf etməyib?

- A) yalnız üst çənədəki kəsici dişlər
- B) höyük aži dişləri
- C) üst və alt çənədəki köpək dişləri
- D) üst və alt çənədəki kəsici dişlər
- E) kiçik aži dişləri

8. Hansı erada yeni heyvan tiplərinin və bitki şö'bələrinin əmələ gəlməsinə səbəb olan aromorfozlar olmamışdır?

- A) mezozoy B) arxey C) proterozoy
- D) paleozoy E) kaynozoy

9. Aşağıdakı müddəalardan doğru olmayanı göstərin:

- A) spermatozoidlər mayalanma qabiliyyətini 2-4 sutka saxlayır.
- B) doğuşdan 15-20 dəqiqə sonra çift uşaqlıdan qopur
- C) rüşeyim iki gün uşaqlıqdasərbəst qalır
- D) hamiləliyin dördüncü ayından cift hormon ifraz edir, uşaqlığın selikli qişası qopmur.
- E) hamiləliyin 2-ci ayından cift hormon ifraz edir, uşaqlığın selikli qişası qopmur

10. Yaşılı askarid inşanın harasında yaşayır?

- A) qanında
- B) ağıcyırlarında
- C) ağız boşluğunda
- D) nazik bağırşaqında
- E) mə'dəsində

11. Yer üzərində hal-hazırda mövcud olan şəraitdə həyatın öz-özünə yaranmasının qeyri-mümkinlüyüni inandırıcı surətdə isbat edən alim kimdir?

- A) I.Öparin
- B) Lui Paster
- C) Francesco Redi
- D) S.Miller
- E) V.İ. Vernadski

12. Küknar meşəsi örtüyünün alt hissəsində saqnum məmən bitərsə, bu yerda uzun tarixi dövr ərzində biogeosenozların onçox ehtimal olunan növbələşənisi ardıcılığını göstərin:

- A) küknar meşəsi-yarpaqlı meşə-göl-bataqlıq-cilli çəmən

B) küknar meşəsi-çəmən-yarpaqlı meşə-bataqlıq-göl-küknnar meşəsi

- C) küknar meşəsi-bataqlıq-cilli çəmən-yarpaqlı meşə-küknnar meşəsi

- D) küknar meşəsi- yarpaqlı meşə-çəmən-bataqlıq-göl

- E) küknar meşəsi- bataqlıq-göl-cilli çəmən-yarpaqlı meşə

13. Hansı sıradə böyük göl ilbizi, çay xərcəngi, xaçlı hörümçək, ev milçəyi və yaşıl qurbağanın tənəffüs orqanları düzgün və ardıcıl olaraq göstərilmişdir?

- A) ağıcyıar, qəlsəmələr, malpig'i boruları, traxeyalar, ağıcyırlar və dəri
- B) qəlsəmələr, ağıcyıar, traxeyalar, ağıcyıar, dəri və qəlsəmələr
- C) qəlsəmə, qəlsəmələr, traxeyalar, ağıcyırlar və traxeyalar, dəri və ağıcyırlar
- D) ağıcyıar, qəlsəmələr, ağıcyıar kisələri və traxeyalar, traxeyalar, ağıcyırlar və dəri
- E) xarici qəlsəmələr, qəlsəmələr, ağıcyırlar və traxeyalar, traxeyalar, ağıcyırlar və dəri

14. Təcrübə üçün eyni sayıda yarpaqları olan 3 ətirşəl bitki: götürülmüşdür. I bitkidə yarpaqların hər iki tərəfi bitki yağı ilə yağılmışdır. II bitkinin yarpaqlarının yalnız üs: səthi yağılmışdır. III bitkida isə yarpaqların yalnız alt səthi yağılmışdır. Hansı bitkinin yaşamaq imkanı daha çoxdur?

- A) ikinci
- B) üçüncü
- C) birinci
- D) birinci və üçüncü eyni dərəcədə
- E) ikinci və üçüncü eyni dərəcədə

15. Maya göbələyi hansı üsulla qidalanır?

- A) xemotrof B) saprotit
- C) fototrof D) avtotrof
- E) parazit

16. Aşağıdakı sıralardan hansı yalnız bitkilərin sistematiskasında işlənən taksonlardan ibarətdir?

- A) növ, cins, fəsilə B) şö'bə, sira, tip
- C) fəsilə, dəstə, sinif D) dəstə, növ, sinif
- E) fəsilə, növ, sira

17. Boz və ağ horoziqot adadovşanlarını çarparıldırıqda ikinci nösləd (iki heteroziqot fərdin çarparlaşması zamanı) tamamilə yeni formalar, yəni qara tüklü adadovşanları da almışdır. Bunlar ümumi nöslin hansı hissəsini (%-ə) təşkil edirlər?

- A) 20,15% B) 15,75% C) 22,05%
- D) 30,55% E) 18,75%

18. Drozofil milçeyində mitoz zamanı anafaza hüceyrəsində neçə xromosom olur?

- A) 8 B) 46 C) 14 D) 16 E) 4

19. Qeyd edilənlərdən hansı insan üçün doğru devil?

- A) orta qulaq eşitmə borusunu vasitəsilə burundlaqla eləqə saxlayır
- B) orta qulaqlı 3 eşitmə sümüyü var
- C) eşitmə orqanı 3 şö'bədən ibarətdir
- D) eşitmə receptorları yarımdairəvi kanallarda yerləşir
- E) eşitmə qabiliyyəti çox güclü səsdən pozula bilər

20. İnsan tənəffüs zamanı 6000 sm^3 hava udubsa, bu zaman onun toxumaları tərəfindən nə qədər oksigen istifadə olunub?

- A) 300 sm^3 B) 1260 sm^3 C) 630 sm^3
- D) $31,5 \text{ sm}^3$ E) 126 sm^3

21. Hansı sıradə örtülütoxumlu bitkilərin fəsilələri çiçəkdəki erkekciklərin sayının azalması ardıcılığı ilə düzülmüşdür?

- A) xaççıçaklılar-zanbaq-paxlahılar-gülçiçəklilər-taxillar
- B) taxillar-badımcançıçəklilər-xaççıçaklılar-zanbaq-paxlahılar
- C) gülçiçəklilər-paxlahılar-zanbaq-mürakkəbçiçəklilər-taxillar
- D) paxlahılar-gülçiçəklilər-zanbaq-badımcançıçəklilər-mürakkəbçiçəklilər
- E) paxlahılar-taxillar-gülçiçəklilər-zanbaq-badımcançıçəklilər

22. Hidranın hüceyrələri volvoksun hüceyrələrindən onunla fərqlənir ki:
A) onlar yaşıl rəngdədirlər
B) onlar qidalanmırlar
C) onlar müstəqil yaşaya bilmirlər
D) onlar fotosintez hesabına qidalanırlar
E) onların nüvələri yoxdur

23. İnsanın onurğa sütundunda və döş qəfəsində (gövdə skeletində) cəmi neçə sümük var?
A) 24-25 B) 220 C) 33-34
D) 37-38 E) 58-59

24. 20 nəfərdən ibarət gəmi hey'əti 30 gün müddətinə gəzintiyə çıxarkən özləri ilə minimum nə qədər C vitamini ehtiyatı götürməlidir?
A) 30q B) 30mq C) 60q
D) 1kq E) 60mq

25. Böyrəkləri və sidik kisəsini sinirləndirən parasimpatik sinirlər mərkəzi sinir sisteminin hansı şö'bəsindən çıxırlar?
A) onurğa beynin döş şö'bəsindən
B) onurğa beynin oma şö'bəsindən
C) onurğa beynin bel şö'bəsindən
D) ara beyindən
E) onurğa beynin boyun şö'bəsindən

26. ATF-sintetaza fermentinin kanalından bir hidrogen kationu (proton) keçərkən ayrılan enerjinin nə qədəri istilik şəklində yayılır? $(2C_5N_6O_9\text{-} \text{nin oksigenli parçalanması zamanı } 2600 \text{ kC enerji ayrılır})$
A) ~17,6 kC/mol B) ~60 kC/mol
C) ~40 kC/mol D) ~108 kC/mol
E) ~48 kC/mol

27. Havanın yağışlı keçməsi aşağıda göstərilən hansı bitkilərin çiçəklərinin tozlanması mane ola bilmez?
A) lalə, günəbaxan, xanımotu, noxud
B) bugda, noxud, vələmir, arpa
C) günəbaxan, noxud, arpa, lalə
D) günəbaxan, çovdar, bugda, noxud
E) qarğıdalı, lalə, günəbaxan, çovdar

1998

IV, VIII qruplar, Variant A

1. Sadalanın bitkilərdən hansının yarpaqları, zoqları, inkişaf etməmiş çiçəkləri və həm də yertliş şirəli gövdəsi qida kimi istifadə olunur?
A) ağ turpur B) şəkər qamışının
C) şəkər çuqundurunun D) kartofun
E) kələmin

2. Təkamül prosesində fotosintez nə vaxt meydana çıxmışdır?
A) kaynozoy erasında
B) proterozoy erasında
C) paleozoy erasının silur dövründə
D) arxey erasında
E) mezozoy erasının trias dövründə

3. İnsanda hərəkət fəaliyyəti artan zaman aşağıda göstərilən əzələrin hansı boşalır?
A) ürək əzəlesi
B) bükücü
C) dərinin qan damarlarının əzələləri
D) açıcı
E) diafragmanın əzələləri

4. Kətan bitkisinin hansı hissəsindən parça hazırlanır?
A) oduncağından
B) dəriciyindən
C) yumşaq özeyindən
D) floema liflərindən
E) oduncaq liflərindən

5. Yaxındangörmə zamanı uzaqdakı əşyaların xəyalı harada alınır?
A) torlu qışanın qabağında
B) bülüruda
C) torlu qışanın arkasında
D) kor ləkədə
E) torlu qışada

6. 12 hüceyrədən ibarət olan ulotriksin cəmi neçə xromotoforu var?
A) 10 B) 11 C) 4 D) 48 E) 12

7. Hansı variantdə bitki şö'bələri növ sayının azalması ardıcılılığı ilə düzülmüşlər?
A) örtülütoxumlular-mamirkimilər- yosunlar-qıjikimilər- çılpactoxumlular
B) örtülütoxumlular-yosunlar- mamirkimilər-qıjikimilər- çılpactoxumlular
C) yosunlar-mamirkimilər- qıjikimilər- çılpactoxumlular-örtülütoxumlular
D) örtülütoxumlular - mamirkimilər- çılpactoxumlular- yosunlar- qıjikimilər
E) çılpactoxumlular-qıjikimilər- mamirkimilər- yosunlar- örtülütoxumlular

8. Aşağıda göstərilən heyvanlardan hansında görmə və eşitmə ırqanları yoxdur?
A) göl ilbizi, askarid
B) ev milçayı, adi gürzə
C) qaraciyər sorucusu, askarid
D) çay xərçəngi, qəraciyər sorucusu
E) may böcəyi, höriümçək

9. Latin dilindən "Ribes rubrum" necə tərcümə olunur?
A) qırmızı moruq B) qırmızı qarağat
C) qırmızı ciyəlek D) qırmızı qızılğıl
E) qırmızı başınağacı

10. Əgər bir nukleotidin kütləsi 300 a.k.v. götürülsə, molekul kütləsi 90000-a bərabər olan m-RNT-nin kodlaşdırıldığı zülalın orta molekul kütləsi nəyə bərabər olar?
A) 13000 B) 22000 C) 33000
D) 11000 E) 36000

11. Sinir sistemi və ağız boşluğunun epitelisi rüşeymin hansı təbəqəsindən əmələ gəlir?
A) ektodermadan
B) endodermadan
C) mesodermadan
D) myoepithelialdan
E) səməndən

- C) ektoderma və mezodermadan
D) entodermadan
E) ektoderma və entodermadan
13. Göstərilən orqanizmlərin hansının hüceyrələrində xloroplast yoxdur?
A) mamır
B) əsmə
C) şam
D) göy-yasıl yosunlar
E) qızı
14. Büyürək kanalçılarının divarı hansı toxumadan təşkil olunmuşdur?
A) epitel B) eninəzolaqlı əzələ
C) sinir D) saya əzələ
E) birləşdirici
15. Hidranın hansı hüceyrələrində daha çox vakuol əmələ gəlir?
A) dəri-əzələ B) sinir C) aralıq
D) dalayıcı E) həzm
16. Göstərilən heyvanlardan hansı həmçinin bikiylərdə parazitlik edir?
A) exinokokk
B) koksisiłər
C) qaraciyər sorucusu
D) nematodlar
E) donuz soliteri
17. Göstərilənlərdən hansı doğrudur?
A) diribalağan gürzənin rüseyimi plasentaya göbək ciyəsi vasitəsilə birləşir
B) ördəkburundan döл plasentaya göbək ciyəsi vasitəsilə birləşir
C) kenurunun böğazlığının ilk günündən döл plasentaya göbək ciyəsi vasitəsilə birləşir
D) yedidiyənin rüseyimi plasentaya göbək ciyəsi vasitəsilə birləşir
E) kaşalotun böğazlıq müddətində döл plasentaya göbək ciyəsi vasitəsilə birləşir
- *18. Göstərilən bitkilərdən hansının meyvəsi elə bitkinin özü kimi adlanır?
A) almanın B) şəkər qamışının
C) armudun D) pomidorun
E) soğanın

- *19. İnsanın onurğa beyninin hansı şö'bəsindən daha çox onurğa beyni sınırları çıxır?
A) boyun şö'bəsindən
B) oma şö'bəsindən
C) döş şö'bəsindən
D) bel şö'bəsindən
E) bützüm şö'bəsindən
- *20. Aşağıdakı maddələrdən hansı qan damalarının köskin daralmasına səbəb olur?
A) hemoglobin
B) nikotin
C) qlükoza
D) keratin
E) insulin
21. Nə üçün elementlərin I növ biogen miqrasiyası II növ miqrasiyasını otub keçir?
A) çünki bu, insanın fəaliyyəti ilə bağlıdır
B) çünki yüksək rütubət şəraitiñde gedir
C) çünki yüksək temperatur şəraitiñde gedir
D) çünki bu, qaranlıqda da gedə bilər
E) çünki mikroorganizmlərin çoxalma sür'ati daha böyükdür
22. Təbii təsnifat sistemi yaratmaq təşəbbüsleri kima qədər uğurlu ola bilməzdi?
A) Ç.Darvinə qədər
B) K.Rulyeyə qədər
C) J.B.Lamarka qədər
D) Q.Mendelə qədər
E) K.Linneyə qədər
23. Aşağıdakı orqanizmlərdən hansında diribalağma yoxdur?
A) plasentalı məməlilər
B) sürünenlər
C) kisəli məməlilər
D) balıqlarda
E) quşlarda
24. Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansı düzünün vətənidir?
A) Şərqi Asiya mərkəzi
B) Mərkəzi Amerika mərkəzi
C) Cənubi Asiya tropik mərkəzi
D) Cənub-Qərbi Asiya mərkəzi
E) Aralıq dənizi mərkəzi

- *25. İnsanda polidaktiliyani ontogenezin hansı həftəsindən başlayaraq tə'yin etmək olar?
A) 5-ci həftəsindən
B) 3-cü həftəsindən
C) 2-ci həftəsindən
D) 10-cu həftəsindən
E) 7-ci həftəsindən
26. Qadının cinsiyət hüceyrələrinin initoz yolla bölünməsi ontogenezin hansı mərhələsində baş verir?
A) embrional inkişaf dövründə
B) hamiləlik dövründə
C) postembrional dövründə
D) cinsi yetişkənlilik dövründə
E) yeniyetmə dövründə
27. Qadınlarda saflıq hipotezini heterozygot tetraploid bitkilər tətbiq etmək olar mı?
A) olmaz, belə ki, onlarda qadet əmələ gəlmir
B) olar, belə ki, onların qadetləri haploiddirlər
C) olmaz, çünki onların qadetləri diploiddirlər
D) olar, çünki onlarda dominant əlamət resessiv əlaməti itirir
E) olar, çünki onlarda xromosomların hamısı qadetlər keçmir
28. Kasacığ və tac birlikdə necə adlanır?
A) çiçək saplaşığı
B) çiçəkyanlığı
C) çiçək yatağı
D) kasa yarpağı
E) çiçək
29. Xərçəngin bədənində oksigenlə zənginləşmiş qan ürəyə hansı yolla daxil olur?
A) vena damarından
B) qolsəmələrdən
C) kapillyar damarlardan
D) ürəyin divarındaki dəliklərdən
E) aortadan
30. Dəryazla ot çalan insanda ürək tsikli minimum nəzərə bərabər olar?
A) 1san B) 0,4san C) 0,6san
D) 0,8san E) 10san

1998

IV, VIII qruplar, Variant B

1. Göstərilən əzələlərdən hansının işi müşahidə obyektiñə qədər olan məsafə ilə əlaqədardır?
A) bəbək əzələrinin
B) üst göz qapığı əzələlərinin
C) mimiki əzələlərin
D) alt göz qapığı əzələlərinin
E) kirpikli əzələnin
2. Nəfəs yollarının, bağırsağın və qida borusunun divarlarını örtən epitel rüseymən hansı təbəqəsindən əmələ gəlir?
A) entoderma və mezodermadan
B) mezoderma və ektodermdan
C) entodermadan
D) mezodermadan
E) ektodermdan
- *3. Latın dilindən "Canis familiaris" necə tərcümə olunur?
A) qırmızı it B) enliyarpaq qarağat
C) ev qarağat D) ev iti
E) qırmızı qarağat
4. Hidranın hansı hüceyrələri eyni zamanda üç cür hərəkət orqanoindidə: qamçılıar, yalançı ayaqlar və əzələ liflərinə (miofibrillər) malikdirlər?
A) həzm B) aralıq C) dəri-əzələ
D) dalayıcı E) sinir
5. Yumurtaqyan məməlilər digər məməlilərdən onunla forqlanırlar ki:
A) onlar balalarını südlə bəsləmirlər
B) onlar istiqanlı deyillər
C) onların yumurtahüceyrələri daha iridir
D) onların tük örtüyü yoxdur
E) onların dişləri və qulaq seyvanları yoxdur
6. İnsanın üst və alt çənələrdəki kiçik azi dişlərinin cəmi ümumi dişlərin sayının necə faiziñi təşkil edir?
A) 30% B) 40% C) 12,5%
D) 20% E) 25%

7. Uzaqdangörmə zamanı yaxındakı əşyaların xəyalı harada alınır?
 A) torlu qışanın qabağında
 B) torlu qışada
 C) torlu qışanın arxasında
 D) kor ləkədə
 E) bühlurda
8. İnsanın postembrial inkişaf dövründə hansı hüceyrələr mitoz bölünməyə məruz ***galmur***?
 A) leykositlər B) dəri hüceyrələri
 C) azələ hüceyrələri D) yumurtahüceyrələri
 E) sümük hüceyrələri
9. Əgər polipeptid zəncirində bir-biri ilə birləşənə qədər aminturşularının molekul kütłələrinin cəmi 15360 olmuşsa, bu aminturşularından təşkil olunmuş zülalın molekul kütłəsi neçəyə bərabər olar?
 A) 13182 B) 14324 C) 13218
 D) 15360 E) 14000
10. Aşağıda göstərilənlərdən hansı ürək ritmini zəiflədir?
 A) adrenalin B) kalsium C) xolesterin
 D) insulin E) kalium
11. 11 hüceyrədən ibarət olan ulotriksin maksimum neçə hüceyrəsi əlverişli şəraitdə bölgünə bilər?
 A) 11 B) 8 C) 1 D) 10 E) 4
12. Palid meşəində aşağı yaruslara keçidkə:
 A) kölgəydəvamlılıq artır
 B) palid ağaclarının sayı artır
 C) kölgəydəvamlılıq azalır
 D) şam ağaclarının sayı artır
 E) köklər daha dərinə gedir
13. Hansı variantda inkişafının yalnız rüseyim mərhələsində kloakaya malik olan heyvanlar göstərilmişdir?
 A) ağacdələn, gürzə, morj, şimpanze
 B) gürzə, kenquru, leylik, zürafə
 C) yexidna, suiti, triton, ağacdələn
 D) delfin, salamandra, akula, timsah
 E) kenquru, siçan, delfin, zürafə
14. Sün'i ipəyi bitkinin əsasən hansı hissəsindən istehsal edirlər?
 A) qabığından
 B) yarpaqlarından
 C) özəyindən
 D) oduncağından
 E) floema qatından
15. Mexanikləşdirilmiş işlə məşğul olan insanda ürək tsikli nəya barabər olar?
 A) $\approx 0,44$ san
 B) $\approx 0,66$ san
 C) $\approx 1,2$ san
 D) $\approx 0,58$ san
 E) ≈ 2 san
16. Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansı uzunlaklı pambığın vətənidir?
 A) Şərqi Asiya mərkəzi
 B) And mərkəzi
 C) Mərkəzi Amerika mərkəzi
 D) Həbəştan mərkəzi
 E) Cənub-Qərbi Asiya mərkəzi
17. Təkamül prosesində xemosintezedici organizmlər nə vaxt meydana çıxmışdır?
 A) proterozoy erasında
 B) paleozoy erasının silur dövründə
 C) mezozoy erasının trias dövründə
 D) arxey erasında
 E) kaynozoy erasında
18. Aşağıda göstərilən heyvanların hansının həzm kanalında çinədan var?
 A) anodontanın, çay xərçənginin və inəyin
 B) ağ planarinin, qurbağanın və kirpinin
 C) soxulcanın, bal arısının və göyərçinin
 D) hidranın, kərtənkələnin və yexidnanın
 E) askaridin, neşterçənin və qartalın
19. Müvəqqəti fəaliyyət göstərən xarici sekresiya vəzisi:
 A) tər vəzisi
 B) cift
 C) uşaqlıq
 D) süd vəzisi
 E) sarı cisim
20. Hansı organizmlər suyun çirkiliklilik dərəcəsinin indikatorları rolunu oynaya bilərlər?
 A) göy-yaşıl yosunlar
 B) amoblər
 C) şibyələr
 D) mamırlar
 E) yaşıl yosunlar
21. İnsanın onurğa beyninin ən böyük şö'bəsi:
 A) boyun B) döş C) oma
 D) büzdüm E) bel
22. Təkamülün yolları və istiqamətləri probleminin həllində çox böyük işlər görmüş alımlər:
 A) A.N.Seventsov və İ.I. Şmalhauzen
 B) N.İ.Vavilov və Ç. Darwin
 C) F.Müller və E. Hekkel
 D) K.Rulye və K. Ber
 E) İ.I.Şmalhauzen və S.S. Çetverikov
23. May böcəyində oksigen bədən hüceyrələrinə nəyin vasitəsi ilə çatdırılır?
 A) venalar
 B) traxeyalar
 C) arteriyalar
 D) qarın sinir zənciri
 E) ifrazat borucuqları
24. İnsanda böyrək venaları hara açılır?
 A) aşağı boş venaya
 B) aortaya
 C) kapillyarlara
 D) yuxarı boş venaya
 E) limfa venalarına
25. Hansı variantda bitki şö'bələri növ sayının artması ardıcılılığı ilə düzülmüşlər?
 A) yosunlar - mamırkimilər- qızıkimilər- çilpaqtioxumlular-örtülütoxumlular
 B) çilpaqtioxumlular-qızıkimilər- mamırkimilər- yosunlar-örtülütoxumlular
 C) çilpaqtioxumlular-mamırkimilər- yosunlar- qızıkimilər- örtülütoxumlular
 D) örtülütoxumlular-yosunlar- mamırkimilər- qızıkimilər-çilpaqtioxumlular
 E) qızıkimilər-çilpaqtioxumlular- mamırkimilər- yosunlar- örtülütoxumlular
26. Meyvəsinin adı elə bitkinin öz adına uyğun olan bitki hansı fəsiləyə aiddir?
 A) mürəkkəbçiçəklilərə
 B) zanbaqlara
 C) badımcانىچىكلىلەرە
 D) xacşıçaklılərə
 E) paxlaçıllara
27. Taxıllar fəsiləsinə xas olan çiçək quruluşu (2 çiçək pərdəsi, 2 çiçək pulcuğu, 3 erkəkcik, bir dişicik) hansı bitkinin çiçəklərinə aid deyildir?
 A) arpanın
 B) qarğıdalının
 C) vələmirin
 D) bugdanın
 E) çovdarın
28. Çiçəyin meyvə əmələ gətirən hissəsi necə adlanır?
 A) ağızcıq
 B) sütuncuq
 C) tozluq
 D) kasa yarpağı
 E) yumurtalıq
29. Aşağıdakı organizmlərdən hansına qəmetlərin saflığı hipotezini tətbiq etmək ***olmaz***?
 A) poliploid organizmlərə
 B) heteroziqot organizmlərə
 C) diploid organizmlərə
 D) heyvanlara
 E) homoziqot organizmlərə
30. Molyuskaldan hansının sürfələri digər organizmlərdə parazitlik edirlər?
 A) tanək ilbizinin
 B) anodontanın
 C) kiçik göl ilbizinin
 D) çilpaq ilbizin
 E) böyük göl ilbizinin

1. 200 q qurudulmuş şirin meyvələrdə toplanan karbohidratlar insanı maksimum nə qədər enerji ilə tə'min edə bilər?
 A) 176 kC
 B) 17,6 kC
 C) 3520 kC
 D) 2464 kC
 E) 140 kC

2. Böyük göl ilbizinin
 A) ürəyindən qarışq qan çıxır
 B) ürəyinə qarışq qan gəlir və venoz qan çıxır
 C) ürəyinə arterial qan gəlir
 D) ürəyinə venoz qan gəlir
 E) ürəyinə venoz qan gəlir və arterial qan çıxır.

3. May bəcəyinə aid aşağıdakı əlamətlərdən hansı səhvdir?
 A) bəcəyin pupdan çıxməsi inkişafın dördüncü ilinin yazının sonunda baş verir
 B) yumurtadan çıxmış sūrfənin üç cüt ayağı vardır
 C) pupdan çıxmış bəcək qısı torpaqda keçirir
 D) pup mərhələsində qidalanmış
 E) inkişafi tam çevrilmə ilə gedir

4. Nisbi sakitlik halında insan 120 tonəffüs hərəkəti etmişdir. Bu zaman onun ürəyinin mə'dəciklərinin yiğilmasına nə qədər vaxt sərf olunar?
 A) 112,5 sən
 B) 56,25 sən
 C) 10,25 sən
 D) 9,75 sən
 E) 168,75 sən

5. Heyvanlarda uzaq hibridləşdirmə zamanı alınan hibridlərdən hansıda yalnız erkəklər dölsüz olur?
 A) birgüvənlə dəvə x ikgüvənlə dəvə
 B) yak x qaramal
 C) cökə x ağbalıq
 D) arxar x merinos
 E) eşşək x madyan

- *6. Təbil pərdəsi yerini hansı ölçüdə dəyişdikdə eşitmə reseptorları beyninə siqnallar göndərməyə başlayar?
 A) hidrogen atomundan 4 dəfə kiçik ölçüdə yerini dəyişdikdə
 B) hidrogen atomundan 8 dəfə kiçik ölçüdə yerini dəyişdikdə
 C) hidrogen atomundan 6 dəfə kiçik ölçüdə yerini dəyişdikdə
 D) hidrogen atomundan 10 dəfə kiçik ölçüdə yerini dəyişdikdə
 E) hidrogen atomundan 2 dəfə kiçik ölçüdə yerini dəyişdikdə

7. Göstərilənlərdən hansı ürəyin fəaliyyətini gücləndirir?
 A) adrenalin və parasimpatik sinirlər
 B) simpatik sinirlər və kalsium duzları
 C) parasimpatik sinirlər və kalsium duzları
 D) simpatik və paşasimpatik sinirlər
 E) simpatik sinirlər və adrenalın

8. Aşağıdakı müləhizələrdən hansı doğru deyildir?
 A) Kökümsovlardan zoqlar inkişaf etmir.
 B) Kökümsovların üzərində yarpaqlar olur.
 C) Kökümsovlar gövdə kimi budaqlanır.
 D) Kökümsovarda qoltuq tumurcuqları olur.
 E) Kökümsovarda kök üsküyü və əmici telləri yoxdur.

9. Qlikoliz prosesi zamanı istilik şəklində yayılan enerjinin miqdarı 1200 kC olmuşdur. Bu zaman neçə mol qlükoza parçalanmış və nə qədər enerji ATF şəklində toplanmışdır?
 A) 5 mol-800 kC
 B) 4 mol-1000 kC
 C) 10 mol-800 kC
 D) 10 mol-400 kC
 E) 5 mol-400 kC

10. Bakteriyaların sporları göbələk, mamir və qızıljarın sporlarından nə ilə fərqlənir?
 A) yalnız su ilə yayılmasına görə
 B) yalnız küləklə yayılması ilə
 C) daha böyük və ağır olması ilə
 D) diploid orqanizmlər əmələ gatırması ilə
 E) çoxalmaya xidmət etməməsi ilə

11. Qurbağa və çömçəquyuq üçün oxşar əlamət hansı cavabda düzgün verilmişdir?
 A) tənəffüs sisteminin quruluşu
 B) ürəyin quruluşu
 C) eyni cür xromosom dəstində malik olması
 D) skeletin quruluşu
 E) qan-damar sisteminin quruluşu

- *12. Onurğa beyninin reflektor funksiyası ilə hansı əzələlərin yiğilması tə'min olunur?
 A) bütün skelet əzələləri və ürək əzələsi
 B) başın əzələlərindən başqa bütün skelet əzələləri
 C) bütün skelet əzələləri
 D) başın əzələləri və ürək əzələsi
 E) başın əzələləri

13. Tük örtüyü olmayan məməlilər hansı sırada göstərilmişdir?
 A) delfin və göy balina
 B) göy balina və yarasa
 C) göy balina və çöl donuzu
 D) delfin və suiti
 E) yarasa və ördəkburun

14. Həzm kanalının hansı şö'bəsində züləllər, yağlar və karbohidratlar fermentlərin tə'siri ilə parçalanır?
 A) qida borusunda
 B) nazik bağırsaqda
 C) yoğun bağırsaqda
 D) mo'dədə
 E) ağız boşluğununda

15. Sadə çətir və sadə salxım çiçək qruplarına aid olan bitkilər hansı sıradə verilmişdir?
 A) bağayarpağı və yonca, çovdar və şüyüd
 B) çəltik və dari, bugda və bağayarpağı
 C) arpa və albalı, itburnu və lobya
 D) novruzçıyı və albalı, inciçayı və kələm
 E) şüyüd və cəfəri, noxud və kartof

16. Mayalanmadan 12 gün keçəndən sonra rüseyim hələ uşaqlıq borusundadırısa, nə baş vermişdir?
 A) rüseyimin yumurta borusunda normal hərəkatı pozulmuşdur
 B) bəndaxili inkişafın rüseyim dövrü başlanılmışdır
 C) cift formalasır
 D) rüseyim içarisi maye ilə dolu qovuqda yerləşir
 E) bəndaxili inkişafın dölr dövrü başlanmışdır

17. Hüceyrənin hansı orqanoidlərində yağların və karbohidratların sintezi gedir?
 A) hamar endoplazmatik şəbəkədə və lizosomda
 B) nüvəcikdə və hamar endoplazmatik şəbəkədə
 C) hüceyrə mərkəzində və Holci aparatında
 D) hamar endoplazmatik şəbəkədə və Holci aparatında
 E) Holci aparatında və lizosomda

18. İnsulin və adrenalin qanda şəkərin miqdarına necə tə'sir göstərir?

- A) insulin qanda şəkərin miqdarını artırır, adrenalin isə azaldır.
- B) insulin qanda şəkərin miqdarını azaldır, adrenalin isə artırır.
- C) hər iki hormon qanda şəkərin miqdarını azaldır.
- D) hər iki hormon qanda şəkərin miqdarını artırır.
- E) qanda şəkərin miqdarını dəyişmirlər

19. Verilən sümüklərdən hansılar yuxarı ətraf skeletinə aid deyildir?

- 1. körpük və kürək sümükləri
- 2. döş qəfəsinin sümükləri
- 3. döş sümüyü və döş fəqərləri
- 4. bazu və said sümükləri
- 5. əl sümükləri
- A) 1, 2 B) 3, 4 C) 2, 3
- D) 4, 5 E) 1, 5

20. Aşağıdakı variantlardan hansı səhvdir?

- A) xanımotu, bat-bat, qaytarma və göyçək gülçiçəklilər fəsiləsinə aiddir
- B) alma, armud, gilas və gavalı gülçiçəklilər fəsiləsinə aiddir
- C) gülçiçəklilər fəsiləsindən olan şirpəncəsi, çinqılıtu və topulqa yabani halda bitir
- D) sarılıqotu, yarğanotu, göyçək və inciçayı gülçiçəklilər fəsiləsinə aid deyil
- E) gülçiçəklilər fəsiləsinə ağaclar, kollar və otlar aiddir

21. Verilmiş mühəhəzərlərdən hansı səhvdir?

- A) Quru sothində biokütlenin yaranması minerallaşmadan üstün olur.
- B) Dənizin üst sothində biokütlenin yaranması minerallaşmadan üstün olur.
- C) Antropogen amilin təbiətdəki kimyəvi elementlərin dövranında heç bir rolü yoxdur.

- D) Bitkilər atmosferi və hidrosferi karbon gazından təmizləyir.
- E) Ölmüş orqanizmlərdən ayrılan kimyəvi elementlər biogen miqrasiyasında iştirak edir.

22. Ulotriksin dörd qametində neçə qamçı var?

- A) 16 B) 4 C) 12 D) 20 E) 8

23. Boğazlıq dövrü keçirən heyvanlar hansı dövrdə meydana gəlmişdir?

- A) yurada B) triasdə C) tabaşirdə
- D) paleogenda E) permədə

24. Sinir hüceyrələri ilk dəfə hansı tipdə və onun hansı nümayəndəsində əmələ gəlmişdir?

- A) bağırsaqboşluqlular, hidrada
- B) sap qurdılarda, insan askaridən
- C) həlqəvi qurdılarda, soxulcanda
- D) ibtidailərdə, amöbdə
- E) yasti qurdılarda, ağ planaridə


25. Şəmin toxumları soğan toxumlarından nə ilə fərqlənir?

- A) endospermin olması ilə
- B) toxum qabığının olması ilə
- C) rüşeymin olması ilə
- D) triploid endospermin olmaması ilə
- E) ehtiyat qida maddələrinin olmaması ilə

26. Hansı proseslər təbii seçmə üçün irsi material verir?

- A) populyasiya dalğaları, izolyasiyalar, mutasiya, modifikasiya dəyişkənliliyi
- B) mutasiya, kombinativ dəyişkənlilik, modifikasiya dəyişkənliliyi
- C) ancaq mutasiya
- D) ancaq kombinativ dəyişkənlilik
- E) izolyasiyalar, populyasiya dalğaları, mutasiya və kombinativ dəyişkənlilik

27. Sxemdə xordalıların hansı sinfinin nümayəndələrinin ürəyinin quruluşu verilmişdir?



- A) balıqlar (1), suda-quruda yaşayanlar (2), quşlar (3), məməlilər (4)
- B) suda-quruda yaşayanlar (1), sürünenlər (2), quşlar (3), məməlilər (4)
- C) balıqlar (1), suda-quruda yaşayanlar (2), məməlilər (3), quşlar (4)
- D) balıqlar (1), sürünenlər (2), quşlar (3), məməlilər (4)
- E) quşlar (1), məməlilər (2), suda-quruda yaşayanlar (3), sürünenlər (4)

28. Qırmızı çiçəkli gecəçiçəyini (AA) ağ çiçəkli gecəçiçəyi bitkisi (aa) ilə çarpanlaşdırıldıqda F_1 nəslində alınan bitkilərin hamısı çəhrayı çiçəkli (Aa) olur. F_1 nəslinin hibridləri öz aralarında çarpanlaşdırıldıqda 148 bitki alınmışdır. Alınan bitkilərdən neçəsi qırmızı, neçəsi ağ və neçəsi çəhrayı çiçəkli olar?


- A) 40 (kırmızı AA): 68 (çəhrayı Aa) : 40 (ağ aa)
- B) 30 (kırmızı AA): 88 (çəhrayı Aa) : 30 (ağ aa)
- C) 70 (kırmızı AA): 39 (çəhrayı Aa) : 39 (ağ aa)
- D) 49 (kırmızı AA): 50 (çəhrayı Aa) : 49 (ağ aa)
- E) 37 (kırmızı AA): 74 (çəhrayı Aa) : 37 (ağ aa)

29. İnsan cinsinin hansı növündə bütün qəşəti yastıqcıq olmayışdır?

- A) pitekantropda və sinantropda
- B) kromanyonda
- C) neandertalda
- D) sinantropda
- E) pitekantropda

30. Heyvanların yumurta hüceyrəsinin inkişafının yetişmə zonasında əmələ gələn A və B hüceyrələri (*şəkəl bax*) haqqında deyilənlərdən hansı doğrudur?

- A) B-də DNT-nin miqdarı A-dan iki dəfə çoxdur
- B) A-da və B-də DNT-nin miqdarı bərabərdir
- C) B-də DNT-nin miqdarı A-dan üç dəfə azdır
- D) A-da DNT-nin miqdarı B-dən iki dəfə çoxdur
- E) A və B hüceyrələri heç bir xüsusiyyətinə görə bir-birindən fərqlənmir



1. 100 q qurudulmuş kartof yumrusunda toplanan karbohidrat insanı maksimum neçə kC enerji ilə tə'min edə bilər?
 A) 17,6 kC B) 13474 kC C) 1760 kC
 D) 15086 kC E) 1232 kC

2. Göstərilən orqanlardan hansı ilk dəfə böyük göl ilbizində əmələ gəlmışdır?
 A) qaraciyər B) udlaq C) bağırşaq
 D) ağız E) qida borusu


3. Nə üçün Yer üzərində həyat bakteriya və göbeləklərsiz mümkün olmazdı?
 A) üzvi maddənin yeganə mənbəyi olduqları üçün
 B) üzvi qalıqları mineral maddələrə qədər parçaladıqları üçün
 C) orqanızmları enerji ilə tə'min etdikləri üçün
 D) qeyri-üzvi maddalardan üzvi maddalaların əmələ galmasında iştirak etdikləri üçün
 E) atmosferi oksigenlə zənginləşdiridikləri üçün

4. Nisbi sakitlik halında insan 96 tənəffüs hərəkəti etmişdir. Bu müddətdə aq ciyər kapillyarlarına neçə litr O₂ daxil olur və atmosferə neçə litr CO₂ buraxılır?
 A) 4,8 / O₂ və 4,80 / CO₂
 B) 3,6 / O₂ və 3,84 / CO₂
 C) 1,2 / O₂ və 1,92 / CO₂
 D) 2,4 / O₂ və 1,92 / CO₂
 E) 0,64 / O₂ və 0,96 / CO₂

5. İnsana aid olan aşağıdakı mülahizələrdən hansı doğrudur?
 A) vestibulyar aparat və ilbiz daxili qulaqda yerləşir
 B) eşitmə sümükləri təbil pərdəsi ilə əlaqəlidir
 C) daxili qulaqda üç eşitmə sümüyü vardır
 D) təbil pərdəsi oval pəncərəyə vətərlərlə bağlanır
 E) yarımdairəvi kanalların üzərində eşitmə reseptorları yerləşir

6. Nüvəciklər haqqında deyilənlərdən hansı doğru deyildir?
 A) Ribosolların böyük və kiçik hissəcikləri nüvəcikdə formalşır.
 B) Nüvəciklərdə ribosomun tərkibinə daxil olan RNT sintez olur.
 C) Mitozun profaza mərhələsinin sonunda nüvəciklər həll olur.
 D) Nüvəciyin tərkibinə RNT və züləl daxildir.
 E) Hüceyrənin hayatının müxtəlif dövrlərində nüvəciklərin sayı və ölçüsü dəyişmir.

7. Xordalıların hansı sinfinin nümayəndələrinin ürəyinin quruluş sxemi verilməmişdir?



- A) sürünenlərin
 B) məməlilərin
 C) balıqların
 D) suda-quruda yaşayınların
 E) quşların

- *8. Başın əzələlərinin yiğilması, əsasən, göstərilənlərdən hansı ilə tə'min olunur?
 A) simpatik və parasimpatik sinirlərlə
 B) onurğa beyni sinirləri ilə
 C) kəllə-beyin və onurğa beyni sinirləri ilə
 D) periferik sinir sisteminin bütün şö'bələrinin sinirləri ilə
 E) kəllə-beyin sinirləri ilə

9. Hansı heyvanlar yumurtasını torpağa qoyur?
 A) aq planari, askarid, soxulcan
 B) tut ipokqrdu, anadonta, çılpaq ilbiz
 C) kələm kəponayı, ari, minici
 D) may böcəyi, məzar böcəyi, çayırtka
 E) askarid, qaraciyər sorucusu, bizquyruq

10. Hansı heyvanlarda qida ağızda iki dəfə çeynənilir?

- A) zürafə, qaban, qoyun, maral
 B) zürafə, at, zebr, qaban
 C) zürafə, maral, dəvə, antilop
 D) zebr, dəvə, zürafə, at
 E) antilop, dəvə, qaban, at

11. Aşağıdakılardan hansı orqanizmin qoruyucu reaksiyasına aid deyildir?

- A) ağrı və iltihab reaksiyası
 B) temperaturun qalxması
 C) iltihab reaksiyası
 D) ağrı
 E) qanaxma zamanı sidik əmələ gəlməsinin güclənməsi

12. Kök yumruları və gövdə yumruları ardıcıl verilmiş bitkilərin sırasını göstərin:

- A) georgin, yerarmudu
 B) noxud, lobya
 C) yerkükü, georgin
 D) yerarmudu, kartof
 E) georgin, batat

13. Ontogenezin normal gedisi zamanı mayalanmadan 10 gün keçmişə, bu zaman nə başlayır?
 A) ziqot artıq uşaqlığa düşmüştür
 B) artıq bətnədaxili inkişafın rüseyim dövrü başlanılmışdır

- C) cift müvəqqəti daxili sekresiya vəzi kimi fəaliyyətə başlayır
 D) ziqot və uşaqlıq borusu böyüyür
 E) rüseyim uşaqlıq borusunda bölünür

14. Onurğalı heyvanların çoxalması hansı dövrə qədər yalnız su mühitində gedirdi?

- A) ordovik B) neogen C) daş kömür
 D) trias E) perm

15. Verilən sümüklərdən hansılar sərbəst aşağı ətraf skeletinə aid deyildir?

- | | |
|--------------------|---------------------|
| 1. ayaq sümükləri | 2. baldır sümükləri |
| 3. oma sümüyü | 4. bud sümükləri |
| 5. çanaq sümükləri | |
- A) 3,5 B) 1,2 C) 1,4 D) 3,4 E) 2,5

16. Mürəkkəb sünbül və mürəkkəb çotır çıçık gruplarına aid olan bitkilər hansı sırada verilmişdir?

- A) bağayarpağı və noxud, novruzçıçayı və xəşxaş
 B) çəltik və bənövşə, gilas və lobya
 C) itburnu və yonca, kələm və moruq
 D) üzüm və albali, günəbaxan və buğda
 E) çovdar və arpa, yerkükü və çəfəri

17. Populyasiya dalğaları təbii seçmə üçün hansı materialı verir?

- A) təsadüfi olmayan, istiqamətləndirilməmiş, irsi olan
 B) təsadüfi, istiqamətləndirilməmiş, irsi olan
 C) təsadüfi, istiqamətləndirilməmiş, irsi olmayan
 D) təsadüfi, istiqamətləndirilmiş, irsi olan
 E) təsadüfi, istiqamətləndirilmiş, irsi olmayan

- *18. Mə'də şirəsi fermentləri zülallara hansı şəraitdə və mühitdə tə'sir göstərir?

1. qələvi mühitdə
 2. neytral mühitdə
 3. 38-39° C-də
 4. zəif qələvi mühitdə və 37° C-də
 5. turş mühitdə
 A) 2,4 B) 1,5 C) 3,5 D) 2,5 E) 1,3


19. Ürəyin işinin tənzimlənməsində sinir sisteminin hansı şö'bələri iştirak edir?

- A) qabiq, orta beyn, uzunsov beyn, onurğa beyni, somatik şö'bənin sinirləri
 B) uzunsov beyn, onurğa beyni, kəllə-beyin sinirləri, avtonom şö'bənin sinirləri
 C) uzunsov beyn, beyincik, onurğa beyni, avtonom şö'bənin sinirləri
 D) ara beyn, orta beyn, onurğa beyni, kəllə-beyin sinirləri, avtonom şö'bənin sinirləri
 E) qabiq, uzunsov beyn, beyincik, somatik və avtonom şö'bənin sinirləri

20. İnsan cinsinin hansı növü ilk dəfə olaraq öz şayalarını bəzəməyə başlamışdır?

- A) kromanyonlar B) müasir insanlar
 C) pitekantroplalar D) sinantropolar
 E) neandertallar

21. Heyvanların yumurta hüceyrəsinin inkişafının yetişmə zonasında əmələ gələn A və B hüceyrələri (şəklin bax) haqqında deyilənlərdən hansı doğrudur?



- A) A-mitoz, B -meyoz bölünmə nəticəsində əmələ gəlmışdır
B) A və B-də xromatidlərin miqdarı bərabərdir
C) B-mitoz, A- meyoz bölünmə nəticəsində əmələ gəlmışdır
D) A və B-də xromosomların miqdarı bərabərdir
E) A və B-də DNT-nin miqdarı bərabərdir

22. Hansı sıradə yalnız gülcükilər fəsiləsinə aid olan ot bitkiləri verilmişdir?
A) ciyalək, çinqlotu, meşəgiləsi
B) qaytarma, bat-bat, çinqlotu
C) sarılıqotu, çinqlotu, alma
D) dəlibəng, göyçiçək, qaytarma
E) çinqlotu, şirpəncəsi, qaytarma

23. Çömcəquruğun qan-damar sisteminin xüsusiyyətlərini göstərin:
A) üçkamerali ürək, iki qan dövranı, ürəkdən arterial qan keçir
B) üçkamerali ürək, iki qan dövranı, ürəkdən qarşıq qan keçir
C) ikikamerali ürək, iki qan dövranı, ürəkdən arterial qan keçir
D) ikikamerali ürək, bir qan dövranı, ürəkdən venoz qan keçir
E) üçkamerali ürək, bir qan dövranı, ürəkdən venoz qan keçir

24. Aşağıdakı bitkilərin hansında əsas kök yaxşı seçilir?
A) buğdada
B) gövdə yumrularından inkişaf etmiş kartofda
C) quşçopayındə
D) soğanda
E) gövdə çiliyindən inkişaf etmiş qarağatda

25. Hidranın aralıq hüceyrələrinin quruluşu necədir?
A) kiçik nüvəli girdə hüceyrələrdir
B) iri nüvəli çox böyük və girdə hüceyrələrdir

- C) kiçik nüvəli böyük və girdə hüceyrələrdir
D) iri nüvəli çox kiçik və girdə hüceyrələrdir
E) kiçik nüvəli uzunsov hüceyrələrdir

26. Saf xətlər arasında hibridləşmə aparan zaman hansı dəyişkənlilik meydana çıxar?
- A) nisbi dəyişkənlilik
 - B) kombinativ dəyişkənlilik
 - C) modifikasiya və nisbi dəyişkənlilik
 - D) modifikasiya dəyişkənlilik
 - E) modifikasiya və mutasiya dəyişkənlilik
27. Ulotriksin 5 zoosporunda neçə qamçı var?
- A) 30
 - B) 5
 - C) 20
 - D) 10
 - E) 15

28. Qlikoliz prosesi zamanı ayrılan suyun ümumi kütlesi 108 q olmuşdur. Bu zaman neçə mol qlükoza süd turşusuna parçalanmış və nə qədər ATF sintez olunmuşdur?
- A) 4 mol - 6 ATF
 - B) 3 mol - 6 ATF
 - C) 2 mol - 4 ATF
 - D) 2 mol - 6 ATF
 - E) 4 mol - 4 ATF

29. AaBB genotipli fərdlər hansı qametləri hazırlayır və onların öz aralarında çarpanlaşmasından hansı genotipli nəsil alınar?
- A) AB, aB qametləri və AABB, AaBB, AaaB nəslisi
 - B) AB, BB, aB qametləri və AABB, AaBB, aaBB nəslisi
 - C) AB, aA, aB qametləri və AABB, AAaB, AaBb nəslisi
 - D) AB, aB qametləri və AaBB, AABB, aaBB nəslisi
 - E) AB, aA, aB, BB qametləri və AABB, AaAb, ABBB nəslisi

30. Verilmiş mülahizələrdən hansı doğrudur?
- A) Atomların ikinci növ miqrasiyası birinci növ miqrasiyasını ötbü keçir.
 - B) Torpaqda və donuzın üst qatında minerallaşma biokütlölinin yaranmasından üstündür.
 - C) Quşların və balıqların uzaq miqrasiyası zamanı kimyevi elementlərin yayılması baş verir.
 - D) Redusentlərin tərkibinə daxil olan elementlər biogen miqrasiyada iştirak etmir.
 - E) Toxum və sporların yayılması biogen miqrasiyaya səbəb olmur.

1999

VI, VII, VIII qruplar, Variant A

1. Plasentalı məməlilərin ən qədim dəstəsi:

- A) gəmiricilər
- B) pərayaqlılar
- C) qoluqanadlılar
- D) yırtıcılar
- E) həşəratçeyənlər

2. Ç. Darwinin fikrincə yaşayış şəraitinin dəyişməsi zamanı növün daxilində hansı proses gedir?

- A) tənəzzül
- B) divergensiya
- C) idioadaptasiya
- D) konvergensiya
- E) aromorfoz

3. Sıraların hansında sümüyün eninə böyüməsinin səbəbi düzgün göstərilmişdir?

- A) Sümük hüceyrələrinin bölünüb çoxalması
- B) Sümük toxuması hüceyrələrində üzvi maddələrin artması
- C) Sümüküslüyünün daxili tərəfindəki hüceyrələrin bölünüb çoxalması
- D) Sümüküslüyünün xarici tərəfindəki hüceyrələrin bölünüb çoxalması
- E) Sümük toxuması hüceyrələrində qeyri-üzvi maddələrin artması

4. Aşağıda göstərilən çəvrilməldən hansı, yarıpaqların saralmasını tə'min edir?

- A) xloroplastlar → xromoplastlar
- B) züləl → lipid
- C) karbohidrat → lipid
- D) züləl → karbohidrat
- E) leykoplastlar → xloroplastlar

5. Aşağıda qeyd edilən maddələrin hansı daxili sekresiya vəzilərində birinin məhsuludur?

- A) qanın plazması
- B) ağız suyu
- C) mə'də şirəsi
- D) adrenalin
- E) selik

6. Duyğu neyronlarının cismi harada yerləşir?
A) onurğa beyninin boz maddəsində və sinir düyünlərində
B) baş beynin boz maddəsində
C) mərkəzi sinir sistemindən xaricdə yerləşən sinir düyünlərində
D) baş və onurğa beyninin boz maddəsində
E) onurğa beyninin boz maddəsində

7. Məməlilərin təkamülündə aşağıdakılardan hansı aromorfoz sayılsın?
A) qoluqanadlılar və pərayaqlıların meydana gəlmesi
B) sabit bədən temperaturu və səgəd vəziləri
C) Polyar və tropik ərazilərdə məskunlaşma
D) baş beynin beş şö'bəsinin formalaması və dik yeriş keçid
E) beşbarmaqlı ətraf və panca üzərində gəzmənin formalaması

8. Drozofil milçayında mitoz zamanı anafaza hüceyrəsində neçə xromosom olur?
A) 16

- B) 46

- C) 4

- D) 14

- E) 8

9. İnsanda normada gözün qüezli qışası hansı rangadır?
A) ağ
B) şəffaf
C) qırmızı
D) qara
E) aqız mavidən tutmuş təngdə qəhvəyi rəngə qədər

10. Ovulyasiyadan neçə gün sonra sarı cisim hormon buraxmayı dayandırır (əgər mayalanma baş tutmayıbsa)?
A) 5-6 gün sonra

- B) 13-14 gün sonra

- C) 6-7 gün sonra

- D) 3-4 gün sonra

- E) 10-12 gün sonra

11. Ağciyər plevrası hansı toxumadan əmələ gəlmişdir?

- A) sinir
- B) sayə əzələ
- C) törədici
- D) birləşdirici
- E) eninə-zolaqlı əzələ

- 12.** Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansı üzümün vətənidir?
 A) Aralıq dənizi mərkəzi
 B) Cənub-Qərbi Asiya mərkəzi
 C) Cənubi Asiya tropik mərkəzi
 D) Həbəştan mərkəzi
 E) Şərqi Asiya mərkəzi
- 13.** Həlqəvi qurdarda ilk dəfə meydana gəlmış yüksək quruluş xüsusiyyəti hansılardır?
 A) qapalı qan dövranı sistemi və ikitərəfli simmetriya
 B) qapalı qan dövranı sistemi və anal dəlik
 C) ifrazat sistemi və anal dəlik
 D) daxili divarı olan bədən boşluğu və qapalı qan dövranı sistemi
 E) bədən boşluğu və anal dəlik
- 14.** 4 mol ATF turşusunun 4 mol ADF turşusuna çevriləsi zamanı azad olan enerjinin miqdarını tə'yin edin (kJ/mol):
 A) ~120 kC B) ~160 kC C) ~60 kC
 D) ~40 kC E) ~180 kC
- 15.** Xaçlı hörümçayın neçə cüt sadə gözü və yerişmə ayaqları vardır?
 A) 3 cüt; 5 cüt B) 1 cüt; 2 cüt
 C) 2 cüt; 2 cüt D) 5 cüt; 4 cüt
 E) 4 cüt; 4 cüt
- 16.** Prostat vəzi hansı orqanlar sistemində aiddir?
 A) çoxalma B) ürək-damar
 C) ifrazat D) dayaq-hərəkət
 E) həzm
- 17.** Aşağıda göstərilən hansı göbələklər birhüceyrəlidir?
 A) ağ göbələk və milçəkqızan
 B) maya və qov
 C) mukor və qov
 D) yağılı və tozağacı gübələyi
 E) maya və mukor
- 18.** Hansı bitki öz çəkisindən 20-25 dəfə çox su udur?
 A) zirinc B) çöl qatırquruğu
 C) sfaqnum D) yaşıl quş mamırı
 E) banan

- 19.** Həzm kanalının daxili səthinin örtüyü hansı toxumadan ibarətdir?
 A) sinir B) sümük C) birləşdirici
 D) epitel E) əzələ
- 20.** Orqan göstərilən heyvanlardan yalnız hansında ola bilər?
 A) evləndə B) volvoksa
 C) planarıda D) amöbdə
 E) koksidilərdə
- 21.** Göstərilən bitkilərdən hansı torpağa meyvə şəklində əkilir?
 A) bugda B) xaşxaş C) kələm
 D) noxud E) kartof
- 22.** İnfuzor-tərliyin sitoplazmasında yerləşən böyük nüvənin rolü nədir?
 A) infuzor-tərliyin cinsi çoxalmasında iştirak edir;
 B) cinsi çoxalma vaxtı bölünür və cinsi nüvələr: erkək və dişi nüvələrini əmələ gətirir.
 C) çoxalma prosesində həllədici rol oynayır;
 D) kiçik nüvənin bölünmə prosesinə nəzarət edir;
 E) hərəkət, qidalanma və ifrazat proseslərinə tə'sir edir;
- 23.** Göstərilənlərdən hansı çobanyastığının meyvəsidir?
 A) Toxumcameyvə B) Buynuzmeyvə
 C) Çeyirdəklimeyvə D) Dənmeyvə
 E) Giləmeyvə
- 24.** Bağırsaqboşluqlular, rüseymin inkişafının hansı marhələsində bütün ömürləri boyu yaşayırlar?
 A) blastula B) ziqota C) sürfə
 D) pup E) qastrula
- 25.** Gövdənin eninə böyüməsini tə'min edən törədici toxuma bitkinin hansı hissəsində yerləşmişdir?
 A) Özkdə
 B) Qabılıq oduncağın arasında
 C) Qabıqda
 D) Oduncaqda
 E) Oduncaqla özəyin arasında

- 26.** İnsanın aşağıda göstərilən hansı əcdadlarında dinin rüşeymləri yaranmışdır?
 A) neandertalda B) Heydelberq adamında
 C) kromanyonda D) sinantropda
 E) pitekantropda
- 27.** Sərbəst çarpazlaşma zamanı genlərin nisbi tezliyi (müvafiq olaraq homo- və heteroziot) nəsildən-nasıl keçidkəcə dəyişmir. Bu qanun-ayrıqlıq kim tərəfindən müəyyən edilib və necə adlanır?
 A) Hardi və Vaynberg tərəfindən öyrənilib;
 Hardi-Vaynberg qanunu adlanır.
 B) T.Morqan tərəfindən öyrənilib; xromosom-lara iləşkili irsiyyət hadisi adlanır.
 C) E. Hekkel və F. Müller tərəfindən öyrənilib; biogenetik qanun adlanır.
 D) Q.Mendel tərəfindən öyrənilib; dominantlıq hadisi adlanır.
 E) N.I.Vavilov tərəfindən öyrənilib; homoloji sıralar qanunu adlanır.
- 28.** Hansı balıqlarda üzmə qovuğu balığın bütün ömrü boyu borucuq vasitəsilə bağırsaq ilə birləşmiş olur?
 A) xani balığında B) katranda
 C) balina akulada D) çapaqda
 E) skatda
- 29.** Aşağıdakı hansı orqanizmlərin fəaliyyəti nəticəsində noosfer formalşır?
 A) ibtidai bitkilərin
 B) mikroorganizmlərin
 C) insanın
 D) heyvanların
 E) ali bitkilərin
- 30.** Aşağıda göstərilən hansı bitkinin çıçayı olmur?
 A) buğda
 B) qarğıdalı
 C) dikduran qaytarma
 D) laminariya
 E) soğan

- 1999**
- VI, VII, VIII qruplar, Variant B**
- 1.** Sap qurdarda meydana gəlmiş yüksək quruluş xüsusiyyətləri hansılardır?
 A) anal dəlik və qapalı qan dövranı sistemi
 B) bədən boşluğu və anal dəlik
 C) daxili divarı olan bədən boşluğu və ifrazat sistemi
 D) qapalı qan dövranı sistemi və anal dəlik
 E) bədən boşluğu və tənəffüs sistemi
- 2.** Qurbağada ön oträflər qurşağı hansı sümüklərdən təşkil olunub?
 A) Döş sümüyü, iki qarğı sümüyü, iki körpük sümüyü
 B) Döş sümüyü, dörd qarğı sümüyü, dörd körpük sümüyü
 C) Döş sümüyü, dörd qarğı sümüyü, dörd körpük sümüyü, dörd kürək sümüyü
 D) Döş sümüyü, iki körpük sümüyü, dörd qarğı sümüyü, iki kürək sümüyü
 E) Döş sümüyü, dörd körpük sümüyü, iki kürək sümüyü
- 3.** Zülal sintezində gen zəncirinin -A-Q-S-T-S-A-sahəsinə uyğun hansı kod tripletli n-RNT-si amin turşu daşmalıdır?
 A) USQ və AQU
 B) AQS və USA
 C) ASQ və AQU
 D) AQS və AOU
 E) USQ və AQS
- 4.** Biosferdə atomların biogen miqrasiyasının neçə növü vardır?
 A) 4 B) 5 C) 2 D) 3 E) 1
- 5.** Meyzun birinci bölünməsinin anafazasında hüceyrənin qütb'lərinə aşağıda göstərilənlərdən hansıları çəkilir?
 A) xromatidlər
 B) xromosomların hissələri
 C) xromosomlar
 D) konyuqasiyyaya uğrayan xromosomlar
 E) xromatidlərin hissələri

6. Göstərilən sistematiq qruplardan hansının təkamülünü bilavasitə müşahidə etmək mümkündür?
A) cinslərin B) tiplərin C) siniflərin
D) yarımnövlərin E) dəstələrin

7. Təkamül prosesində ilk dəfə eşitmə orqanının hansı hissəsi onurgalı heyvanların bədəninin səthində üzə çıxdı?
A) təbil pərdəsi B) qulaq seyvanı
C) eşitmə sümükləri D) ilbiz
E) yarımdairəvi kanallar

8. Cavablardan hansında pitekantropun baş beyninin həcmi düzgün göstərilmişdir?
A) 850-1220 sm^3 B) 1400 sm^3 -ə yaxın
C) 1600 sm^3 D) 600 sm^3
E) 900-1100 sm^3

9. Şəxslərdən hansı həşəratların tam çevrilmə ilə gedən inkişafını düzgün oks etdirir?
A) yumurta →sürfə →pup→yetkin fərd
B) yetkin fərd →sürfə→yumurta →pup
C) yumurta →pup →yetkin fərd→sürfə
D) pup →sürfə →yumurta →yetkin fərd
E) yumurta →sürfə →yetkin fərd →pup

10. Götürün buyınız qışası hansı rəngdədir?
A) ağ
B) şəffaf
C) qırmızı
D) açıq mavidən tutmuş tünd qəhvəyi rəngə qədər
E) qara

11. Giləmeyvələri zəhərli, şəklini dəyişmiş yeraltı gövdəsi isə şimal yarımkürəsi əhalisinin böyük əksəriyyəti üçün əsas qida məhsulu sayılan ot bitkisi hansı fəsiləyə aiddir?
A) badımcançıçıklılar B) xacçığıcılırlar
C) paxılalılar D) taxillar
E) mürəkkəbçiçəklilər

12. Ətraf mühitin ibtidai organizmlərə göstərdiyi qıcıqla qarşı cavab reaksiyasını hansı terminlə daha dolğun müəyyən etmək olar?
A) sistalaşma B) tumurcuqlanma
C) regenerasiya D) refleks
E) qıcıqlanma

13. Cavan mil kökün törədici toxuması hansı zonalar arasında yerləşir?
A) Kök üsküyü ilə böyülmə zonası arasında
B) Sorucu və ötürücü zonalar arasında
C) Ötürücü zonanın qabıq qatında
D) Böyülmə və ötürücü zonalar arasında
E) Böyülmə və sorucu zonalar arasında

14. Yeni doğulmuş uşaqda baş və bədən ölçüləri hansı nisbətdə olur?
A) 1:3 B) 1:6 C) 1:4 D) 1:2 E) 1:8

15. Eninə zolaqlı əzələ toxuması hansı daxili orqanın tərkibinə daxildir?
A) kor bağırşaq B) dil C) mə'də
D) mə'dəaltı vəzi E) qaraciyər

16. Başın skeletində sümüklərin hansı növ birləşməsi yoxdur?
A) hərəkətsiz
B) yarımhərəkətli və hərəkətsiz
C) yarımhərəkətli və hərəkətli
D) hərəkətli
E) yarımhərəkətli

17. Beri-beri xəstəliyi orqanizmdə hansı vitaminin çatışmamasından yaranır?
A) B₁ B) D C) C D) B₂ E) A

18. Çiçəkli bitkilərdə ikiqat mayalanma nə vaxt meydana gəlmişdir?
A) mezozoy erasının trias dövründə
B) mezozoy erasının təbaşir dövründə.
C) 1898-ci ilda
D) paleozoy erasının daş kömür dövründə
E) paleozoy erasının silur dövründə

19. "Genetik cəhətdən yaxın olan (mənşə birliyi ilə bağlı olan) növlər və cinslər oxşar irsi dəyişkənliliklər sırası ilə xarakterizə olunur". Bu qanun kim tərəfindən kəşf edilmişdir və o necə adlanır?
A) Q.Mendel tərəfindən kəşf edilib;
əlamətlərin asılılıqsız paylanması qanunu adlanır.
B) Hardi və Vaynberg tərəfindən kəşf olunub;
Hardi-Vaynberg qanunu adlanır.
C) Q.Mendel tərəfindən kəşf edilib; hibridlərin birinci nəsildə eyniliyi qanunu adlanır.
D) N.I.Vavilov tərəfindən kəşf olunub; irsi dəyişkənlilikdə homoloji sıralar qanunu.
E) T.Morgan tərəfindən kəşf edilib; xromosomlarla ilişikli irlsilik hadisi adlanır.

20. Hansı arteriya damarları ilə venoz qan axır?
A) Böyrək arteriyaları ilə
B) Ağciyər arteriyaları ilə
C) Qaraciyər arteriyası ilə
D) Yuxu arteriyaları ilə
E) Aorta ilə

21. Topinamburun meyvəsi hansıdır?
A) giləmeyvə B) kökymrusu
C) dammeyevə D) gövdəyumrusu
E) toxumca

22. Yaşıl bitkilərdə fotosintez prosesi hansı organoidlərdə gedir?
A) Holci aparatında B) mitokondrilərdə
C) ribosomlarda D) xloroplastlarda
E) lisosomlarda

23. Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansı uzunlıflı pambıqın vətanıdır?
A) Şərqi Asiya mərkəzi
B) And mərkəzi
C) Mərkəzi Amerika mərkəzi
D) Həbəştan mərkəzi
E) Cənub-Qərbi Asiya mərkəzi

*24. Enli, yasti dırnaqlar hansı heyvanların səciyyəvi əlamətidir?
A) gövşəməyən
B) gövşəyən
C) yalnız mülayim iqlim şəraitində yaşayın
D) yumşaq torpaq və ya qar üzərində hərəkət edən
E) isti ölkələrdə yaşayan

25. Ürəyin işi aşağıdakı hansı sınırlarla tənzim olunur?
A) somatik və duyğu
B) somatik və simpatik
C) simpatik və parasimpatik
D) somatik və parasimpatik
E) onurğa beyni və hərəki

26. Qeyd olunanlardan hansı sərbəst tüzən sapşəkilli yosundur?
A) xlorella B) xlamidomonada
C) ulotriks D) spirogira
E) laminariya

27. Dörinin on dörin qatı - dörialtı piy qatı hansı toxumadan təşkil olunmuşdur?
A) saya əzələ toxuması
B) təkqatlı epitel
C) çoxqatlı epitel
D) eninəzolaqlı əzələ toxuması
E) piy toxuması

28. Göstərilən hansı göbələklər tumurcuqlanma yolu ilə çoxalırlar?
A) sūrmə göbələyi
B) qov göbələkləri
C) maya göbələkləri
D) mukor
E) milçəkqırın

29. Fotosintezdici prokariotlarda göbələklərin simbiozu hansı variantda göstərilmişdir?
A) yaşıl yosunlara göbələklər
B) gövdə yumrulu bitkilərlər göbələklər
C) yumrucusu bakteriyaları ilə paxlalı bitkilər
D) tozağacı göbələyi ilə tozağacı
E) göy-yaşıl yosunlara göbələklər

30. Bitki organizminin cavan hüceyrələri yaşlı hüceyrələrindən nə ilə forqlənir?
A) cavan hüceyrələrdə xromosomların sayı yaşlıda olduğundan iki dəfə azdır
B) cavan hüceyrələrdə çoxlu nüvələr, yaşlıda isə yalnız bir böyük nüvə olur
C) cavan hüceyrələrdə şira ilə dolu bir neçə kiçik vakuollar olur, nüvə mərkəzdə yerləşir
D) cavan hüceyrələrdə xromosom olmur
E) cavan hüceyrələrdə plastidlər olmur

1. Hal-hazırda yer üzərində neçə insan növü yaşayır?

- A) 4 B) 5 C) 1 D) 2 E) 3

2. Prokariotlara aid olan produsentlər hansılardır?

- A) penisill və mukor
B) göy-yasıl yosunlar
C) amöblər və infuzorlar
D) qıçırma bakteriyaları
E) maya göbələkləri

3. Toyuğun somatik hüceyrəsində autosom xromosomların sayı 76-dır. Bu organizmdə 1 hüceyrənin meyoz bölünməsi zamanı yetişmə zonasının sonunda əmələ gələn bütün yönəldici cisimciklərdəki xromosomların sayının cəminini tapın:

- A) 117 B) 76 C) 38 D) 152 E) 78

4. Ürəyindən arterial qan keçən heyvanlar hansı sıradə göstərilmişdir?

- | | | |
|---------------------|---------|-------------|
| 1. böyük göl ilbizi | 2. nəro | 3. akula |
| 4. çay xərçəngi | 5. keta | 6. hörməçək |
| 7. anadonta | | |
- A) 2, 6, 4, 5, 1 B) 4, 5, 7 C) 1, 2, 3, 4, 5, 6
D) 1, 4, 6, 7 E) 1, 3, 4, 2

*5. Pəncəüzgəcli balıqların hansı üzgəcləri suda-quruda yaşayanlarında ön və arxa ətrafları çevrilmişdir?

- A) qarın və bel B) döş və anal
C) döş və quyruq D) qarın və döş
E) anal və quyruq

6. Genetik kod haqqında düzgün **olmayan** mülahizə hansıdır?

- A) genetik kodlar DNT molekulunda yerləşirlər
B) heç bir amin turşusu bir neçə tripletlə kodlaşdırıla bilməz
C) genetik kod üç nukleotiddən ibarətdir
D) bir kod tripleti bir amin turşusunu müəyyən edir
E) bir genetik kod bir tripletə uyğundur

7. Aşağıdakı çevrilmələrin hansı insan organizmində gedə **bilməz**?

- A) yağı → karbohidrat
B) zülal → karbohidrat
C) zülal → yağı
D) yağı → zülal
E) karbohidrat → yağı

8. Bir böyrayından 5 litr qan keçən müddətdə (nisbi sakinlik halında) insanın tənəffüs yollarına atmosferdən daxil olan karbon qazının miqdarı nə qədər olar?

- A) 12 sm^3 B) 24 sm^3
C) 10 sm^3 D) 48 sm^3
E) 80 sm^3

9. Buğda bitkisində 15 ədəd sünbülcük varsa, onlarda maksimum neçə çiçək (I) və çiçək pulcuğu (II) olar?

- | | |
|---------------|----|
| I | II |
| A) 210 105 | |
| B) 250 280 | |
| C) 105 210 | |
| D) 210 350 | |
| E) 315 210 | |

10. Öküz soliteri aralıq sahibin bədəninə hansı formada daxil olur və onu hansı formada tərk edir?

- A) finna-yumurta
B) finna-sısta
C) yumurta-finna
D) finna-finna
E) yumurta-sısta

11. Ç.Darvin nəzəriyyəsi baxımından hansı səbəbə görə zürafənin boynu və ayaqları uzanmışdır?

- A) İrsi dəyişkənlilik əsasında olan təbii seçmə və yaşamaq uğrunda mübarizə nəticəsində.
B) Yalnız mütləq faydalı dəyişikliklərin meydana çıxmazı nəticəsində.
C) Təkmilləşməyə doğru meyl etdiyinə görə.
D) Zürafəni ilahi qüvvə belə yaratmışdır.
E) Ətraf mühitin tə'siri və yalnız əlverişli əlamətlərin irsən keçməsi nəticəsində.

12. 400 aksonu olan sinir toxumasında təxminən neçə peyk hüceyrəsi olar?

- A) 1100 B) 2200 C) 4400
D) 4000 E) 400

13. Oduncuq və qabığın yeni hüceyrələrini əmələ gətirən qat hansıdır?

- A) floema B) özək C) epidermis
D) kambi E) mantar

14. Əgər qadında 5 ceyniyumurta əkizləri doğulmuşsa, onda bilavasitə mayalanmadə neçə spermatozoid iştirak etmişdir?

- A) 3 B) 2 C) 1 D) 5 E) 4

15. Göbələk mitsceliləri ilə ağac köklərinin simbiozu necə adlanır?

- A) mimikriya B) bitki qruplaşması
C) şibyə D) mikoriza
E) mukor

16. Kişi organizminin hüceyrələrində neçə cür hərəkat orqanoidi vardır?

- A) 2 B) 4 C) 3 D) 1 E) 5

17. Mədəni bitkilərin təxminən 11%-nin, o cümlədən bir çox yem və tarovuz bitkilərinin vətoni sayılan, bir neçə qədim sivilizasiya ocaqları yerləşən mərkəzi göstərir.

- A) Cənubi Asiya tropik mərkəzi
B) Aralıq dənizi mərkəzi
C) Mərkəzi Amerika mərkəzi
D) Cənub-Qərbi Asiya mərkəzi
E) And mərkəzi


18. İnsanda sakit nəfəsalma prosesi zamanı nə baş verir?

- A) Qabırğası və qarın əzələləri boşalır, ağıciyərlərin həcmi artır
B) Qabırğası, diafragma və qarın əzələləri boşalır
C) Döş qəfəsinin həcmi azalır, ağıciyərlər sıxlıq, diafragma və qarın əzələləri boşalır
D) Döş qəfəsinin həcmi azalır, qarın əzələləri boşalır
E) Döş qəfəsinin və ağıciyərlərin həcmi genişlənir, qabırğası əzələlər və diafragma yüksülür

19. Göstərilən sistematik kateqoriyaların hansında əksər hallarda föndlərin sayı on azdır?

- A) cins B) fəsilə C) dəstə
D) sinif E) növ

20. İtin ürəyinin quruluşunu göstərin:



A) 1- sağ qulaqcıq; 2- sağ mə'dəcik; 3- sol qulaqcıq; 4-sol mə'dəcik; 5- ağıciyər venası;

B) 1- sağ qulaqcıq; 2- sağ mə'dəcik; 3- sol qulaqcıq; 4-sol mə'dəcik; 5- ağıciyər venası;

C) 1- sol qulaqcıq; 2- sol mə'dəcik; 3- sağ qulaqcıq; 4-sağ mə'dəcik; 5- ağıciyər arteriyası; 6- ağıciyər venası; 7- sağ aorta qövsü

D) 1- sağ qulaqcıq; 2- sağ mə'dəcik; 3- sol qulaqcıq; 4-sol mə'dəcik; 5- ağıciyər arteriyası; 6- ağıciyər venası; 7- sağ aorta qövsü

E) 1- sol qulaqcıq; 2- sol mə'dəcik; 3- sağ qulaqcıq; 4-sağ mə'dəcik; 5- ağıciyər arteriyası; 6- ağıciyər venası; 7- sağ aorta qövsü

21. Ulotriksin bilavasitə hansı hüceyrəsindən cinsi çoxalma zamanı yeni organizm əmələ gəlir?

- A) zoospordan
B) qametdan
C) sapın hüceyrəsindən
D) ziqtodan
E) qamışız sporundan

22. Aşağıda göstərilənlərdən hansılar xarici sekresiya vəziləridir?

- A) qaraciyər və qulaq kiri vəziləri
B) tüpürçək və qalxanabənzər vəziləri
C) qaraciyər və böyröküstü vəziləri
D) hipofiz və böyröküstü vəziləri
E) böyröküstü və qulaq kiri vəziləri

23. Aşağıdakı orqanlardan hansının əzələlərində vətərlər vardır?
 A) aortanın B) ağıciyər arteriyasının
 C) əl barmaqlarının D) sidik kisəsinin
 E) bağırsağın
24. Bitkinin ötürüçü toxuması aşağıda göstərilənlərin hansından inkişaf edir?
 A) fotosintezedici toxumadan
 B) örtük toxumadan
 C) ehtiyatoplayıcı toxumadan
 D) mexaniki toxumadan
 E) törədici toxumadan
25. Heksaploid ($6n$) bitkinin mayalanmadan bilavasılı əvvəl rüseyim kisəsində olan hüceyrələrin xromosom döştlərinin cəmi neçəyə bərabər olar?
 A) 24 B) 12 C) 6 D) 30 E) 18
26. Baş beyin refleksləri haqqında deyilənlərin hansı İ.M.Seçenovun uyğun fikirlərinə **ziddir**?
 A) Reflekslər üç mərhələlidir.
 B) Birinci mərhələdə baş verən proseslər əsasında psixi hallar əmələ gəlir.
 C) Beyində gedən oyanma və tormozlanma ikinci mərhələyə aiddir.
 D) Kolbacıqlarda və dad məməciklərində əmələ gələn oyanma birinci mərhələyə aiddir.
 E) Axırıncı mərhələ insanın davranışıdır.
27. Əgər amöbdə hüceyrə qılaflı bitki hüceyrəsindəkinə oxşar quruluşda olsayıdı, onda hansı proses baş verə **bilməzdil**?
 A) hüceyrəsində maddələr mübadiləsi
 B) tənəffüs
 C) hüceyrənin bölünməsi
 D) qırıga cavab verme qabiliyyəti
 E) faqositoz yolla qidalanma
28. Hansı həşəratların yumurtasından çıxan sürfələri həyat tərzinə, qidalanmasına və xarici görünüşünə görə yaşılı fərdə oxşayır?
 A) tarakan, çoyırtkə, bit
 B) ev milçəyi, birə, kələm kəpənəyi
 C) tarakan, parabizən, ipəkqurd
 D) may böcəyi, çayırtkə, ağaçqanad
 E) bal arısı, qarışqa, taxtabiti

29. Diheteroziot boz adadovşanlarının ağ homozisiot resessiv adadovşanları ($CcAaxccaa$) ilə çarpazlaşmasından alınan nəslin neçə faizini qara adadovşanları təşkil edər (tükün rəngi iki qeyri-allel genlə müəyyən olunur)?
 A) 12, 5%
 B) 37, 5%
 C) 25%
 D) 50%
 E) 62, 5%

30. Göstərilənlərdən hansı doğrudur?
 A) Toxumun kökcüyü yumurtacığ divarından inkişaf edir.
 B) Çayırda yumurtacığdan inkişaf edir.
 C) Toxum meyvəyanlığın daxili divarından əmələ gəlmədir.
 D) Toxumun ləpələri mərkəzi hüceyrədən inkişaf edir.
 E) Toxumun rüseyimi ziqtodan inkişaf edir.

2000

IV qrup, Variant B

1. Aşağıdakı əzələlərdən hansının vətərləri **yoxdur**?
 A) ceynəmə əzələrinin
 B) bazunu bükən əzələlərin
 C) ağıciyər arteriyası əzələlərinin
 D) ayaq barmaqlarını hərəkət etdirən əzələlərin
 E) bazunu açan əzələlərin
2. Zeytunun vətoni hara hesab olunur?
 A) Aralıq dənizi mərkəzi
 B) And mərkəzi
 C) Mərkəzi Amerika mərkəzi
 D) Cənub-Qərbi Asiya mərkəzi
 E) Həbəştistan mərkəzi
3. Hansı həşəratların yumurtasından çıxan sürfələri həyat tərzinə, qidalanmasına və xarici görünüşünə görə yaşılı fərdə **oxşamur**?
 A) tarakan, may böcəyi, ev milçəyi
 B) kələm kəpənəyi, mozałan, qarışqa
 C) bal arısı, qarışqa, taxtabiti
 D) çoyırtkə, qarışqa, tarakan
 E) bit, mozałan, kələm kəpənəyi
4. İnsanda ürəyin mə'dəcikləri yığılarkən ürəyin qapaqları hansı vəziyyətdə olur?
 A) ürəyin sol hissəsindəki qapaqlar açıq, sağ hissəsindəkilər isə örtülü
 B) təylı qapaqlar açıq, aypara qapaqlar örtülü
 C) təylı qapaqlar örtülü, aypara qapaqlar açıq
 D) həm təylı, həm də aypara qapaqlar açıq
 E) həm təylı, həm də aypara qapaqlar örtülü
5. İ.M.Seçenova görə, reflekslərin ikinci mərhələsi aşağıda göstərilənlərdən hansı ilə əlaqədar ola bilər?
 A) baş beyinlə
 B) daxili sekresiya vəziləri ilə
 C) əzələlərlə
 D) gözlə
 E) daxili qulaqla
6. Buğda bitkisində 15 adəd sünbülcük varsa, onlarda maksimum neçə çiçək (I) və neçə erkəkcik (II) olar?
 I II
 A) 105 315
 B) 315 105
 C) 210 350
 D) 340 105
 E) 250 280
7. Qlükozanın tam parçalanması nöticəsində alınan CO_2 molekullarını təşkil edən atomların nüvələrindəki protonların cəmi 264 olmuşdur. Bu zaman neçə ATP molekulu sintez olunur ($\text{C}_6\text{H}_12\text{O}_6$)?
 A) 264 B) 44 C) 76 D) 36 E) 38
8. 4400 hüceyrədən təşkil olunmuş sinir toxumasında toxminin neçə neyron olar?
 A) 4400 B) 400 C) 2200
 D) 4000 E) 1100
9. Askarid hansı inkişaf mərhələsində sahibinin bödöninə daxil olur və hansında onu tərk edir?
 A) sista - yumurta
 B) finna - yumurta
 C) kirpikli sürfə - quyuqlu sürfə
 D) sista - sista
 E) yumurta içərisində sürfə - yumurta
10. Aşağıdakı çevrilənlərdən hansı insan orqanızmində **qeyri-mümkündür**?
 A) zülal → yağ B) karbohidrat → yağ
 C) karbohidrat → zülal D) yağ → karbohidrat
 E) zülal → karbohidrat
11. Kərtənkələnin neçə boyun fəqərəsi vardır?
 A) 7 B) 5 C) 8 D) 12 E) 10
12. Quşlar və məməlilər sinfinin sürünənlərdən başlangıç götürməsini nəzərə alaraq, hər iki sinfin təkamülünün hansı yolla getdiyini və bunun hansı təkamül prosesinin nöticəsi olduğunu göstərin.
 A) aromorfoz və konvergensiya
 B) degenerasiya və divergensiya
 C) idioadaptasiya və konvergensiya
 D) aromorfoz və divergensiya
 E) idioadaptasiya və divergensiya

13. Əgər qadında 5 müxtəlif yumurta əkizləri doğulmuşsa, onda mayalanmada neçə spermatozoid bilavasitə iştirak etmişdir?
A) 4 B) 5 C) 1 D) 3 E) 2

14. Prokariot fotosintezedicilərdər:
A) Maya göbələkləri, qıçırma bakteriyaları, penisill.
B) Yaşıl və qırmızı bakteriyalar, göy-yaşıl yosunlar.
C) Yaşıl evqlena, xlamidomonada, volvoks.
D) Yaşıl yosunlar, qonur yosunlar, göy-yaşıl yosunlar.
E) Nitifikasiya bakteriyaları, kükürd və dəmir bakteriyaları.

15. Əgər amöb hüceyrəsi bitkilərdəki kimi xaricdən hüceyrə divarı ilə örtülsəyi, nə baş verə bilməzdə?
A) qıcıqa cavab vermə qabiliyyətini itirədi
B) hüceyrəsində maddələr mübadiləsi baş verə bilməzdə
C) yalançı ayaqlar əmələ gətirə bilməzdə
D) tənəffüs edə bilməzdə
E) hüceyrəsi bölgünə bilməzdə


16. Həzm sisteminde çinadanı olan və qanı yalnız damarlarla axan onurğasız heyvanları göstərin:
A) soxulcan, nereid, qum qurdı
B) soxulcan, göyərçin, bal arısı
C) dəvəquşu, durna, göyərçin
D) bal arısı, ağacdələn, soxulcan
E) bal arısı, soxulcan, nereid

17. Bir böyrəyindən 5 litr qan keçən müddədə (nisbi sakitlik halında) atmosferdən insanın tənəffüs yolları daxil olan oksigen qazının miqdarı nə qədər olar?
A) 8,4 litr B) 6,4 litr C) 12,8 litr
D) 3,0 litr E) 16,8 litr

18. İnsanın tarixi formalması prosesində neçə əsas mərhələ (faza) ayırd edilir?
A) 2 B) 1 C) 5 D) 3 E) 4

19. Qadın orqanızminin hüceyrələrində neçə cür hərəkət orqanoидi vardır?
A) 5 B) 4 C) 2 D) 1 E) 3

20. Quşlarda yumurtanın quruluşunu göstərin:



- A) 1- rüseyim diskı; 2- yumurta sarısının pərdəsi; 3- yumurta sarısı; 4- hava kamerası; 5- qabiqaltı pərdə; 6- yumurta qabığı; 7- yumurta ağı; 8- ciyələr
B) 1- rüseyim diskı; 2- yumurta sarısının pərdəsi; 3- yumurta sarısı; 4- rüseyim çıxdığı yer; 5- yumurta ağı pərdəsi; 6- yumurta qabığı; 7- yumurta ağı; 8- ciyələr
C) 1- rüseyim diskı; 2- yumurta sarısının pərdəsi; 3- yumurta sarısı; 4- rüseyim çıxdığı yer; 5- hava kamerası; 6- yumurta qabığı; 7- yumurta ağı; 8- ciyələr
D) 1- rüseyim; 2- yumurta sarısının pərdəsi; 3- yumurta sarısı; 4- hava kamerası; 5- yumurta ağı pərdəsi; 6- yumurta qabığı; 7- yumurta ağı; 8- ciyələr
E) 1- rüseyim diskı; 2- yumurta ağı qabığı; 3- yumurta ağı; 4, 7 - hava kamerası; 5- qabiqaltı pərdə; 6- qabiq; 8- ciyələr

21. Göstərilənlərdən hansı **doğru deyil**?

- A) Rüseyim ziqtoldan inkişaf etmir.
B) Meyvənin əmələ galməsində çiçək yatağı da iştirak edə bilər.
C) Çayırdaq meyvəyanlığının xarici divarından inkişaf etmir.
D) Çayırdaq yumurtacığın divarından inkişaf etmir.
E) Endosperm ziqtoldan inkişaf etmir.

22. Epifiz:

- A) xarici sekresiya vəzidir
B) daxili sekresiya vəzidir
C) dərinin xarici qatıdır
D) sümüküstlüyüdür
E) hipofizin hormonlarından biridir

23. Bitkilərin həyatında yazın gelişimin ilk əlaməti nödir?
A) bəzəyi bitkilərin qış sükunəti halında qalması
B) ağaç və kollarda şirə hərəkətinin başlanması
C) bütün çiçəklə bitkilərdə çiçək və yarpaq tumurcuğunun əmələ gəlməsi
D) küləklə tozlanan ağaç və kolların çiçək açması
E) çoxlılıq ot bitkilərinin çiçək açması

24. Tam dominantlıq şəraitində genlər ilişkili olmadıqda $AaBb \times AaBb$ çarpazlaşmasından alınan bütün heteroziqot fərdlərin sayı, $Aa \times Aa$ çarpazlaşmasından alınan heteroziqot fərdlərin sayından neçə dəfə çoxdur?
A) 12 B) 8 C) 4 D) 2 E) 6

25. Mikoriza nödir?

- A) şibyədə göbələk mitselilərinin onunla birgə yaşayış yosunları daşıtmadır
B) ərzaq məhsullarının üzərində kif göbələyinin-mukorun əmələ gəlməsidir
C) ağacların gövdələrinin qov göbələkləri tərəfindən zədələnməsidir
D) göbələk mitseliləri ilə ağaç köklərinin simbiozudur
E) yosunların göbələklərlə simbiozudur

26. Qijalıların əksəriyyətinin gövdəsi:

- A) çoxlu miqdarda kiçik gövdəciklərdən ibarətdir
B) hündürdür
C) kök yumrularıdır
D) protaldır
E) kökümsovudur

27. Tetraploid ($4n$) bitkinin mayalanmadan bilavasitə əvvəl rüseyim kisəsində olan hüceyrələrinin xromosom dəstlərinin cəmi neçəyə hərəbər olar?

- A) 4
B) 20
C) 12
D) 16
E) 8

28. Yarpaqlı və tumurcuqlu cavan gövdə hissəsi neçə adlanır?
A) yumurtalıq
B) saplaq
C) çiçək
D) ağaç gövdəsi
E) zoğ

29. Göstərilən sistematiq kateqoriyaların hansında əksər hallarda fərdlərin sayı daha çox olur?
A) növ B) cins
C) dəstə D) sinif
E) fəsilə

30. Genetik kod haqqında mulahizələrdən düzgün olan hansıdır?
A) bir genetik kod bir nukleotida hərəbdərdir
B) DNT molekulunda geneik kodlar yerləşir
C) genetik kod üç triplətdən ibarətdir
D) amin turşularının bəzilərinin bir, bəzilərinin isə bir neçə genetik kodu olur
E) hər bir kod bir neçə amin turşusunu müəyyən edir

2001

I qrup, Variant A

101. Xəstənin nəbzini nəyə tə'yin etmək üçün ölçürler?

- A) damarlarda qanın axma sür'ətini
- B) venaların divarlarında qan təzyiqini
- C) ürək yığılmalarının tezliyini
- D) arteriyaların divarlarında qan təzyiqini
- E) qanın laxtalanma sür'ətini

102. Öksər balıqların tənəffüs orqanı hansıdır?

- A) qəlsəmələr
- B) ağıciyər kisələri
- C) ağıciyərlər
- D) traxeyalar
- E) malpiqi boruları

103. Vitaminlər nəyə deyilir?

- A) insanların qida qəbul etdiyi zaman əldə etdikləri bakteriyalara
- B) fermentlər və hormonlara
- C) insanların zülallardan hazırladığı maddələrə
- D) qidani həll edən maddələrə
- E) insan organizminin normal yaşaması üçün ehtiyacı olduğu maddələrə

104. Hansı organizmlər çiçək açır?

- A) mamırlar
- B) örtülütoxumlular
- C) qızılars
- D) göbələklər
- E) yosunlar

105. Həm canlı organizmlərdə, həm də cansız təbiətdə əmələ gələn maddə hansıdır?

- A) yağı
- B) su
- C) zülal
- D) şəkər
- E) nişasta

106. Aşağıdakılardan hansı sün'i biogeosenozdur:

- A) park
- B) bataqlıq
- C) tundra
- D) palidlıq
- E) tayqa

2001

I qrup, Variant B

101. Viruslar harada çoxalır?

- A) torpaqda
- B) vakuumda
- C) canlı organizmlərdə
- D) suda
- E) havada

102. Ən yüksək qan təzyiqi harada müşahidə olunur:

- A) kapilyarlarda
- B) aşağı boş venada
- C) ağıciyər arteriyasında
- D) aortada
- E) yuxarı boş venada

103. Bitkilər haqqında elm:

- | | |
|--------------|----------------|
| A) genetika | B) sosiologiya |
| C) anatomiya | D) botanika |
| E) zoologiya | |

104. Sürünənlərdə tənəffüs orqanı hansıdır?

- A) malpiqi boruları
- B) qəlsəmələr
- C) ağıciyərlər
- D) traxeyalar
- E) dəri

105. Yalnız məməlilər:

- A) ürəyi dörd kameralıdır
- B) yalnız quruda yaşayır
- C) sabit badən temperaturuna malikdir
- D) baş beyinə malikdir
- E) öz balalarını südlə bəsləyir

106. Südü qatığa çevirmək üçün insan nədən istifadə edir?

- | | |
|--------------------|----------------|
| A) bakteriyalardan | B) yosunlardan |
| C) işıqdan | D) viruslardan |
| E) sudan | |

2001

II qrup, Variant A

111. Bitkilərdə fotosintez harada gedir?

- A) xloroplastlarda
- B) xromoplastlarda
- C) mitokondrilərdə
- D) lisosomlarda
- E) leykoplastlarda

112. Şimal yarımkürəsində olan ağaclarla illik halqlar hansı tərəfdə daha qalın olur?

- A) qərb
- B) şərq
- C) şimal
- D) canub
- E) istənilən

113. Eyni funksiyani yerinə yetirən orqanlar nə əmələ götürirlər?

- A) funksional sistemi
- B) orqanlar sistemini
- C) organizmi
- D) toxumaları
- E) hüceyrə qruplarını

114. Quşlara aid *olmayan*:

- A) tetra
- B) yarasa
- C) qaz
- D) dəvəquşu
- E) pinqvin

2001

II qrup, Variant B

111. İnsanın həzm prosesində iştirak edir:

- A) dalaq
- B) qaraciyər
- C) ürək
- D) ağıciyərlər
- E) böyrəklər

112. Məməlilərə aid *olmayan*:

- A) pinqvin
- B) delfin
- C) suiti
- D) ayı
- E) kaşalot

113. Hüceyrələrin bölünməsi nəticəsində organizmlərdə nə baş verir?

- A) maddələr mübadiləsi
- B) parçalanma
- C) tənəffüs
- D) böyümə
- E) qidalanma

114. Ağacın yaşıni necə tə'yin etmək olar?

- A) ağac çətininin diametrini ölçməklə
- B) gövdənin uzunluğunu ölçməklə
- C) ağacdə olan budaqları sayımaqla
- D) oduncaqda olan illik halqları sayımaqla
- E) budağın en kösiyinə mikroskopla baxmaqla

2001

III qrup, Variant A

117. Eyni bir növə daxil olan fərdlərin bir-birinə oxşarlığı əsasən növin nəticəsində baş verir?

- A) irsiyyətin
- B) dayışkanlıyın
- C) sün'i seçmənin
- D) təbii seçmənin
- E) həyat şəraitinin

118. Balalarını südlə bəsləyən heyvanlara məməlilər deyirlər.

Aşağıdakılardan hansı məməli *deyil*?

- A) siçan
- B) it
- C) ilan
- D) pişik
- E) dovşan

119. İnsan dili nöyi hiss etmir?

- A) qoxunu
- B) istini
- C) təzyiqi
- D) dadı
- E) soyuğunu

120. Göbələk və birhüceyrəli yosunların birliyindən yaranmış kompleks orqanizm:

- A) bakteriya
- B) parazit ibtidailər
- C) virus
- D) mamır
- E) şibyə

2001

III qrup, Variant B

117. Növün daxilində gedən, yeni populyasiyalar və yarımnövlərin əmələ gəlməsinə səbəb olan:

- A) tənəzzüldür
- B) yaşamaq uğrunda mübarizədir
- C) mikrotəkamüldür
- D) aromorfozdur
- E) konvergensiyadır

118. Aşağıdakı heyvanlardan hansı sənaye üçün xammal hazırlanmasında istifadə olunur?

- A) göyərçin
- B) tut ipək qurdı
- C) torpaq arısı
- D) kələm kəpənəyi
- E) mozałan

119. İnsanın dili nöyi hiss *etmir*?

- A) temperaturu
- B) ağrını
- C) iyi
- D) dadı
- E) təzyiqi

120. Ev pişiyi ilə eyni fəsiləyə daxildir:

- A) su samuru
- B) pələng
- C) qorilla
- D) şimal tülküdü
- E) kirpi

2001

IV qrup, Variant A

76. Qlükozanın tam parçalanması zamanı elementlərinin nüvələrinin tərkibində 264 proton olan CO₂ molekulları əmələ gəlmişdir. Bu zaman əmələ gələn ATP molekullarında neçə adenin azotlu osası olar?

- A) 38 B) 72 C) 2 D) 36 E) 76

77. Hüceyrənin hansı organoидlərində onların həyat fəaliyyətləri üçün zəruri olan züləllər sintez olunur?

- A) nüvəcik və endoplazmatik şəbəkədə
- B) ribosom və lizosomda
- C) mitokondri və plastidde
- D) lizosom və sentriollarda
- E) ribosom və Holci kompleksində

78. Sümük toxuması hüceyrələri daş kimi six hüceyrəarası maddə ilə əhatə olunmuşlar və onlar:

- A) çıxıntıllara malikdir
- B) açıq mavi rongə malikdir
- C) sarı sümük iliyinə malikdir
- D) qırmızı sümük iliyinə malikdir
- E) işıq tə'siri ilə formasını dəyişmə qabiliyyətinə malikdir

79. Göstərilən qurdlardan hansı sahibini dəyişmədən inkişaf edir?

- A) qaraciyər sorucusu
- B) öküz soliteri
- C) askarid
- D) öküz soliteri, exinokokk
- E) exinokokk

80. Aşağıdakı fikirlərdən hansı doğrudur?

- A) bütün məməlilərdə döş boşluğu var
- B) bütün məməlilərdə tük örtüyü var
- C) bütün məməlilərdə ön ətraf qurşağı iki qarğı, iki kürək və iki körpütük sümüklərindən təşkil olunub
- D) bütün məməlilərdə kəsici, köpək və azi dişləri var
- E) bütün məməlilərdə qulaq seyvanı var

81. İnsanın hər bir cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsi nəticəsində neçə xromosom, neçə xromatid olar?

- A) 46 xromosom, 92 xromatid
- B) 23 xromosom, 23 xromatid
- C) 46 xromosom, 46 xromatid
- D) 23 xromosom, 46 xromatid
- E) 46 xromosom, 23 xromatid

82. Mərkəzi sinir sistemində boz maddənin yaranmasında sinir toxumasının hansı hissələri iştirak edir?

- A) Hərəki neuronlar və onun akson adlanan çıxıntıları
- B) Aksonlar və onların üzərini örtən qlaf
- C) Hissi və ara neyronların cismi və uzun çıxıntıları
- D) Hərəki və ara neyronların cismi və qısa çıxıntıları
- E) Peky-hüceyrələri və onların çıxıntıları

83. Böyük aži dişlərimizin yalnız bir dəfə çıxdığını nəzərə alaraq, normal ontogenezim zamanı ağızımızda cəmi neçə dişimizin 2 dəfə çıxdığını tə'yin edin.

- A) 16 B) 32 C) 20 D) 8 E) 12

84. Azərbaycan mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansında yerləşir?

- A) Həbəstan
- B) Cənub-Qərbi Asiya
- C) Cənubi Asiya tropik
- D) Aralıq dənizi
- E) Şərqi Asiya

85. İnfeksion xəstəliklərə qarşı insana vurulan peyvəndlərin tərkibi hansı variantda düzgün göstərilmişdir?

- A) sağlam adamın qan plazmasından alınan antitellərdir
- B) öldürülmüş və ya zəiflədilmiş mikroblardır
- C) infeksion xəstəliklərə qarşı tətbiq edilən dərman preparatlarıdır
- D) xəstəlik keçirmiş heyvanların qan plazmasından alınan antitellərdir
- E) infeksion xəstəlik keçirmiş insanın qanından alınan antitellərdir

86. Sümüklü balıqlarda neçə qələmə qapağı olur?
A) 5 B) 1 C) 2 D) 0 E) 3

87. İki ulotriks zirotunu əmələ gətirən qametlərin qamçılarının sayı neçə xlamidomonada qametində olar?
A) 1 B) 4 C) 8 D) 3 E) 2

88. Hansı biogeosenozlar aqrosenozlara aiddir?
A) çöl, səhra, tundra
B) qoruq, yasaqlıq, milli park
C) küknar meşəsi, yarpaqlı meşə, tayqa
D) palıdılıq, çəmən, bataqlıq
E) tarla, bağ, park

89. Spermatozoidlər qadın orqanizminə aybaşı tsiklinin hansı gündündə daxil olsalar (28 günlük tsikl şəraitində), yumurtahüceyrənin normada mayalanması baş verə bilər?
A) 13-cü B) 21-ci C) 14-cü
D) 12-ci E) 11-ci

*90. Göstərilənlərdən hansı doğru *deyil*?
A) çayirdək meyvəyanlığının daxili divarından inkişaf etmir
B) endosperm diploid ziqtadan inkişaf etmir
C) rüşeym mərkəzi hüceyrədən inkişaf etmir
D) çayirdək yumurtacıq divarından inkişaf etmir
E) meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edə bilər

91. Hansı sıradakı buğumayaqlıların mə'dəsində xitin dişciklər ola bilər?
A) çay xərcəngi, xaçlı hörümçək
B) çayırka, bal arısı
C) xaçlı hörümçək, maxaox
D) otlaq gənəsi, parabizən
E) xaçlı hörümçək, may böcəyi

92. Daun sindromlu oğlan doğulmuşdursa, mayalanma zamanı qametlərdə xromosomların kombinasiyası necə olmuşdur?
1. 23+X 2. 21+Y 3. 22+XX
4. 22+Y 5. 22+XY 6. 22+X
A) 1, 3 B) 1, 2 C) 3, 6
D) 1, 4 E) 1, 6

93. İ.M.Seçenova görə, reflekslərin birinci mərhələsi aşağıda göstərilənlərdən hansı ilə əlaqədar ola bilər?
A) insanın davranışı ilə B) onurğa beynilə
C) baş beynilə D) vəzvlərlə
E) gözlə

94. Aşağıda göstərilən orqanizmlərdən hansının qalıqları ilk dəfə Asiya qitəsində, sonra isə Afrikada və Avropada tapılmışdır?
A) sinantropun
B) kromanyonun
C) heydelberq adamının
D) pitekanthropun
E) neandertalın

95. Hansı sıradə çiçək qrupunda dilcikşəkilli çiçəkləri olan bitkilər göstərilmişdir?
A) günəbaxan, astra, bürəotu, zəncirotu
B) hibrid petuniya, ətirli tütün, qara quşüzümü, xanımota
C) acıpayla, soya, çöl noxudu, üçyarpaq yonca
D) nərgiz, qazsoğanı, qarğagözü, may inciçəyi
E) qarğagözü, xardal, göyçiçek və şüvərən

96. "Mimikos" sözünün yunan dilindən tərcüməsi:
A) bənzətmə B) azalma C) ölü
D) hissə E) rəng

97. Triton, göyərçin və yarasanın qan-damar sistemi üçün oxşar xüsusiyyəti göstərir:
A) bədənlərində iki cür qanın dövr etməsi
B) bədənlərində üç cür qanın dövr etməsi
C) ürəklərində qanın qarışmaması
D) sol mədəcikdən sağ aorta qövsünün çıxmazı
E) ağciyər venası ilə arterial qanın axması

*98. Nobel mükafatına layiq görülən rus fizioloqları:
A) P.K. Anoxin və V.M. Bexterev
B) İ.I. Meçnikov və N.I. Pirogov
C) N.I. Pirogov və İ.M. Seçenov
D) İ.M. Seçenov və İ.P. Pavlov
E) İ.P. Pavlov və İ.I. Meçnikov

99. Yosunlar şibyələrdə hansı funksiyani yerinə yetirirlər?
A) qurumaqdan qoruyurlar
B) mineral duzlarla tə'min edirlər
C) mexaniki tə'sirlərdən qoruyurlar
D) üzvi maddələr əmələ gətirirlər
E) yüksək və aşağı temperaturdan qoruyurlar

100. Təkamül prosesində bitkilərin hansı şö'bəsinin nümayəndələrində ilk dəfə əsas kök əmələ gəlmişdir?
A) örtülütoxumluar
B) mamurlar
C) yosunlar
D) qılpaqtoxumluar
E) qızıkimilər

2001 IV qrup, Variant B

76. Qlükozanın yalnız oksigenli parçalanması nəticəsində elementlərinin nüvələrinin tərkibində protonların sayı 264 olan CO_2 molekulları əmələ gəlmışdır. Bu mərhələdə neçə ATP molekulu əmələ gələr?
A) 36 B) 76 C) 144 D) 38 E) 72

77. Hüceyrənin hansı crqanoidi hesabına plazmatik membranın yeniləşməsi və böyüməsi prosesi baş verir?
A) xromoplast B) lizosom
C) hüceyrə mərkəzi D) mitoxordri
E) Holci aparatı

78. Birləşdirici toxumanın hansı hüceyrələrinin çıxıntıları vardır və onlar hüceyrəarası maye ilə dolu olan xırda "kanalçıqlarla" əhatə olunmuşdur?
A) sümük hüceyrələrinin
B) leykositlərin
C) vətərlərin hüceyrələrinin
D) dərinin birləşdirici toxuma (derma) hüceyrələrinin
E) göz almasının ağılı qışasının hüceyrələrinin

79. Hansı qurdun sürfələri yumurtadan aralıq sahibinin mə'dəsində çıxır?
A) qaraciyər sorucusunun və öküz soliterinin
B) askarid və exinokokun
C) öküz soliterinin
D) askardin
E) qaraciyər sorucusunun

80. Hansı sıradə plasentalı məməlilər göstərilmişdir?
A) koala, meymun, canavar
B) ördəkburun, kenquru, it
C) pinqvin, kenquru, dovşan
D) pişik, it, yexidna
E) pişik, it, ayı

81. İnsanın hər bir cinsiyət hüceyrəsində meyozun birinci bölünməsi nəticəsində neçə xromosom, neçə xromatid olar?
A) 46 xromosom, 92 xromatid
B) 23 xromosom, 46 xromatid
C) 23 xromosom, 23 xromatid
D) 46 xromosom, 23 xromatid
E) 46 xromosom, 46 xromatid

82. Sinir sisteminin struktur və funksional vahidi:
A) sinir döyündür
B) baş beyindir
C) sinirdir
D) onurğa beynidir
E) neyrondur

83. Büyük azı dişlərinin yalnız bir dəfə çıxdığını nəzərə alaraq, normal ontogenetik zamanı ağızımızda emi neçə əddə diş çıxdığını müəyyən edin.
A) 32 B) 20 C) 52 D) 16 E) 12

84. Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansı pomidorun vətəni sayılır?
A) Mərkəzi Amerika
B) Şərqi Asiya
C) Həbəstan
D) And (Çənubi Amerika)
E) Aralıq dənizi

85. Müalicə zordablarının əsas tərkib hissəsi hansı variantda düzgün göstərilmişdir?
A) infeksiyon xəstəlik keçirmiş heyvan və insanın qan plazmasından alınan antitellor
B) sağlam heyvan və insanın qan plazmasından alınmış antitellor
C) yüngül xəstəlik törədən göbələklər
D) öldürülmüş mikroblar
E) zəiflədilmiş mikroblar

86. Hansı balıqda qəlsəmə qapığı *yoxdur*?
A) xanı balığında B) çəkida C) skatda
D) nərədə E) siyənəkdə

87. Ulotriksin bir zoosporunda olan qamçıların sayı onun neçə qametində olar?
A) 2 B) 4 C) 5 D) 3 E) 1

88. Nefənədən əmələ gəlir?
A) ağacşəkilli qılıqların qalıqlarından
B) qədim dəniz və digər su hövzələrinin planktonundan
C) koloniyaşəkilli bağırsaqboşluqların qalıqlarından
D) süngər və yosunların qalıqlarından
E) onurğasıların kirəcləşmiş skeletlərindən

89. Spermatozoidlər qadın orqanızmına ayaşığı tsiklinin hansı günündə daxil olsalar, yumurtahüceyrənin normada mayalanması baş verər (28 günlük tsikl şəraitində)?
A) 20-ci B) 2-ci C) 7-ci
D) 28-ci E) 12-ci

90. Albalı meyvəsinin insan tərəfindən *yeylimayən* hissəsi:
A) toxumlu çayırdağ
B) şirəli lot
C) qabıqsız meyvəyanlığı
D) meyvəyanlığı
E) meyvə qabığı

91. Hansı fikir doğru *deyil*?
A) neşterçə ilə soxulcanın ürəyini damarlar əvəz edir
B) neşterçədə qarın qan damarı qanı qəlsəmələrə aparır
C) neşterçədə bel qan damarı qanı qəlsəmələrə aparır
D) soxulcanda bədənin önündə yerləşən bir neçə yoğun damar ürəyi əvəz edir
E) soxulcanda qan "ürəklər" bel damarı ilə gətirilir

92. Təkamül prosesində ilk dəfə mil kök sistemi hansı bitki şö'bəsinin nümayəndələrində əmələ gəlmişdir?
A) qızılıkimilər B) çılpaqtouxumlular
C) örtülütoxumlular D) yosunlar
E) mamırlar

93. Fərdi inkişafında gəmirici ağız aparatı sorucu ağız aparatı ilə əvəz olunan həşərat hansıdır?
A) may böcəyi B) mozalan
C) kələm kəpənəyi D) peyin böcəyi
E) ev milçəyi

*94. İmmunologiya sahəsində Nobel mükafatına layiq görülmüşdür:
A) İ.M. Seçenov B) N.A. Semaşko
C) İ.P. Pavlov D) İ.I. Meçnikov
E) N.I. Piroqov

95. İ.M. Seçenova görə, reflekslərin üçüncü mərhələsi aşağıda göstərilənlərdən hansı ilə əlaqədər ola bilər?
A) baş beyinlə B) daxili qulaqla
C) gözlər D) əzələlərlə
E) onurğa beynilə

96. Aşağıda göstərilən orqanizmlərdən hansının qalıqları yalnız Avropada tapılmışdır?
A) Heydelberq adamının B) kromanyonun
C) neandertalin D) sinantropun
E) pitekantropun

97. Daun sindromlu qız doğulmuşdursa, mayalanma zamanı qametlərdə xromosomların kombinasiyası necə olmuşdur?
1. $23+x$ 2. $21+xy$ 3. $22+xy$
4. $22+x$ 5. $23+xx$ 6. $21+x$
A) 1, 2 B) 4, 5 C) 3, 6
D) 1, 4 E) 3, 4

98. Yunan mənşəli "meta" sözünün mə'nası:
A) altında B) üstündə
C) sap D) arasında
E) inkişaf

99. Hansı cərgədə yalnız çayırdağmeyvəli bitkilər göstərilmişdir?
A) gavalı, ərik, üzüm, alma
B) albalı, gilas, gavalı, ərik
C) gilas, üzüm, findiq, ərik
D) alma, armud, ərik, albalı
E) armud, çiyələk, albalı, gavalı

100. Hansı göbələklər tumurcuqlanma yolu ilə çoxalırlar?
A) qov B) penisil C) mukor
D) maya E) sürmə

2001 V qrup, Variant A

111. Şəkildə göstərilən:



A) kolrabi kələmidir
B) savoy kələmidir
C) brüssel kələmidir
D) ağbaş kələmidir
E) gül kələmidir

112. Qanın funksiyasına *aid deyil*:
A) infeksiyalardan müdafiə etmək
B) hüceyrələri tullantılardan azad etmək
C) bədənin müxtəlif hissələrinə oksigen daşımaq
D) orqanizmi humorallı tənzimləmək
E) qidanın həzm olunması

113. T.Morqan qanununu göstərin.
A) homoloji sıralar qanunu
B) Ümumdünya cəzibə qanunu
C) irlsiyyətin ilişikliyi
D) parçalanma qanunu
E) biogenetik qanun

114. Həşəratlara *aid olmayı*:
A) taxtabiti
B) hörümçək
C) çayırtka
D) bit
E) kəpənək

115. Qabırğalar insanda hansı bədən boşluğununu müdafiə edir?
A) döş
B) çanaq
C) qarın
D) onurğa kanalı
E) kəlla

2001

V qrup, Variant B

111. Toxum bitkinin hansı hissəsindən inkişaf edir?

- A) yarpaqdan
B) kökdən
C) çiçəkdən
D) gövdədən
E) budaqdan

112. Şəkildə göstərilən:



- A) kolrabi kələmdir
B) ağbaş kələmdir
C) gül kələmdir
D) savoy kələmdir
E) brüssel kələmdir

113. Həşəratlara aiddir:

- A) yataq taxtabitisi
B) otlaq gənəsi
C) xaçlı hörümçək
D) soxulcan
E) aqrəb

114. Sitoplazmatik ırsciyyət aşağıdakılardan hansının əlamətlərinin irsən ötürülməsi ilə bağlıdır?

- A) mitokondrilörin
B) bütün organizmin
C) ribosomların
D) cinsiyyətin
E) lizosomların

115. Onurğa sütununu əmələ gətirən sümüklər necə adlanır?

- A) qabırğalar B) döş sümüyülli
C) kürək D) çanaq
E) fəqərələr

2002, Bakı I qrup, Variant A

101. Hansı məməlidir?

- A) elektrikli skat
B) daraqlı triton
C) akula
D) timsah
E) dəniz pişiyi

102. Hansı sistematik kateqoriya bitkilərin sistematikasında *yoxdur*?

- A) növ B) cins C) dəstə
D) fəsilə E) sinif

103. Riboza nödir?

- A) mineral maddə B) zülal
C) lipid D) nuklein turşusu
E) karbohidrat

104. Bitkidə tənəffüs nə vaxt baş verir?

- A) yalnız qışda və payızda B) yalnız gecələr
C) yalnız günəş işığında D) yalnız yazda və yayda
E) bütün həyati boyu

105. Eritrositlər əmələ gəlirlər:

- A) qırmızı sümük iliyində
B) dalaqla
C) sarı sümük iliyində
D) qaraciyər və limfa düyünlərində
E) ağıciyərdə

106. Qaraciyərin ifraz etdiyi öd hansı üzvi maddənin həzm olunmasına kömək edir?

- A) amin turşularının
B) bütün üzvi komponentlərin
C) yalnız zülalların
D) karbohidratların və zülalların
E) yağların

2002, Bakı I qrup, Variant B

101. Ağız suyunun mühiti necədir (I) və tərkibində hansı zərərsizləşdirici maddə var (II)?

I	II
A) güclü qələvi	insulin
B) neytral	lizosim
C) zəif turş	lizosim
D) turş	adrenalin
E) zəif qələvi	lizosim

102. Hansı heyvanda ön və arxa ətraflar eyni funksiya *daşımır*?

- A) toyuqda B) qoyunda
C) kərtənkələdə D) inəkdə E) maralda

103. Hansı sistematik kateqoriya heyvanların sistematikasında *yoxdur*?

- A) cins B) sıra C) sinif
D) fəsilə E) növ

104. Eritrositlərin parçalanması harada gedir?

- A) qaraciyər və böyraklıarda
B) öd kisəsində
C) sarı sümük iliyində
D) qırmızı sümük iliyində
E) qaraciyər və dalaqla

105. Hansı bitki kol *deyil*?

- A) itburnu B) küknar C) findiq
D) yemişan E) doqquzdon

106. Dezoksiriboza nödir?

- A) lipid
B) zülal
C) nuklein turşusu
D) mineral maddə
E) karbohidrat

2002, Bakı II qrup, Variant A

109. Molyuskaların çanağının əsas tərkib hissəsini göstərin:

- A) FeSO₄ B) Na₂SO₄ C) CuO
D) NaCl E) CaCO₃


110. Hansı birləşmədə kükürd ikivalentlidir?

- A) H₂SO₄ B) SF₆ C) Na₂S
D) SO₂ E) SO₃

111. Göstərilənlərdən hansı insanın tənəffüs sistemi orqanlarına *aid deyil*?

- A) traxeya B) qida borusu
C) ağıciyərlər D) bronxlar
E) qırılaq

112. Şəkildə hansı molekulun sxemi verilib:



- A) aminturşusunun
B) DNT-nin
C) zülalin
D) nişastanın
E) ATF-in

113. Hansı sinfin müasir növlərinin heç birində *diş yoxdur*?

- A) məməliilərin
B) suda-quruda yaşayışlarının
C) sürünlənlərin
D) quşların
E) sümüklü balıqların

114. Hansı bitki soyuğadavamlı *deyil*?

- A) yemiş B) voləmir C) bugda
D) noxud E) çovdar

**2002, Bakı
II qrup, Variant B**

111. Göstərilənlərdən hansı insanın həzm sistemi orqanlarına *aid deyil*?

- A) mə'də
- B) udlaq
- C) mə'dəaltı vəzi
- D) qırtaq
- E) qida borusu


112. Hansı bitki soyuğadavamlıdır?

- A) qarpız
- B) kartof
- C) yemiş
- D) qarğıdalı
- E) lobya

113. Diri baladoğan heyvan:

- A) sərçə
- B) cəld kərtənkələ
- C) ördəkburun
- D) göl qurbağası
- E) akula

114. Şəkildə hansı molekulun sxemi verilib?



- A) zülalın
- B) qlükozanın
- C) DNT-nin
- D) ATF-in
- E) RNT-nin

**2002, BAKI
III qrup, Variant A**


114. İnsanın dişləri kəsici, köpək və aži dişlərinə bölünür. İnsanın alt çənəsində neçə kəsici diş var?

- A) 2
- B) 6
- C) 16
- D) 4
- E) 8

115. Diafraqmaya malik olan:

- A) gürzə
- B) şimpanze
- C) qartal
- D) qurbağa
- E) kərtənkələ

116. Şəkildə hansı prosesin sxemi göstərilmişdir?



- A) transkripsiya
- B) translyasiya
- C) DNT-nin ikiləşməsi
- D) konyuqasiya
- E) meyoz

117. Hansı tərəvəzdir?

- A) buğda
- B) lalə
- C) kətan
- D) soğan
- E) çovdar

**2002, Bakı
III qrup, Variant B**

114. Hansı tərəvəz *deyildir*?

- A) buğda
- B) yerkökü
- C) soğan
- D) sarımsaq
- E) kələm


115. İnsanın dişləri kəsici, köpək və aži dişlərinə bölünür. İnsanın ağızında normada neçə köpək dişi var?

- A) 2
- B) 16
- C) 8
- D) 6
- E) 4

116. Dişləri *olmayan* heyvan:

- A) ilan
- B) siçan
- C) qaranquş
- D) pişik
- E) xani balığı

117. Şəkildə hansı prosesin sxemi göstərilmişdir?



- A) fotosintez
- B) translyasiya
- C) meyoz
- D) DNT-nin ikiləşməsi
- E) transkripsiya

**2002, Bakı
IV qrup, Variant A**

76. Bitkinin kök sistemi bir əsas kök, səkkiz olara və otuz yan kökdən təşkil olunmuşdur. Bu kök sisteminde cəmi neçə kök üsküyü vardır?

- A) 30
- B) 39
- C) 9
- D) 1
- E) 8

77. Balığın üzmə qovuğunun həcmi artarsa, onun xüsusi çökisi (sixlığı) ...

- A) azalar, balıq suyun üst qatına üzər.
- B) artar, balıq suyun dərinliyinə üzər.
- C) artar, balıq suyun üst qatına üzər.
- D) azalar, balıq suyun dərinliyinə üzər.
- E) dəyişməz, balıq sərbəst üzər.

*78. Neandertal və kromanyon hansı sistematiq kateqoriyada *birləşmir*?

- A) cins
- B) tip
- C) sinif
- D) yarımcins
- E) dəstə

79. Milçayın dadbilmə orqanları harada yerləşir?

- A) ətraflarının ucunda
- B) xortumcuğunda
- C) gözlərinin ətrafında
- D) qisa bığcılarda
- E) malpigi borularında

80. Qadın orqanızmində ovulyasiya prosesi normada maksimum neçə il təkrar oluna bilər?

- A) 43
- B) 10
- C) 30
- D) 55
- E) 20

81. Göstərilən göbələklərdən hansılar saprofitdir?

- A) surmə, solğun əzvay
- B) qov, milçəkquran
- C) surmə, qov
- D) solğun əzvay, mukor
- E) mukor, qov

82. $\frac{A}{B} \times \frac{a}{b}$ genotipli orqanızın hansı sort qametlər əmələ gətirir? (Xromosom çarpzlaşması yoxdur.)

- A) aB, Ab
- B) AB, Ab
- C) Aa, Bb
- D) AB, ab
- E) AB, Ab, aB, ab

83. Genetik və morfoloji kriterilərdən istifadə edərək verilən siyahıda neçə növ (I) və neçə fərd (II) göstərildiyini müəyyən edin: 2 çöl sərçəsi və 2 dam sərçəsi:

- | | |
|----|-----|
| I | II |
| A) | 2 4 |
| B) | 1 4 |
| C) | 4 1 |
| D) | 2 2 |
| E) | 4 2 |

84. Xlamidomonadaların cinsi çoxalması zamanı əmələ gələn ziqotların bölünməsindən alınan yosunlarda cəmi 128 qamçı olarsa, bölünən ziqotların sayı neçədir?

- A) 24 B) 64 C) 32 D) 8 E) 16

*85. Bitki fotosintez zamanı insanın bir sutkalıq minimal tələbatına bərabər karbohidrat sintez etmişdir. Bu zaman bitkinin yarpaqları tərəfindən nə qədər CO_2 udulmuşdur?

- A) $\approx 283,7 \text{ litr}$ B) $\approx 268,8 \text{ litr}$
C) $\approx 567,4 \text{ litr}$ D) $\approx 134,4 \text{ litr}$
E) $\approx 356,3 \text{ litr}$

86. Qanı mineral duzlardan təmizləyən orqanı göstərin.

- A) ağıciyər B) dalaq C) piy vəziləri
D) böyrəklər E) qaraciyər

87. Hansı sıradə göstərilən əlamətlərdən hər üçü güñəbaxan bitkisi üçün xarakterik *deyil*?

1. Səlxum çiçək qrupunda minə qədər çiçək olur.
 2. Meyvəsi toxumcadır.
 3. Səbət çiçək qrupunda minə qədər çiçək olur.
 4. İkiillik, quraqlığa davamlı bitkidir.
 5. Səbətində həm boruşakilli, həm də yalançı dilcikşəkilli çiçəkləri var.
 6. Çiçəkləri yalnız boruşakilli dir.
- A) 1, 3, 5 B) 2, 4, 5 C) 1, 4, 6
D) 1, 3, 6 E) 2, 3, 5

88. Dölsüzlüyü Karpeçenko metodu ilə aradan qaldırılan növlərəsə hibridin tetraploid ($4n$) xromosom sayı 44-dür. Bu hibridi əmələ gətirən organizmlərdən birinin diploid xromosom sayı 24-dür. Növlərəsə hibridi əmələ gətirən 2-ci organizmin endosperm hüceyrəsində xromosom sayını göstərin.

- A) 10 B) 60 C) 30 D) 20 E) 5

89. Soxulcanabənzər çıxıntıda yaşayan bağırsaq çöpünün funksiyalarından biri aşağıdakı ifadələrin hansında düzgün verilmişdir?

- A) sorulma prosesini yaxşılaşdırır
B) yağıların parçalanmasını sürətləndirir
C) nazik bağırsağın yiğilmasını sürətləndirir
D) bəzi vitaminlərin sintezinə kömək edir
E) həzm şirəsi ifrazını gücləndirir

90. İnsanda skeletin çəkisi 18 kq-dir. Bu skeletin sümüklərinin tərkibinə daxil olan hüceyrəarası maddənin çəkisi nə qədərdir?

- A) 18 kq B) 9 kq C) 12 kq
D) 3 kq E) 6 kq

91. Əgər aşyaların xəyalı torlu qışadan dalda alınırsa, onda həkim xəstəyə nə məsləhət görür?

- A) adı şüədən olan eynək taxmaq
B) sapıcı linzadan olan eynək taxmaq
C) eynək taxmamaq
D) həm toplayıcı, həm də sapıcı linzadan olan eynək taxmaq
E) toplayıcı linzadan olan eynək taxmaq

92. Aşağıdakılardan hansı bütün onurğalılar üçün oxşar xüsusiyyətdir?

- A) yalnız bitki məşəli qida ilə qidalanmalar
B) embrional inkişaf dövründə xordaya malik olmalar
C) beyin yarımkürələrində şirəm və qırışların olması
D) dişlərin funksiyaca bölünməsi
E) postembrional dövrdə kloakaya malik olmaları

93. Nəbzi 30 saniyədə 60 dəfə vuran adamın ürək tsikli nə qədər olar?

- A) 0,66 san B) 0,8 san C) 0,5 san
D) 0,4 san E) 1,0 san

94. DNT-da triplet ardıcılılığı belədir: AQS, TTT, QQT, SAT. Bunlara uyğun olan m-RNT-nin tripletlərinin ardıcılığı necə olacaqdır?

- A) AQS, TTT, QQT, SAT
B) USQ, AAA, SSA, QUA
C) TSQ, AAA, SSA, QTA
D) AQS, UUU, QQU, SAU
E) AAS, TTT, SST, STA

95. Bitkilərin təkamülü prosesində ilk dəfə hansı şubənin nümayəndələrində əlavə köklər əmələ gəlmışdır?

- A) çilpaqtioxumlular B) yosunlar
C) qızılıkimilər D) mamırikimilər
E) örtülütoxumlular

96. "Trofo" sözünün yunan dilindən tərcüməsi:

- A) digər B) qida C) çöl
D) ümumi E) özü

97. Duyğu neyronlarından hansı strukturlar formalıdır?

- A) dityünlər, hərəki yolları, onurğa beyninin ön kökləri
B) boz maddə, hərəki yolları, onurğa beyninin ön kökləri
C) düyünlər, duyğu yolları, onurğa beyninin ön kökləri
D) boz maddə, hərəki yolları, onurğa beyninin dal kökləri
E) düyünlər, duyğu yolları, onurğa beyninin dal kökləri

98. Postembrional inkişafı yumurtadan çıxandan sonra başlayan canlı organizmizi göstərin.

- A) kirpi B) vaşaq C) şimpanze
D) yarasa E) ördəkburun

99. Söylənilən mülahizələrdən hansı bütün məməlilərin əlaməti sayıla *bilməz*?

- A) süd vəziləri var
B) əmcəkleri var
C) rüşeymində xorda olur
D) dördkameralli üzüyi var
E) ağıciyərlərə tənəffüs edir

*100. Əgər insanın qaraciyərində qaraciyər sorucusunun bədəni (sormaclardan başqa) zəhərsiz və keçilməz nazik maddə təbəqəsi ilə örtülsə, o, hansı səbəbdən möhv olar?

- A) əzələlərin işinin pozulmasına görə
B) tənəffüs edə bilmədiyinə görə
C) yapışa bilmədiyinə görə
D) qidalana bilmədiyinə görə
E) ifrazat sisteminin işinin pozulmasına görə

2002, Bakı IV qrup, Variant B

76. Xlamidomonadaların cinsi çoxalması zamanı 16 ziqot əmələ gəlmışdır. Zirotların bölünməsi zamanı alınan organizmlərdə cəmi neçə qamçı olar?

- A) 256 B) 128 C) 32 D) 16 E) 64

77. Aşağıdakılardan hansı bütün onurğalılar üçün oxşar xüsusiyyətdir?

- A) ağıciyərlər vəsitsi tənəffüs etmələri
B) daxili mayalanma
C) yetkin mərhələdə qəlsəmə ilə tənəffüs etmələri
D) quruda yaşamaları
E) qanın yalnız damarlarla axması

*78. Pitekantrop sinantropa hansı sistematik kateqoriyada *birləşmir*?

- A) sinidə B) tipdə C) cinsdə
D) yarım cinsdə E) növdə

*79. Bitkidi fotosintez zamanı insanın bir sutkalıq minimal karbohidrat tələbatına bərabər karbohidrat sintez olmuşdur. Bu zaman yarpaq səthində nə qədər güneş enerjisi düşmənədir?

- A) 190000 kC B) 668800 kC C) 17600 kC
D) 38000 kC E) 17,6 kC

80. Dölsüzlüyü Karpeçenko metodu ilə aradan qaldırılan növlərəsə hibridin tetraploid ($4n$) xromosom sayı 44-dür. Bu hibridi əmələ gətirən organizmlərdən birinin diploid xromosom sayı 24-dür. Növlərəsə hibridi əmələ gətirən 2-ci organizmin tozcuğunda olan spermilişdəki xromosomlarının sayıının cəmini göstərin.

- A) 10 B) 5 C) 60 D) 30 E) 20

81. Neştarçədə hansı organlar *yoxdur*?

- A) döri örtüyü, onurğa beyni, xorda
B) qolsəmələr, udlaq, qaraciyər
C) kolla, ürək və gözlər
D) cinsiyət və ifrazat organları
E) cinsiyət vəziləri, qaraciyər və qolsəmələr

82. Hansı sırada göstərilən əlamətlərdən üçü də aqbaş kələm üçün səciyyəvi *deyil*?
 1. Salxım çiçək qrupuna malikdir.
 2. Birillik bitkidir.
 3. Çiçəkləri ağ rəngdədir.
 4. 4 kasa yarpağı və 4 laçayı vardır.
 5. Meyvəsi buyuzmeyvədir.
 6. Quraqlığa davamlı birillik bitkidir.
 A) 1, 3, 5 B) 2, 3, 6 C) 2, 3, 5
 D) 1, 3, 6 E) 2, 4, 6
83. Vegetativ çoxalma nöticəsində əmələ gəlmış bitkinin kök sistemindəki 38 kökün otuzu yan kökdür. Bu kök sistemində neçə əsas kök (I) və neçə kök üşküyü (II) vardır?
 A) (I)1; (II)38 B) (I)0; (II)38
 C) (I)8; (II)30 D) (I)1; (II)1
 E) (I)0; (II)37
84. Uşaqda rüşeymdənsonrakı (postembrial) inkişafın neçə dövrü ayırd edilir?
 A) 2 B) 7 C) 5 D) 3 E) 1
85. Təkmül prosesində ilk dəfə kök sistemi hansı bitki şö'bəsinin nümayəndələrində əmələ gəlmişdir?
 A) yosunlarda B) örtülütoxumlarda
 C) qızılımilərdə D) mammikimilərdə
 E) çılpaqtioxumlarda
86. Söylənilən mülahizələrdən hansı bütün məməlilər üçün doğrudur?
 A) süd vəziləri var B) quruda çoxalırlar
 C) əmcəkləri var D) diri bala doğandırlar
 E) üç tip dişləri var
87. Aşağıda göstərilənlərdən hansı parazit göbələklərdir?
 A) maya və penisil B) yağlı və tozağacı
 C) qov və sūrmə D) mukor və penisil
 E) solğun özvay və milçəkqırın
88. Əgər exinokokkun yumurtası insan orqanizmində düşərsə?
 A) onlar mədədə sistəlasar.
 B) nazik bağırşaqda onlar yetkin qurdulara çevrilərlər.
 C) onlar mədədə həzm olunarlar və insana heç bir ziyan vura bilməzlər.

- D) daxili orqanlarda onlardan iri qovuqlar əmələ gələr.
 E) onlar insan orqanızmində inkişaf edə bilməz, çünki insan exinokokkun sahibidir.
89. Dadbilma orqanı ayaqlarının ucunda yerləşən onurğasız heyvanlar aşağıdakı siraların hansında göstərilmişdir?
 A) qarışqa və mozalan
 B) ev milçəyi və parabizən (pərbizən)
 C) kələm kəpənəyi və xaçlı hörməcək
 D) ev milçəyi və çayırtka
 E) ev milçəyi və drozofil
90. Qaraciyərin bağırşaqdan gələn qandan çıxardığı zərərli maddələr göstərilənlərdən bilavasiti hansı ilə qaraciyərdən çıxarıılır?
 A) mə'dəaltı vəz və bağırşaqla
 B) ağız boşluğu və mə'də ilə
 C) qanla və ödlə
 D) mə'də və bağırşaqla
 E) öd və dəri ilə
91. 3 kq sümük toxumasının nə qədəri hüceyrəarası maddədən ibarətdir?
 A) 1,2 kq B) 200 q C) 1,5 kq
 D) 2 kq E) 3 kq
92. Gözün hansı hissəsinin fəaliyyətinin pozulması "toyuq korluğuna" səbəb ola bilər?
 A) çöpçüklərin
 B) bəbəyin
 C) qüzeqli qışanın
 D) kolbacıqların
 E) büllurun
93. İnsanın ürək tsiklində II fazanın davametmə müddəti I fazanın davametmə müddətindən neçə dəfə çoxdur?
 A) 4 B) 2 C) 2,5 D) 3 E) 1,5
94. Sinir impulsları onurğa beyninə necə daxil olur?
 A) onurğa beyninin yalnız sağ kökləri ilə
 B) onurğa beyninin sağ ön və sol dal kökləri ilə
 C) onurğa beyninin yalnız sol kökləri ilə
 D) onurğa beyninin ön kökləri ilə
 E) onurğa beyninin dal kökləri ilə

95. "Bentos" sözünün yunan dilindən tərcüməsi:
 A) azmiş B) dərinlik C) qida
 D) alət E) nümunə

96. DNT molekulunun hər hansı bir zəncirinin müəyyən sahəsində nukleotidlər -A-T-Q-S-S-T-T-Q- ardıcılılığı ilə yerləşərə, digər zəncirdə nukleotidlərin yerləşmə ardıcılılığı necə olar?
 A) -T-A-S-Q-Q-A-A-S-
 B) -T-A-S-U-U-A-A-S-
 C) -U-A-S-Q-Q-U-U-S-
 D) -T-U-Q-Q-Q-A-A-S-
 E) -T-A-S-Q-Q-U-U-S-

97. Embrional inkişaf dövrü yumurtadan çıxana qədər davam edən orqanizmi göstərin.
 A) hibbon B) yarasa C) yaşılı evqlena
 D) ördəkburun E) kirpi

98. Genetik və morfoloji kriterilərdən istifadə edərək, verilən siyahıda neçə növ (I), neçə fərd (II) və neçə cins (III) göstərildiyini müəyyən edin:
- | | |
|--------------------------|--------------------------|
| 3 dalayıcı qaymaqcıçayı, | 3 yandırıcı qaymaqcıçayı |
| I II III | |

- | | |
|--------------------|--|
| A) 2 6 1 | |
| B) 6 6 6 | |
| C) 1 3 1 | |
| D) 3 6 1 | |
| E) 2 4 2 | |

99. $\frac{A_1}{B_1} \frac{a}{b}$ genotipli orqanizmdə xromosomların gen sahələrinin mübadiləsi baş verəndən sonra AB, Ab, aB, ab qamətləri əmələ gəlmişdir. Bu qamətlərdən hansılar xromosom çarpazlaşması nöticəsində əmələ gəlmişdir?
 A) Ab, aB B) Ab, ab C) AB, ab
 D) aB, ab E) AB, aB

100. Əgər əşyaların xəyalı torlu qışadan qabaqda alınırsa, onda həkim xəstəyə nə məsləhət görür?
 A) eynək taxmamaq


- B) həm səpici, həm də toplayıcı linzadan olan eynək taxmaq
 C) toplayıcı linzadan olan eynək taxmaq
 D) səpici linzadan olan eynək taxmaq
 E) adı şübhədən olan eynək taxmaq

2002, Bakı V qrup, Variant A

111. Bakteriofaq nödir?
 A) göbələkdir
 B) parazit bakteriyadır
 C) virusdur
 D) saprofit bakteriyadır
 E) bitkidir

112. Hansı ikiilik bitki *deyil*?
 A) ağ turp B) söyüd
 C) yerkökü D) çuğundur
 E) aqbaş kələm

113. Şəkildə növin sxemi verilib?



- A) aqrosenozun
 B) qida zəncirinin
 C) Yer sahəsində biokütlənin yayılması
 D) adədlərin sadələşdirilmiş ekoloji piramidasının
 E) kükñar meşəsində biogeosenozun növbələşməsinin

114. Sadalanan qurdlardan hansı parazit *deyil*?
 A) nereid B) exinokokk
 C) qaraciyər sorucusu D) askarid
 E) öküz soliteri

115. İnsanın qaraciyərində əmələ gələn öd hansı qida maddəsinin həzm olunmasını asanlaşdırır?
 A) zülalların
 B) nuklein turşularının
 C) yağların
 D) mineral duzların
 E) karbohidratların

2002, Bakı V qrup, Variant B


111. Hansı ikiyllik bitkidir?
 A) bugda B) dari C) çugundur
 D) şam E) küknar

112. Daxili sekresiya vəzilərinin ifraz etdiyi:
 A) vitaminlərdir
 B) vitaminlər və fermentlərdir
 C) vitaminlər və hormonlardır
 D) hormonlardır
 E) fermentlərdir

113. Hansı prokariotdur?
 A) malyariya paraziti
 B) maya göbələyi
 C) göy-yaşlı yesun
 D) yaşlı yesun
 E) infuzor-torlik

114. Sadalanan canlılardan hansı parazitdir və insanda ağır xəstəlik tərdidir?
 A) ağ planarı B) qum qurdı
 C) exinokakk D) nereid
 E) ipokurdu

115. Şəkildə noyın sxemi verilmişdir?



- A) Yer səthində biokütlənin yayılmasının
 B) okean biokütləsinin məhsuldarlığının
 C) biogeosenozların növbələşməsinin
 D) təbiətdə azot dövranının
 E) ədədlərin sadələşdirilmiş ekoloji
 piramidasının

2002, Naxçıvan I qrup

101. Aşağıdakı heyvanlardan hansının tük örtüyü var?
 A) cold kərtənkələnin
 B) delfinin
 C) balinanın
 D) pişiyin
 E) balığın

102. Göstərilənlərdən yalnız insana xas olan xüsusiyyət:

- A) tənəffüs
 B) şərtsiz reflekslər
 C) şərti reflekslər
 D) nitq
 E) instinkt

103. İnsanın ətraf mühitlə əlaqəsini yaranan orqanlar sistemi necə adlanır?

- A) həzm sistemi
 B) ifrazat sistemi
 C) sinir sistemi
 D) dayaq-hərəkət sistemi
 E) qan-damar sistemi

104. Hansı bitkini köklərinə görə bacarırlar?

- A) kətanı
 B) kartofu
 C) yesköküնü
 D) almanı
 E) ağbaş kələmi

105. Məişətdə işlənən qazın natamam yanması nəticəsində əmələ gələn və həyat üçün zərərlə olan qaz:

- A) H₂ B) CO₂ C) O₂ D) N₂ E) CO

106. Sadalanan canlılardan hansında mayalanma organizmir daxilində gedir?

- A) göl qurbağında
 B) kərtənkələdə
 C) çeki balığında
 D) tritonda
 E) xani balığında

2002, Naxçıvan II qrup

111. Şəbəyələr:
 A) ibtidai bitkilərdir
 B) göbələk və yosunların simbiozudur
 C) göbələk və virusların simbiozudur
 D) papaqlı göbələkdir
 E) göbələk və ali bitkilərin simbiozudur

112. İncik və qamış sümükləri göstərilənlərdən hansını əmələ götürür?

- A) baldır sümüklərini
 B) pəncə sümüklərini
 C) bud sümüklərini
 D) bazu sümüklərini
 E) said sümüklərini

113. Nə üçün su hövzəsinin üzərinin donması burada olan balıqların kütləvi mahvına səbəb olur?


- A) su çox soyuq olduğu üçün
 B) suya ışıq düşmədiyinə görə
 C) sunda anaerob bakteriyaların sayı artlığına görə
 D) suya O₂ daxil ola bilmədiyinə görə
 E) qida çatışmadığı üçün

114. Hansı proses nəticəsində diploid xromosom yığımına malik ana hüceyrədən homin xromosom yığımına malik olan qız hüceyrələri əmələ gələrlər?

- A) ikiqat mayalanma
 B) interfaza
 C) mitoz
 D) meyoz
 E) partenogenez

2002, Naxçıvan III qrup

114. Verilmiş balıqlardan neçəsi qıçıraqlı balıqdır?



- A) dördü
 B) heç biri
 C) üçü
 D) biri
 E) ikisi

115. Nişastanı aşkar etmək üçün onun hansı maddə ilə rəng reaksiyasından istifadə edirlər?

- A) yodla B) kalium-permanqanatla
 C) oksigenləs D) karbon qazı ilə
 E) spirtlo

116. Şərti reflekslər:

- A) nəsildən nəsələ ötürürlü
 B) bir növün bütün nümayəndələrində ceynidir
 C) yalnız heyvanlarda əmələ gəlir
 D) nəsildən nəsələ ötürülmür
 E) yalnız insanda əmələ gəlir

117. Şəkildə göstərilən sxem:

- A) bakteriofaqındır
 B) bakteriyamındır
 C) ribosomundur
 D) spermatozoidindir
 E) hüccyə mərkəzinindir



2002, Naxçıvan

IV qrup

76. İki diheterozygot fərdin ($AaBb \times AaBb$) çarpanlaşdırılması zamanı alınan nəsildə fenotipə görə parçalanma 5:3:3:1 nisbətində olmuşdur. Göstərilən müləhizələrdən hansı bu nəticəni izah edə bilər?
- meyoz prosesində gen mübadiləsi olmayıb
 - diş fərddə autosom xromosomlar arasında çarpanlaşma baş verməyib
 - erkək fərdin Ab genotipli spermatozoidləri yaşamaq qabiliyyətinə malik olmayıb
 - valideyn fərdlərdən birinin AB genotipli qamətləri yaşamaq qabiliyyətinə malik olmayıb
 - genlərin bir cütü üzrə dominantlıq aralıq xarakter daşıyır

77. Nə üçün mineral gübrələrlə müqayisədə üzvi gübrələr bitkilər tərəfindən daha gec mənimsinəlir?
- üzvi gübrələrdə minerallaşma prosesi uzun müddət ərzində baş verdiyi üçün
 - üzvi gübrələrdə mineral duzların qatılığı daha yüksək olduğu üçün
 - üzvi gübrələr suda asan həll olduqları üçün
 - üzvi gübrələrin tərkibində bakteriyalar daha çox olduğu üçün
 - üzvi gübrələrdə suyun miqdarı normadan artıq olduğu üçün

78. Hansı halda həkim xəstəyə səpici linsləri olan eynəkdən istifadə etməyi məsləhət görür?
- əşyaların xəyalı torlu qışaya çatmadıqda
 - rəngləri seçmək mümkün olmadıqda
 - əşyaların xəyalı torlu qışaya düşdükdə
 - əşyaların xəyalı torlu qışadan arxada alındıqda
 - çəpgözlülükda

79. Balığın üzmə qovuğunun həcmi azalara, onun xüsusi çökisi (sixlığı)...
- azalar, balıq suyun dərinliyinə üzər
 - artar, balıq suyun dərinliyinə üzər
 - dəyişməz, balıq sərbəst üzər
 - artar, balıq suyun üst qatına üzər
 - azalar, balıq suyun üst qatına üzər

80. Atların təkamülündə aşağıda göstərilənlərin hansı degenerasiyaya uğramışdır?
- barmaqların əksriyyəti
 - sinir sistemi
 - dişlərin forması
 - bədənin ölçülüri
 - ətrafları
81. Əgər çöl qatırquyuğunun dik qalxan əsas gövdəsindən (yay zoğu) cəmi 36 yan gövdəcik inkişaf etmişə, onda bu əsas gövdədə ən azı neçə bugum olar?
- 36
 - 6
 - 9
 - 12
 - 18
82. Şəkildəki bərpa edilmiş kəllə:
- 
- A) sinantropundur B) pitekantropundur
 C) avstralopitekindir D) neandertalındır
 E) kromanyonundur
83. Aşağıdakı orqanizmlərin hansında mayalanma yumurta çıxarıcı boruda gedir?
- gürzə;
 - sərçə;
 - qoyun;
 - siyənək;
 - göl qurbağası;
 - timşah
- 2, 3, 4, 6
 - 1, 3, 4, 5
 - 1, 2, 3, 6
 - 1, 2, 3, 5
 - 1, 2, 4, 5
84. Bitki hüceyrəsində baş verən hansı proses xlorofilin olmasından *asılı deyil*?
- fotonları udulması
 - CO_2 və H_2O -dan şəkərin sintezi
 - DNT-nin sintezi
 - qranların membranında potensiallar fərqiinin yaranması
 - ATF-in qranlarda sintezi

85. Hansı sırada örtülü toxumlu bitkilərin fəsilələri çiçəkdəki erkəkciklərin sayının azalması ardıcılılığı ilə düzülmüşdür?
- paxlalılar-gülüçəklilər-zanbaq-badımcançıçəklilər-mürəkkəbçiçəklilər
 - gülüçəklilər-paxlalılar-zanbaq-mürəkkəbçiçəklilər-taxıllar
 - taxıllar-badımcançıçəklilər-xaççıçəklilər-zanbaq-paxlalılar
 - paxlalılar-taxıllar-gülüçəklilər-zanbaq-badımcançıçəklilər
 - xaççıçəklilər-zanbaq-paxlalılar-gülüçəklilər-taxıllar
86. İnsanda yumurtahüceyrənin ovulyasiyadan sonra hansı müddət ərzində mayalanması mümkündür?
- 12-24 saat
 - 12-24 gün
 - 2-4 sutka
 - 36-38 saat
 - 28 gün
87. Yenicə cücməyə başlayan lobya toxumlarında inkişafın ilk mərhələsində göstərilənlərdən hansına o qədər ehtiyac *olmur*?
- fotosintəzə
 - suya
 - optimal temperatura
 - maddələr mübadiləsinə
 - tənəffüsə
88. Yaşılı insanda döş qəfəsi sümüklərinin sayı skelet stümüklərinin ümumi sayının neçə faiziనi təşkil edir?
- 19, 3%
 - 44, 4%
 - 10%
 - 53, 1%
 - 16, 8%
89. İnsan orqanizmində hansı hüceyrələrin nüvəsi *olmur*?
- epitel hüceyrələrinin
 - sinir hüceyrələrinin
 - əzələ hüceyrələrinin
 - leykositlərin
 - yetkin eritrositlərin
90. Əsasən hansı orqanizmlərdən kimya sənayesində istifadə olunan lakkmus istehsal olunur?
- bakteriyalardan
 - göbeləklərdən
 - mamırlardan
 - şibyelərdən
 - yosunlardan
91. Dəryazla ot biçən adamda 75 ürək döyüntüsü nə qədər vaxta baş verər (nəbzin maksimal tezliyi şəraitində)?
- ~90 san
 - ~150 san
 - ~120 san
 - ~30 san
 - ~60 san
92. İnsanın sinir sistemində sinir impulslarının bilavasitə ötürülməsi mümkünür:
- duyu neyronlarından əzələlərə
 - hərəki neyronlardan duyu neyronlarına
 - hərəki neyronlardan ara neyronlara
 - ara neyronlardan əzələlərə
 - duyu neyronlarından ara neyronlara
93. Dölsüzlüyü Karpechenko metodu ilə aradan qaldırılan növlərəsə hibridin tetraploid ($4n$) xromosom sayı 44-dür. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı 24-dür. Növlərəsə hibridi əmələ gətirən 2-ci orqanızmin bölünən endosperm hüceyrəsində anafaza mərhələsinin sonunda neçə xromosom olar?
- 20
 - 60
 - 15
 - 120
 - 30
94. Əgər hər bir amin turşusu iki nukleotidlə kodlaşdırılsayıdı, züllə molekulunun sintezində maksimum neçə cür aminturşusu iştirak edərdi?
- 8
 - 16
 - 4
 - 64
 - 32
95. İnfuzor-tərlik hüceyrəsini bölünmədən dərhal sonra həyat üçün hər cür şəraitə olan su ilə dolu şüşə qaba köçürüdlər. Normal şəraitdə bu şüşə qabda 5 sutkadan sonra infuzor hüceyrələrinin sayı nə qədər ola bilər?
- 8
 - 4
 - 16
 - 64
 - 32
- *96. İnsanda qan kiçik qan dövrəni ilə maksimum sürətlə 15 dəfə dövr etmişdir. Bu zaman ərzində maksimum sürətlə sintez olunan züllənin kütłüsünü tapın.
- 21000
 - 60000
 - 39600
 - 99000
 - 33000
97. İnsan orqanizmində ən az növü olan toxuma qrupu hansıdır?
- epitel
 - əzələ
 - sinir
 - epitel və birləşdirici
 - birləşdirici

98. Arteriya damarları ilə həm arterial, həm də venoz qan axan heyvanlar sırasını göstərin.
A) may böcəyi, oranqutan, şimpanze
B) çay xərçəngi, göl ilbizi, anadonta
C) göl ilbizi, balina, durma
D) kirpi, dəvəqışığı, qorilla
E) çəyirtkə, may böcəyi, göl ilbizi

99. "Modelus" sözünün latin dilindən tərcüməsi:
A) azalma, kiçilmə
B) daraq, çıxıntı
C) alət, silah
D) ölçü, nümunə
E) sap, dən

100. 21 diş və 15 erkək kələm kəpənəklərinin hamisində birlikdə cəmi neçə qara xal (1), neçə biğciq (2) və neçə qanad (3) saymaq olar?
A) 1-72; 2-0; 3-72
B) 1-84; 2-144; 3-144
C) 1-84; 2-72; 3-144
D) 1-72; 2-36; 3-144
E) 1-144; 2-0; 3-72

2002, Naxçıvan V qrup

111. İnsanda qanın ləxtalanması zamanı fibrin aşağıdakı maddələrin hansından əmələ gəlir?
A) fibrinogendən B) qlükozadan
C) nuklein turşularından D) yağ turşusundan
E) qliserindən

112. Göstərilənlərdən hansılar eukariot hüceyrədir?
1. Bakteriya hüceyrəsi
2. Əzələ hüceyrəsi
3. Soğan qabığı hüceyrəsi
A) 2 və 3 B) 1 və 3 C) 1 və 2
D) yalnız 3 E) yalnız 2

113. Ç. Darwin kimdir?
A) seleksioner B) genetik
C) embrioloq D) təkamülçi
E) fizioloq

114. Şəkildə göstərilən:



- A) Savoy kələmidir B) Brüssel kələmidir
C) ağbaş kələmdir D) kolrabi kələmdir
E) gül kələmdir

115. Balinanın məməlilər sinfinə aid edilməsinin əsas səbəbi:
A) diribala doğması
B) ağıciyərlərin olması
C) böyrəklərin olması
D) süd vəzilərinin olması
E) mayalanmanın orqanizm daxilində getməsi

116. Hirkan qoruğu Azərbaycanın hansı rayonunun ərazisində yerləşir?
A) İsmayıllı rayonu B) Şəki rayonu
C) Lənkəran rayonu D) Şamaxı rayonu
E) Qazax rayonu

2003 I qrup, Variant A

111. Ən sadə quruluşlu şirin su "çoxayaqlısı":
A) aktiniyadır B) evqlenadir
C) hidradır D) meduzadır
E) amöbdür

112. Göstərilənlərdən hansının dişləri kəscisi, köpək, aži dişlərinə bölünür?
A) insanın B) timsahın
C) balinanın D) kərtənkələnin
E) köpək balığının

113. İnsanın skeleti təxminən neçə sümükdən təşkil olunub?
A) 39-42 B) 120 C) 220
D) 350 E) 21-25

2003 I qrup, Variant B

111. İnsanda, qida borusuna qida bilavasitə haradan daxil olur?
A) udlıqdan
B) mədədən
C) ağızdan
D) qırtaqdan
E) traxeyadan

112. Göstərilənlərdən hansı heyvan *deyil*?
A) tut ipəkqurdur
B) yaşıl evqlena
C) ipəksarıyan
D) çobanyastığı
E) exinokokk

113. Böyüdücү cihazlar:
A) lupa, mikroskop
B) güzgү, spirometr
C) güzgү, bioreaktor
D) bioreaktor, mikroskop
E) bioreaktor, lupa

2003 II qrup, Variant A

116. Hər bir hüceyrənin mühüm hissəsi
A) Holci aparatıdır
B) mitokondrilərdir
C) lizosomlardır
D) plastidlərdir
E) sitoplazmadır

117. Oynaq bağlarının burxulması zamanı nə etmək lazımdır?
A) zədələnmiş yeri işitmək
B) üstünə təmiz sarğı, sonra isə şına qoymaq
C) zərərçəkmiş adamı arxası üstə uzatmaq və təcili yardım çağırmaq
D) zədələnmiş yeri soyutmaq və bərk sarımaq
E) zədələnmiş yera yod məhlulu sürtmək

2003 II qrup, Variant B

116. Qanın ləxtalanmasında bilavasitə iştirak edən züləl:
A) fibrinogendir
B) mioqlobindir
C) keratindr
D) albumindir
E) hemoqlobindir

117. Şəkildə göstərilən nəyə misal ola bilər?
A) atavizmə
B) konvegensiyaya
C) aromorfoza
D) rudimentə
E) antropomorfoza



2003

III qrup, Variant A

119. Hansı meyvə *deyil*?

- A) giləmeyvə B) dənmeyvə
C) meyvəkök D) qutucuq meyvə
E) buynuz meyvə

120. Şəkildə neştərçənin inkişafının hansı mərhələsi göstərilmişdir?


- A) parçalanma
B) mayalanma
C) qastrula
D) mezodermanın əmələ gəlməsi
E) blastula



2003

III qrup, Variant B

119. Şəkildə hansı prosesin mexanizmi göstərilib:



- A) zəncirotunda ikiqat mayalanmanın
B) dihibrid çarpazlaşmanın
C) drozofildə cinsiyəti müəyyən etməyin
D) xromosomların çarpanlaşmasının
E) ziqotun parçalanmasının

120. Kök üsküyünün hüceyrələri hansı toxumaya aididir?

- A) törədici B) örtük C) mexaniki
D) ötürücü E) əsas

2003

IV qrup, Variant A

86. İnsanın onurğa beynində cəmi neçə dal kök var?

- A) 124 B) 12 C) 24 D) 62 E) 31

87. Sağlam insanda normal halda 30 ürək vurgusuna sərf olunan vaxt ərzində böyrəklərdən maksimum nə qədər leykosit keçər (ürək tsikli=0,8 san)?

- A) 3 milyard iki yüz milyon
B) 6 milyard
C) 3 milyard
D) 8 milyard dörd yüz milyon
E) 2 milyard

88. İnsan rüşeyminin inkişafında aşağıda göstərilənlərdən hansı daha sonra formalasılır?

- A) orta beyn
B) yarımkürələr
C) ara beyn
D) böyük yarımkürələr qabığındakı qırışlar
E) uzunsov beyn

89. İnsanda hansı sümük minimum bilavasitə sümük birləşməsi əmələ gətirir?

- A) 2-ci boyun fəqərəsi
B) 12-ci qabırğa
C) 12-ci döş fəqərəsi
D) döş sümüyü
E) körpük sümüyü

90. Əkilən noxudun cüt *olmayan* ləçeyinin adı:

- A) yelkən B) qayıqcıq C) kasaaltığı
D) sarğı E) avar

91. İnsanın mədə divarlarında aşağıdakılardan hansılara rast gəlmək olar?

1. eninəzolaqlı əzələlər
 2. saya əzələlər
 3. epitel
 4. piy toxuması
 5. daxili sekresiya vəziləri
 6. xarici sekresiya vəziləri
- A) 1, 4, 5 B) 2, 4, 5 C) 1, 3, 6
D) 2, 3, 6 E) 1, 4, 6

92. Konyunktivit hansı orqanın xəstəliyidir?

- A) eşitmə orqanının B) baş beynin
C) görmə orqanının D) onurğa beyninin
E) böyrəyin

93. 2 ilkin bakteriyanın fasılısız bölünməsi nəticəsində onların sayı 64 dəfə artmışsa, buna nə qədər vaxt sərf olunmuşdur?

- A) 2 saat B) 4 saat C) 1 saat
D) 3 saat E) 5 saat

94. Götərənən arxa ətrafların olmaması → ümumi degenerasiya (I)
Qızılışarmaşıqdə gövdədə sormacların əmələ gəlməsi → ... (II)
I qanunauyğunluğa əsaslanaraq, II termini tapın:

- A) idioadaptasiya B) aromorfoz
C) konvergensiya D) izolyasiya
E) "mimikos"

95. Onurğalıların onurğa sütununun boyun şəbəsində minimum neçə fəqrə olur?

- A) 3 B) 1 C) 5 D) 4 E) 2

96. Qlükozanın parçalanmasının oksigenli mərhələsində 2340 kC enerji istilik şəklində ayrılsısa, bu zaman sintez olunan ATP molekullarında neçə adenin azotlu əsası olacaq?

- A) 12 B) 54 C) 108 D) 72 E) 36

97. Buğda dəninin hansı hissələri ziqtadan başlanğıc götürür?

- | | |
|-----------------|--------------|
| 1. toxum qabığı | 2. endosperm |
| 3. kökçük | 4. ləpə |
- A) 3, 4 B) 2, 4 C) 1, 3 D) 1, 4 E) 2, 3

98. Çiçəklə bitkidə ikiqat mayalanma zamanı mayalanmadə bilavasita iştirak edən hüceyrələrin xromosomlarının sayının cəmi 77-dir. Yumurtu hüceyrənin xromosom sayı 21-dir. Spermilərin xromosomlarının sayının cəmi nə qədərdir?

- A) 56 B) 14 C) 63 D) 28 E) 42

99. Bütün quşlar üçün səciyyəvi olan xüsusiyyəti göstərin.

- A) arteriya damarlarında yalnız arterial qanın axması
B) vena damarlarında yalnız venoz qanın axması
C) embrional inkişaf dövründə xordaya malik olmaları
D) hər bir ayaqda barmaqların sayının dörd olması
E) beyin yarımkürələrində çoxlu şirəm və qırışların olması

100. Egilopsun meyvəsi hansıdır?

- A) buynuzmeyvə B) dənmeyvə
C) paxlameyvə D) giləmeyvə
E) toxumcameyvə



101. 101. $\frac{A}{a} \times \frac{B}{b}$ çarpanlaşdırılması zamanı, diş ortaqızının ab tipli qamətləri yaşama qabiliyyətinə malik *olmasa*, nəsildə neçə fenotip və genotip qrup alınar? (Xromosom çarpanlaşması yoxdur, dominantlıq tamdır.)

- A) 2 fenotip, 2 genotip
B) 9 fenotip, 9 genotip
C) 1 fenotip, 2 genotip
D) 4 fenotip, 9 genotip
E) 4 fenotip, 4 genotip

102. Ana südü yeni doğulmuş uşağın hansı yaş dövrünə qədər ona lazım olan bütün qida maddələri ilə təmİN edə bilər?

- A) 5 aylığa qədər
B) 7 yaşa qədər
C) 3 yaşa qədər
D) ömrü boyu
E) 1 yaşa qədər

103. Aşağıda göstərilən biogeosenozlardan hansılarnı təşkil edən növlər daha çoxsaylı olmalıdır?

- A) süni meşə zolağı
B) çügündür tarlaşı
C) palıdılıq biogeosenozu
D) taxıl zomisi
E) giləmeyvəlik

104. Xəstə insanın ağciyərlərindən biri çıxarılmışsa, onda bu insanda qan dövranı zamanı qanı bilavasita ürəya daxil edən cəmi neçə vena damarı qalar?
A) 2 B) 4 C) 6 D) 3 E) 5

105. Yosunlarda fotosintetici həyata keçirən orqanoid hansıdır?
A) leykoplast
B) xromatofor
C) işığa qarşı həssas gözcük
D) mitoxondri
E) xromoplast

106. Sadalanan bitkilərin hansında erkək qametlər – spermilərdir?
1. Sfaqnum 2. Qatırquruğu
3. Şehçiçayı 4. Palid
5. Plaun 6. Çovdar
7. Dəvədabani 8. Çobanyastığı
A) 2, 3, 5, 7, 8 B) 1, 3, 5, 6, 8
C) 1, 2, 4 D) 3, 4, 6, 7, 8
E) 4, 5, 6, 7

107. Bakterianın xromosomunda gen mutasiyası baş vermişdir. Bu mutasiyada sonra aşağıdakılardan hansının dəyişmə ehtimalı *yoxdur*?
A) DNT-də olan məlumatın
B) hüceyrənin zülal tərkibinin
C) m-RNT kodlarının
D) xromosom sayının
E) zülal zəncirində amin turşularının
ardıcılığının

108. Göl ilbizi və anodontanın qan-damar sistemi üçün *fəqli* xüsusiyyət hansıdır?
A) anodontadan fəqli olaraq, göl ilbizində qanın bədən boşluğunundakı maye ilə qarışmaması
B) anodontanın ürəyinin qulaqcığına venoz, göl ilbizinin ürəyinin qulaqcığına arterial qanın qayıtması
C) göl ilbizində venoz qanın ağciyərdə, anodontada isə qəlsəmələrdə arterial qana çevrilmesi

D) göl ilbizindən fəqli olaraq, anodontada qanın damarlarla axması
E) anodontanın ürəyindən venoz, göl ilbizinin ürəyindən arterial qanın çıxmazı

109. Hansı heyvanda təbil pərdəsi *olmur*?
A) ördəkburunda
B) cəld kərtənkələdə
C) xanı balığında
D) çöl gəyərçinində
E) yexidnada

110. May böcəyinin sürfəsi ilin hansı fəslində və neçə dəfə qışlağıdan sonra pupa çevrilir?
A) qışın sonunda, 4 dəfə qışlağıdan sonra
B) yazın əvvəlində, 4 dəfə qışlağıdan sonra
C) qışın sonunda, 2 dəfə qışlağıdan sonra
D) payızda, 2 dəfə qışlağıdan sonra
E) yazın sonunda, 3 dəfə qışlağıdan sonra

92. Sadalanan bitkilərin hansında erkək qametlər – spermatozoidlardır?
1. Sfaqnum 2. Qatırquruğu
3. Şehçiçayı 4. Palid
5. Plaun 6. Çovdar
7. Dəvədabani 8. Çobanyastığı
A) 1, 2, 5 B) 1, 5, 7
C) 1, 3, 5, 8 D) 2, 3, 4, 7
E) 3, 4, 6, 7, 8

93. Sağlam insanda normal halda 30 ürək vurğusuna sərf olunan vaxt ərzində böyrəklərdən minimum nə qədər leykosit keçər (ürək tsikli=0,8 san)?
A) 2 milyard
B) 3 milyard
C) 6 milyard
D) 8 milyard iki yüz milyon
E) 2 milyard dörd yüz milyon

94. İnsanda eşitmə analizatorunun mərkəzi beyin yanımkürələri qabığının hansı payında yerləşir?
A) gicgah B) təpə C) alın
D) alır və gicgah E) ənsə

95. Aşağıda göstərilən biogeosenozlardan hansılardan təşkil edən növlər daha çoxsaylı olmalıdır?
A) taxıl zəmisi
B) sünə meşə zolağı
C) çugundur tarası
D) şirin su biogeosenozu
E) giləmeyvəlik

96. İnsanın onurğa beyninin neçə sinir kökləri var?
A) 124 B) 12 cüt C) 12 D) 31 E) 31 cüt

97. Cüçülərin xitin örtüyü hansı vəzifələri yerinə yetirir?
A) xarici skelet, qoruyucu və dayaq
B) xarici ekelet, qan yaratma və dayaq
C) qoruyucu, daxili skelet və dayaq
D) daxili skelet, duyğu və lamişə
E) daxili skelet, dayaq, istiliktərədici və qoruyucu

2003

IV qrup, Variant B

86. Hansı məməlilərdə mayalanmış yumurta hüceyrə tam parçalanmaya məruz qalır?
A) şimpanze və ördəkburunda
B) adadovşanında və şimpanzedə
C) ördəkburun və yexidnada
D) yexidnə və kirpi'də
E) köstəbəkdə və ördəkburunda

87. İnsanın mədə divarlarında aşağıdakılardan hansılar *olmaz*?
1. eninəzolaqlı əzələlər
2. saya əzələlər
3. epiteli
4. piy toxuması
5. daxili sekresiya vəziləri
6. xarici sekresiya vəziləri
A) 1, 3, 6 B) 1, 4, 5 C) 2, 3, 6
D) 2, 4, 5 E) 1, 4, 6

88. Hansı müləhizə doğrudur?
A) Bütün sürünlənlərdə oträflər olur.
B) Bütün sürünlənlərdə caynaq olur.
C) Bütün sürünlənlərin ürəyi üçkamerlidir.
D) Bütün sürünlənlərdə göz qapaqları olnur.
E) Bütün sürünlənlərdə kloaka olur.

89. Onurğalıların onurğa sütununda maksimum neçə şöbə olur?
A) 5 B) 4 C) 2 D) 3 E) 1

90. Bugda dəminin hansı hissələri ziqtodan əmələ *galmayıb*?
1. toxum qabığı 2. endosperm
3. ləpə 4. kökcük
A) 3, 4 B) 2, 3 C) 1, 2 D) 2, 4 E) 1, 4

91. 4 ilkin bakterianın fasılısız bölünməsi nəticəsində onların sayı 64 dəfə artmışa, buna nə qədər vaxt sərf olunmuşdur?
A) 3 saat B) 2 saat C) 4 saat
D) 1 saat E) 5 saat

- 98.** Hansı sırada verilmiş bitkilərin hər birinin səbət çiçək qrupunda toplanmış çiçəklər müxtəlif formalı taca malik olurlar?
 A) eşəkqanqlı, zəncirotu
 B) zəncirotu, göyçiçək
 C) günəbaxan, göyçiçək
 D) günəbaxan, zəncirotu
 E) çobanyastığı, zəncirotu

- 99.** İnsanda hansı sümük maksimum bilavasitə sümük birləşməsi əmələ gətirir?
 A) döş fəqərəsi
 B) kürək sümüyü
 C) çanaq sümüyü
 D) döş sümüyü
 E) qabırğı

- 100.** Xlamidomonada ulotriksin zoosporundan aşağıda göstərilən əlamətlərin hansına görə fərqlənir?
 A) yeni organizm əmələ gətirə bilməməsinə görə
 B) qılaflın olmamasına görə
 C) hərəkətsiz olmasına görə
 D) qamçıların sayına görə
 E) qamçıların olmasına görə


- 101.** Ovulyasiya prosesi hansı cavabda düzgün göstərilmişdir?
 A) mayalanmamış yumurta hüceyrənin dağılması
 B) yumurta hüceyrənin follikulundan çıxması
 C) yumurta hüceyrənin mayalanması
 D) ayaşlı tsikli
 E) yumurta hüceyrənin yetişməsi

- 102.** Çiçəkli bitkiđə ikiqat mayalanma zamanı mayalanmadə bilavasitə iştirak edən hüceyrələrin xromosomlarının sayının cəmi 77-dir. Yumurta hüceyrənin xromosom sayı 21-dir. Ata və ana bitkinin diploid xromosom dəstinin sayı nə qədər olmuşdur?
 A) ♂ 14, ♀ 42
 B) ♂ 7, ♀ 21
 C) ♂ 42, ♀ 14
 D) ♂ 21, ♀ 7
 E) ♂ 63, ♀ 14

- 103.** Göl ilbizi və anodontanın qan-damar sistemi üçün oxşar xüsusiyyət hansıdır?
 A) ürəklərinin mədəciklərindən venoz qanın çıxmazı
 B) venoz qanın ağciyərlərdə karbon qazından təmizlənməsi
 C) qanın yalnız damarlarla axması
 D) venoz qanın qəsəmələrdə karbon qazından təmizlənməsi
 E) ürəklərinə yalnız arterial qanın gəlməsi

- 104.** Bütün quşlar üçün səciyyəvi olan xüsusiyyəti göstərin.
 A) arteriya damarları ilə yalnız arterial qanın axması
 B) postembrional inkişaf dövründə ağciyər vasitəsi ilə tənəffüs etmələri
 C) beyin yarımkürələrində çoxlu şirəm və qırışların olması
 D) vena damarları ilə yalnız venoz qanın axması
 E) hər bir ayaqda barmaqların sayının dörd olması

- 105.** Qızılısarmaşıqdə gövdədə sormacların əmələ gəlməsi → idioadaptasiya (I)
 Göy balinada arxa ətrafların olmaması → ?...(II)
 I qanunauyğunluğa əsaslanaraq, II termini tapın.
 A) aromorfoz
 B) konvergensiya
 C) "mimikos"
 D) ümumi degenerasiya
 E) idioadaptasiya

- 106.**  çarpanlaşdırılması zamanı erkək organizmin AB tipli qametləri yaşama qabiliyyətinə malik olmazsa, nəsildə neçə fenotip və genotip qrup alınar? (xromosom çarpanlaşması yoxdur, dominantlıq tamdır)
 A) 9 fenotip, 9 genotip
 B) 1 fenotip, 2 genotip
 C) 4 fenotip, 9 genotip
 D) 2 fenotip, 2 genotip
 E) 4 fenotip, 4 genotip

- 107.** İlk dəfə zəif inkişaf etmiş çənəaltı çıxıntı hansında əmələ gəlmişdir?
 A) sinantropda
 B) Heydelberq adamında
 C) neandertalda
 D) kromanyonda
 E) pitekantropda

- 108.** Xəsta insanın ağciyərlərindən biri çıxarılmışsa, onda onun ürəyinin sol qulaqcığına gələn arterial qan ora cəmi neçə vena damarı ilə daxil olar?
 A) 1 B) 2 C) 4 D) 6 E) 3

- 109.** Tritikalenin meyvəsi hansıdır?
 A) toxumcameyvə
 B) qutucuqmeyvə
 C) giləmeyvə
 D) dənmeyvə
 E) paxlameyvə

- 110.** Qlükozanın parçalanmasının oksigenli mərhələsində sintez olunan ATP moleküllərində 216 fosfat turşusu qalğı olarsa, bu zaman neçə qram su əmələ gəlir?
 A) 512 B) 756 C) 792 D) 216 E) 1512

2003 V qrup, Variant A

- 116.** Dörraklı insan hansı dəstənin nümayəndəsidir?
 A) məməlilər B) plasentalılar
 C) insanlar D) xordalılar
 E) primatlar

- 117.** Yalnız məməlilər xas olan:
 A) aq ciyərlərlə tənəffüs
 B) qanın damarlarla axması
 C) dörd kameralı ürəyin olması
 D) süd vəzilərinin olması
 E) böyrəklərin olması

- 118.** İnsanda ultrabənövşəyi şüaların təsiri nöticəsində əmələ gələn:
 A) nişasta B) D vitamini
 C) qlikogen D) qlükoza
 E) dörialtı piy qatı

2003 V qrup, Variant B

- 114.** Yağlar nədir?
 A) karbohidratdır
 B) karbohidrogenlər qarışığıdır
 C) turşudur
 D) çoxatomlu spirtdir
 E) mürəkkəb eñirdir

- 115.** Quru buz hansı maddədən alınır?
 A) CO₂ B) H₂O C) C₂H₅OH
 D) CH₄ E) NH₃

- 116.** Spirtlə ikişərin təsirindən qaraciyörde yaranan xəstəlik neçə adlanır?
 A) qastrit
 B) konyunktivit
 C) meninqit
 D) siroz
 E) angina

2004

I qrup, Variant A

111. Hansı birləpəli bitkidir?

- A) itburnu
- B) zəncirotu
- C) soğan
- D) quşəppəyi
- E) kalom

112. Qida zəncirində ilkin həlqə:

- A) bitkiyeyən heyvanlardır
- B) yaşıl bitkilərdir
- C) həşəratlardır
- D) göbələk və bakteriyalardır
- E) yırtıcılardır

113. Kolbacıqlar hansı analizatorun tərkib hissəsidir?

- A) qoxu
- B) dəri-azələ
- C) eşitma
- D) dad
- E) görmə

2004

I qrup, Variant B

111. Aşağıdakılardan hansı qıcıqlara həssasdır?

- A) kirpik
- B) dırnaq
- C) saç
- D) qaş
- E) dil

112. Biosfer haqqında təlimin banisi kimdir?

- A) J.B. Lamark
- B) N. Vavilov
- C) V. Vernadski
- D) V. Parin
- E) V. Sukaçev

113. Kartofun zəhərli meyvələri necə adlanır?

- A) buynuz meyvə
- B) giləmeyvə
- C) gövdə yumrusu
- D) kökyumrusu
- E) meyvəkök

2004

II qrup, Variant A

116. Hansı bitkilər birillik və ikiillik ola bilərlər?

- A) yalnız otlar
- B) bəzi ağaclar
- C) kollar
- D) bütün ağaclar
- E) yalnız lianlar

117. Hansı göz xəstəliklərinə aid edilir?

- A) çiçək
- B) vəba
- C) konyunktivit
- D) qızılca
- E) sirroz

2004

II qrup, Variant B

116. İnsan dili nayı hiss *etmir*?

- A) dadı
- B) qoxunu
- C) soyuğunu
- D) təzyiqi
- E) istini

117. Çoxillik bitkilər:

- A) yalnız kökümsovlu otlardır
- B) kollar və bütün otlardır
- C) yalnız hündür ağaclarıdır
- D) ağac və kollardır
- E) bütün ağac və bütün otlardır

2004

III qrup, Variant A

119. Şəkildə göstərilən:

- A) qojının protalı
- B) çovdarın cürcərtisi
- C) xlamidomonada
- D) birhüceyrəli yaşıl yosun-xlorella
- E) mamırın inkişaf mərhələlərindən biri



120. Xolesterin nədir?

- A) mineral maddədir
- B) lipiddir
- C) zülaldır
- D) nuklein turşusudur
- E) karbohidratdır

2004

III qrup, Variant B

119. Hüceyrədaxili katalizatorlar – fermentlər öz kimyəvi təbiətinə görə hansı tip birləşmələrə aiddir?

- A) zülallara
- B) yağlara
- C) vitaminlərə
- D) nuklein turşularına
- E) karbohidratlara

120. Şəkildə göstərilən:

- A) çovdarın cürcərtisi
- B) ulotriks
- C) spirogira



D) qojının tallomu

E) yaşıl quşmamırının inkişaf mərhələlərindən biri

2004

IV qrup, Variant A

86. Şəkildə hansı onurğalının ön ətrafi göstərilmişdir?

- A) yarasanın
- B) körənkələnin
- C) insanın
- D) quşun
- E) qurbağanın



87. Fəsilələrdən hansılar ikiləpəlilər sinfinə aiddir?

1. Qaymaqcıçaklılər
2. Kəpənəkçiçaklılər
3. Cillər
4. Badımcانçıçaklılər
5. Süsənlər
6. Taxillər
7. Mürəkkəbçiçaklılər
8. Zanbaqlar

A) 2, 4, 6, 8


B) 3, 5, 7, 8

C) 1, 2, 4, 7

D) 2, 4, 5, 8

E) 1, 3, 5, 7

88. Şəkildə göstərilən gəyərçinlərin hansında adətən barmaqların arasında pərdə əmələ gəlmir?



A) 2, 4, 6

B) 2, 5, 6

C) 1, 3, 4

D) 1, 3, 5

E) 3, 4, 6

89. Sual işaretinin yerinə nə yazılmalıdır?



- A) qlükoza
- B) dezoksiribzoa
- C) ATF
- D) ADF
- E) riboza

90. Quşların lələkləri ilə məməlilərin tükləri arasında oxşarlıq nədədir?

- A) quruluşlarında
- B) uçmağa kömək etmələrində
- C) rənglərinin eyni olmalarında
- D) xarici görünüşlərində
- E) eyni maddədən ibarət olmalarında

91. İnsanda venoz qan ürək boşluğununa bilavasitə neçə damarla daxil olur və neçə damarla çıxır?

- A) 2-1
- B) 6-2
- C) 4-2
- D) 3-4
- E) 1-3

92. Şüali simmetriyaya malik olan orqanizmlər na zaman meydana çıxmışdır?

- A) arxeydə
- B) paleozoyda
- C) yurada
- D) neogendə
- E) proterozoyda

93. İki bakteriyanın bölünərək sayının 1024-ə çatmasına minimum nə qədər vaxt sərf olunur?

- A) 2 saat
- B) 3 saat
- C) 6 saat
- D) 5 saat
- E) 4 saat

94. İnsanın əlində ən hərəkətli:

- A) şəhadət barmaqdır
- B) çəçələ barmaqdır
- C) adsız barmaqdır
- D) baş barmaqdır
- E) orta barmaqdır

95. Qabda olan quru toxumlarda tənəffüs prosesi kəsilərsə

- A) onlar məhv olar

- B) onlarda qeyri-üzvi maddələrin parçalanması güclənər
- C) onlar ehtiyat qida maddələri hesabına qidalanmağa başlayar
- D) onlarda üzvi maddələrin parçalanması güclənər
- E) onlar cücməyə başlayar

96. Sadalananlardan hansı şərtsiz refleksləri xarakteriza edir?

- 1. Növün bütün fəndləri üçün eyni deyil
 - 2. İrsən ötürülür
 - 3. Canlılı ətraf mühitə uyğunlaşdırır
 - 4. Daimidir
 - 5. Lazım olmayanda itir
 - 6. Növün bütün fəndləri üçün eynidir
 - 7. Coxalmanı təmin edir
- A) 3, 4, 6, 7
 - B) 1, 2, 4, 7
 - C) 2, 3, 5, 7
 - D) 2, 4, 6, 7
 - E) 1, 3, 4, 6

*97. Baş beyindən çıxan sinirlər mərkəzi sinir sistemindən çıxan sinirlərin neçə faizini təşkil edir?

- A) ~39,5%
- B) ~28%
- C) ~50%
- D) ~62%
- E) ~72%

98. Tam dominantlıq şəraitində bütün genlərin ilişikli keçməsi nəzərə alınarsa, AaBbCcDdEe genotipli fərd neçə sort qamet hazırlayır? (xromosom çarpazlaşması yoxdur)

- A) 2
- B) 16
- C) 8
- D) 10
- E) 32

99. İnsan cinsinin hansı növü ilk dəfə olaraq öz əşyalarını bəzənməyə başlamışdır?

- A) neandertallar
- B) kromanyonlar
- C) sinantropolar
- D) pitekantropolar
- E) bacarıqlı insan

100. Spermatozoidlər qadın orqanizmində aybaşı tsiklinin hansı gündündə daxil olsalar, yumurtahüceyrənin normada mayalanması baş verar (28 günlük tsikl şəraitində)?

- A) 28-ci
- B) 20-ci
- C) 12-ci
- D) 7-ci
- E) 2-ci

101. Şimpanzenin qametinin autosom xromosom sayı 23-dür. Bu orqanizmdə meyzun I bölünməsinin sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom, neçə xromotid olar?

- A) 24 xromosom; 48 xromatid
- B) 46 xromosom; 46 xromatid
- C) 48 xromosom; 48 xromatid
- D) 24 xromosom; 24 xromatid
- E) 23 xromosom; 46 xromatid

102. Skorbut xəstəliyinə *aid olmayan* əlaməti göstərin.

- A) ağızın selikli qişasında yaralar əmələ gəlir
- B) infeksiyon xəstəliklərə qarşı orqanizmin müqaviməti azalır
- C) oynaqlarda ağrılar baş verir
- D) dişlərin atı qanayır
- E) qıçılmalara başlayır və iflic əmələ gətirir

103. İlənlərin zəhər vəziləri:

- A) şəklini dəyişmiş tərəvəzlidir
- B) şəklini dəyişmiş süd vəziləridir
- C) şəklini dəyişmiş piy vəziləridir
- D) şəklini dəyişmiş tüpürçək vəziləridir
- E) şəklini dəyişmiş tor vəziləridir

104. Yaşılı insanların alt və ya üst çənəsindəki hər hansı bir köpək dişi haqqında verilənlərdən hansı doğrudur?

- A) kökü olmur
- B) bir tərəfdən bilavasitə digər köpək dişi, o biri tərəfdən issa kiçik azi dişi ilə qonşudur
- C) bir tərəfdən bilavasitə kəsici dişlə, digər tərəfdən issa digər köpək dişi ilə qonşu ola bilər
- D) bir tərəfdən bilavasitə böyük azi dişi, digər tərəfdən issa kiçik azi dişi ilə qonşudur
- E) bir tərəfdən bilavasitə kiçik azi dişi, digər tərəfdən issa kəsici dişlə qonşudur

105. Aşağıda verilmiş qida zəncirlərindən hansında exinokokun bilavasitə yetkin fərdə çevriləsi baş verə bilər?

- A) yaxşı bisəməmiş toyuq atı → insan
- B) parazitin yumurtası → insan
- C) xəstə balıq → qağayı

D) xəstə qoyun → canavar
E) parazitin yumurtası → it

106. Ürəyinə qan bilavasitə damarlarla qayıtlayan tipin nümayəndələri üçün göstərilənlərdən hansı *yarlılıdır*?

- A) udlaq ətrafi sinir hölgəsi və qarın sinir zəncirindən ibarət sinir sisteminə malikdir
- B) postembrional inkişaf düzənə və dolayı gedən nümayəndələri var
- C) həm suda, həm də quruda yaşayan nümayəndələrinə rast gəlinir
- D) ucan nümayəndələri var
- E) qan bədən boşluğunundakı maye ilə qarışır

107. İnsanın həzm kanalına askarid tərəfindən yenicə qoyulmuş yumurtalar düşərsə:

- A) onlar insan orqanizmində inkişaf edə bilməzlər
- B) yumurtadan çıxmış sürfələr qan damarlarına keçər
- C) onlar sürfəyə çevrilərək ağciyərlərə keçər
- D) mədədən yumurtadan sürfələr çıxar
- E) onlar insanda ağciyər xəstəliklərini törədərlər

108. Hüceyrələri daima bölünən toxuma neçə adlanır?

- A) örtük
- B) ifrazat
- C) törədici
- D) mexaniki
- E) ötürüçü

109. Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansı kartofun vətəni sayılır?

- A) And (Çənubi Amerika)
- B) Həbəstan
- C) Şərqi Asiya
- D) Aralıq dənizi
- E) Cənub-Qərbi Asiya

110. Qeyri-cinsi çoxalma zamanı ulotriks sapını əmələ götürən bilavasitə ...

- A) qamçısız spordur
- B) qametdir
- C) zoospordur
- D) ziqotdur
- E) "işiq daşyan"ıdır

86. Şəkildə hansı onurğalının ön ətrafi göstərilmişdir?
 A) kərtənkələnin B)
balinanın
C) insanın D) quşun
E) yarasının



87. Spermatozoidlər qadın orqanızmino aybaşı tsiklinin hansı günündə daxil olsalar (28 günlük tsikl şəraitində), yumurtahüceyrənin normada mayalanması baş verə bilmez?
 A) 21-ci B) 14-cü C) 11-ci
D) 13-cü E) 12-ci

88. Aşağıda verilmiş qida zəncirlərdindən hansında öküz soliterinin bilavasita yetkin fərdə çevriləmisi baş verə bilər?
 A) yumurta ilə yolu xılmış tərəvəz → insan
B) xəstə balıq → qağayı
C) yaxşı bışməmiş mal eti → insan
D) yumurta ilə yolu xılmış ot → öküz
E) xəstə quş → canavar

89. Göl ilbizi anadotanın tənəffüs orqanına malik olmayıdı:
 A) onu ikitaylılara aid edərdilər
B) onda ifrazat prosesi getməzdı
C) o, çanağa malik olmazdı
D) o, atmosfer havası ilə tənəffüs edə bilməzdı
E) o çıxalmazdı

90. İnsanda arterial qan ürək boşluğununa bilavasita neçə damarla daxil olur və neçə damarla çıxır?
 A) 4-1 B) 3-3 C) 4-4 D) 6-2 E) 2-2

91. Skorbut xəstəliyinə aid olan əlaməti göstərin.
 A) ürək yığılmalarının ritmi yavaşır
B) xəstələr daima açıq hissə keçirir
C) sinir sisteminin fəaliyyəti pozulur
D) dişlərin və tükərlərin formalizması pozulur
E) oynaqlarda ağrı baş verir

92. Əlverişli şəraitdə 3 saatda bir bakteriyadan sadə bölünmə yolu ilə maksimum neçə bakteriya əmələ gələ bilər?
 A) 64 B) 250000 C) 512
D) 32768 E) 4096

93. Cins və sortun fenotipinin müsbət keyfiyyətləri nə vaxt tam şəkildə meydana çıxır?
 A) Yalnız məlum olan saxlama, yemləmə və aqrotexnik şəraitdə, müəyyən kompleks iqlim amilləri olduqda
B) Başlangıç materialın ərsi müxtəlifliyi çox olmadığı hallarda
C) İnkışaf şəraiti yekrəng olduqda
D) Yalnız məlum olan temperatur şəraitində
E) Genotip yüksək keyfiyyətlə olmadıqda

94. Qurbağaların arxa bağırsağı bilavasita hara açılır?
 A) dəri altına B) bədən boşluğununa
C) qana D) kloakaya
E) xarici mühitə

95. Bitkidi yarpaq sahəsinin böyüməsi ilə
 A) tənəffüs prosesi pozular
B) transpirasiya güclənər
C) transpirasiya zəifləyər
D) kök təzyiqi aşağı düşər
E) üzvi maddələrin yaranması prosesi zəifləyər

96. Ürəyinə qan bilavasita damarlarla qayıtmayan tipin nümayəndələri üçün aşağıdakı söylənilənlərdən hansı düzgündür?
 A) bütün nümayəndələri quruda yaşayır
B) bütün nümayəndələri yalnız mürəkkəb gözlərə malikdir
C) bütün nümayəndələrində iki qan dövranı mövcuddur
D) xitin qatı xarici skelet rolunu oynayır
E) bütün nümayəndələri suda yaşayır

97. Aşağıdakı orqanlardan hansında lifləri müəyyən yerlərdə bir-biri ilə birləşən əzələ toxuması var?
 A) sidik kissasında B) ürəkdə
C) damarlarda D) əllərdə
E) bağırsaqda

98. Əlamətlərdən biri üzrə irsiyyətin aralıq xarakteri müşahidə olunduğu halda, hər iki əlamətə görə heteroziqot olan fəndlərin dihibrid çarpazlaşması nəticəsində hibridlərdə neçə fenotipik qrup alıñar?
 A) 6 B) 9 C) 2 D) 4 E) 3


99. Şimpanzenin qametinin autosom xromosom sayı 23-dür. Bu orqanizmdə meyozun sonunda əmələ galan hər bir hüceyrədə neçə xromosom, neçə xromatid olar?
 A) 23 xromosom; 46 xromatid
B) 23 xromosom; 23 xromatid
C) 48 xromosom; 48 xromatid
D) 46 xromosom; 46 xromatid
E) 24 xromosom; 24 xromatid

100. Əksər məməlilərin dərisi başqa heyvanların dərisindən nə ilə fərqlənir?
 A) qərnilişmiş üst qatın olması ilə
B) reseptörlerin *olmaması* ilə
C) pulcuqların olması ilə
D) tər vəzilərinin olması ilə
E) vəzilərin *olmaması* ilə

- *101. Onurğa beyni sinirləri mərkəzi sinir sistemindən çıxan sinirlərin neçə faizini təşkil edir?
 A) ~40%
B) ~36%
C) ~72%
D) ~28%
E) ~39,5%

102. Yaşlı insanın alt və ya üst çənəsindəki hər hansı bir kiçik ażi dişin haqqında verilənlərdən hansı doğru *deyil*?
 A) bir tərəfdən bilavasita köpək diş, digər tərəfdən isə digər kiçik ażi diş ilə qonşu oləbilər
B) ağıl dişin adlanmır
C) bir tərəfdən bilavasita böyük ażi diş, digər tərəfdən isə digər kiçik ażi diş ilə qonşu oləbilər
D) bir tərəfdən bilavasita böyük ażi diş, digər tərəfdən isə köpək diş ilə qonşu oləbilər
E) kökü vardır

103. Şəkildə göstərilən gəyərçinlərin hansında adətən barmaqların arasında pərdə əmələ gəlir?
 1. 2. 3. 4. 5. 6.



- A) 1, 5, 6 B) 1, 3, 4 C) 1, 3, 5
D) 3, 4, 6 E) 2, 4, 6


104. Fəsilələrdən hansılar birləşənlər sinfinə aiddir?

1. Qaymaqcıçəklilər
 2. Kəpənəkçiçəklilər
 3. Cillər
 4. Badımcانçıçəklilər
 5. Süsənlər
 6. Taxıllar
 7. Mürəkkəbçiçəklilər
 8. Zanbaqlar
- A) 1, 5, 6, 7 B) 1, 2, 4, 7 C) 4, 5, 7, 8
D) 3, 5, 6, 8 E) 2, 4, 7, 8

105. Sadalanınlardan hansı şərti refleksi xarakterizə edir?

1. Növün bütün fəndləri üçün eyni deyil
 2. İrsən ötürülür
 3. Canlısı ətraf mühitə uyğunlaşdırır
 4. Daimidir
 5. Daxili mühitin nisbi sabitliyini qoruyur
 6. Refleks qövsü baş beyin yarımkürələri qabığından keçir
 7. İrsən ötürülmür
- A) 3, 4, 6, 7 B) 2, 5, 6, 7 C) 1, 3, 6, 7
D) 1, 2, 5, 7 E) 2, 4, 5, 6

106. Sual işarəsinin yerinə nə yazılmalıdır?



- A) riboza B) dezoksiriboza C) ADF
D) qlükoza E) ATF

107. İlk bədən boşluğunə malik olan organizmlər nə zaman meydana çıxmışlar?

- A) yurada
B) proterozoya
C) triasda
D) arxeydə
E) daş-kömürdə

108. Fərdi inkişafının heç bir mərhələsində qamçı olmayan yosun hansıdır?

- A) xlorella
B) xlamidomonada
C) ulotriks
D) ulva
E) laminariya

109. Sort və cinslərin yaranma tarixi hansı dövrdən başlayır?

- A) pitekantropların daş alətlər hazırladığı dövrdən
B) sinantoplarda sağaxayılığın formalasdığı dövrdən
C) neandertalların bitki toplamağa başladığı dövrdən
D) avstralopiteklərin dik yeriməyə başladığı dövrdən
E) kromonyonların heyvanları əhliləşdirdiyi və əkinçiliklə məşğul olduğu dövrdən

110. Ən qədim bitkilər:


- A) örtülütoxumlardır
B) yosunlardır
C) çılpaqtoxumlardır
D) qızıkkimilərdir
E) mamırlardır

2004 V qrup, Variant A

116. İnsanın hansı sümükləri sindiqda şına qoymaq lazımdır?

- A) təpə sümükləri
B) onurğa sümükləri
C) dirsək sümükləri
D) alın sümüyü
E) qabırğalar

117. Şəkildə onurğasızlar hansı rəqəmlərlə göstərilmişdir?



- A) 2 və 3
B) 1, 4 və 5
C) 1 və 5
D) 2, 3 və 4
E) 1, 2 və 3

118. Öz aralarında sərbəst çarpazlaşan, döllü nəsil verən fəndlər cəmi necə adlanır?

- A) sinif
B) şöbə
C) fəsilə
D) növ
E) tip

2004 V qrup, Variant B

116. Canlı organizmlərin mühitlə qarşılıqlı əlaqəsindən bəhs edən elm necə adlanır?

- A) ekologiya
B) sitologiya
C) histologiya
D) embriologiya
E) fenologiya

117. İnsanın hansı sümükləri sindiqda şına qoymaq *olmaz*?

- A) baldır sümükləri B) qabırğaları
C) said sümükləri D) bazu sümükləri
E) bud sümükləri


118. Şəkildə onurğalılar hansı rəqəmlərlə göstərilmişdir?



- A) 2, 3 və 4 B) 1, 3 və 4 C) 1, 4 və 5
D) 1, 3 və 5 E) 2 və 3

2005 I qrup, Variant A

111. Yarpaqlarda göstərilən damarlanması tiplərindən hansılara adətən birləşəli bitkilərdə təsədűf edilir?



- A) yalnız 3
B) 1, 2, 3
C) yalnız 1
D) 1, 2
E) 2, 3

112. Qaynar sudan yanmış adama ilk yardım aşağıdakılardan hansıdır?

- A) yalnız paltarı çıxarmaq
B) paltarı tez çıxarmaq, yaraya soyuq su tökmək
C) yaraya yod sürtmək
D) yaraya bitki yağı sürtmək
E) paltarı çıxarıb yaraya spirt sürtmək

113. Əgər qeyri-allel genlər eyni homoloji xromosom cütlərində yerləşərsə, hansı qanun üzə çıxar?


- A) ilişikli ırsiyyət
B) dominantlıq
C) dominantlığın idarə edilməsi
D) genlərin sərbəst paylanması
E) parçalanma

2005**I qrup, Variant B**

111. Əgər qeyri-allel genlər homoloji olmayan müxtəlif xromosom cütlərində yerləşərsə, hansı qanun üzə çıxar?

- A) parçalanma
- B) ilşikli irsiyyat
- C) Hardi-Vaynberq
- D) genlərin sərbəst paylanması
- E) homoloji suralar

112. Yarpaqlarda göstərilən damarlanması tiplərindən hansına adətən ikiłəpəli bitkilərdə təsacüf edilir?



- A) 1
- B) 3
- C) 1, 2
- D) 2
- E) 2, 3

113. İsti yay günlərində insanın geyimini qoyulan güygeniyik tələblər hansılardır?

- A) tünd rəngdə, təbii parça
- B) açıq rəngdə, yun parça
- C) tünd rəngdə, sintetik parça
- D) tünd rəngdə, lifli parça
- E) açıq rəngdə, nazik parça

2005**II qrup, Variant A**

116. Şəkildə bitki hüceyrəsinin hansı inkişaf fazası göstərilmişdir?



- A) profaza
- B) metafaza
- C) interfaza
- D) anafaza
- E) telofaza

117. Antitel nədir?

- A) xörək duzudur
- B) qanın formalı elementidir
- C) ağ qan hüceyrəsidir
- D) qırmızı qan hüceyrəsidir
- E) zülaldır

2005**II qrup, Variant B**

116. Şəkildə bitki hüceyrəsinin hansı inkişaf fazası göstərilmişdir?



- A) telofaza
- B) profaza
- C) interfaza
- D) anafaza
- E) metafaza

117. Hemoqlobin nədir?

- A) zülaldır
- B) plazmanın tərkib hissəsidir
- C) qırmızı qan hüceyrəsidir
- D) qanın formalı elementidir
- E) mineraldır

2005**III qrup, Variant A**

119. İnsanın dişləri kəsici, köpək və azy dişlərinə bölünür. İnsanın alt çənəsində neçə kəsici diş var?

- A) 16
- B) 8
- C) 2
- D) 4
- E) 6

120. Qeyd edilənlərdən hansı protal, quş mamarı və psilofitlər üçün doğru **deyil**?

- A) toxumun olmaması
- B) köklərin olması
- C) xlorofilin olması
- D) rizoidlərin olması
- E) çiçəyin olmaması

2005**III qrup, Variant B**

*119. Hansı həzm sistemi orqanının xəstəliyidir?

- A) poliomielit
- B) sıroz
- C) meningit
- D) qrip
- E) vərem

120. Qeyd edilənlərdən hansı protal, quş mamarı və psilofitlər üçün doğrudur?

- A) xlorofilin olması
- B) toxumla çoxalma
- C) rizoidlərin olmaması
- D) gövdə, kök, yarpaqların olması
- E) çiçəyin olması

2005**IV qrup, Variant A**

86. Əgər insan askarının yenicə qoyulmuş yumurtasını oksigendən məhrum etsək, onda aşağıdakılardan hansı baş verər?

- A) yetkin fərd gec əmələ gələ bilər
- B) sürfədən yetkin fərd tez əmələ gələ bilər
- C) yumurta inkişaf etməyərək məhv olar
- D) sürfə inkişaf edər, lakin yumurta məhv olar
- E) yumurta inkişaf edərək sürfə əmələ getirər

87. İlənin yetişmiş yumurta hüceyrəsinin xromosom sayı 7-dir. Bu orqanızın cinsiyyət hüceyrəsində meyozun birinci bölünməsinin anafaza mərhəlesinin sonunda neçə xromosom, neçə xromatid vardır?

- A) 7 xromosom, 14 xromatid
- B) 7 xromosom, 7 xromatid
- C) 28 xromosom, 28 xromatid
- D) 14 xromosom, 14 xromatid
- E) 14 xromosom, 28 xromatid

88. Diş fərdin genotipi yalnız *aB* və *ab* qamətləri əmələ getirir. Bu fərdin hansı genotipli erkək fərdlər çarşrazlaşmasından alınan nosildə istər fenotip, istərsə da genotipi görə 1:1:1:1 nisbəti alıñ? (İlişiklik yoxdur, tam dominantlıq mövcuddur)

- A) *Aabb*
- B) *AaBB*
- C) *AaBb*
- D) *AABb*
- E) *aaBb*

89. İnsanın normal embrional inkişafının 4-5 aylığında olan döldün ürək tsiklinde mödəciklərin yığılma fazası nə qədər çökür?

- A) 0,8 san
- B) 0,3 san
- C) 0,15 san
- D) 0,4 san
- E) 0,025 san

90. Göstərilənlərdən hansı təkamül prosesində daha əvvəl əmələ gəlmüşdür?

- A) çiçək
- B) qoza
- C) meyva
- D) çiçək qrupu
- E) toxum

91. Xanı balığının qan dövranında hansı qan dövr edir?

- A) yalnız arterial
- B) arterial, venoz, qarışq
- C) venoz, arterial
- D) yalnız venoz və qarışq
- E) yalnız venoz

92. Pişikquyruğu bitkisinin 5 sünbülcüyündə neçə çiçək pərdəsi və neçə erkəkcik olur?

- A) 10 və 15
- B) 40 və 60
- C) 20 və 30
- D) 21 və 42
- E) 30 və 45

93. İnsan ürəyinin mədəcikləri yığılarkən ürəyin qapaqları hansı vəziyyətdə olur?

- A) taylı qapaqlar açıq, aypara qapaqlar örtülü
- B) ürəyin sol hissəsindəki qapaqlar açıq, sağ hissəsindəkilər isə örtülü
- C) həm taylı, həm də aypara qapaqlar açıq
- D) həm taylı, həm də aypara qapaqlar örtülü
- E) taylı qapaqlar örtülü, aypara qapaqlar açıq

94. Müasir insanı insanabənzər meymunlardan fərqləndirən cəhətlər hansıdır?

- A) mimika və jestlər vasitəsilə emosiyalarını ifadə etmək qabiliyyəti, eyni sayıda qan grupunun olması
- B) nəsil qayğısına qalma, inkişaf etmiş duyuq orqanları
- C) dik yerimə qabiliyyəti, quyuğun olmaması, barmaqlarda dırnaqların olması
- D) digər alətlərin istehsalı üçün əmək alətlərini düzəltmə və ondan istifadə etmə qabiliyyəti
- E) yüksək inkişaf etmiş sinir sistemi, mürəkkəb şərti və şərtsiz reflekslər

95. Bir sıra bitkilərin meyvəsində müxtəlif mürəbbələr hazırlanmışdır. Hansı mürəbbə çayirdək meyvədən hazırlanmışdır?

- A) almadan hazırlanmış
- B) qarpızdan hazırlanmış
- C) üzümündən hazırlanmış
- D) qarağatdan hazırlanmış
- E) ərikdən hazırlanmış

96. Əlamətlərdən hansı qızılıkimilərin nümayəndələrinə aid **deyil**?

- 1. ötürütü toxumaları var
 - 2. ötürütü toxumaları yoxdur
 - 3. erkək qametləri qamçılıdır
 - 4. erkək qametləri qamçısızdır
- A) 2, 3 B) 1, 4 C) 2, 4 D) 1, 3 E) 1, 2


97. Qadın orqanizminin ontogenezi harada başlayır?

- A) uşaqlıqda
- B) toxumluqda
- C) yumurtalıqda
- D) bilavasitə follikulda
- E) uşaqlıq borusunda

98. Verilənlərdən hansı parazit göbələklərdir?

- A) mukor və penisil
- B) yağılı və tozağacı
- C) solğun əzvay və milçəkquran
- D) qov və sürmə
- E) maya və penisil

99. Qrafikdə müxtəlif zamanlarda biogeosenozdakı fərdlərin sayının dəyişilməsi göstərilmişdir. Bu qrafikə əsasən aşağıdakılardan hansını söyləmək olar?



- A) I-də üzvi maddənin çatışmamazlığı baş vermişdir
- B) IV -də produsentlər tərəfindən udulan CO_2 nin miqdarı azalmışdır
- C) III-də əmələ gələn fərdlərin sayı ölünlərin sayına bərabər olmuşdur
- D) II-də sintez olunan üzvi maddənin miqdarı olverişli şəraitdə fərdlərin tələbatını tamamilə ödəmişdir
- E) V-də produsentlər tərəfindən konsumentə ötürülən enerjinin miqdarı azalmışdır


100. Verilənlərdən hansı bitki mənşəli qida ilə qidalandıqda insanın həzm kanalında baş verər?

- 1. nişasta → qlükoza
 - 2. qlikogen → qlükoza
 - 3. yağı → qliserin + yağı turşusu
- A) yalnız 2 B) 1, 3 C) 1, 2, 3
D) yalnız 1 E) 2, 3

101. İnsanın onurğa sütunundakı sümüklərin maksimum neçəsi bilavasitə iki və daha çox sümüklə birləşmə əmələ götürür?

- A) 33 B) 2 C) 12 D) 29 E) 34

102. Şəkildə hansı heyvanların ürəyinin quruluş sxemi göstərilmişdir?



- A) 1-kərtənkələnin, 2-quşun, 3-xanı balığının, 4-çay xərcənginin
- B) 1-timsahın, 2-çay xərcənginin, 3-qurbağanın, 4-itin
- C) 1-itin, 2-soxulcanın, 3-qurbağanın, 4-xanı balığının
- D) 1-quşun, 2-hörümçayın, 3-xanı balığının, 4-göl ilbizinin
- E) 1-itin, 2-çay xərcənginin, 3-qurbağanın, 4-may böcəyinin

103. Amerikanı köşf edən avropalılar oradan nöyi gətirə **bilməzdilər**?

- A) lobayı B) xiayı
- C) qarğıdalını D) uzunlülfli pambığını
- E) boranını

104. İki qadının 4 əkiz usağı dünyaya golmişdir.

Birinci qadının dünyaya götirdiyi əkizlərin hər ikisi bir-birinə çox oxşayan qız, ikincininki isə bacı-qardaşdır. Birinci və ikinci qadının uşaqlarının yaranması zamanı mayalanmadə bilavasitə neçə spermatozoid iştirak etmişdir?

A) 2 və 2 B) 1 və 2
C) 1 və 1 D) 2 və 4
E) 4 və 2

105. Cinsi çıxalma zamanı ziqot yarandığı anda hansı baş verə bilər?

- A) hərəkətverici seçmə
- B) modifikasiya dəyişkənləyi
- C) kombinativ dəyişkənlək
- D) qeyri-ırsı dəyişkənlək
- E) stabillaşdırıcı seçmə

*106. İtdə piy vəzilərinin axacaqları bilavasitə hara açılır?

- A) ətraf mühitə
- B) dərialtı piy qatına
- C) tər vəzilərinin axacaqlarına
- D) tük kisəsinə
- E) dəri altına

*107. İnsanda baş beyinin sağ hissəsindən neçə kəllə-beyin siniri çıxır?


- A) 12 B) 31
C) 24 D) 33-34
E) 31 cüt

108. DNT molekulunun bir zəncirinin müəyyən sahəsində amin turşusu kodlaşdırın 300 nukleotid varsa, bu sahədəki informasiya əsasən baş verən transkripsiya və translasiya prosesləri zamanı cəmi neçə molekul su ayırlar?

- A) 398 B) 199
C) 301 D) 198
E) 299

- 109.** Xarici qulaq keçəcəyindəki havanın təbil pərdəsinə etdiyi təzyiq orta qulaqdakına bərabərdir. Aşağıdakılardan hansı olmazsa, orta qulaqda təzyiq fərqi bərabərləşməz?
 A) eşitmə sümükləri B) oval pəncərə
 C) qulaq seyvanı D) eşitmə borusu
 E) dəyirmi pəncərə

- 110.** Şəkildəki canlı organizmlərdən hansılar cüclülər sinfinə aid *deyil*?



- A) 1, 2, 6
 B) yalnız 2, 4
 C) 3, 4, 7
 D) yalnız 4
 E) yalnız 4, 5

2005 IV qrup, Variant B

- 86.** Onurğa beyni sinirlərinin neçə cüt ön kökü var?
 A) 31 B) 62 C) 2 D) 12 E) 24

- 87.** Timsahın ürəyinin mədəciklərində olan qan:
 A) sağ mədəcikdə venoz, sol mədəcikdə arteriadır
 B) arteriadır
 C) qismən qarışdır
 D) sağ mədəcikdə arterial, sol mədəcikdə venozdur
 E) venczdür

- 88.** Müasir insanla insanabənzər meymunların oxşar cəhətləri hansıdır?
 A) onurğanın əyriilikləri, ayaqdakı baş barmağın digərləri ilə qarşılaşa bilməsi
 B) yüksək inkişaf etmiş ali sinir fəaliyyəti, nəsil qayğısına qalma
 C) kəllənin üz şöbəsinin beyin şöbəsindən kiçik olması, qəşətü qövslərin olmaması
 D) qolların uzunluğu, tağlı ayaq, döş qəfəsinin yastı forması
 E) əmək alətlərini düzəltmə və onlardan istifadə etmə qabiliyyəti

- 89.** Kristofor Kolumb Amerikadan Avropaya yalnız nəyi gətirə bilərdi?
 A) kartofu
 B) xiyarı
 C) pomidoru
 D) qarğıdalı
 E) badimcanı

- 90.** Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdır. Hansı mürəbbə giləmeyvədən *hazırlanmamışdır*?
 A) gavalıdan hazırlanan
 B) badımcandan hazırlanan
 C) üzümdən hazırlanan
 D) qarağatından hazırlanan
 E) pomidoran hazırlanan

- 91.** Verilənlərdən hansı insanın həzm kanalında heyvan mənşəli qida ilə qidalandıqda baş verir?
 1. nişasta → qlükoza
 2. qlikogen → qlükoza
 3. zülal → amin turşuları

- A) yalnız 1
 B) 2, 3
 C) 1, 2, 3
 D) 1, 2
 E) yalnız 2

- 92.** İki qadının 4 əkiz uşağı dünyaya gəlmİŞdir. Birinci qadının dünyaya götərdiyi əkizlərin hər ikisi bir-birinə çox oxşayan qız, ikincisininki isə bacı-qardaşdır. Birinci və ikinci qadının uşaqlarının yaranması zamanı mayalanma prosesində bilavasitə neçə qamet iştirak etmişdir?

- A) 1 və 1
 B) 4 və 4
 C) 2 və 4
 D) 1 və 2
 E) 2 və 2

- 93.** Darı bitkisinin 5 sünbülcüyündə neçə çiçək pərdəsi və neçə erkəkcik olur?

- A) 20 və 30
 B) 10 və 15
 C) 30 və 45
 D) 21 və 42
 E) 40 və 60

- 94.** Kişi orqanizminin ontogenezi harada başlayır?

- A) toxumluqda
 B) uşaqlıq borusunda
 C) uşaqlıqda
 D) toxum kisəciklərində
 E) yumurtalıqda

- 95.** Goyərçinin qanadlarında yerləşən iri lələklər neçə adlanır?

- A) qıl lələkləri
 B) sükan lələkləri
 C) tiftik
 D) çalma lələkləri
 E) qu lələkləri

- 96.** DNT molekulunun bir zəncirinin müəyyən sahəsində amin turşusu kodlaşdırın 100 triplet varsa, bu sahədəki informasiyaya əsasən baş verən transkripsiya və translyasiya prosesləri zamanı cəmi neçə molekul su aynalar?

- A) 301
 B) 299
 C) 199
 D) 198
 E) 398


- 97.** Göstərilənlərdən hansı təkamül prosesində daha sonra əmələ gəlmişdir?

- A) gövdə
 B) kök
 C) çiçək
 D) meyvə
 E) toxum

- 98.** İnsan ürəyinin mədəcikləri qanla dolarkən ürəyin qapaqları hansı vəziyyətdə olur?

- A) həm tayı qapaqlar, həm də aypara qapaqlar örtülü
 B) ürəyin scl hissəsindəki qapaqlar açıq, sağ hissəsindəkilər isə örtülü
 C) həm tayı qapaqlar, həm də aypara qapaqlar açıq
 D) tayı qapaqlar açıq, aypara qapaqlar örtülü
 E) tayı qapaqlar örtülü, aypara qapaqlar açıq

- 99.** Qrañkdə müxtəlif zamanlarda biogeosenozdakı fərdlərin sayının dəyişilməsi göstərilmişdir. Bu qrafikə əsasən aşağıdakılardan hansını söyləmək *olmaz*?
 fərdlərin sayı



- A) III-də əmələ gələn fərdlərin sayı ölonlərin sayına bərabər olmuşdur
 B) V-də fərdlərin sayı I-dən çox olmuşdur
 C) IV-də produsentlər tərəfindən sintez olunan üzvi maddənin miqdarı azalmışdır
 D) I-də əmələ gələn fərdlərin sayı ölonlərdən çox olmuşdur
 E) II-də biokütlənin miqdarı azalmışdır

100. Hansını aromorfoz hesab etmek olar?

- A) suyun dibində yaşayan balığın bədəninin yastlaşmasını
- B) göyərçinin quyuğunun yelpik şəklini almasını
- C) cinsi çoxalmanın meydana çıxmasını
- D) qoruyucu rəngin əmələ gəlməsini
- E) qızılarmaşıqda yarpaqların itməsini


101. Diheteroziot boz adadovşanlarının ağı homozıot resessiv adadovşanları ($CcAaxccaa$) ilə çarpanlaşmasından alınan nəslin neçə faizini qara adadovşanları təşkil edər (tükün rəngi iki qeyri-allel genin qarşılıqlı təsirinin nəticəsidir)?

- A) 62, 5% B) 25% C) 12, 5%
- D) 37, 5% E) 50%

102. İnsanın normal embrional inkişafının 4-5 aylığında olan döldün ürək tsiklində qulaqcıqların yığılma fazası neçə saniyə çəkir?

- A) 0,02 san B) 0,1 san C) 0,3 san
- D) 0,4 san E) 0,05 san

103. Şəkildəki canlı organizmlərdən hansılar cücülər sinfinə aiddir?



- A) 1, 2, 3, 5, 6, 7 B) 2, 4, 5, 6, 7
- C) 1, 2, 3, 5, 6 D) 1, 3, 5, 6, 7
- E) 1, 2, 3, 4, 6

104. Verilənlərdən hansı kif göbələkləridir?

- A) maya və penisil
- B) penisil və sürmə
- C) mukor, penisil, maya
- D) mukor və çövdar mahmazı
- E) mukor və penisil

105. Əlamətlərdən hansı qızıkimilərin nümayəndələrinə aiddir?

- 1. ötürütü toxumaları var
 - 2. ötürütü toxumaları yoxdur
 - 3. erkək qametləri qamçılıdır
 - 4. erkək qametləri qamçısızdır
- A) 2, 3 B) 2, 4 C) 1, 2 D) 1, 3 E) 1, 4

106. İlənin yönəldici cisimciyinin xromosom sayı 7-dir. Bu orqanızmin cinsiyyət hüceyrəsində meyzon ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid olar?

- A) 7 xromosom, 14 xromatid
- B) 7 xromosom, 7 xromatid
- C) 14 xromosom, 14 xromatid
- D) 28 xromosom, 28 xromatid
- E) 14 xromosom, 28 xromatid

107. İnsanın onurğa sütunundakı sümüklərdən neçəsi bilavasitə yalnız bir sümüklə birləşmişdir?

- A) 21-22 B) 33-34 C) 1
- D) 2 E) 4


108. İnsanda angina, skarlatina və qrip xəstəliklərinin törədiliciliyi eşitmə borusundan keçərək ilk növbədə nəyə səbəb olar?

- A) daxili qulaqdakı eşitmə sümüklərinin iltihabına
- B) orta qulağın iltihabına və eşitmə sümüklərinin hərəkətliliyinin itməsinə
- C) xarici qulaq keçəcəyindəki təbil pərdəsinin və qulaq kiri vəzisinin iltihabına
- D) daxili qulaqdakı yarımdairəvi kanalların və otolitlərin iltihabına
- E) daxili qulaqdakı ilbizin iltihabına

109. Yetkin insan askaridi insan bədənindən çıxarılsa:

- A) xarici mühitdə yaşamaqda davam edər
- B) yaşaya bilər, lakin çoxala bilməz
- C) məhv olar, çünki sahib orqanızmində simbioz yaşamağa uyğunlaşmışdır
- D) yaşayar, lakin az miqdarda yumurta əmələ gatırır
- E) məhv olar, çünki sahib orqanızmində yaşamağa uyğunlaşmışdır

110. Şəkildə hansı heyvanların ürəyinin quruluş sxemi göstərilmişdir?



- A) 1-quşun, 2-xaçlı hörümçəyin, 3-xanı balığının, 4-göl ilbizinin
- B) 1-kərtənkələnin, 2-quşun, 3-xanı balığının, 4-çay xərçənginin
- C) 1-itin, 2-soxulcanın, 3-qurbağanın, 4-xanı balığının
- D) 1-timsahın, 2-xaçlı hörümçəyin, 3-qurbağanın, 4-itin
- E) 1-itin, 2-çay xərçənginin, 3-qurbağanın, 4-may böcəyinin

2005 V qrup, Variant A

116. Hansı bitkilər həmişəyaşıldır?

- A) alma, söyüd
- B) küknar, şam
- C) söyüd, qovaq
- D) söyüd, yasəmən
- E) küknar, qovaq

117. DNT molekulu neçə növ nukleotiddən təşkil olunur?

- A) 8 B) 4 C) 5 D) 3 E) 2

***118.** Həzm organları sisteminin xəstəliyi hansıdır?

- A) vərəm B) poliomielit C) meningit
- D) qrip E) qastrit

2005 V qrup, Variant B

116. Üzvi maddələri qeyri-üzvi maddələrdən sintez edən canlılar neçə adlanır?

- A) avtotrof
- B) aqrosenoz
- C) sort
- D) heterotrof
- E) dominant

117. RNT molekulu neçə növ nukleotiddən təşkil olunur?

- A) 3 B) 4 C) 5 D) 8 E) 2

***118.** Qastrit xəstəliyinə hansı orqanlar sistemində təsadüf olunur?

- A) həzm
- B) qan-damar
- C) tənəffüs
- D) cinsiyyət
- E) ifrazat

2006

I qrup, Variant A

111. "Qran" nədir?

- A) mitokondrinin daxili membranının çıxıntısıdır
- B) xloreoplastın daxili membranının qırış çıxıntısıdır
- C) yağların sintez olunduğu yerdir
- D) mitokondrinin xarici membranıdır
- E) Holci aparatının formalasdığı yerdir

112. İnsanda öd axacağı hara açılır?

- A) onikibarmaq bağırsağı
- B) kor bağırsağı
- C) düz bağırsağı
- D) mədəyə
- E) qida borusuna

113. Cücülərə aid *olmayan*:

- A) hörümçək
- B) çayırka
- C) bit
- D) kəpənək
- E) taxtabiti

2006

I qrup, Variant B

111. Verilmiş hügumayaqlılardan hansında qanadlar vardır?

- A) çayırkədə
- B) taxtabitində
- C) gənədə
- D) bitdə
- E) birədə

112. Karbohidratla daha zəngin olan qida məhsulu:

- A) mal atı
- B) balıq
- C) çörək
- D) süd
- E) kosmik

113. "Krista" nədir?

- A) oksigen sintez edən orqanoiddir
- B) mitokondrinin daxili membranının çıxıntısıdır
- C) xlorefilin xloroplastda yerləşdiyi yerdir
- D) fotosintezin getdiyi yerdir
- E) qlikolizin getdiyi yerdir

2006

II qrup, Variant A

116. Şəkildə hansı prosesin sxemi verilib?



- A) partenogenezin
- B) pinositozun
- C) fotosintezin
- D) mitozun
- E) meyozun

117. Yexidnanın məməlilər sinfinə aid edilməsinin əsas səbəbini göstərin.

- A) süd vəzilərinin olması
- B) kloakaya malik olması
- C) böyrəklərinin olması
- D) ağciyarlərinin olması
- E) quruda yaşaması

2006

II qrup, Variant B

116. Şəkildə hansı prosesin sxemi verilib?



- A) mitozun
- B) fotosintezin
- C) faqositozun
- D) transkripsiyanın
- E) meyozun

117. Gök balinanın məməlilər sinfinə aid edilməsinin əsas səbəbini göstərin.

- A) daxili mayalanmanın olması
- B) diri bala doğması
- C) süd vəzilərinin olması
- D) böyrəklərinin olması
- E) ağciyarlərinin olması

2006

III qrup, Variant A

119. Şəkildə hansı meymun göstərilmişdir?



- A) şimpanze
- B) əntər
- C) oranqutanq
- D) pavian
- E) qorilla

120. Şəkildə insanın

orqanızminin hansı hüceyrəsi

- A) əzələ
- B) sümük
- C) sinir
- D) qan
- E) epitel



2006

III qrup, Variant B

119. Şəkildə insanın hansı hüceyrələri göstərilmişdir?



- A) qan
- B) epitel
- C) sinir
- D) əzələ
- E) sümük

120. Şəkildə hansı meymun göstərilmişdir?



- A) pavian
- B) qorilla
- C) şimpanze
- D) koata
- E) oranqutanq

2006

IV qrup, Variant A

86. Hər hansı bir populyasiya üçün mülahizələrdən hansı doğrudur?

- A) fərdləri həmin növün hər populyasiyasından digərinə keçə bilərlər
- B) fərdləri bir-birləri ilə sərbəst çarpazlaşa bilmirlər
- C) həmin növün bütün fərdlərində genlər eynicir
- D) müxtəlif növlərin fərdlərindən təşkil olunub
- E) fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir

87. İnsanın cinsiyyət hüceyrəsində meyozun II anafazasında n qədər xromosom olarsa, bağırsaq hüceyrəsində mitozun anafazasında n qədər xromosom olar?

- A) $\frac{n}{2}$
- B) $\frac{n}{4}$
- C) $2n$
- D) $4n$
- E) n

88. Şəkildə göstərilmiş balina skeletində ola bilər:



- A) bud sürükləri
- B) mil sürükləri
- C) dirsək sürükləri
- D) qabırğalar
- E) fəqərlər

89. Qaranlıqda saxlanılmış bitkinin müəyyən bir yarpaq sahəsində 150 sütunvari, 200 sürğə toxuma hüceyrələri və 50 ağciyər varsa, işçədə həmin sahədə cəmi neçə hüceyrədə xlorofil əmələ gələ bilər?

- A) 250
- B) 400
- C) 300
- D) 150
- E) 450

90. İnsanın sinir toxumasının əksər hüceyrələrində *yoxdur*:

- A) dendritlər
- B) sitoplazma
- C) nüva
- D) xromosomlar
- E) plazmatik membran

91. Şekilde gösterilen üçhaftelik rüseyim:



- A) soxulcanındır B) skatındır
C) ağ planarinindir D) aktiryanındır
E) insanındır

92. Mürükkebçiçkililerin seleksiyası üzre uğurlar qazanmış alım:

- A) P.P. Lukyanenko B) I.V. Miçurin
C) V.V. Remeslo D) Q.D. Karpeçenko
E) V.S. Pustovoyt

93. Dilin yanlarında hansı dad reseptörleri yerleşmişdir?

- A) turş ve duzuluğu qəbul edən
B) acı ve duzuluğu qəbul edən
C) şirin ve acını qəbul edən
D) şirin ve turşuluğu qəbul edən
E) turş ve acını qəbul edən

94. Hansılar adrenalin və insulin hormonu üçün çatq xüsusiyyətlər *deyil*?

1. Qanda qlükozanın miqdalarını artırmaları
 2. Qana ifraz olunmaları
 3. Sintez olunduqları vəzilərin qarın boşluğunda yerleşməsi
 4. Sintez olunduqları vəzilərin sayının cüt olması
- A) 1, 3 B) 2, 4 C) 3, 4
D) 2, 3 E) 1, 4

95. Ulotriksin 4 yaşlı hüceyrəsinin bölünmesi nəticəsində minimum neçə zoospor əmələ gələr?

- A) 32 B) 8 C) 16 D) 12 E) 4

96. Hansı sıradə örtülü toxumlu bitkilərin fəsilələri çicəkdəki erkəkciklərin sayının artması ardıcılığı ilə düzülmüşdür?

- A) xacçıçkililər-paxlahılar-gülçiçkililər-mürükkebçiçkililər-taxillər
B) xacçıçkililər-badımcانچىçkililər-taxillər-zanbaq-paxlahılar

- C) paxlahılar-gülçiçkililər-zanbaq-mürükkebçiçkililər-badımcانچىçkililər
D) taxillər-badımcانچىçkililər-zanbaq-paxlahılar-gülçiçkililər
E) gülçiçkililər-paxlahılar-zanbaq-mürükkebçiçkililər-taxillər

97. Üç vərəmli xəstədən götürülmüş bəlgəm müxtəlif mühitlərdə saxlanılmışdır. Onlardan birini quru (I), digərini yaxşı günəş şüası düşən yerdə (II), üçüncüsünü isə gün düşməyen, isti, rütubəti yerde (III) saxlamışlar. Hansı mühitdə vərəm tərədicisinin çoxalma ehtimalı *daha azdır*?

- A) I və II B) yalnız I C) yalnız III
D) I və III E) I, II və III

98. İnsanın gövdə skeletində cüt sümüklər bütün skelet sümüklərinin neçə faizini təşkil edir?

- A) ~16% B) ~5,5% C) ~11%
D) ~20% E) ~18%

99.

Heyvan növləri	Bədənində dövr edən qan növlərinin sayı	Ürəyindəki mədəciklərin sayı
X	2	1
Y	3	1
Z	3	1
Q	2	2
F	2	2

Cədvəldə daxili skeleto malik olan beş müxtəlif müasir heyvan növlərinin xüsusiyyətləri göstərilmişdir. Verilənlərə əsasən hansı mülahizə doğru *deyil*?

- A) Y növünə aid canlinin tənəffüs orqanlarından qan ürəyə qaydır
- B) F növünə aid canlinin ağ ciyər arteriyasında qarışq qan axır
- C) Q növünə aid canlinin iki qan dövrəni var
- D) X növünə aid canlinin ürəyinin mədəciyində arterial və venoz qan qarışır
- E) Z növünə aid canlinin ürəyinin mədəciyində arterial və venoz qan qarışır

100. Yaşlı insanda hansı dişlərin sayı daha azdır?

- A) kiçik aži dişlərinin
B) köpök dişlərinin
C) böyük aži dişlərinin
D) aži dişlərinin
E) kəsici dişlərin

101. Hansı azotlu əsasların kütlələri cəmi daha azdır?

- A) quanin+sitozin B) adenin+timin
C) sitozin+adenin D) sitozin+timin
E) quanin+timin

102. Tetraploid çiçəkli bitkinin (4n) heksaploid bitki ilə (6n) toxlandırılmışından alınan hibrid toxumun rüseyim hüceyrəsində (I) və endosperm hüceyrəsində (II) olan xromosom dəsti hansıdır?

- | | |
|-------|-----|
| I | II |
| A) 7n | 5n |
| B) 5n | 8n |
| C) 5n | 7n |
| D) 6n | 10n |
| E) 8n | 5n |

103. "Litos" sözünün yunan dilində tərcüməsi:

- A) həyat B) kürə C) bədən
D) daş E) sap

104. Nə üçün gol qurbağasının yuxarı ətraf qurşağında dörd, kərtənkələdə isə üç növ sümüyə rast gəlinir?

- A) kərtənkələdə qabırğalar olmadığı üçün
- B) qurbağada döş qəfəsi olduğu üçün
- C) qurbağada oynaqlar olmadığı üçün
- D) kərtənkələdə döş sümüyü olmadığı üçün
- E) kərtənkələdə döş qəfəsi olduğu üçün

105.

- I çarpazlaşdırma: çəhrayı çiçəkli bitki×çəhrayı çiçəkli bitki=25% qırmızı çiçəkli bitki + 50% çəhrayı çiçəkli bitki+25% ağ çiçəkli bitki;
II çarpazlaşdırma: ağ çiçəkli bitki×çəhrayı çiçəkli bitki=100% çəhrayı çiçəkli bitki;
III çarpazlaşdırma: qırmızı çiçəkli bitki×ağ çiçəkli bitki=100% çəhrayı çiçəkli bitki.

Qeyri-tam dominantlıq zamanı yuxarıdağı çarpanlaşdırılmalardan hansının nəticələri düzgün *deyil*?

- A) I və III B) I, II və III C) yalnız III
D) yalnız II E) yalnız I

106. Kələm kəpənəyinə qarşı bioloji mübarizə aparmaq üçün hansı destanın nümayəndələrindən istifadə edilir?

- A) ikiqanadlılar B) pərdəqanadlılar
C) sərtqanadlılar D) pulcuqqanadlılar
E) düzqanadlılar

107. Şibyəni əmələ gətirən organizmlərdən yalnız biri üçün səciyyəvidir:

- A) pinositoz
B) köktün olmaması
C) hüceyrəvi quruluşa malik olması
D) tənəffüs
E) heterotrof qidalanma

108. Mikroskopda okulyar yerləşir:

- A) tubusun yuxarı hissəsində
B) hərəkət etdirilən güzgüdə
C) tubusun aşağı hissəsində
D) eşa kürsüsündə
E) tubusun orta hissəsində

109. Bəndaxili inkişaf zamanı oğlan organizmizə hansı müvəqqəti daxili sekresiya vəzisiin əmələ gəlməsində iştirak edir?


- A) süd vəzilərinin
B) toxumluqların
C) ciftin
D) sarı cisimin
E) böyrüküstü vəzilərinin

110. Volvoks koloniyası 1000 hüceyrədən təşkil olunmuşdur. Hüceyrələrinin 25%-ni itirərsə, bu volvoks koloniyası hüceyrələri nə qədər qamçıya malik olar?

- A) 150 B) 250 C) 750 D) 1500 E) 500

86. Üç vərəmli xəstədən götürülmüş bölgəm müxtəlif mühitlərdə saxlanılmışdır. Onlardan birini quru (I), digərini yaxşı günəş şüası düşən yerdə (II), üçüncüsünü isə gün düşməyən, isti, rütubətli yerdə (III) saxlamışlar. Hansı mühitdə vərəm tərədicisinin çoxalmaq ehtimalı daha çoxdur?
- A) II və III B) yalnız III
C) I və III D) I, II və III
E) yalnız II

87. Şəkildə göstərilən balina skeletində ola biləz:



- A) dirsak sümükləri B) qabırğalar
C) mil sümükləri D) baldır sümükləri
E) fəqərlər

88. Hansılar adrenalin və insulin hormonu üçün ortaç xüsusiyyətlərdir?
- Qanda qlükozanın miqdarını artırırları
 - Qana ifraz olunmaları
 - Sintez olunduqları vəzilərin qarın boşluğununda yerleşməsi
 - Sintez olunduqları vəzilərin sayının cüt olması
- A) 2, 3 B) 1, 3 C) 1, 4 D) 2, 4 E) 1, 2

89. Şəkildə göstərilən üç häftəlik rüşeyim:



- A) soxulcanındır
B) may böcəyinindir
C) insanındır
D) skatındır
E) ağ planarinindir

90. Qaralıqda saxlanılmış bitkinin müəyyən bir yarpaq sahəsində 200 süngər, 300 sütunvari toxum hüceyrələri və 60 ağızçıq varsa, işqida həmin sahədə cəmi neçə hüceyrədə xlorofil emələ gələ bilər?
- A) 200 B) 720 C) 360 D) 560 E) 620

91. İnsanın sinir toxumasının aksər hüceyrələrində yoxdur:
- A) sitoplazma B) xromosomlar
C) plazmatik membran D) akson
E) nüvə

92. İnsanda çeynənmis qida ağız boşluğunundan bilavasita hara ötürülür?
- A) mədəya
B) qida borusuna
C) nazik bağırsaqlara
D) udlağa
E) yoğun bağırsaqlara

93. Əzələ hissiyyatı reseptorları əsasən harada yerləşmişdir?
- A) böyük yarımkürələrdəki mərkəzi sırmından öndə
B) əzələlərdə, vətərlərdə, oynaqlarda
C) əzələlərdə, ağız və burun boşluğunun selikli qışasında
D) böyük yarımkürələrdəki mərkəzi sırmından arxada
E) əzələ və sırinlərdə

94. I çarpazlaşdırma: qırmızı çiçəkli bitki xəgç çiçəkli bitki=50% çəhrayı çiçəkli bitki + 50% ağ çiçəkli bitki;

II çarpazlaşdırma: qırmızı çiçəkli bitki xəgç çiçəkli bitki=50% çəhrayı çiçəkli bitki + 50% qırmızı çiçəkli bitki;

III çarpazlaşdırma: qırmızı çiçəkli bitki xəgç çiçəkli bitki=100% çəhrayı çiçəkli bitki.
Qeyri-tam dominantlıq zamanı yuxarıdakı çarpazlaşdırılmalardan hansının nəticələri doğrudur?

- A) I, II və III B) yalnız I C) yalnız II
D) I və II E) yalnız III

95. Heksaploid çiçəkli bitkinin (6n) tetraploid bitki ilə (4n) tozlandırılmasından alınan hibrid toxumun rüşeyim hüceyrəsində (I) və endosperm hüceyrəsində (II) olan xromosom dəsti hansıdır?

- | | |
|--------|-----|
| I | II |
| A) 8n | 5n |
| B) 5n | 7n |
| C) 5n | 8n |
| D) 10n | 8n |
| E) 7n | 10n |

96. "Autos" sözünün yunan dilindən tərcüməsi:
- A) özü B) elm C) bədən
D) həyat E) sap

97. Mənənələrə qarşı bioloji mübarizə aparmaq üçün həşəratların hansından istifadə etmək olar?
- A) qarışqadan B) may böcəyindən
C) pərbizəndən D) mozałandan
E) çeyirktəndən

98. İnsanın bağırsaq hüceyrəsində mitoz bölünmənin anafaza mərhələsində n qədər xromosom varsa, cinsiyət hüceyrəsində meyozun II anafazasında nə qədər xromosomclar?

- A) n B) $4n$ C) $\frac{n}{2}$ D) $\frac{n}{4}$ E) $2n$

99. Hər hansı bir populyasiya üçün mülahizələrdən hansı doğru deyil?
- A) eyni növün fərdlərindən təşkil olunmuşdur
B) fərdləri müəyyən arealda yaşayırlar
C) fərdləri arasındaki fərqlər onların gen tərkibindən asılıdır
D) fərdləri həmin növün bir populyasiyından digərinə keçə bilməzlər
E) fərdlərinin böyüdülmə və çoxalması xarici və daxili amillərdən asılıdır

100. Volvoks koloniyası 1000 hüceyrədən təşkil olunmuşdur. Hüceyrələrinin 10%-ni itirəsə, bu volvoks koloniyası hüceyrələri nə qədər qamçıya malik olar?

- A) 1500 B) 1800 C) 250 D) 200 E) 750

101. Hansı sıradə örtülü toxumlu bitkilərin fasilələri çiçəkdəki erkəkciklərin sayının azalması ardıcılılığı ilə düzəlmüşdür?
- A) taxıllar-badımcançıklılar-xaççıçıklılar-zanbaq-paxlalılar

- B) xaççıçıklılar-zanbaq-paxlalılar-gülçiçəklilər-taxıllar
C) gülçiçəklilər-paxlalılar-zanbaq-mürəkkəbçiçəklilər-taxıllar
D) paxlalılar-taxıllar-gülçiçəklilər-zanbaq-badımcançıçıklılar
E) paxlalılar-gülçiçəklilər-zanbaq-badımcançıçıklılar-mürəkkəbçiçəklilər

102. 32 ulotriks sapının əmələ gəlməsindən neçə ziqot iştirak edər?
- A) 16 B) 8 C) 32 D) 4 E) 64

103. İnsanın gövdə skeletində tək sümüklər bütün skelet sümüklərinin neçə faizi təşkil edir?
- A) ~15% B) ~8% C) ~58%
D) ~17% E) ~10%

104. Bətdaxili inkişaf zamanı qız orqanızmı hansı müvəqqəti daxili sekresiya vəzisinin əmələ gəlməsində iştirak edir?
- A) ciftin B) toxumluqların
C) sarı cismən D) böyröküstü vəzilerin
E) süd vəzilərinin

105.

Heyvan növləri	Bədənidə dövr edən qan növlərinin sayı	Ürəyindəki mədəciklärin sayı
X	2	1
Y	3	1
Z	3	1
Q	2	2
F	2	2

Cədvəldə daxili skeleto malik olan beş müxtəlif müasir heyvan növlərinin xüsusiyyətləri göstərilmişdir. Verilənlərə əsasən hansı mülahizə doğru deyil?

- A) Q növündən aid canlının ürəyinin mədəciyində qan qarışır

- B) Z növündən aid canlının ürəyinin sağ qulaqcığında venoz qan oılır

- C) F növündən aid canlının ürəyinin sol qulaqcığında arterial qan oılır

- D) X növündən aid canlı balıqlara aiddir

- E) Y növündən aid canlının tərəffüs

orqanlarından qan ürəyə qayıtmır

106. Gölçükilərin seleksiyası üzrə uğurlar

- qazanmış alim:
 A) N. İ. Vavilov
 B) Q. D. Karpechenko
 C) A.P. Şexurdin
 D) I. V. Miçurin
 E) V. S. Pustovoyt

107. Hansı azotlu əsasların kütlələri cəmi daha çoxdur?

- A) adenin+quanin
 B) sitozin+adenin
 C) quanin+sitozin
 D) quanin+timin
 E) adenin+timin

108. Mikroskopda obyektiv yerləşir:

- A) hərəkət etdirilən güzgüdə
 B) tubusun orta hissəsində
 C) əşa kürsüsündə
 D) tubusun yuxarı hissəsində
 E) tubusun aşağı hissəsində

109. Şibyəni əmələ gətirən orqanizmlərdən yalnız biri üçün səciyyəvidir:

- A) avtotrof qidalanma
 B) kökün olmaması
 C) tənəffüs
 D) pinositoz
 E) hüceyrəvi quruluşa malik olması

110. Nə üçün kərtənkələnin yuxarı ətraf qurşağında üç, göl qurbagasında isə dörd növ sümüyə rast gəlinir?

- A) qurbağada uzun qurruq sümüyü olduğu üçün
 B) qurbağada döş qəfəsi olmadığı üçün
 C) kərtənkələdə oynaqlar olmadığı üçün
 D) qurbağada döş sümüyü olmadığı üçün
 E) kərtənkələdə boyun qısa olduğu üçün

2006

V qrup, Variant A

116. Şəkildə onurğalıların hansı sinfinin nümayəndələri göstərilmişdir?



- A) məməlilər
 B) sürünlər
 C) suda-quruda yaşayanlar
 D) sümüklü balıqlar
 E) quşlar

117. Heyvan sistematikasında *olmayan* sistematik kateqoriyanı göstərin.

- A) növ
 B) sinif
 C) sira
 D) cins
 E) fəsilə

118. İnsanda yuxarı boş vena açılır:

- A) sağ qulaqcığa
 B) sol qulaqcığa
 C) sol mədəciyə
 D) aortaya
 E) sağ mədəciyə

2006

V qrup, Variant B

116. İnsanda ağıcyər venası açılır:

- A) sağ mədəciyə
 B) sağ qulaqcığa
 C) aortaya
 D) sol mədəciyə
 E) sol qulaqcığa

117. Şəkildə məməlilərin hansı dəstəsinin nümayəndəsi göstərilmişdir?



- A) dovşankimilər
 B) yarasalar
 C) gəmiricilər
 D) primatlar
 E) yırtıcılar

118. Bitki sistematikasında *olmayan* sistematik kateqoriyanı göstərin.

- A) sinif
 B) növ
 C) tip
 D) cins
 E) fəsilə

2007


IV qrup, Variant A

76. Gøyərçinin böyük döş əzələlərinin kütləsi 60 qramdır. Onun skeleti bütün əzələlərin ümumi kütləsinin 25%-ni təşkil edir. Gøyərçinin dayaq-hərəkət sisteminin kütləsini hesablayın.

- A) 90 q B) 150 q C) 60 q
 D) 120 q E) 30 q

77. Verilmiş heyvanları ürəyindəki qan növlərinin sayının azalması sırası ilə düzün.

1. Böyük göl ilbizi
 2. Kərtənkələ
 3. İt
- A) 2-3-1 B) 2-1-3 C) 3-2-1
 D) 1-2-3 E) 3-1-2



78. Bitkilərin inkişaf mərhələlərindən ontogenetik zamanı bir-biri ilə əlaqəli olanlar hansıdır?

- A) 1, 2, 3 B) 1, 3 C) heç biri
 D) 1, 2 E) 2, 3

79. 200 q qurudulmuş meyvədə toplanan karbohidratların tam parçalanması zamanı insani maksimum nə qədər enerji ilə təmin edə bilər?

- A) 176 kC B) 140 kC C) 2464 kC
 D) 3520 kC E) 17,6 kC

80. İnsanda həzm kanalının hansı şəbəsi əsasən döş boşluğununda yerləşir?

- A) nazik bağırşaq B) traxeya
 C) udlaq D) qida borusu
 E) mədə

81. Əgər ziqotun genotipi $AaBbCc$ -dir, onda bu ziqotdan formalasılmış canlının somatik hüceyrəsinin genotipi necə olar (mutasiya yoxdur)?

- A) aabbcc B) AABBCC C) $AaBbCc$
 D) abc E) ABC

82. İnsanın normal embrional inkişafının 4-5 aylığında döldün ürk tıskının ümumi boşalma fazası neçə saniyə çəkər?
 A) 0,4 san B) 0,3 san C) 0,8 san
 D) 0,1 san E) 0,2 san

83. Orqanlardan hansı qadın cinsiyət sistemində aiddir?
 A) prostat vəzi B) hipofiz
 C) toxum qovuqcuqları D) xayalar
 E) yumurtalıqlar

84. İnsanda bilavasitə müvazinət orqanının işi ilə əlaqədər **deyil**:
 A) dairəvi kisacık B) otolitlər
 C) yarımdairəvi kanallar D) ilbiz
 E) oval kisacık

85. Nə üçün qurbağanın çənəaltı dərisi saniyədə bir neçə dəfə aşağıya doğru çəkilir?
 A) tənəffüs etmək üçün
 B) yaxşı eşitmək üçün
 C) boğazını islatmaq üçün
 D) qidani udmaq üçün
 E) qidan tutmaq üçün

86. İnsanın onurğa sütununun şəklində kifozları göstərin.

- A) 1 və 5
 B) 1 və 4
 C) 3 və 5
 D) 2 və 3
 E) 2 və 4



87. Əgər toyuqda yumurtalığın yetişmə zonasına keçmiş 5 hüceyrənin bölünməsi nöticosində əmələ gələn qametlərin yalnız biri x-xromosomu daşıyırsa, onda neçə yönəldici cism y-xromosomlu olar?

- A) 9 B) 4 C) 20 D) 6 E) 15

88. Hansı fəsilərin bitkilərinin çiçəklərində erkəkciklərlə ləçəklərin sayının nisbəti 1:1-dir?
 A) gülcəklilər, xacılıklılar
 B) zanbaqkimilər, badımcançıckılıqlar
 C) mürəkkəbçiçəklilər, gülcəklilər
 D) mürəkkəbçiçəklilər, xacılıklılar
 E) badımcançıckılıqlar, xacılıklılar

89. Söyüd ağacının bütün çiçəkləri yaşırlaşmalıdır, onda bu ağac üzərində nə ola bilər?
 A) sırtça çiçək qrupu B) dişicik
 C) erkəkcik D) əsas çiçək oxu
 E) yumurtacığı

90. Bitkilərin yalnız bir şöbəsi üçün səciyyəvi olmayan:
 A) meyvə
 B) toxum
 C) ikiqat mayalanma
 D) çiçək
 E) triploid endospermin mayalanmadan sonra əmələ gəlməsi

91. Xəstə insanın ağıciyərlərdən biri çıxarılmışsa, onda bu insanda qan dövranı zamanı qanı bilavasitə ürəyə daxil edən neçə vena damarı qalar?
 A) 4 B) 3 C) 6 D) 2 E) 5

92. İnsanda hansı vəzin fəaliyyəti pozulduğda qanda qlükozanın miqdarı artır və eyni zamanda sidiklə qlükoza itkisi baş verir?
 A) maddəaltı vəzin B) epifiz
 C) qaraciyərin D) hipofizin
 E) qalxanabənzər vəzin

93. Çay xərcəngində eşitmə və müvazinət orqanları harada yerləşir?
 A) qısqacların səthində
 B) qısa biçciqların ucunda
 C) qısa biçciqların dibində
 D) uzun biçciqların ucunda
 E) uzun biçciqların dibində

94. Hansı bakteriyalar bitkilərlə simbioz əmələ götürir?
 A) denitrifikasiya bakteriyaları
 B) yumruçuq bakteriyaları
 C) çürümə bakteriyaları
 D) sirkə turşusu bakteriyaları
 E) stüd turşusu bakteriyaları

95. Şəkildə qida zəncirində heyvanların neçə tipinin nümayəndələri göstərilmişdir?



- A) 4 B) 1 C) 5 D) 2 E) 3

96. Genetik kod haqqında mülahizələrdən düzgün olanı göstərin.

- A) genetik kod üç triplottedən ibarətdir
 B) bir genetik kod bir nukleotidə bərabərdir
 C) DNT molekulundə genetik kodlar yerləşir
 D) hər bir kod bir neçə amin turşusunu müəyyən edir
 E) amin turşularının bəzilərinin bir, bəzilərinin isə bir neçə genetik kodu (tripleti) olur

97. "Atavizm" sözünün latincədan tərcüməsi:
 A) qalıq B) büzdüm C) çıxıntı
 D) uzaq əcdad E) quyruq

98. Aralıq dənizi mərkəzi paxlaklılar fəsiləsindən olan hansı bitkinin mənşə və müxtəliflik mərkəzidir?

- A) soyannı
 B) mərcinin
 C) Lənkəran akasiyasının
 D) yağlı noxudun
 E) lobyanın

99. Hansı hüceyrə orqanoidi müxtəlif ölçülü iki hissəcikdən təşkil olunmuşdur?

- A) ribosom B) lisozom C) Holci aparatu
 D) mitokondri E) sentriollar

100. Əgər anodontə böyük göl ilbizinin tənəffüs orqanına malik olsayıdı, onda:

- A) maddələr mübadiləsi getməzdi
 B) çoxalmazdı
 C) qidalanma və tənəffüs prosesi eyni vaxtda getməzdi
 D) çanağa malik olmazdı
 E) ifrazat prosesi pozulardı

2007

IV qrup, Variant B

76. Əgər ziqtun genotipi AabbCC-dirsə, onda bu ziqtandan formalaşmış canlinın qametlərindən birinin genotipi hansı ola bilər (mutasiya yoxdur)?

- A) AAAbbCC B) AbC
 C) AAbCC D) abc E) ABC

77. İnsanın onurğa sütununun şəklində lordozları göstərin.

- A) 1 və 4
 B) 1 və 3
 C) 2 və 5
 D) 2 və 3
 E) 1 və 5



78. Mərkəzi Amerika əməkəməci fəsiləsindən olan hansı bitkinin mənşə və müxtəliflik mərkəzidir?

- A) boranının
 B) günəbaxanın
 C) qarğıdalının
 D) lobyanın
 E) uzunlifli pambığın

79. Bitkilərin yalnız bir şöbəsi üçün səciyyəvi olan:

- A) mayalanma
 B) toxum
 C) triploid endosperm
 D) əsas kök
 E) tozcuq

80. Söyüd ağacının bütün çiçəkləri sarımtıl rəngdədir, onda bu ağac üzərində nə ola bilər?

- A) erkəkcik
 B) tozluq
 C) əsas çiçək oxu
 D) dişicik
 E) sırtça çiçək qrupu

81. Şəkildəki qida zəncirində heyvanların neçə sinfinin nümayəndələri göstərilmişdir?



- A) 5 B) 2 C) 1 D) 4 E) 3

82. Organlardan hansı kişi cinsiyət sisteminiñ aiddir?

- A) uşaqlıq B) hipofiz C) prostat vəzi
D) uşaqlıq yolu E) yumurtalıqlar

83. İnsanda həzm kanalı şöbələrinin düzgün yerləşmə ardıcılığını göstərin.

- A) ağız boşluğu, udlaq, qida borusu, mədə, yoğun bağırsaq, nazik bağırsaq, düz bağırsaq
B) ağız boşluğu, udlaq, mədə, qida borusu, nazik bağırsaq, yoğun bağırsaq, düz bağırsaq və anus
C) ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, düz bağırsaq və anus
D) ağız boşluğu, qida borusu, udlaq, mədə, nazik bağırsaq, yoğun bağırsaq və anus
E) ağız boşluğu, qida borusu, udlaq, mədə, yoğun bağırsaq, nazik bağırsaq, düz bağırsaq və anus

84. Verilmiş heyvanları ürəyindəki qan növlərinin sayının artması sırası ilə düzün.

1. Balıq 2. Qurbağa 3. Quş
A) 1-3-2 B) 3-2-1 C) 2-1-3
D) 1-2-3 E) 2-3-1

85. Göyərçinin dayaq-hərəkət sisteminin kütləsi 150 qramdır. Skelet, bu sistemin kütləsinin 20%-ni təşkil edir. Döş əzələlərinin çekisini hesablayın.

- A) 150 q B) 60 q C) 30 q
D) 90 q E) 120 q

86. Xanı balığında qazlar mübadiləsi əsasən harada baş verir?

- A) qəlsəmə yarpaqcılarda
B) qəlsəmə qapaqlarda
C) qəlsəmə qövsürənlərdə
D) qəlsəmə dişciklərində
E) ağızda

87. İnsanda bilavasitə eşitmə orqanının işi ilə əlaqədar **deyil**:


- A) eşitmə sümükləri
B) xarici qulaq keçəcəyi
C) təbil pordəsi
D) yarımdairəvi kanallar
E) oval pəncərə

88. Əgər toyuqda yumurtalığın yetişmə zonasına 5 hüceyrə keçmişə və bu zaman bölünmə nəticəsində əmələ gələn qametlərin 4-ü y-cinsi xromosomu daşıyırsa, neçə yönəldici cisim x-chromosolu olar?

- A) 6 B) 9 C) 20 D) 15 E) 4

89. Əgər böyük göl ilbizi anadontanın tənəffüs orqanına malik olsaydı:

- A) o, atmosfer havası ilə tənəffüs edə bilməzdə
B) o, canağə malik olmazdı
C) onda ifrazat prosesi pozulardı
D) onu ikitaylılara aid edərdilər
E) o çoxalmazdı



90. Bitkilərin inkişaf mərhələlərinində ontogenetik zamanı bir-biri ilə əlaqəli olanlar hansıdır?

- A) 2, 3 B) heç biri C) 1, 2, 3
D) 1, 2 E) 1, 3

91. Hansı göbələk ağaclarla simbioz həyat keçirir?

- A) çovdar mahmızıcı B) qırımızıbas göbələk
C) qov göbələyi D) sürmə
E) penisil

92. Xəstə insanın ağıciyərlərindən biri çıxarılmışsa, onda onun ürəyinin sol qulaqcığına gələn arterial qan ora neçə venə damarı ilə daxil olar?

- A) 2 B) 4 C) 1 D) 3 E) 6

93. Sümüklərin böyüməsini və toxumalarda oksidləşmə proseslərini tənzim edən bioloji fəal maddələr (hormonlar) insanda hansı vəzilərdə hazırlanır?

- A) mədəaltı və böyrəküstü vəzilərdə
B) qara ciyər və hipofiz vəzilərində
C) hipofiz və qalxanabənzər vəzilərdə
D) prostat və qalxanabənzər vəzilərdə
E) qaraciyər və böyrəküstü vəzilərdə

94. İnsanın normal embrional inkişafının 4-5 aylığında döllün üzük təslikli nəyyər bərabərdir?

- A) 0,2 san B) 0,1 san C) 0,8 san
D) 0,4 san E) 0,6 san

95. Genetik kod haqqında düzgün **olmayan** mühələhəzəri göstərin.

- A) genetik kodlar DNT molekulunda yerləşirler
B) bir kod tripleti bir amin turşusunu müəyyən edir
C) genetik kod üç nukleotiddən ibarətdir
D) bir genetik kod bir tripleti uyğundur
E) heç bir amin turşusu bir neçə tripletlə kodlaşdırıla bilməz

96. Hansı bitkinin çiçəyində ləçəklərin sayı erkəkciklərin sayıının $\frac{1}{2}$ hissəsini təşkil edir?

- A) aptek biraçtu B) noxud
C) kələm D) atırılı tutan
E) itburnu

97. Çay xərçənginin həzm sisteminde xitin dişciklər harada yerləşir?

- A) mədənin kiçik hissəsində
B) həzm vəzisində
C) mədənin iri hissəsində
D) bağırsaqda
E) qida borusunda

98. Hansı hüceyrə organoidi cinsi ölçüyə malik olan iki cisimcikdən ibarətdir?

- A) lizosom
B) Holci aparati
C) mitoxondri
D) sentriollar
E) ribosom

99. "Rudiment" sözünün latinceyən tərcüməsi:

- A) çapıq
B) işğənbə
C) qalıq
D) uzaq əedad
E) çıxıntı






100. 100 q qurudulmuş kartof yumrusunda toplanan karbohidratlar insəm maksimum neçə kC enerji ilə təmin edə bilər?

- A) 17,6 kC
B) 15086 kC
C) 1760 kC
D) 13474 kC
E) 1232 kC

101. Canlı təbiətdəki aləmlərin neçəsinin nümayəndələri arasında çox hüceyrəli orqanizmlər mövcud **deyil**?
A) 2 B) 4 C) 5 D) 1 E) 3

102. Hansı fəsilərin nümayəndələrinin çicəklərində ən çox sayıda erkəkcik müşahidə olunur?
A) taxillar və zanbaq
B) gülçiçəklilər və əməkəməcılər
C) paxıləllər və badımcانىچىكلىلەر
D) mürəkkəbçiçəklilər və taxillar
E) xaççıçəklilər və taxillar

103. Hansı qrafiklər insanda ağciyərlərdə qazlar mübadiləsi zamanı alveollarda (ağciyar qovuqcuqlarında) atmosfer havasının tərkibinin dəyişməsini düzgün əks etdirir (vH_2O -havada olan su buxarının miqdari, vN_2 -havada olan azotun miqdari, t-qaz mübadiləsinin müddətidir)?



104. Məməli heyvanın cinsi hüceyrəsinin bölünməsi zamanı meyzun II anafazasının sonunda autosom xromosomlarının sayını n qəbul etsək, onda mitozun anafazasının sonunda hüceyrədə olan autosom xromosomlarının sayını hansı düsturla hesablamış olar?
A) $2n-2$ B) $2n+1$ C) $2n+2$
D) $4n$ E) $2n$

105. Şəkildə kələm kəpənəyin fərdi inkişafının neçənci mərhələsi **göstərilənməmiş** dir?
A) 3-cü B) 1-ci C) 4-cü D) 5-ci E) 2-ci



106. Qırırmızı, spiral formada olan bakteriyalar adlanır:
A) kokklar B) spirillər C) saprofitlər
D) vibronlar E) basillər

107. Cisinin ölçüsünü maksimum 3600 dəfə böyündən işq mikroskopunun okulyar və obyektivi üzərində hansı rəqəmlər göstəriləməlidir?

Okulyar	Obyektiv
A) 25	65
B) 45	70
C) 36	60
D) 45	90
E) 45	80

108. Arteriya damarları ilə həm arterial, həm də venoz qan axan heyvanlar sırasını göstərin.
A) çayırkə, may böcəyi, göl ibizi
B) çay xərcəngi, göl ibizi, anadonta
C) göl ibizi, balina, durna
D) may böcəyi, orangutan, şimpanze
E) köstəbək, nandu, şimpanze

109. Hansı proseslər təbii seçmə üçün irsi material verir?
A) yalnız mutasiya prosesi
B) izolyasiya, populyasiya dalgaları, mutasiyalar və kombinativ dəyişkənlilik
C) populyasiya dalgaları, izolyasiya, mutasiyalar, modifikasiya dəyişkənlilik
D) mutasiyalar, kombinativ dəyişkənlilik, modifikasiya dəyişkənlilik
E) yalnız kombinativ dəyişkənlilik

110. İnsanın onurğa beyni sınırlarının neçə kökü var?
A) 31 B) 12 cüt C) 124 D) 12 E) 31 cüt

111. Diş iortenkələnin qemetlərində hansı cinsi xromosom olmasayı, çoxalma zamanı onun nəslində **yalnız** erkək fərdlər alındı?
A) x B) yy C) xx D) xy E) y

112. Xlamidomonadanın "rəng daşıyan" spirogiranın "rəng daşıyanı"na oxşasayı, onun forması olardı:

- A) lentşəkilli
- B) kasa şəkilli
- C) qapanmayan həqqa şəkilli
- D) piramida şəkilli
- E) düzbucaqlı

113. Sağlam insanda verilmiş damarlarda qlükozanın miqdarının düzgün nisbatinə göstərin.



1. Qaraciyər arteriyası
 2. Nazik bağırısaqdan sorulmuş qida maddələrini gətirən qapı venası.
 3. Qaraciyər venası
- | | | |
|----------|----------|----------|
| A) 1=2=3 | B) 2>3=1 | C) 1>2=3 |
| D) 2>3>1 | E) 3>2>1 | |


114. Yetkin ağ planarının bədənində yumurtalıqlar (I) və toxumluqlar (II) nə çədərdir?

	I	II
A)	1	2
B)	çoxlu	çoxlu
C)	2	1
D)	2	çoxlu
E)	çoxlu	0

115. Hansı maddənin insan dörisində törədiyi yaniq zamanı yanığı soda məhlulu ilə yumaq lazımdır?
A) H_2SO_4 B) $Ca(H_2PO_4)_2$ C) $NaOH$
D) $AlPO_4$ E) CO_2

116. Özündə 100000 kC enerji saxlayan et bitkisi qida zəncirinə qoşularsa, onda neçənci halqanın hüceyrələrinin qurulmasına 800 kC enerji sərf olunur (qida zəncirində enerjinin minimal itkişisi şəraitində; qida enerjisinin yalnız 5-20%-i heyvan bədənin yeni emalə gəlmış maddəsinə keçir)?
A) 2 B) 3 C) 1 D) 4 E) 5

117. Adı buraxılan maddəni müəyyən edin.



A) dezoksiriboza B) riboza C) qlükoza
D) ADF E) ATF

118. Daxili qulağın iltihabi zamanı yanmadırıvai kanallar, oval və girdə torbacıqlar zədələnərsə, insanda ilk növbədə hansı hissiyat **pozular**?
A) eştimə B) qoxu C) görmə
D) dadbilmə E) müvazinət

119. Latın mənşəli "humor" sözünün mənası nədir?
A) maye B) daş C) daxili
D) qarışiq E) xarici

120. Göl qurbağasının fərdi inkişafı zamanı hansıların sayı artıb, sonradan **dəyişilməz** qalır?
1. Bəyriklərin
2. Qan dövranının
3. Ürəkdəki mədəciklərin
4. Ürəkdəki qulaqcıqların
A) 1, 2 B) 1, 3 C) 2, 4 D) 1, 4 E) 2, 3

121. Ribosolların hissəcikləri harada formalaşır?
A) Holci aparatında
B) lizosomlarda
C) hüceyrə mərkəzində
D) endoplazmatik şəbəkədə
E) nüvəcikdə


122. Çayırda meyvanın hisselerinin daxildən xaricə doğru düzgün ardıcılığını müəyyən edin.

1. Tayciqlar
 2. Arakosma
 3. Meyvəyanlığının şirəli ləti
 4. Meyvəyanlığın nazik divarı
 5. Çayırdaq
 6. Toxum qabığı
 7. Toxum rüşeymi
 8. Endosperm
- A) 7, 6, 5, 3, 4
B) 2, 3, 8, 1
C) 1, 2, 8, 6
D) 3, 4, 5, 2, 7
E) 7, 8, 5, 6, 4

123. Hansı paxlalı bitkilərin vətəni Afrika da hesab oluna bilər?

- A) üçyarpaq yonca və lobyanın
- B) yağı noxud və lobyanın
- C) soya və üçyarpaq yoncanın
- D) üçyarpaq yonca və marcının
- E) soya və lobyanın

124. Şəkildə göstərilən heyvanda ola *bilməz*:



- A) plasenta
- B) ağciyərlər
- C) üzmə qovuğu
- D) süd vəziləri
- E) sabit bədən temperaturu

125. İnsanın sərbəst yuxarı ətraflarında 2 cür sümük iliyi olan sümükler skeletin sümüklerinin ümumi sayının neçə faizini təşkil edir?

- A) ~5,45%
B) ~12,5%
C) ~2,7%
D) ~2,25%
E) ~10,9%

2008 IV qrup, Variant B

101. İnsanın sərbəst ətraflarında 2 cür sümük iliyi olan sümükler skeletin sümüklerinin ümumi sayının neçə faizini təşkil edir?

- A) ~5,45%
B) ~2,7%
C) ~2,25%
D) ~12,5%
E) ~9%

102. İnsanın onurğa beyni sinirlərinin neçə cüt önkökü var?

- A) 31 B) 2 C) 24 D) 62 E) 12

103. Canlı təbiətdəki aləmlərin neçəsinin nümayandələri arasında bir hüceyrəli organizmlər mövcuddur?

- A) 3 B) 5 C) 2 D) 1 E) 4

104. Sağlam insanda verilmiş damarlarda zəhərli maddələrin miqdarının düzgün nisbətini göstərin.

1. Qaraciyər arteriyası
 2. Nazik bağışaqdan sorulmuş qida maddələrini gətirən qapı venası.
 3. Qaraciyər venası
- A) 1=2=3 B) 2=3>1
C) 3>2=1
D) 2>3=1 E) 1>2=3

105. Cisinin ölçüsünü maksimum 3600 dəfə böyüdüb işıq mikroskopunun okulyarı və obyektiyi üzərində hansı rəqəmlər göstəriləməlidir?

Okulyar	Obyektiv
A) 45	90
B) 36	60
C) 50	72
D) 25	65
E) 45	70

106. Göl qurbağının fərdi inkişafı zamanı hansıların sayı *dəyişilməz* qalır?

1. Böyrəklərin
 2. Qan dövranının
 3. Ürəkdəki mədəciklərin
 4. Ürəkdəki qulaqcıqların
- A) 3, 4 B) 2, 4 C) 1, 3
D) 1, 2 E) 1, 4

107. Şəkildə ev milçeyinin fərdi inkişafının neçənci morholasının başlanması göstərilmişdir?



- A) 4-cü B) 5-ci C) 1-ci
D) 2-ci E) 3-cü

108. Daxili qulağın iltihabı zamanı ilbiz zədələnərsə, insanda ilk növbədə hansı hissəyyat *pozular*?

- A) qoxu
- B) dadbilma
- C) eşitmə
- D) görmə
- E) müvazinət

109. Dişi göyərçinin qametlərində hansı cinsi xromosom olmasayı, çoxalma zamanı onun nəslində *yalnız* erkək fərdlər alınırdı?

- A) xy B) xx C) yy
D) y E) x

110. Hansı maddənin insan dərisində törədiyi yaniq zamanı yanığı soda məhlulu ilə yumaq lazımdır?

- A) AlPO₄
- B) Ca(H₂PO₄)₂
- C) KOH
- D) CO₂
- E) HNO₃


111. Populyasiya dalğaları təbii seçmə üçün hansı materialı verir?

- A) təsadüfi, istiqamətləndirilməmiş irsi olmayan
- B) təsadüfi, istiqamətləndirilməmiş irsi olan
- C) təsadüfi, istiqamətləndirilmiş irsi olmayan
- D) təsadüfi, istiqamətləndirilmiş irsi olan

E) təsadüfi olmayan, istiqamətləndirilməmiş irsi olan

112. Lizosomlar harada formalaşır?
- A) mitokondrilərdə
 - B) endoplazmatik şəbəkədə
 - C) hüceyrə mərkəzində
 - D) plastidlərdə
 - E) Holci aparatında

113. Şəkildə göstərilən heyvanda ola *bilməz*:



- A) sabit bədən temperaturu
- B) süd vəziləri
- C) qəlsəmələr
- D) ağciyər
- E) plasenta

114. Arteriya damarları ilə həm arterial, həm də venoz qan axan heyvanlar sırasını göstərin.

- A) çayırkı, may bəcəyi, göl ilbizi
- B) kirpi, dəvəquşu, qorilla
- C) çay xorçongı, göl ilbizi, anadonta
- D) may bəcəyi, oranqustan, şimpanze
- E) göl ilbizi, balina, durna


115. Yetkin öküz soliterinin bədənində yumurtalıqlar (I) və toxumluqlar (II) nə qədərdir?

- | | |
|----------|-------|
| I | II |
| A) 0 | çoxlu |
| B) 2 | 1 |
| C) çoxlu | 2 |
| D) çoxlu | çoxlu |
| E) 1 | 2 |

116. Hansı fəsilərin nümayəndələrinin çiçklarında erkəkciklərin sayı 6 adəddir?

- A) taxillar və zanbaq
- B) xacşıçəklilər və zanbaq
- C) mürəkkəbçiçəklilər və taxillar
- D) paxılular və badımcانçıçəklilər
- E) xacşıçəklilər və taxillar

117. Adı buraxılan maddəni müəyyən edin.



- A) dezoksiriboz
- B) riboza
- C) qlükoza
- D) ATF
- E) ADF

118. Cənubi Asiya tropik mərkəzi hansı taxıl bitkilərinin mənşə və müxtəliflik mərkəzi hesab olunur?

- A) şəkər qamışı və çovdarın
- B) qarğıdalı və çəltiyin
- C) darı və buğdanın
- D) şəkər qamışı və çəltiyin
- E) çovdar və arpanın

119. Latin mənşəli "sosialis" sözünün mənasi nadir?

- A) fərdi
- B) orqanizm
- C) ictimai
- D) qrup şəklində
- E) şura

120. Özündə 100 000 kC enerji saxlayan ot bitkisi qida zəncirinə qoşulsara, onda neçənci halqanın hüceyrəlarının qurulmasına 160 kC enerji sərf olunur (qida zəncirində enerjinin minimal itkisi şəraitində; qida enerjisinin yalnız 5-20%-i heyvan bədəninin yeni əmələ gəlmış maddəsinə keçir)?


- A) 5
- B) 4
- C) 3
- D) 1
- E) 2

121. Vergülşəkilli bakteriyalar adlanır:

- A) vibriyonlar
- B) basillor
- C) spirillalar
- D) saprofitlər
- E) kokklar

122. Hansı qrafiklər insanda ağciyərlərdə qazlar mübadiləsi zamanı alveollarda (ağciyər qovuqcuqlarında) atmosfer havasının qaz

tərkibinin dəyişməsini düzgün əks etdirir (vO_2 -havada olan oksigenin miqdari, vCO_2 -havada olan karbon qazının miqdari, t-qaz mübadiləsinin müddətidir)?



123. Xlamidomonadanın "rəng daşıyanı" ulotriksin "rəng daşıyanı"na oxşasayı, onun forması olardı:
A) piramida şəkilli
B) lentşəkilli
C) kasa şəkilli
D) düzbucaqlı
E) qapanmayan halqa şəkilli

124. Məməli heyvanın somatik hüceyrəsinin bölünməsi zamanı anafazanın sonunda autosom xromosomlarının sayını n qəbul etsək, onda mitozun sonunda əmələ gələn hüceyrələrdən birinin xromosom sayını hansı düsturla hesablaşmaq olar?

- A) $(n+2):2$
- B) $(n-4):2$
- C) $(n-2):2$
- D) $\frac{n}{4}$
- E) $(n+4):2$

125. Çayirdəkmeyvənin hissələrinin xaricdən daxilə doğru düzgün ardıcılığını müəyyən edin.

1. Tayciqlar
 2. Arakəsmə
 3. Meyvəyanlığının şirəli ləti
 4. Meyvəyanlığın nazik divarı
 5. Çayirdək
 6. Toxum qabığı
 7. Toxum rüseyimi
 8. Endosperm
- A) 1, 5, 3, 7
 - B) 4, 3, 5, 6, 7
 - C) 3, 4, 5, 2, 7
 - D) 4, 2, 6, 8, 1
 - E) 1, 2, 8, 6

2009 IV qrup, Variant A

101. 3 bakteriyanın bölünməsi nəticəsində iki saatda əmələ gətirdiyi bakteriyaların maksimum sayı həmin müddədə əmələ gətirdiyi minimum saydan neçə dəfə çoxdur?
A) 1,5 B) 3 C) 4 D) 2 E) 6

102. İnsanın həzm kanalında züləllərin hazırlanması uğradığı ardıcıl mühitlər:
A) turş - qələvi B) neytral - turş
C) qələvi - neytral D) qələvi - turş
E) zəif qələvi - qələvi

103. Öktüz soliterinin, exinokokkun, qaraciyər sorucusunun aralıq sahiblərini ardıcıl olaraq göstərin.

1. Kiçik gölməc ilbizi
 2. Qaramal
 3. Gəmircilər
 4. İnsan
 5. İt
 6. Pişik
 7. Bahqlar
- A) 1, 5, 6
 - B) 2, 1, 3
 - C) 5, 4, 2
 - D) 2, 4, 1
 - E) 6, 3, 7

104. Tərkibində azot **olmayan** torpağa əkilmış bitkilərin əksarayıtı hansı maddələri sintez edə **bilməyəcək**?

- A) nişastanı B) yağları
- C) qlükozanı D) amin turşularını
- E) qliserini

105. 32 yaşında olan qadının 12 yaşından etibarən normal ayağı tsikli (28 günlük) keçirdiyini nəzərə alaraq, onun sol yumurtalığında cəmi neçə follikulun yetişdiyini hesablayın (hamiləlik olmamışdır).
A) 260 B) 240 C) 130
D) 160 E) 180

106. Proseslərdən hansı insanda ürək tsiklinin I fazasında baş verir?

1. Taylı qapaqların açılması
 2. Qanın ağıcyər arteriyasına vurulması
 3. Taylı qapaqların bağlanması
 4. Aypara qapaqların bağlı olması
 5. Qanın aortaya vurulması
 6. Qanın qulaqcılardan mədəciklərə vurulması
 A) 2, 3, 5
 B) 2, 3, 6
 C) 1, 4, 5
 D) 1, 4, 6
 E) 1, 2, 5

107. Hansı heyvanların qidasının "çeynənilməsi" mədəcə gedir?
 A) gürzə, timnah, balina
 B) göyərçin, toyuq, sığırçın
 C) xanı balığı, ağac qurbagası, gürzə
 D) daraqlı triton, ağac qurbagası, göl qurbagası
 E) xanı balığı, akula, skat

108. Zanbaq, mürəkkəbçiçeklilər, taxillar, badımcançıçıklılırlar fəsiləsinin nümayəndələrinə aid olan meyvələri ardıcılıqla göstəririn.
 A) qılımeyevə və ya qutucuqmeyevə; toxumca; dənmeyevə; qılımeyevə və ya qutucuqmeyevə
 B) qutucuqmeyevə və ya qılımeyevə; toxumca; dənmeyevə; çeyirdökmevə və ya qılımeyevə
 C) toxumca; qutucuqmeyevə; buynuzmeyevə və ya buynuzcuqmeyevə; qutucuqmeyevə və ya qılımeyevə
 D) qutucuqmeyevə və ya qılımeyevə; toxumca; buynuzmeyevə və ya buynuzcuqmeyevə; paxlamevə
 E) qılımeyevə və ya qutucuqmeyevə; toxumca; buynuzmeyevə və ya buynuzcuqmeyevə; dənmeyevə

109.

Hibridləşmələrin şərti: Nə-ləri	Hibridləşmələr	Hibridin xromosom dəsti
I	Kələm x turp	$2n$
II	Bugda x çovdar	$4n$
III	Moruq x böyürtkən	$2n$
IV	Bugda x ayriqotu	$4n$

Cədvəldə dörd müxtəlif hibridləşmələr zamanı alınan hibridlərin xromosom dəstləri verilmişdir. Hibridləşmədə iştirak edən bütün bitkilərin xromosom dəstlərinin diploid ($2n$) olduğunu qəbul etsek, alınan hibridlərin hansıları dölsüz olar?
 A) II, III B) II, IV C) yalnız I
 D) I, IV E) I, III

110. İnsanın onurğa sütununda hərəkətsiz birləşmiş fəqərələr onurğa sütunun fəqərələrinin ümumi sayıının neçə faizini təşkil edir?
 A) 27,3-29,4% B) 20,3-22,2%
 C) 5,8-6,4% D) 40,2-41,8%
 E) 14,7-15%

111. 3 somatik və bir yumurta hüceyrəsində xromosomların sayı cəmi 154 olan orqanızın spermatozoidində autosom xromosomlarının sayı neçə olar?
 A) 22 B) 256 C) 21
 D) 43 E) 87

112. Onurğa beyninin ön kökləri ilə sinir impulsları necə ötürülür?
 A) hərəki neyronlardan ara neyronlara
 B) ara neyronlardan reseptörlərə
 C) hərəki neyronlardan hissi neyronlara
 D) hissi neyronlardan ara neyronlara
 E) hərəki neyronlardan işçi orqana

113. Zondlama nədir?
 A) mədə və bağırsaq şirəsi almaq üçün mədəyə və onikibarmaq bağırsaq rezin boru yeridilməsi
 B) insanın daxili orqanlarına baxılması və fotoskəlinin çəkilməsi üçün lampalı xüsusi borudan istifadə edilməsi
 C) həzm kanalının ayrı-ayrı şöbələrinin konturlarını təyin etmək üçün rentgen şüalarından istifadə edilməsi
 D) müxtəlif hayat şəraitində beynin biocərəyanlarının qeyd edilməsi
 E) radioaktivlərin köməyi ilə həzm borusunun müxtəlif şöbələrindəki qidanın kimyəvi tərkibinin öyrənilməsi


114. Gösterilənlərdən neçəsində mitoz prosesinə rast gəlinməz?

- | | |
|------------------|-----------------|
| I. Vərəm çöpü | II. Sfaqnum |
| III. Plaun | IV. Qatırquruğu |
| V. Arxaromerinos | VI. Qatır |
| VII. İşçi arı | VIII. Şimpanze |
| A) 3 | B) 1 |
| C) 7 | D) 6 |
| E) 2 | |

115. Balığın hansı hissə orqanının xarici hissəsi yoxdur?

- | | |
|-----------------------|-----------------------|
| A) eşitmə orqanları | B) dadbılmə orqanları |
| C) yan xətt orqanları | D) qoxu orqanları |
| E) görmə orqanları | |

116. Öksər məməlilərin ölçüsü ilə onun balalarının sayı arasındaki asılılıq qrafiki hansıdır (L – məməlinin ölçüsü, N – balalarının sayıdır)?



117. Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansı lobyanın vətənidir?

- A) Mərkəzi Amerika
 B) Həbəstan
 C) And
 D) Cənub-Qərbi Asiya
 E) Şərqi Asiya

118. İşiq zəifləyərsə, göz almasında nə baş verər?

- | | |
|---|--|
| A) göz alması sıxlıqlar, çöpcüklerin fəaliyyəti zəifləyər | |
| B) göz alması uzanar, bəbək genələr | |
| C) bəbək daralar, çöpcükler qıcıqlanar | |
| D) çöpcüklerin fəaliyyəti artar, bəbək genələr | |
| E) büssür qabarar, kolbacıqlar qıcıqlanar | |

119. Əlamətlərdən hansı qızılıkimilərin nümayəndələrinə aid deyil?

- | | |
|--------------------------------|---------|
| 1. Ötürücü toxumaları var | |
| 2. Ötürücü toxumaları yoxdur | |
| 3. Erkek qametləri qamçılıdır | |
| 4. Erkek qametləri qamçısızdır | |
| A) 2, 3 | B) 1, 3 |
| C) 1, 2 | D) 2, 4 |
| E) 1, 4 | |

120. Çay xərçəngində mənşəcə cyni olanlar hansılardır?

- | | |
|-------------------------------------|--|
| A) uzun bigciqlar və döş bugumlari | |
| B) alt çənələr və qısqacalar | |
| C) döş bugumlari və bigciqlar | |
| D) qısa bigciqlar və quyrıq pəri | |
| E) qısqacalar və qarincıq bugumlari | |

121.

Bitki qrupları	Əlamətlər				
	tallom	zoğ	yan köklər yalnız əlavə kökdən inkişaf edir	yan köklər əsas kökdən inkişaf edə bilər	toxum meyvə yanlışlı olunub
K	+	-	-	-	-
L	+	+	-	-	-
M	+	+	+	-	-
N	-	+	-	+	-
S	-	+	-	+	+

Cədvəldə müxtəlif bitki qruplarının fərdi inkişafında rast gəlinən bəzi əlamətlər verilmişdir. Hansı bitki qrupunda ilk dəfə toxuq borusunun yaranması bu bitkilərdə mayalanma prosesinin su mühiti ilə bağlılığına son qoymuşdur?

- A) K
 B) M
 C) N
 D) M və N
 E) S

122. Bitkilərdə vegetativ orqanlar hansı erada emələ gəlmışdır?

- | | |
|---------------|--|
| A) proterozoy | |
| B) kaynazoy | |
| C) mezozoy | |
| D) arxey | |
| E) paleozoy | |

123. Ribosomların zülal sintez etmesi üçün ATF-e ehtiyac var mı?

- A) yokdur, çünkü zülal sintez etmek için ATF lazımlı deyil
B) yokdur, çünkü o bu prosesi həyata keçirmək üçün lazımlı olan ATF-i özü sintez edir
C) var, çünki ona zülal sintez etmek için lazımlı olan amin turşuları mitokondriə əmələ gəlir
D) var, çünki zülal sintez etmek enerji lazımdır
E) var, çünki o zülal sintez etmek üçün lazımlı olan m-RNT-ni mitokondriən alır

124. Nokudlarda aparılan dihibrid çarpanlaşma zamanı F_2 nöslində:

- A) hər iki əlamətə görə resessiv olan nokudun sayı 3-a bərabərdir.
B) iki əlamətə görə homozigot və bir əlamətə görə heterozygot nokudların sayı bərabərdir.
C) hər iki əlamətə görə homozigot və diheterozygot nokudların sayı bərabərdir.
D) sarı və yaşıl nokudların sayının nisbəti 4:1-a bərabərdir.
E) hər iki əlamətə görə dominant homozigot nokudların sayı 9-a bərabərdir.

125. Eyni sayıda götürülmüş itburnu (maksimal yarpaqcılalar), ciyəlek və üçyarpaq yonca yarpaqlarında yarpaqcıların sayı 39 olarsa, bu yarpaqların ümumi sayını müəyyən edin.

- A) 8 B) 9 C) 13 D) 7 E) 11

2009

IV qrup, Variant B

101. Onurğa beyninin arxa kökləri ilə sinir impulsarı neçə ötürülür?

- A) ara nevronlardan hissi nevronlara
B) hərəki nevronlardan əzələlərə
C) hissi nevronlardan ara nevronlara
D) hərəki nevronlardan ara nevronlara
E) ara nevronlardan əzələlərə

102. İki bakteriyamin bölünməsi nəticəsində 3 saatda əmələ gətirdiyi bakteriyaların maksimum sayı həmin müddədə əmələ gətirdiyi minimum saydan neçə dəfə çoxdur?

- A) 4 B) 6 C) 8 D) 2 E) 3

103. Tərkibində azot *olmayan* torpağa əkilmış bitkilərin eksəriyyəti hansı maddələri sintez edə *bilməyəcək*?

- A) nişastanı
B) nuklein turşularını
C) qlükozanı
D) qliserini
E) yağıları

104. Aralıq sahibləri insan, qaramal, kiçik göl ilbizi olan parazit qurduları ardıcıl olaraq göstərin.

1. Exinokokk
 2. Öküz soliteri
 3. Qaraciyər sorucusu
 4. Askarid
 5. Liqula
- A) 2, 3, 4 B) 1, 3, 4
C) 1, 3, 5 D) 2, 4, 5 E) 1, 2, 3

105. Göstərilənlərdən neçəsində mitoz prosesinə rast gəlinər?

- I. Vərəm çopu
 - II. Torf mamırı
 - III. Bakteriofaq
 - IV. Qatırquyuğu
 - V. Qatır
 - VI. Arxaromerinos
 - VII. İşçi arı
 - VIII. Şimpanze
- A) 6 B) 7 C) 3 D) 5 E) 4

106. Dəvədabanı, ayniqotu, dəlibəng, yonca, xardal bitkilərinin aid olduğunu fəsilələri ardıcılıqla göstərin.

- A) mürəkkəbçiçəklilər, taxillər, badımcançıçəklilər, paxlalılar, xacçıçəklilər
B) xacçıçəklilər, taxillər, badımcançıçəklilər, paxlalılar, mürəkkəbçiçəklilər
C) mürəkkəbçiçəklilər, taxillər, badımcançıçəklilər, paxlalılar, gülçiçəklilər
D) mürəkkəbçiçəklilər, zanbaq, badımcançıçəklilər, paxlalılar, xacçıçəklilər
E) zanbaq, mürəkkəbçiçəklilər, gülçiçəklilər, paxlalılar, xacçıçəklilər

107. İnsanın gözünün torlu qışasında çöpcükler olmasa neçə verər?

- A) parlaq işqida görə bilməz
B) sinir impulsları alın payına ötürülməz
C) oval və dairəvi kisəciklərin işi pozular
D) toran işqida görə bilməz
E) rəngləri seçə bilməz

108.

Bitki qrupları	Əlamətlər				
	tallom	zoğ	yan köklər yalnız alava kökdən inkişaf edir	yan köklər esas kökdən inkişaf edə bilər	toxum meyvə-yanthığı ilə shata olusub
K	+	-	-	-	-
L	+	+	-	-	-
M	+	+	+	-	-
N	-	+	-	+	-
S	-	+	-	+	+

Cədvəldə müxtəlif bitki qruplarının fərdi inkişafında rast gəlinən bəzi əlamətlər verilmişdir. Hansı bitki qruplarının nümayəndələrinin çoxalması su mühiti ilə bağlıdır?

- A) L, M, N
B) K, L, S
C) yalnız K
D) K, L, M
E) M, N, S

109. Proseslərdən hansı insanda ürək tsiklinin II fazasında baş verər?

- A) Taylı qapaqların açılması
B) Qanın qulaqcılardan mədəciklərə vurulması
3. Aypara qapaqların bağlanması
4. Taylı qapaqların bağlanması
5. Aypara qapaqların açılması
6. Qanın aortaya vurulması
A) 3, 4, 5 B) 3, 5, 6
C) 1, 2, 3 D) 1, 2, 5
E) 4, 5, 6

110. Balığın hansı orqanları xaricdən görünür?

- A) görmə orcanları
B) eşitmə orcanları
C) burun döllikləri
D) qəlsəmə qapaqları
E) yan xətt orqanı

111. Yaslı insanda döş qəfəsi sümüklərinin sayı skelet sümüklərinin ümumi sayının neçə faizini təşkil edir?

- A) 16,8% B) 44,4% C) 53,1%
D) 19,3% E) 15,2%

112. Çay xərçəngində mənşəcə eyni olanlar hansılardır?

- A) alt çənələr və döş bugumları
B) uzun biğciqlar və quyrug pəri
C) yerimə ayaqları və döş bugumları
D) qarınçıq bugumları və qısqacalar
E) üst çənələr və qısqacalar

113. 32 yaşında olan qadının 12 yaşından etibarən normal aybaşı tsikli (28 günlük) keçirdiyini nəzərə alaraq, onun hər iki yumurtalığında cəmi neçə follikulun yetişdiyini hesablayın (hamiləlik olmayışdır)

- A) 180 B) 260 C) 120 D) 240 E) 130

114. Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən hansı yemişin vətənidir?

- A) And
B) Cənub-Qərbi Asiya
C) Aralıq dənizi
D) Həbəştan
E) Şərqi Asiya

115. 3 somatik və bir yumurta hüceyrəsində xromosomlarının cəmi 154 olan orqanızın spermatozoid hüceyrəsində xromosomlarının sayı neçə olar?
 A) 46 B) 258 C) 22 D) 44 E) 88

116.

Hibridləşmərin şərti №-ləri	Hibridləşmələr	Hibridin xromosom dəstəsi
I	Kələm x turp	$2n$
II	Bugda x çövdar	$4n$
III	Moruq x böyürtkən	$2n$
IV	Bugda x ayriqotu	$4n$

Cədvəldə dörd müxtəlif hibridləşmə zamanı alınan hibridlərin xromosom dəstləri verilmişdir. Hibridləşmədə iştirak edən bütün bitkilərin xromosom dəstlərinin diploid ($2n$) olduğunu qəbul etsək, alınan hibridlərin hansılarda meyoz prosesi pozular?

- A) II, IV
 B) II, III
 C) yalnız IV
 D) I, III
 E) I, IV

117. İnsanın həzm kanalında yağların həzmə uğradığı ardıcıl mühitlər:

- A) zəif qəlevi - qəlevi
 B) qəlevi - neytral
 C) turş - qəlevi
 D) neytral - turş
 E) qəlevi - turş

118. Noxudlarda aparılan dihibrid çarpanlaşma zamanı F_2 nəslində:

- A) yaşıl noxudlar 9 dənə olur
 B) bir əlamətə görə heterozygot noxudların sayı yaşıl noxudların sayından iki dəfə çoxdur
 C) qırışiq noxudlar yaşıl noxudlardan 2 dəfə çoxdur
 D) sarı noxudlar 9 dənə olur
 E) sarı noxudlar yaşıl noxudlardan 4 dəfə çoxdur

119. Əlamətlərdən hansı qızılıkların nümayəndələrinə aiddir?

1. Ötürütü toxumaları var
 2. Ötürütü toxumaları yoxdur
 3. Erkek qamətləri qamçıdır
 4. Erkek qamətləri qamçısızdır
 A) 1, 2 B) 2, 4 C) 2, 3
 D) 1, 3 E) 1, 4

120. Bitkilərdə vegetativ orqanlar hansı dövrdə əmələ gəlmışdır?

- A) kembri - ordovik
 B) perm
 C) tabaşır
 D) silur - devon
 E) perm - daş kömür

121. Endoskopiya nədir?

- A) daxili orqan boşluqlarına, onları müayinə etmək və fotoskoplini çökmək üçün lampalı xüsusi borunun yeridilməsidir
 B) radiohəbin udulmasıdır
 C) ayrı-ayrı orqanların rentgen şəkillərinin alınmasıdır
 D) müxtəlif həyat şəraitində beynin biocərəyanlarının qeyd edilməsidir
 E) ürəyin iş qabiliyyətini yoxlamaq üçün onun biotoklarının yazılmasıdır


122. Eyni sayıda götürülmüş itburnu (minimal yarpaqcıqlar), ciyələk və üçyarpaq yonca yarpaqlarında yarpaqcıqların sayı 66 olarsa, bu yarpaqların ümumi sayını müəyyən edin.

- A) 12 B) 18 C) 36
 D) 8 E) 33

123. Hansılarda əzələli məməli heyvanların azi dişlərinin işini görə bilər?

- A) gürzə, timsah, balina
 B) daraqlı triton, ağac qurbağı, göl qurbağı
 C) xanı balığı, akula, skat
 D) göyərçin, toyuq, sığırçın
 E) xanı balığı, ağac qurbağı, gürzə

124. Əksər məməlilərin ölçüsü ilə onun boğazlıq dövrünün asılılıq qrafiki hansıdır (L – məməlinin ölçüsü, t – boğazlıq dövrüdür)?



125. Holci aparatının yağ və karbohidrat sintez etməsi üçün

- ATF-ə ehtiyac varmı?
- A) yoxdur, çünki o plastik mübadilə üçün lazımlı olan ATF-i özü sintez edir
 B) var, çünki o, mürəkkəb karbohidratları sintez etmək üçün lazımlı olan monosaxaridləri mitokondridən alır
 C) yoxdur, çünki yağ və karbohidrat sintezi üçün ATF lazımdır
 D) var, çünki o, yağ sintez etmək üçün lazımlı olan yağı turşularını və qliserini mitokondridən alır
 E) var, çünki yağ və karbohidrat sintezi üçün enerji lazımdır

2010 IV qrup, Variant A

101. Əgor dəneyeyən quşlarda mədənin azaləti hissəsi olmasayı, onda həzm sisteminde hansının yaranmasına daha çox ehtiyac olardı?

- A) yoğun bağırşağı B) dışlərin
 C) düz bağırşağı D) anal dəliyinin
 E) appendix çıxıntısının

102. Nə üçün erkək qızında əsas kök əmələ *gəlmir*?

- A) çünki onun yeraltı zoğu gövdə yumrusu əmələ gətirir, gövdə yumrusundan isə əsas kök inkişaf etmir
 B) çünki erkək qızı toxum ilə çoxalmadan sporla çoxalmaya keçmişdir
 C) çünki erkək qızı toxum ilə çoxalmadan sporla çoxalmaya keçmişdir
 D) çünki onun sporları yarpaqların alt səthində deyil, yaz zoğunu sunbülcükündə əmələ gəlir
 E) çünki əsas kök yalnız toxumun rüseyim kökcükündən əmələ gəlir, erkək qızının isə toxumu olmur






103. Nə üçün yetkin göl qurbağasının ürəyinə iki növ qan daxil olduğu halda, ürəyində üç növ qana rast gelinir?

- A) sol qulaqcığında qarışiq qan olduğu üçün
 B) ürəyində bir qulaqcığ olduğu üçün
 C) türk kameralarının sayı üç olduğu üçün
 D) iki qan dövranı olduğu üçün
 E) sağ qulaqcığında arterial qan olduğu üçün

104. İçində çöltik dənləri olan üç stəkana ilq su tökülmüşdür. Birinci stəkanda su yalnız toxumları isladır; ikinci dənlərin üzərini örtür; üçüncü stəkan isə ağızına qədər su ilə doludur. Hansı stəkandakı dənlər cürcərcək?

- A) birinci və üçüncü
 B) yalnız üçüncü
 C) bütün stəkanlardakı
 D) yalnız birinci
 E) yalnız ikinci

105. Hansı qrafik insanda böyük qan dövrəni zamanı karbon qazının (CO_2) qandakı maddə miqdarının (mol) dəyişməsini düzgün əks etdirir?



106. Öz-özünə tozlanan diploid ($2n$) bitkinin bir kök, bir gövdə, bir yarpaq və bir endosperm hüceyrəsinin xromosomlarının cəmi 180 olarsa, bu bitkinin sperminin xromosom yığımı neçə olar?

- A) 20 B) 30 C) 14 D) 40 E) 60

107. Yarpaqların saralması zamanı baş verən çevrilmə:

- A) xloroplast \rightarrow xromoplast
B) leykoplast \rightarrow xloroplast
C) karbohidrat \rightarrow lipid
D) zülal \rightarrow karbohidrat
E) xromoplast \rightarrow xloroplast

108. Kişinin somatik hüceyrəsinin bir nüvəsindəki xromosom müxtəlifliyinin meyzun sonunda əmələ gələn qametlərdən birinin xromosom müxtəlifliyinə nisbəti neçədir?

- A) 25:24
B) 23:23
C) 92:46
D) 24:23
E) 46:92

109. Qadında hər ovulyasiyadan sonra sarı cisim qana 16 gün hormon ifraz edərsə, bu qadında 1 il müddətində təqrübən neçə aybaşı tsikli olar?

- A) 9
B) 10
C) 14
D) 7
E) 12

110. Əgər insanda eştitmə analizatorunun birinci hissəsi zədələnib, onda zədələnən:

- A) eştitmə reseptorlarıdır
B) gicəh payıdır
C) orta qulaqdakı eştitmə sümükləridir
D) qulaq seyvanıdır
E) təbil pərdəsidir


111.

Bitki qrupları (şöbələri)	Xlorofil	Zoğ	Əlavə kök	Toxum	Dişicik
K	+	-	-	-	-
L	+	+	-	-	-
M	+	+	+	-	-
N	+	+	+	+	-
S	+	+	+	+	+

Cədvələ görə hansı bitki qruplarının həm diş, həm də erkək qametləri hərəkətsiz olur?

- A) N və S
B) M və N
C) L və S
D) K və M
E) K və L

112. İfadələrdən hansını heyvanların hamısına aid etmək olar?



I. Postembrional inkişaf dövründə qəlsəmə ilə tənəffüs etmələri

II. Ön və arxa ətrafdakı barmaqların sayının bərabər olması

III. Qiqa qalıqları və ifrazat məhsullarının qarışaraq birləkdə xaric edilməsi

IV. Qanın yalnız damarlarla axması
V. Postembrional inkişafın düzünlə olması

- A) II B) III C) IV D) V E) I

113. Bitkilərin ən qədim qrupu (şöbəsi) paleozoy erasında əmələ gəlsəydi, müasir bitkilərin neçə qrupu bu erada əmələ gəlmış olardı?

- A) 1 B) 3 C) 4 D) 2 E) 6

114. 1 kq təzə əti suda qaynatıldıqda maksimum B qrupu vitamini itirilmiş və nəticədə bu vitamindən 40 mq qalmışdır. 2 kq təzə ətdə qaynadılmamışdan əvvəl neçə milliqrəm B qrupu vitamini olar?

- A) 40 mq B) 160 mq C) 200 mq
D) 80 mq E) 120 mq

115. Arxaromerinos adlı yeni qoynun cinsini kim almışdır?

- A) M.F. İvanov və N.S. Butarin
B) A.N. Lutkov və V.P. Zosimoviç
C) F. Məlikov və M.F. İvanov
D) V.S. Kirpiçnikov və Y.Y. Lusis
E) Y.Y. Lusis və N.S. Butarin

116. Kişi organizminin ontogenezi harada başlayır?

- A) toxum kisəciklərində B) uşaqlıq borusunda
C) uşaqlıqda D) toxumluqda
E) yumurtalıqda

117. Nə üçün transkripsiya zamanı əmələ gələn polinukleotiddə ribozanın sayı fosfat turşusu qalığının sayına bərabər olur?

- A) bu polinukleotid ikizəncərliliği üçün
B) bu polinukleotiddə adenin nukleotidinin sayı timin nukleotidinin sayına bərabər olduğu üçün
C) bu polinukleotidin hər bir monomerində bir riboza və bir fosfat turşusu qalığı olduğu üçün
D) bu polinukleotidin hər bir monomerində 3 riboza, 3 fosfat turşusu qalığı olduğu üçün
E) amin turşularını kodlaşdırmanın tripletlərdəki nukleotidlərdə riboza və fosfat turşusu qalığı olmadığı üçün

118. Bali həşratlarının hansı dəstəsinin fəndləri hazırlanır?

- A) bərabər qanadlılar B) sərtqanadlılar
C) ikiqanadlılar D) pulcuqqanadlılar
E) pərdəqanadlılar

119. İnsanın çanaq sümüklərinə bilavasitə neçə borulu stümük birləşir?

- A) 8 B) 4 C) 6 D) 2 E) 12

120. Cinsi çoxalma prosesində əmələ gələn yetkin şirin su hidralarında maksimum 720 simmetriya oxu vardır. Bu fəndlərin əmələ gəlməsi zamanı neçə mayalanma prosesi baş vermişdir?

- A) 60 B) 140 C) 360 D) 180 E) 120

121. İnsanın döş boşluğunda yerleşen organlarının hücrelerinde hansı proses baş vermir?

1. Meyoz
2. Mitoz
3. Transkripsiya
4. Translyasiya
- A) yalnız 3
- B) 3, 4
- C) 1, 2, 3
- D) yalnız 1, 2
- E) yalnız 1

122. Bitkilerin hanesinin səbət çiçək qrupunda toplanmış çiçəklərin hamısı yalnız borşağıllıdır?

- A) zəncirotu
- B) eşşəkqanqlı
- C) armud
- D) günəbaxan
- E) gəyçiçək

123. Səmədə bir neyronda sinir impulslarının ötürülməsi ardıcılığı göstərilmişdir. 1, 2 və 3-ə uyğun olan terminləri müəyyən edin.

1 — 2 — 3

? — ? — ?

- | | | |
|--------------------|-----------------|-----------|
| 1 | 2 | 3 |
| A) "çixıntı" | "ağac" | "ağac" |
| B) "cism" | "çixıntı" | "ağac" |
| C) "özünüdarəetmə" | "çixıntı" | "ağac" |
| D) "ağac" | "cism" | "çixıntı" |
| E) "ağac" | "özünüdarəetmə" | "çixıntı" |

124. İçerisində 5 bakteriya olan qapalı qabda əlverişli şəraitdə bir saat ərzində maksimum neçə bakteriya bölünməyə məruz qalar?

- A) 30
- B) 35
- C) 60
- D) 85
- E) 50

125.

1. X - canlısı xarici mühitdə CO₂-ni azaldıb, O₂-ni artırıb.

2. Y - canlısı xarici mühitdə yalnız O₂-ni alıb, CO₂-ni xaric edir.

Ifadələrdən hansı doğrudur?

- A) Y - canlısı fotosintezedidir
- B) X - canlısı konsumentdir
- C) X - canlısı heterotrofdür
- D) X - canlısının hüceyrələrində xlorofil yoxdur
- E) Y - canlısı günəş enerjisini udaraq fotosintez prosesini həyata keçirə bilməz

2010

IV qrup, Variant B

101. İçində pişikquyuğu dənləri olan üç stekana ilə su tökülmüşdür. Birinci stekanda su yalnız toxumları isladı; ikincidə onların üzərini örtür; üçüncü stekan isə ağızına qədər su ilə doludur. Hansı stekandakı dənlər cürcərəcək?

- A) yalnız üçüncü
- B) bütün stekanlardakı
- C) yalnız ikinci
- D) yalnız birinci
- E) birinci və ikinci

102. 1 kq təzə eti suda qaynatıldıqda maksimum B qrupu vitamini itirilmiş və nəticədə bu vitamindən 32 mq qalmışdır. Bu etdə qaynadılmamışdan əvvəl neçə milliqram B qrupu vitamini olmuşdur?

- A) 40 mq
- B) 96 mq
- C) 80 mq
- D) 48 mq
- E) 64 mq





103. Əgər insanda görmə analizatorunun birinci hissəsi zədələnib, onda zədələnən:

- A) ənsə payıdır
- B) kolbacıqlardır
- C) kirpikli əzələlərdir
- D) bülldurdur
- E) ağılı qışadır

104. Qadında hər ovulyasiyadan sonra sarı cisim qana 26 gün hormon ifraz edərsə, bu qadında 1 il müddətində təqribən neçə ayaşlı tsikli olar?

- A) 7
- B) 9
- C) 13
- D) 12
- E) 11

105. Hansı qrafik insanda kiçik qan dövranı zamanı karbon qazının (CO₂) qandaki maddə miqdərinin (mol) dəyişməsini düzgün əks etdirir?



106. Təbii ipəyi cüclələrin (həşəratların) hansı dəstəsinin fərdlərindən alırlar?

- A) sərtqanadlılar
- B) düzqanadlılar
- C) ikiqanadlılar
- D) pulcuqqanadlılar
- E) pərdəqanadlılar

107. Aşağıdakı səmədə bir neyronda sinir impulslarının ötürülməsi ardıcılığı göstərilmişdir. 3-ə əsaslanaraq, 1 və 2-yə uyğun olan terminləri müəyyən edin.

1 — 2 — 3
? — ? — "çixıntı"

- | | |
|--------------------|--------|
| 1 | 2 |
| A) "ağac" | "cism" |
| B) "əks edirəm" | "ağac" |
| C) "çixıntı" | "ağac" |
| D) "cism" | "ağac" |
| E) "özünüdarəetmə" | "cism" |

108. İnsanın döş boşluğunda yerleşen organların hüceyrələrində hansı proses baş vermir?

1. "Sap"
 2. "Azalma"
 3. "Üzünü köçürmə"
 4. "Ötürme"
- A) yalnız 3, 4
 - B) 1, 3, 4
 - C) 1, 2
 - D) yalnız 2
 - E) yalnız 3

109. Qadın orqanızminin ontogenezi harada başlayır?

- A) uşaqlıqda
- B) toxumluqda
- C) bilavasitə follikulda
- D) yumurtalıqda
- E) uşaqlıq borusunda

110.

Bitki qrupları (şöbələri)	Xlorofil	Zog	Əlavə kök	Toxum	Dişicik
K	+	-	-	-	-
L	+	+	-	-	-
M	+	+	+	-	-
N	+	+	+	+	-
S	+	+	+	+	+

Cədvələ görə hansı bitki qrupunda ilk dəfə meyoz və cinsi çoxalma meydana gəlməmişdir?

- A) K və L
- B) yalnız K
- C) S
- D) yalnız L
- E) M və N

111. Qadının somatik hüceyrəsinin bir nüvəsindəki xromosom müxtəlifliyinin yetişmə zonasının sonunda omalo golən qamətin xromosom müxtəlifliyi nə nisbəti olar?

- A) 92:46
- B) 25:24
- C) 23:23
- D) 46:92
- E) 24:23

112. M.F. İvanov tərəfindən alınmış yüksək məhsuldar heyvan cinsi hansıdır?

- A) arxaromerinos
- B) zebu
- C) Xolmoqor südlük cinsi
- D) Ukrayna ağ səhra (çöl) donuz cinsi
- E) bester


113. Bitkilərin hanesinin səbət çiçək qrupunda toplanmış çiçəklərin hamısı yalnız dilcikşəkillidir?

- A) günəbaxan
- B) alma
- C) gəyçiçək
- D) eşşəkqanqlı
- E) zəncirotu

114. İnsanın sərbəst ətraflarının neçə sümüyü çanaq qurşağına bilavasitə birləşir?

- A) 2
 - B) 6
 - C) 1
 - D) 4
 - E) 3
- 172
- 173

115. İfadelerden hansını heyvanların yalnız birine aid etmek olar?



- I. Üräzin sağ qulaqcığında venoz, sol qulaqcığında arterial qanın olması
 - II. Borulu sümüklərin postembryonal inkişaf dövrlündə əmələ gəlməsi
 - III. Cücülərlə (həşəratlarla) qidalanmaları
 - IV. Çoxalma orqanlarının axacaqlarının kloakaya açılması
 - V. Döş qəfəsinə malik olmaları
- A) IV B) V C) II D) I E) III

116. Endosperm triplloid ($3n$) xromosom dəstiniə malik olan bitki qrupu (şöbəsi) paleozoy erasında əmələ gəlsəydi, bu erada müasir bitkilərin cəmi neçə qrupu əmələ gəlmış olardı?

A) 1 B) 4 C) 2 D) 6 E) 3

117. 1. X -canlısı xarici mühitdə CO_2 -ni azaldıb, O_2 -ni artırır.
2. Y -canlısı xarici mühitdə yalnız O_2 -ni alıb, CO_2 -ni xaric edir.

- İfadələrdən hansı doğru **deyil**?
- A) Y -canlısı konsumentdir
 - B) X -canlısı produsentdir
 - C) Y -canlısı fotosintezedicidir
 - D) X -canlısı avtotrofdur
 - E) X -canlısı fotosintezedicidir

118. Əgər dəneyeyən quşlarda diş olsaydı, onda həzm sistemində hansına ehtiyac **olmazdı**?

- A) mədənin əzələli hissəsinə
- B) kloakaya
- C) qida borusuna
- D) mədənin vəzili hissəsinə
- E) nazik bağırsağa

119. Nə üçün DNT molekulunda pentozanın sayı qanın nukleotidinin sayından çox olur?

- A) qanın nukleotidində pentozaya rast gəlinmədiyi üçün
- B) hər bir azotlu əsas növündə pentozaya rast gəlindiyi üçün
- C) bir nukleotiddə 4 azotlu əsas növü olduğu üçün
- D) bütün nukleotidlər pentozaya malik olduğu üçün
- E) DNT molekulu iki zəncirli olduğu üçün

120. Cinsi çoxalma prosesində əmələ gələn yetkin şirin su hidralarında maksimum 192 simmetriya oxu var. Bu fərclərin əmələ gəlməsində mayalanma prosesində neçə qamet iştirak etmişdir?

- A) 64 B) 60 C) 192 D) 16 E) 32

121. Kartof yumrusunun yaşıllaşması zamanı baş verən çevrilmə:

- A) xloroplast → leykoplast
- B) leykoplast → xloroplast
- C) xromoplast → xloroplast
- D) xloroplast → xromoplast
- E) karbohidrat → zülal

122. İçerisində 20 bakteriya olan qapalı qabda əlverişli şəraitdə bir saat ərzində maksimum neçə bakteriya bölünməyə məruz qalar?

A) 140 B) 45 C) 150 D) 120 E) 75

123. Nə üçün yetkin göl qurbağasının sol qulaqcığında arterial, sağ qulaqcığında venoz qan olduğu halda, üräzində 3 növ qana rast gəlinir?

- A) qan dövranı sol qulaqcıdan başladığı üçün
- B) qan dövranı sağ qulaqcıdan başladığı üçün
- C) üräzində bir mədəcik olduğu üçün
- D) başına qarışiq qan getdiyi üçün
- E) mədəciyində natamam arakəsmə olduğu üçün

124. Nə üçün çöl qatırquruğunda əsas kök əmələ gəlmir?

- A) çünki qatırquruğunda kökümsov gövdə əmələ gəlmir və buna görə də onda əsas kök inkişaf edə bilməz
- B) çünki qatırquruğunun bedəni tallomdur, tallomdan işa köklər inkişaf etmir
- C) çünki əsas kök yalnız toxumun rüseyim kökcükündən əmələ gəlir, qatırquruğunun işa toxumu olmur
- D) çünki bütün qatırquruqlular ot bitkiləridir, ot bitkilərinə işə əsas kök lazımdır
- E) çünki qatırquruqlular tekarnül prosesində toxumla çoxalmadan sporla çoxalmaya keçmişlər

125. Öz-özüne tozlanan diploid ($2n$) çiçəkli bitkinin bir kök, bir gövdə, bir yarpaq və bir endosperm hüceyrəsində xromosomlarının cəmi 162 olarsa, bu bitkinin spermisində neçə xromosom olar?

- A) 9 B) 36 C) 27 D) 91 E) 18

2011

IV qrup, Variant A

76. Qan insanın ağıciyər kapillyarlarında 37,5 mm məsafə qöt etmişdir. Bu zaman 1 saniyəlik ürək tıslı şəraitində neçə ürək doyuntüsü olar?

A) 150 B) 60 C) 75 D) 70 E) 120

77. Mamırkimilərdə bütün ontogenəz zamanı iki cür, örtülütoxumlarda işa üç cür xromosom dəstiniə malik müxtəlif hüceyrələrin olmasına nə ilə zah etmək olar?

- A) mamırkimilərdə kökün olmaması ilə
- B) mamırkimilərin bilavasito ziqoidan inkişaf etməsi ilə
- C) örtülütoxumlu bitkilərin vegetativ yolla çoxala bilməsi ilə
- D) mamırkimilərin erkək fərdlərində meyoz prosesinin getməməsi ilə
- E) örtülütoxumluların mayalanmasında bilavasito dord hüceyrənin iştirak etməsi ilə

78. Qaranlıqda bitkinin yalnız tənəffüs etdiyi səbüt etmək üçün yaşıl bitki ilə birgə şüsha qapqa altına nə yerləşdirmək lazımdır?

- A) bir stakan adı su
- B) bir stakan şöffaf şəhəng suyu
- C) mineral gübrələr
- D) bir stakan distillə edilmiş su
- E) bir stakan xlorid turşusu mahlulu

79. İnsan, heyvan mənşəli qida ilə qidalandıqda onun həzm kanalında hansı çevrilmələr baş verir?

1. Nişasta → qlükoza
2. Qlikogen → qlükoza
3. Zülal → amin turşuları

A) 2, 3 B) 1, 2, 3
C) yalnız 2 D) 1, 2 E) yalnız 1

80. Populyasiya dalğaları təbii seçmə üçün hansı materialı verir?

- A) təsadüfi, istiqamətləndirilmiş, irsi olan
- B) təsadüfi, istiqamətləndirilməmiş, irsi olan
- C) təsadüfi olmayan, istiqamətləndirilməmiş irsi olan
- D) təsadüfi, istiqamətləndirilmiş, irsi olmayan
- E) təsadüfi, istiqamətləndirilməmiş, irsi olmayan

81. Solğun əzvay göbələyinə aiddir:

1. Parazitdir
 2. Saprofitdir
 3. Hüceyrəsi mitokondriyə malikdir
 4. Anaerobdur
 5. Hüceyrəsi plazmatik membrana malikdir
 6. Hüceyrəsi plazmatik membrana malik deyil
- A) 1, 2, 3, 4 B) 2, 3, 4, 6
C) 1, 4, 6 D) 2, 3, 5 E) 1, 3, 6


82. $K_5L_5E_5D_1$ çiçək düsturuna malik bitkilər haqqında nə doğru deyil?

- A) badımcançıklılara aiddirlər
- B) çiçəkləri ikiçinslidir
- C) çiçəklərində meyoz baş verə bilər
- D) yalnız həşəratlarla tozlanırlar
- E) ikiqat çiçəkyanlılıq çiçəyə malikdirlər

83. Göl qurbağının ötəflalarındaki barmaqlarının sayı n olarsa, bu qurbağada üzmə pərdələrinin ümumi sayı neçə olar?

$$A) n+2 \quad B) 2n \quad C) n \quad D) n-2 \quad E) \frac{n}{2}$$

84. Bəzi canlıların bədən temperaturunun xarici mühit temperaturundan asılılıq qrafiki verilmişdir. Əyrlərin canlılara uyğunluğunu müyyən edin (ilk məməlilərdə bədən temperaturu $25 - 30^\circ C$, quşlarda isə $42^\circ C$ -dir).



<u>İnsan</u>	<u>Ördəkburun</u>	<u>Sərçə</u>	<u>Qurbağ</u>
A)	3	4	2
B)	2	3	4
C)	4	1	3
D)	2	1	4
E)	1	2	3

85. İnsanın onurğa sütunundakı sümüklərin maksimum neçəsi bilavasitə iki və daha çox sümüklə birləşmə əmələ gətirir?


$$A) 34 \quad B) 2 \quad C) 29 \quad D) 12 \quad E) 33$$

86. Hansı həşəratlar **uçmurlar**?

1. Birə
 2. Məzar böcəyi
 3. Çeyirtkə
 4. İçi qarışqa
 5. İçi ari
 6. Tut ipəkqurdur
 7. May böcəyi
 8. Göyün
- A) 3, 4, 6 B) 2, 4, 5, 8
C) 1, 3, 6 D) 1, 2, 5, 7 E) 1, 4, 6

87. Şəxmdə meyozun normal gedisi zamanı I bölünmanın sonunda əmələ gələn 1 və 2 hüceyrələrinin xromosom yiğimi göstərilmişdir.

Yetişmə zonasının əvvəlində bölünən *A* hüceyrəsinin xromosom yiğimi necə olar?



88. Kişiinin baş beyin yarımkürələr qabığındakı hüceyrələrin sayı n -la işara edilərsə, sol yarımkürənin qabığında *X* cinsiyət xromosomlarının sayı neçə olar?

$$A) 4n \quad B) 46n \quad C) \frac{n}{4} \quad D) 2n \quad E) \frac{n}{2}$$

89. Üzərinə $50\ 000\ 000$ kC günəş enerjisi düşən ot bitkilərini dovşanlar yemişlər. Dovşanları yeyən tülkülərin orqanizminə bu enerjinin maksimum nə qədəri keçəcəkdir?

- A) $500\ 000$ kC B) $20\ 000$ kC
C) 400 kC D) $10\ 000$ kC
E) $100\ 000$ kC

90. Qanda şəkərin miqdarını tənzimləyən və infeksiyon xəstəliklərə qarşı müqaviməti arturan bioloji fəal maddələr (hormonlar) müvafiq olaraq insanda hansı vəzilərdə hazırlanır?

- A) mədəaltı və timus vəzilərdə
- B) prostat və mədəaltı vəzilərdə
- C) qaraciyər və böyrüküstü vəzilərdə
- D) qalxanabənzərətraf və hipofiz vəzilərdə
- E) epifiz və hipofiz vəzilərdə

91. İtin ciyin qurşağında hansı sümüyü rast gəlinəcədi, onun skeletinin bu hissəsi 3 sümüklə birləşirdi?

1. Kürak 2. Körpük 3. Çanaq
A) 1, 3 B) yalnız 2 C) yalnız 1
D) 2, 3 E) yalnız 3

92. Daxili qulağın iltihabi zamanı oval pəncərə zədələnərsə, insanda ilk növbədə hansı hissəyyat **pozular**?

- A) eşitmə B) qoxu və görmə
C) görmə D) müvəzinət və dadbilə
E) dadbilə və qoxu

93. Qeyri-tam dominantlıq şəraitində iki homoziqot fərdin monohibrid çarpanlaşması zamanı birinci nəsildə neçə genotip müxtəlifiyi alınır?

- A) 1 B) 3 C) 6 D) 2 E) 4

94. Seleksiyaçı alım bugda bitkisinə fərdi seçmə metodunu tətbiq edir, cümlə...

- A) bu heteroziqot genotipli bitkilərin artmasına səbəb olar
B) bu neçə əlamətin dəyişilməsinə gətirib çıxarar
C) bugda öz-özünü tozlanan bitkidir
D) tozcuq dənəsi və yumurta hüceyrə müxtəlif bugda bitkilərində əmələ gəlir
E) bugdanın meyvəsi birtoxumludur

95. Qılafinin xarici qatı qlıkokaliksən təşkil olunmuş əksər hüceyrələrdə rast **gəlinmir**:

- A) dənəvər endoplazmatik şəbəkəyə
B) ribosoma
C) xloroplasta
D) mitokondriyə
E) nüvəyə

96. 2 saat ərzində bölünən bakteriyaların sayı maksimum 756 olarsa, onda ilkin bakteriyaların sayı neçə olmuşdur?

$$A) 10 \quad B) 8 \quad C) 4 \quad D) 14 \quad E) 12$$

97. Qaraciyər sorucusu əsas sahibinin bədənində hansı formada daxil olur və onu hansı formada tərk edir?

- A) yumurta – finna
B) sista – sista
C) sista – yumurta
D) sista – finna
E) sista – sürfə

98. Funksional sistem nədir?

- A) müəyyən forma və quruluşa malik bir neçə funksiya yerinə yetirən bədən hissəsidir
B) quruluş, manşə və yerinə yetirdiyi funksiya üzrə oxşar hüceyrələr qrupudur
C) müəyyən funksiyani yerinə yetirmək üçün orqanların birləşməsidir
D) faydalı natiçə əldə etmək üçün orqanlar sisteminin müvəqqəti birləşməsidir
E) bədən boşluğununda yerləşən bütün orqanlardır

99.

	Molekul sayı	Makroerik rabitə sayı
ATF	2	<i>a</i>
ADF	3	<i>b</i>

ATF və ADF molekullarında makroerik rabitələrin sayının cəmini ($a+b$) müəyyən edin.

$$A) 10 \quad B) 11 \quad C) 14 \quad D) 7 \quad E) 5$$

100. Şam ağacında qırmızımlı qozalar olmasa, hansı proses **getməz**?

- A) mayalanma
B) yaşılmış-sarı rəngli qozaların əmələ gəlməsi
C) hava qovuqcuqlarına malik tozcuqların əmələ gəlməsi
D) pulcuqlardan təşkil olunmuş qozaların əmələ gəlməsi
E) tozcuq kisələrinə malik qozaların əmələ gəlməsi

76. Hansı proseslər təbii seçmə üçün irsi material verir?

- A) populyasiya dalğaları, təcrid, mutasiyalar və modifikasiya dəyişkənləri
- B) yalnız mutasiya
- C) təcrid, populyasiya dalğaları, mutasiyalar və kombinativ dəyişkənlər
- D) yalnız divergensiya
- E) mutasiyalar, kombinativ dəyişkənlər və modifikasiya dəyişkənləri

77. İnsanın onurğa sütunundakı sümüklərdən neçə bilavasitə yalnız bir sümükə birləşmə əmələ gətirir?

- A) 2
- B) 1
- C) 21-22
- D) 4
- E) 33-34

78. Qadının baş beyin yanımkürlər qabığında hüceyrələrin sayı n -la işaret edilərsə, sol yanımkürlərin qabığında X cinsiyyət xromosomlarının sayı neçə olar?

- A) $46n$
- B) $\frac{n}{4}$
- C) $\frac{n}{2}$
- D) n
- E) $2n$

79. $K_5L_5E_3D_1$ çiçək düsturuna malik bitki haqqında nö doğru deyil?

- A) ikiqat çiçəkyanlılıq çiçəyə malikdir
- B) badımcانçıçəklilərə aiddir
- C) meyvəsi buyuzmeyvədir
- D) çiçəyi ikiçinslidir
- E) çiçəklərində meyoz baş verə bilər

80.

	Molekul sayı	Makroerqik rabitə sayı
ATF	3	a
ADF	2	b

ATF və ADF molekullarında makroerqik rabitələrin sayının cəmini ($a+b$) müəyyən edin.

- A) 13
- B) 8
- C) 5
- D) 10
- E) 12

81. Solğun əzvay göbələyinə aid deyil:

- 1. Parazitidir
- 2. Saprofitidir
- 3. Hüceyrəsi mitokondriyə malikdir
- 4. Anaerobdur
- 5. Hüceyrəsi plazmatik membrana malikdir
- 6. Hüceyrəsi plazmatik membrana malik deyil
- A) 1, 4, 6
- B) 2, 3, 4, 5
- C) 1, 2, 4, 5
- D) 2, 3, 6
- E) 1, 3, 5

82. 2 saat ərzində əmələ gələn bakteriyaların ümumi sayı maksimum 768 olarsa, onda ilkin bakteriyaların sayı neçə olmuşdur?

- A) 10
- B) 8
- C) 4
- D) 14
- E) 12

83. Seleksiyaçı alim çovdar bitkisində kütləvi seçmə metodunu tətbiq edir, çünki ...

- A) bu sahənin yaranmasına səbəb olur
- B) bu homozigot genotipli bitkilərin artmasına səbəb olur
- C) çovdarın meyvəsi bir toxumrudur
- D) çovdar çapraz tozlanan bitkidir
- E) çovdarın çiçək qrupu mürəkkəb sünbüldür

84. Daxili qulağın iltihabı zamanı yarımdairəvi kanallar, oval və dairəvi kisəciklər zədələnərsə, insanda ilk növbədə hansı hissiyat pozular?

- A) qoxu və eşitmə
- B) eşitmə və görmə
- C) dadılma və qoxu
- D) görmə
- E) müvazinət

85. Qırafının xarici qatı sellülozadan rəşkil olunmayan eksor hüceyrələrdə rast **gəlinmir**:

- A) lizosoma
- B) hamar endoplazmatik şəbəkəyə
- C) xromoplasta
- D) mitokondriyə
- E) dənəvər endoplazmatik şəbəkəyə

86. Şam ağacında qırmızımtıl qozalar bir müddətdən sonra yaşlı qozalara çevrilmişdir. Bu qozalar inkişaf etməzse, hansı proses baş vermez?

- A) tozlanma
- B) tozcuq kisəsinin əmələ gəlməsi
- C) yumurtacıq malik qozaların əmələ gəlməsi
- D) pulcuqlardan təşkil olunmuş qozaların əmələ gəlməsi
- E) toxumların yetişməsi

87. Sümüklərin böyüməsini və toxumalarda mübadilə proseslərini tənzimləyən bioloji fəal maddələr (hormonlar) müvafiq olaraq insanda hansı vəzilərdə hazırlanır?

- A) epifiz və böyrəkstü vəzilərdə
- B) mədəaltı və böyrəkstü vəzilərdə
- C) qaraciyər və hipofiz vəzilərdə
- D) prostat və timus vəzilərdə
- E) hipofiz və qalxanabənzər vəzilərdə


88. Qijsikimilərdə bütün ontogenetik zamanı iki cür, örtülütoxumlarda isə üç cür xromosom dəstəsi malik müxtəlif hüceyrələrin olması nə ilə izah etmək olar?

- A) örtülütoxumların mayalanmasında bilavasita dörd hüceyrənin iştirak etməsi ilə
- B) qijsikimilərin inkişafında nəsil növbələşməsinin olması ilə
- C) qijsikimilərdə əsas kökün olmaması ilə
- D) qijsikimilərin protalın vegetativ orqanları olmaması ilə
- E) örtülütoxumlu bitkilərdə həm mitoz, həm da meyoz prosesinin getməsi ilə

89. Orqanlar sistemi nədir?

- A) orqanızın üçün faydalı olan nəticələr almaq üçün orqanların müvəqqəti birləşməsidir
- B) bədəndə ümumi funksiyaları birgə yerinə yetirən orqanlardır
- C) orqanızında mənşəyinə, quruluşuna, yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr qrupudur
- D) bədənin müəyyən formaya, quruluşa malik bir və ya bir neçə funksiya yerinə yetirən hissəsidir
- E) bədən boşluğununda yerləşən orqanlardır

90. Sxemda yetişmə zonasının əvvəlində bölgünməyə hazırlaşan A hüceyrəsinin xromosom



yiğimi göstərilmişdir. Normal meyoz prosesi gedərsə, I bölgünmənin sonunda əmələ gələn 1 və 2 hüceyrələri hansı xromosom yiğiməsinə malik olar?

- A)
- B)
- C)
- D)
- E)

91. İnsan, bitki mənşəli qida ilə qidalandıqda onun həzm kanalında hansı çevrilmələr baş verir?

- 1. Nişasta → qlükca
- 2. Olikogen → qlükzo
- 3. Yağ → qliserin + yağ turşuları
- A) yalnız 1
- B) 2, 3
- C) 1, 2, 3
- D) yalnız 2
- E) 1, 3

92. Monohibrid çarpzlaşmada zəmanət natamam dominanlış şəraitində iki heteroziqot fərdin nəslində neçə genotip müxtəlifliyi alır?

- A) 2
- B) 3
- C) 1
- D) 4
- E) 5

93. Üzərinə 50 000 000 kC günəş enerjisi düşən ot bitkilərini dovşanlar yemişlər. Dovşanları yeyən tülkülərin orqanızmına bu enerjinin minimum nə qədəri keçəcəkdir?

- A) 1250 kC
- B) 10 000 kC
- C) 1000 kC
- D) 20 000 kC
- E) 50 000 kC

94. Qaraciyər sorucusu aralıq sahibinin bədənində hansı formada daxil olur və onu hansı formada tərk edir?

- A) kirpikli sürfə – quyruqlu sürfə
- B) kirpikli sürfə – yumurta
- C) sista – sista
- D) quyruqlu sürfə – sista
- E) sista – yumurta

95. Hansı həşəratların yalnız iki qanadı var?

- 1. Bal arısının
- 2. Çeyirkarın
- 3. Ev milçeyinin
- 4. Mazar böcəyinin
- 5. Mozamanın
- 6. Göyünün
- 7. Tut ipəkqurdunun
- 8. May böcəyinin
- A) 1, 2, 3
- B) 1, 4, 5, 6
- C) 3, 7, 8
- D) 2, 6, 7, 8
- E) 3, 5, 6

96. İnsan sakit halda tənəffüs zamanı 5 dəq. müddətində atmosferə maksimum neçə ml CO₂ xaric edir (1 dəq. 16 tənəffüs hərəkəti olarsa)?

- A) 1000
- B) 2500
- C) 1600
- D) 2000
- E) 500


97. Göl qurbağasının üzmə pərdələrinin ümumi sayı n olarsa, bu qurbağanın barmaqlarının ümumi sayı neçə olar?

- A) $2n+2$
- B) $2(n-2)$
- C) $n+2$
- D) $2(n+2)$
- E) $2n-2$

98. Yarasa çiyin qurşağındakı hansı sümükdən məhrum olsayıdı, onun skeletinin bu hissəsi bilavasita yalnız borulu sümüklərlə birləşərdi?

- 1. Kürək
 - 2. Körpücük
 - 3. Döş sümüyü
- A) yalnız 3
 - B) yalnız 1
 - C) 1, 3
 - D) yalnız 2
 - E) 2, 3

99. Bəzi canlıların bədən temperaturunun xarici mühit temperaturundan asılılıq qrafiki verilmişdir. Əyrişərin canlılara uyğunluğunu müəyyən edin (ilk məməlilərdə bədən temperaturu 25 – 30° C, quşlarda isə 42° C-dır).



	İnsan	Yexidna	Göyərçin	Kərtənkəla
A)	1	2	3	4
B)	4	1	2	3
C)	2	3	1	4
D)	2	1	3	4
E)	3	4	1	2

100. Fotosintez zamanı CO₂-nin zəruriliyini sübut etmək üçün şüə qapqaq altına yaşıł bitki ilə birgə nə yerləşdirmək lazımdır?

- A) bir stekan qələvi məhlulu
- B) yanın çöp
- C) bir stekan xlorid turşusu məhlulu
- D) bir stekan adı su
- E) bir stekan distillə edilmiş su

2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili

2012-ci ilin qəbul imtahanında *biologiya fənni üzrə* təklif olunmuş test bloku abituriyentlərdən canlı aləmdə baş verən hadisə və proseslərin mahiyyətinin dərk olunmasını tələb edən, bitki və heyvanların quruluşu, fizioloji xüsusiyyətləri, habelə onların təsnifatı sahəsində bilik və bacarıqlarını yoxlayan, təhliletmə, ümumiləşdirmə və məntiqi düşüncəyə istinad edərək qazanılmış biliklərin tətbiqinə əsaslanan tapşırıqlardan ibarət olmuşdur. Test tapşırıqları qəbul programı və dərsliklərə tam uyğun olmuşdur.

Təhlilə əsasən belə qənaətə gəlmək olar ki, insanın dayaq-hərəkət sistemi, analizatorlar, məməli heyvanların skeleti, habelə bugumayaqlıların səciyyəvi xüsusiyyətləri mövzularına aid test tapşırıqlarına (A variantı, 65 və 73 sayılı, B variantı, 66 və 72 sayılı tapşırıqlar, A variantı, 68 və 60 sayılı, B variantı, 70 və 71 sayılı tapşırıqlar) verilən düzgün cavablar bu mövzuların şagirdlər tərəfindən qənaətbəxş şəkildə mənimşənilməyini göstərir.

Bununla yanaşı, abituriyentlərin əsas problemi bu dəfə insanların sinir sistemində onurğa beynin boz maddəsinin tərkibi ilə bağlı olmuşdur. Belə ki, A variantındaki 55 sayılı, B variantındaki 55 sayılı test tapşırıqlarına verilən doğru cavablar, müvafiq olaraq, 24,63% və 26,08% təşkil etmişdir. Həmin testlərə cavab verməyənlərin sayı da çox olmuşdur: müvafiq olaraq, 47,08% və 45,37%. Müxtəlif xromosom dəstinə malik

poliploid organizmlərin hüceyrələrinin xüsusiyyətlərinə aid test tapşırıqlarında (A variantı, 63 sayılı və B variantı, 62 sayılı tapşırıqlar) tetra- və ya heksaploid noxud bitkisinin qəmetində toxumun rəngini neçə genin müəyyən etməsi soruşulur. Bu test tapşırıqlarına cəmi 21% abituriyent doğru cavab vermişdir. Görünür, abituriyentlər diploid və poliploid organizmlərin fərqli xüsusiyyətlərini təhlil etməyə və eyni zamanda, adı riyazi hesablama aparmağa nail ola bilməmişlər. Ümumiyyətlə, daha zəif cavablandırılan məhz hesablama tipli test tapşırıqları olmuşdur (A variantı 61 və 62 sayılı, B variantı 67 və 74 sayılı test tapşırıqları).

Qeyd etmək lazımdır ki, bir sıra abituriyentlər imtahana hazırlıq zamanı aldıqları bilikləri lazımi səviyyədə sistemləşdirmir və bunun nəticəsi olaraq, hətta sadə test tapşırıqlarını da səhv cavablandırırlar. Məsələn, A variantı 74 sayılı test tapşırığının təhlili göstərir ki, bir çox abituriyentlər organizmın xarici bədən quruluşu, bədən hissələrinin nisbəti və onun bütün zahiri əlamətlərinin cəmini xarakterizə edən termini müəyyən etməkdə çətinlik çəkmişlər. Abituriyentlərin təqribən 17 % -i bu terminin "kriteri" olduğunu bildirmişdir. Halbuki 11-ci sinfin dərsliyində bu tərifin məhz "eksteryer" anlayışına uyğun olması aydın göstərilmişdir.

Bu il abituriyentlərin bir çoxu yenə də bakteriyaların çoxalması və bölünməsi ilə əlaqədar olan məsələ tipli test tapşırıqlarının

həllində çətinlik çəkmışdır. Test tapşırıqlarında (A variantı, 54 sayılı tapşırıq) iki infuzor-tərlikdən 16 fərdin (B variantı, 68 sayılı tapşırıqda – 24 fərdin) əmələ gəldiyi müddət ərzində bir bakteriyadan yaranan nəsillərin sayca müəyyən edilməsi tələb olunur. Bu test tapşırıqlarına verilən doğru cavabların aşağı faizi (müvafiq olaraq, 17,08%, imtina 44,9%; 18,97%, imtina 41,59%) bir çox abituriyentlərin təhlilətmə qabiliyyətinin zəif olması ilə bağlıdır. Belə ki, abituriyentlərin 12–18%-i məsələnin şərtlərinə qətiyyən əhəmiyyət vermədən dərslikdən əzberlədikləri 72 ədədinə, yəni bakteriyanın bir suňka ərzində əmələ gətirdiyi nəsillərin sayına üstünlük vermişdir.

Tədris materialını səthi mənimsəmək (A variantı, 66 sayılı test tapşırığı), habelə diqqətsizlik və etinasızlıq (A variantı, 71 sayılı test tapşırığı) abituriyentlərin bir çoxunun test tapşırıqlarına yanlış cavab vermesinə səbəb olmuşdur. Belə ki, onlar yuxarıda göstərilən test tapşırıqlarında, müvafiq olaraq, bioloji əbyektləri sadəən mürəkkəbə doğru əvəzinə, mürəkkəbdən sadəyə doğru yerləşmə ardıcılığını görməmiş, nəticədə çay xanı baliğının mahz döş üzgəclərinin qurşaq sümüklərinin soruşulmasına əhəmiyyət verməmiş və cavablandırmaqdan imtina etmişlər.

Təhlil göstərir ki, abituriyentlərin müəyyən hissəsinin zülə sintezinin mexanizmi və genetika bölmələri üzrə nəzəri bilikləri hələ də qənaətbəxş deyildir.

Qəbul imtahanlarının nəticələrinin təhlili orta məktəblərdə biologiya fənninin tədrisi

metodikasının daha da təkmilləşdirilməsini tələb edir.

Qəbul imtahanlarına hazırlaşan abituriyentlər isə dərslikdəki materialı öyrənməkə yanaşı, ümumiləşmə aparmaq, mənimsədikləri bilikləri sistemləşdirmək bacarıqlarını daha da inkişaf etdirməlidirlər.

2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRIQLARI

Aşağıda 2012-ci ilin qəbul imtahanlarında istifadə olunmuş test tapşırıcıları ilə bərabər, onların hər birinə abituriyentlər tərəfindən verilmiş cavabların statistik göstəriciləri də təqdim edilir.

2012 IV qrup, Variant A

51. Mantar hansı toxuma qrupuna aiddir?

1. Əsas 2. Mexaniki 3. Örtük
4. Ötürücü 5. Törədici
A) 5 B) 2 C) 1 D) 4 E) 3

Düzungün cavabların faizi - 44.02,
səhv cavabların faizi - 42.00.

52. Holci aparatı torvarı formada olan bütün heyvanlar coxhuceyrlidir, ona görə ki, onlarda

- A) hüceyrələrin ixtisaslaşması yoxdur
B) toxuma və orqanlar olmur
C) hüceyrələrin ixtisaslaşması var
D) yalnız sinir hüceyrələri var
E) yalnız həzm hüceyrələri var

Düzungün cavabların faizi - 39.67,
səhv cavabların faizi - 27.17.

53. Gölməçədəki göl ilbizləri və anadontalarda cəmi 40 ayaq və 40 sifon varsa, onlarda neçə göz olar?

- A) 40 B) 60 C) 20 D) 10 E) 80

Düzungün cavabların faizi - 27.07,
səhv cavabların faizi - 46.83.

54. Əlverişli şəraitdə iki infuzor-tərlikdən 16 fərdin əmələ gəldiyi müddət ərzində bir bakteriyadan maksimum neçə nəsil yaranar?

- A) 144 B) 432 C) 72
D) 216 E) 288

Düzungün cavabların faizi - 17.08,
səhv cavabların faizi - 38.17.

55.

Duyğu neyronun	Hərəki neyronun	Ara neyronun
1. aksonu	2. aksonu	3. aksonu
4. dencriti	5. dendriti	6. dendriti
7. cismi	8. cismi	9. cismi

İnsanda onurğa beyninin boz maddəsinin əmələ gəlməsində iştirak edir:

- A) 1, 5, 8, 9
B) 2, 4, 5, 6, 9
C) 1, 3, 5, 6
D) 1, 2, 4, 7
E) 3, 5, 6, 8, 9

Düzungün cavabların faizi - 24.63,
səhv cavabların faizi - 28.46.

56. Üç müxtalif yumurta əkiziminin əmələ gəlməsində neçə qamet iştirak edir?

- A) 8 B) 16 C) 6
D) 2 E) 4

Düzungün cavabların faizi - 59.53,
səhv cavabların faizi - 21.57.

57. Hansı tripletin bir nukleotidi urası nukleotidi ilə əvəz olunarsa, bu triplet eukariot orqanizmlərdə amin turşularını kodlaşdırmaq funksiyasını itirə bilər?

- A) QQU
B) AAA
C) USS
D) SSQ
E) SQQ

Düzungün cavabların faizi - 28.43,
səhv cavabların faizi - 21.26.

58.

Poliploid forma	Yumurta hüceyrə	Ziqot	Endosperm
4n	X	4n	Z
6n	3n	Y	9n

X, Y və Z-i müəyyən edin.

- | X | Y | Z |
|-------|----|----|
| A) 3n | 4n | 6n |
| B) 2n | 6n | 6n |
| C) n | 3n | 3n |
| D) n | 2n | 3n |
| E) 2n | 4n | 6n |

Düzungün cavabların faizi - 32.29,
səhv cavabların faizi - 20.32.59. Hansı bitkinin yarpağının damarlanmasıne
göra onun mənsub olduğu sinif müəyyən
etmək olmaz?


- A) zanbağın
B) soğanın
C) itbumunun
D) günəbaxanın
E) qarğıgözünün

Düzungün cavabların faizi - 51.88,
səhv cavabların faizi - 28.88.60. Çay xərçənginin hansı orqan sistemlərinin
quruluş sxemi göstərilmişdir?

- A) sinir, tənəffüs və ifrazat
B) həzm, ifrazat və qan-damar
C) tonsüffüs, qan-damar və cinsiyət
D) ifrazat, qan-damar və tənəffüs
E) ifrazat, tənəffüs və cinsiyət

Düzungün cavabların faizi - 40.08,
səhv cavabların faizi - 47.53.61. Quşda 25 boyun fəqrəsi olduğu qəbul
edilərsə, cəd kərtənkələ, Qafqaz xaçlıcası və

62. Kələmi qaynatdıqda
onda olan B qrup
vitaminlərinin
miqdərinin (m) vaxtdan
(t) asılı olaraq dəyişməsi
grafiki verilmişdir. x -in
qiymətini müəyyən edin.



- A) 40 mg B) 160 mg
C) 120 mg D) 100 mg
E) 170 mg
- Düzungün cavabların faizi - 21.78,
səhv cavabların faizi - 38.80.

63. Tetraploid (4n) noxud bitkisinin qarətində
toxumun rəngini müəyyən edən neçə gen olur?
A) 5 B) 2 C) 1 D) 4 E) 3

Düzungün cavabların faizi - 23.97,
səhv cavabların faizi - 30.55.

64. İnsanda ürəyin sol qulaqcıq boşluğununa arterial
qan neçə iri damarla gətirilir?
A) 4 B) 6 C) 2 D) 3 E) 8

Düzungün cavabların faizi - 31.73,
səhv cavabların faizi - 47.18.

65. İnsanın eşitmə orqanının hansı şöbələrində səs
dalğaları eşitmə reseptorlarına maye vasitəsi
ilə çatdırılır?

1. Xarici qulaq
 2. Orta qulaq
 3. Daxili qulaq
- A) 1, 2, 3 B) 1, 2 C) 2, 3
D) yalnız 3 E) 1, 3

Düzungün cavabların faizi - 48.50,
səhv cavabların faizi - 31.52.

66. Bioloji obyektlərin sadədən mürəkkəbə doğru
yerləşmə ardıcıllığını müəyyən edin.

1. Hüceyrə
2. Nukleotid
3. Xromosom
4. Gen

67. Mamırın yarpağı qızının yarpağından onunla
fərqlənir ki, onun yarpaq hüceyrələrində
A) diploid, qızında isə haploid xromosom yığımı
olur

- B) nüvə yoxdur
C) fotosintez prosesi getmir
D) haploid, qızında isə diploid xromosom yığımı
olur
E) xloroplast yoxdur

Düzungün cavabların faizi - 32.32,
səhv cavabların faizi - 34.17.

68. İtin ciyin qurşağında hansı sümüklər olsayıdı,
onun skeletinin bu hissəsi sümüklərin sayına
göra yarasada olduğu kimi olardı?

- A) qarğı B) kürok C) bazu
D) körpücük E) döş

Düzungün cavabların faizi - 37.51,
səhv cavabların faizi - 38.24.

69. Makrotəkamülü bilavasitə müşahidə etmək
mümkün **dəyil**:

- A) təbii qarunauyğunluqlar tez-tez dəyişdiyinə
göre
B) təbiətdə növlərin sayı həddindən artıq
olduğuına görə
C) bəzi növlər çox tez məhv olduğuna görə
D) populyasiya dalgaları tez-tez baş verdiyinə
göre
E) tarixən uzun müddət davam etdiyinə görə

Düzungün cavabların faizi - 34.73,
səhv cavabların faizi - 26.83.

70. Palidlıq biogeosenozunda vegetativ orqanları
haploid xromosom yığımına malik olan
bitkilər neçənci yarusda təsədűf olunur?

- A) II B) V C) IV D) I E) III

Düzungün cavabların faizi - 24.53,
səhv cavabların faizi - 30.76.

71. Çay xanisinin döş üzgəclərinin çurşaq hissəsi
hansı sümüklərdən təşkil olunub?

- A) iki qarğı sümüyü, iki kürək

72. Xəmirə maya göbələkləri əlavə etdikdə onu
məsməli edən qıçırma zamanı ayrılan
A) su buxarıdır B) ammonyakdır
C) karbon qazıdır D) azot qazıdır
E) dəm qazıdır

Düzungün cavabların faizi - 46.45,
səhv cavabların faizi - 34.52.

73. İnsanda ciyin qurşağının neçə sümüyü döş
qəfəsi ilə bilavasitə sümük birləşməsi əmələ
götürir?

- A) 36 B) 12 C) 2 D) 1 E) 14

Düzungün cavabların faizi - 49.13,
səhv cavabların faizi - 29.16.

74. Organizmin xarici bədən quruluşu, bədən
hissələrinin nisbəti, bütün zahiri əlamətlərinin
cəminin xarakterizə edən termini göstərin.

- A) növ
B) cins
C) kriteri
D) eksteryer
E) atavizm

Düzungün cavabların faizi - 29.82,
səhv cavabların faizi - 46.21.

75. İnsan skeletinin hansı sümüyü "segment"lə
bilavasitə təməsda ola bilər?

- A) burun
B) alt çənə
C) boyun fəqrəsi
D) çanaq
E) gicgah

Düzungün cavabların faizi - 44.15,
səhv cavabların faizi - 34.93.Düzungün cavabların faizi - 40.08,
səhv cavabların faizi - 47.53.61. Quşda 25 boyun fəqrəsi olduğu qəbul
edilərsə, cəd kərtənkələ, Qafqaz xaçlıcası və

62. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

63. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

64. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

65. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

66. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

67. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

68. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

69. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

70. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

71. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

72. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

73. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

74. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

75. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

76. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

77. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

78. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

79. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

80. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

81. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

82. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

83. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

84. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

85. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

86. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

87. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

88. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

89. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

90. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

91. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

92. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

93. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

94. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

95. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

96. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

97. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

98. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

99. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

100. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

101. Məsələnin ənənəvi həlli?

A) 1. 2. 3. 4. 5.
B) 1. 2. 3. 4. 5.
C) 1. 2. 3. 4. 5.
D) 1. 2. 3. 4. 5.
E) 1. 2. 3. 4. 5.

102. Mə

51. Yaxın qohum çarparlaşmaları zamanı meydana çıxan mənfi təzahürləri xarakterizə edən termini göstərin.

- A) divergensiya
- B) konvergensiya
- C) degenerasiya
- D) depressiya
- E) miqrasiya

Düzungün cavabların faizi - 44.31,
səhv cavabların faizi - 34.36.

52.

Poliploid forma	Yumurta hüceyrə	Ziqot	Endosperm
4n	2n	Y	6n
6n	X	6n	Z

X, Y və Z-i müəyyən edin.

- | | | |
|-------|----|----|
| X | Y | Z |
| A) 3n | 4n | 9n |
| B) n | 2n | 6n |
| C) 9n | 3n | 2n |
| D) 2n | 4n | 9n |
| E) n | 6n | 2n |

Düzungün cavabların faizi - 32.84,
səhv cavabların faizi - 21.29.

53. Dörd eyni yumurta əkizinin əmələ gəlməsində neçə qamet iştirak edir?

- A) 8
- B) 1
- C) 2
- D) 4
- E) 6

Düzungün cavabların faizi - 37.66,
səhv cavabların faizi - 48.68.

54. Hansı bitkinin yarpağının damarlanmasıne görə onun mənsub olduğu sinif müəyyən etmək olmaz?

- A) inciçəyinin
- B) almanın
- C) soğanın
- D) bağayarpağının
- E) sarımsağın

Düzungün cavabların faizi - 53.43,
səhv cavabların faizi - 29.99.

55.

Duyğu neyronun	Hərəki neyronun	Ara neyronun
1. aksonu	2. aksonu	3. aksonu
4. dendriti	5. dendriti	6. dendriti
7. cismi	8. cismi	9. cismi

İnsanda onurga beyninin boz maddasının əmələ gəlməsində iştirak **etmir**:

- A) 1, 2, 7, 9
- B) 1, 6, 8, 9
- C) 1, 2, 4, 7
- D) 3, 5, 6, 8, 9
- E) 2, 3, 5, 6

Düzungün cavabların faizi - 26.07,
səhv cavabların faizi - 28.68.

56. Venoz qan insan ürəyinin sağ mədəcik boşluğundan neçə iri damarla çıxır?

- A) 2
- B) 6
- C) 1
- D) 8
- E) 4

Düzungün cavabların faizi - 39.46,
səhv cavabların faizi - 42.37.

57. Qızının yarpağı mamırın yarpağından onunla fərqlənir ki, onun yarpaq hüceyrələrində A) nüvə yoxdur

- B) diploid, mamırda isə haploid xromosom yiğimi olur
- C) fotosintez prosesi getmir
- D) xloroplast yoxdur
- E) haploid, mamırda isə diploid xromosom yiğimi olur

Düzungün cavabların faizi - 34.50,
səhv cavabların faizi - 34.92.

58. Bioloji obyektlərin mürəkkəbdən sadəyə doğru yerləşmə ardıcılığını müəyyən edin.

- | | |
|----------------|----------------|
| 1. Hüceyrə | 2. Nukleotid |
| 3. Xromosom | 4. Gen |
| 5. DNT | 6. Nüvə |
| A) 4-6-3-5-1-2 | B) 1-3-6-5-4-2 |
| C) 4-6-2-5-3-1 | D) 2-6-3-5-4-1 |
| E) 1-6-3-5-4-2 | |

Düzungün cavabların faizi - 33.67,
səhv cavabların faizi - 39.81.

59. Gövdənin dəriciyi hansı toxuma qrupuna aiddir?

- 1. Örtük
- 2. Mexaniki
- 3. Əsas
- 4. Ötürücü
- 5. Törədici

- A) 2
- B) 1
- C) 5
- D) 4
- E) 3

Düzungün cavabların faizi - 57.00,
səhv cavabların faizi - 30.13.

60. Xemir qıçdırması zamanı maya göbələkləri:

- A) yağları qliserin və yağ turşularına parçalayır
- B) qlükozani spirtə və ammonyaka parçalayır
- C) zülalı amin turşularına və ammonyaka parçalayır
- D) şəkəri spirtə və karbon qazına parçalayır
- E) karbohidratları qlükozaya və karbon qazına parçalayır

Düzungün cavabların faizi - 28.09,
səhv cavabların faizi - 46.36.

61. Mikrotəkamülü bilavasitə müşahidə etmək mümkündür:

- A) tarixən qısa müddət ərzində baş verdiyinə görə
- B) növlər daima bioloji tərəqqidə olduğuna görə
- C) populasiya dalğaları tez-tez baş verdiyinə görə
- D) çoxsaylı aramorfozlar baş verdiyinə görə
- E) populasiyalar arasında miqrasiya olduğuna görə

Düzungün cavabların faizi - 37.76,
səhv cavabların faizi - 22.92.

62. Heksaploid ($6n$) noxud bitkisinin qametində toxumun rəngini müəyyən edən neçə gen olur?

- A) 6
- B) 3
- C) 2
- D) 5
- E) 1

Düzungün cavabların faizi - 18.00,
səhv cavabların faizi - 36.79.

63. Küknar meşəsində triploid endospermə malik olan bitkilərə neçənci yarusda təsadüf olunur?

- A) II
- B) I
- C) V
- D) IV
- E) III

Düzungün cavabların faizi - 24.51,
səhv cavabların faizi - 35.26.

64. İrsanın hansı sümüyü tərkibində özək olan orqanla bilavasitə təməsda ola bilər?

- A) körpücük
- B) alt çəno
- C) döş sümüyü
- D) qabırğalar
- E) alın

Düzungün cavabların faizi - 26.70,
səhv cavabların faizi - 44.80.

65. Hansı tripletin bir nukleotidi adenin nukleotidi ilə əvəz olunarsa, bu triplet eukariot orqanizmlərdə amin turşularını kodlaşdırmaq funksiyasını itirə bilər?

- A) UUA
- B) SQQ
- C) QQU
- D) UUU
- E) USS

Düzungün cavabların faizi - 23.96,
səhv cavabların faizi - 26.80.

66. İnsanda ciyin qurşağı döş qəfəsinin bilavasitə neçə sümüyü ilə sümük birləşməsi amala götürir?

- A) 36
- B) 2
- C) 16
- D) 14
- E) 1

Düzungün cavabların faizi - 28.47,
səhv cavabların faizi - 45.11.

67. Quşda 25 boyun fəqərəsi olduğu qəbul edilərsə, cəld kərtənkələ, göl qurbağası və itdə olan boyun fəqərələrinin cəmi onun neçə faizini təşkil edər?

- A) 64%
- B) 25%
- C) 60%
- D) 32%
- E) 50%

Düzungün cavabların faizi - 34.74,
səhv cavabların faizi - 29.92.

68. Əlverişli şəraitdə üç infuzor-tərlikdən 24 fərdin əmələ gölcəyi müddət ərzində bir bakteriyadan maksimum neçə nəsil yaranar?

- A) 432
- B) 216
- C) 144
- D) 72
- E) 288

Düzungün cavabların faizi - 19.00,
səhv cavabların faizi - 39.53.

69. Qurbağada ön ətraf qurşağı hansı sümüklərdən təşkil olunub?
 A) döş sümüyü, bir körpük, dörd qarğı sümüyü, iki kürək
 B) döş sümüyü, dörd qarğı sümüyü, iki körpük, iki kürək
 C) döş sümüyü, iki qarğı sümüyü, iki körpük, iki kürək
 D) döş sümüyü, dörd körpük, iki kürək, iki qarğı sümüyü
 E) döş sümüyü, cörd qarğı sümüyü, dörd körpük, dörd kürək
Düzungün cavabların faizi - 46.08,
səhv cavabların faizi - 27.32.

70. Şimpanzenin çiyin qurşağından hansı sümüklər *olmasayıd*, onun skeletinin bu hissəsi sümüklərin sayına görə itdə olduğu kimi olardı?
 A) körpük B) kürək C) qarğı
 D) bazu E) döş

Düzungün cavabların faizi - 37.55,
səhv cavabların faizi - 37.45.

71. Çay xərçənginin hansı orqan sistemlərinin qurulusu sxemi göstərilmişdir?



- A) həzm, ifrazat və qan-damar
 B) tənəffüs, qan-damar və cinsiyət
 C) həzm, sinir və cinsiyət
 D) sinir, tənəffüs və ifrazat
 E) ifrazat, tənəffüs və dayaq-hərəkət


Düzungün cavabların faizi - 43.03,
səhv cavabların faizi - 45.91.

72. İnsanın eşitmə orqanının hansı şöbələrində səs dalğalarının ötürülməsində maye iştirak *emir*?
 1. Xarici qulaq
 2. Orta qulaq
 3. Daxili qulaq
 A) 2, 3 B) yalnız 3 C) 1, 2
 D) 1, 2, 3 E) 1, 3

Düzungün cavabların faizi - 44.24,
səhv cavabların faizi - 38.77.

73. Vegetativ orqanlara malik olan bütün bitkilər coxhüceyrəlidir, ona görə ki:
 A) onların bir qismında toxuma olmur
 B) onlar coxhüceyrəli göbələklərdən başlanğıc götürmüsərlər
 C) onların bir qismi coxhüceyrəli sporlarla çoxalır
 D) onlar yalnız cinsi yolla çoxalırlar
 E) onlarda hüceyrələrin ixtisaslaşması var
Düzungün cavabların faizi - 35.37,
səhv cavabların faizi - 31.62.

74. Kəlemi qaynatdıqda onda olan B qrup vitaminlərinin miqdərinin (m) vaxtdan (t) asılı olaraq dayışması verilmişdir. x -in qiymətini müəyyən edin.
 A) 60 mq B) 80 mq C) 100 mq
 D) 120 mq E) 50 mq



- Düzungün cavabların faizi - 19.31,**
səhv cavabların faizi - 39.53.

75. Gölmcədəki göl ilbizləri və anadontalarda cəmi 40 sifon və 40 ayaq varsa, onlarda neçə baş olar?
 A) 40 B) 80 C) 10 D) 20 E) 60

Düzungün cavabların faizi - 32.73,
səhv cavabların faizi - 44.00.

1992-2012-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARININ CAVABLARI

Qeyd. Vaxtı ilə texniki səhv'lərə yol verildiyinə görə lağış edilmiş test tapşırıqlarının düzgün cavabı (*) işarəsi ilə qeyd olunmuş və həmin testlərin cavabları abituriyentlərin xeyirinə hesablanmışdır.

1992 (I, II, III qruplar, variant A)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
E	B	D	C	E	A	C	C	D	B	D	B	D	B	D

1993, Bakı (I, II, III qruplar, variant A)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
A	D	A	B	E	C	A	B	D	E	A	B	D	D	B

1993, Bakı (I, II, III qruplar, variant B)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
C	B	C	D	C	A	C	D	A	C	B	D	B	E	A

1993, Naxçıvan (I, II, III qruplar, variant A)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
C	B	D	D	B	E	E	C	D	A	D	A	B	C	B

1993, Naxçıvan (I, II, III qruplar, variant B)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
A	A	D	D	C	A	A	A	E	B	C	D	D	C	D

1994 (I, II, III qruplar, variant A)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
D	C	B	E	D	B	C	D	D	A	C	A	B	A	D

1994 (I, II, III qruplar, variant B)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
A	B	C	B	A	C	E	C	E	B	B	A	D	A	D

1995 (IV qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	D	A	A	B	D	D	C	C	D	C	B	E	B	A	C	C	D	B	D	B	D	E	A	C	E	C	B	D	

1995 (IV qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	B	C	E	C	C	A	C	D	B	D	B	D	E	A	B	E	B	C	D	C	C	D	C	B	A	C	D	A	

1995 (VIII qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	B	B	C	D	A	D	*	A	B	D	D	C	C	D	C	B	E	*	*	*	C	D	B	D	B	D	E	A	C

1995 (VIII qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	B	E	B	C	A	B	*	E	C	C	A	C	D	B	D	B	D	*	*	*	B	E	B	C	D	C	C	D	C

1996 (IV qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	C	B	A	C	B	B	C	A	E	C	B	B	C	D	E	A	D	E	C	E	D	D	A	B	C	A	E	E	

1996 (IV qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	C	A	E	C	A	E	D	A	A	D	D	D	D	C	B	B	E	C	E	E	A	E	B	C	C	B	B	D	

1996 (VIII qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	B	B	E	D	E	B	C	E	B	B	D	D	E	D	E	D	E	D	E	D	E	D	E	D	C	C	D	B	

1996 (VIII qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	A	E	D	A	C	A	D	B	B	A	A	A	E	D	B	B	C	C	E	C	C	D	A	E	E	E	C	B	

1997 (IV, VIII qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
B	E	D	A	A	C	B	B	C	B	C	B	E	D	A	D	D	B	B	A	C	A	B	C	C	D	E	C	E	

1997 (IV, VIII qruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	E	C	C	D	B	C	E	E	D	B	C	D	A	B	E	E	D	D	A	C	C	E	E	D	A	B	A	A	

1998 (IV, VIII qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	D	C	D	A	C	B	C	B	D	B	A	D	A	E	D	E	A	C	B	E	A	E	C	E	A	C	B	D	

1998 (IV, VIII qruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	C	D	A	C	E	C	D	C	E	D	A	E	D	B	C	D	C	D	A	B	A	B	A	B	E	B	E	A	

1999 (IV qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	C	A	E	B	D	E	A	C	B	A	D	A	D	B	C	A	E	B	C	A	D	D	E	C	B	D	C	D	

1999 (IV, VII, VIII qruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
B	A	B	D	C	D	A	E	A	B	E	A	E	C	B	E	A	B	D	B	E	D	C	D	E	C	E	C	D	

2000 (IV qrup, Variant A)

101	102	103	104	105	106
C	A	E	B	B	A

2001 (I qrup, Variant B)

101	102	103	104	105	106
C	D	D	C	E	A

2001 (II qrup, Variant A)

111	112	113	114
A	D	B	B

2001 (II qrup, Variant B)

111	112	113	114
B	A	D	D

2001 (III qrup, Variant A)

117	118	119	120
A	C	A	E

2001 (III qrup, Variant B)

117	118	119	120
C	B	C	B

2001 (IV qrup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
E	C	A	C	A	B	D	C	B	B	C	B	E	B	A	C	D	E	D	A	A	E	E	D	

2001 (IV qrup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
E	E	A	C	E	B	E	C	D	A	C	A	B	E	A	C	B	C	D	D	A	D	B	B	

2001 (V qrup, Variant A)

111	112	113	114	115
B	E	C	B	A

2001 (V qrup, Variant B)

111	112	113	114	115
C	C	A	A	E

2002, Bakı (I qrup, Variant A)

101	102	103	104	105	106
E	C	E	E	A	E

2002, Bakı (I qrup, Variant B)

101	102	103	104	105	106
E	A	B	E	B	E

2002, Bakı (II qrup, Variant A)

109	110	111	112	113	114
E	C	B	A	D	A

2002, Bakı (II qrup, Variant B)

111	112	113	114
D	B	E	D

2002, Bakı (III qrup, Variant A)

114	115	116	117
D	B	C	D

2002, Bakı (III qrup, Variant B)

114	115	116	117
A	E	C	E

2002, Bakı (IV qrup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
B	A	D	A	D	D	A	E	A	D	C	C	D	C	E	B	C	B	C	B	E	E	B		

2002, Bakı (IV qrup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
B	E	E	B	E	C	B	B	C	C	A	C	D	E	C	D	A	D	E	B	A	D	A		

2002, Bakı (V qrup, Variant A)

111	112	113	114	115
C	B	C	A	C

2002, Bakı (V qrup, Variant B)

111	112	113	114	115
C	D	C	C	E

2002, Naxçıvan (I qrup)

101	102	103	104	105	106
D	D	C	C	E	B

2002, Naxçıvan (II qrup)

111	112	113	114
B	A	D	C

2002, Naxçıvan (III qrup)

114	115	116	117
E	A	D	A

2002, Naxçıvan (IV qrup)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
D	A	A	B	A	B	E	C	C	B	A	E	D	D	E	B	B	E	C	C	D	D	C		

2002, Naxçıvan (V qrup)

111	112	113	114	115	116
A	A	D	B	D	C

2003 (I qrup, Variant A)

111	112	113
C	A	C

2003 (I qrup, Variant B)

111	112	113
A	D	A

2003 (II qrup, Variant A)

116	117
E	D

2003 (II qrup, Variant B)

116	117
A	D

2003 (III qrup, Variant A)

119	120
C	E

2003 (III qrup, Variant B)

119	120
C	B

2003 (IV qrup, Variant A)

86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103	104	105	106	107	108	109	110
D	A	D	B	A	D	C	A	A	B	D	A	B	C	B	C	A	C	B	B	D	D	C	C	E

2003 (IV qrup, Variant B)

86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103	104	105	106	107	108	109	110
B	B	E	A	C	B	A	E	A	D	A	A	C	D	D	B	A	E	B	D	D	C	B	D	E

2003 (V qrup, Variant A)

116	117	118
E	D	B

2003 (V qrup, Variant B)

114	115	116
E	A	D

2004 (I qrup, Variant A)

111	112	113
C	B	E

2004 (I qrup, Variant B)

111	112	113
E	C	B

2004 (II qrup, Variant A)

116	117
A	C

2004 (II qrup, Variant B)

116	117
B	D

2004 (III qrup, Variant A)

119	120
A	B

2004 (III qrup, Variant B)

119	120
A	E

2004 (IV qrup, Variant A)

86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103	104	105	106	107	108	109	110
E	C	D	B	E	A	E	B	D	A	D	B	A	B	C	A	E	D	E	D	E	A	C	A	C

2004 (IV qrup, Variant B)

86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103	104	105	106	107	108	109	110	
B	A	C	D	A	E	C	A	D	B	D	B	A	E	D	C	D	E	D	C	E	D	C	A	B	E

2004 (V qrup, Variant A)

116	117	118
C	A	D

2004 (V qrup, Variant B)

116	117	118
A	B	C

2005 (I qrup, Variant A)

111	112	113
E	B	A

2005 (I qrup, Variant B)

111	112	113
D	A	E

2005 (II qrup, Variant A)

116	117
C	E

2005 (II qrup, Variant B)

116	117
D	A

2005 (III qrup, Variant A)

119	120
D	B

2005 (III qrup, Variant B)

119	120
B	A

2005 (IV qrup, Variant A)

86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103	104	105	106	107	108	109	110
C	E	A	C	E	C	A	E	D	E	C	E	D	C	B	A	E	B	B	C	D	A	A	D	B

2005 (IV qrup, Variant B)

86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103	104	105	106	107	108	109	110
A	A	B	D	A	B	C	B	B	D	E	D	D	C	C	B	E	D	E	D	C	B	A	A	E

2005 (V qrup, Variant A)

116	117	118
B	B	E

2005 (V qrup, Variant B)

116	117	118
A	B	A

2006 (I qrup, Variant A)

111	112	113
B	A	A

2006 (I qrup, Variant B)

111	112	113
A	C	B

2006 (II qrup, Variant A)

116	117
B	A

2006 (II qrup, Variant B)

116	117
C	C

2006 (III qrup, Variant A)

119	120
E	C

2006 (III qrup, Variant B)

119	120
A	C

2006 (IV qrup, Variant A)

86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103	104	105	106	107	108	109	110
A	C	A	E	E	A	E	B	D	A	C	B	B	D	C	D	E	D	B	E	A	C	D		

2006 (IV qrup, Variant B)

86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103	104	105	106	107	108	109	110
B	D	A	D	E	D	B	E	C	A	C	C	D	B	C	B	A	A	E	D	A	E	A	B	

2006 (V qrup, Variant A)

116	117	118
A	C	A

2006 (V qrup, Variant B)

116	117	118
E	B	C

2007 (IV qrup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
B	A	B	C	D	C	E	D	A	E	D	B	C	B	A	C	B	D	E	D	B	A	C		

2007 (IV qrup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
B	B	E	C	D	E	C	C	A	B	D	B	A	E	B	A	C	D	E	B	C	D	C	E	

2008 (IV qrup, Variant A)

101	102	103	104	105	106	107	108	109	110	111	112	113	114	115	116	117	118	119	120	121	122	123	124	125
D	B	B	E	B	B	E	E	B	C	E	A	B	D	A	D	A	E	A	C	E	A	D	C	

2008 (IV qrup, Variant B)

101	102	103	104	105	106	107	108	109	110	111	112	113	114	115	116	117	118	119	120	121	122	123	124	125
A	A	E	D	C	C	A	C	D	E	B	E	C	B	D	B	B	D	C	A	A	A	E	E	

2009 (IV qrup, Variant A)

101	102	103	104	105	106	107	108	109	110	111	112	113	114	115	116	117	118	119	120	121	122	123	124	125
C	A	D	D	C	D	B	A	F	A	C	E	A	B	A	E	A	D	D	B	C	E	D	C	

2009 (IV qrup, Variant B)

101	102	103	104	105	106	107	108	109	110	111	112	113	114	115	116	117	118	119	120	121	122	123	124	125
C	C	B	E	A	A	D	D	E	B	A	E	B	B	C	D	C	B	D	D	A	B	D	C	

2010 (IV qrup, Variant A)

101	102	103	104	105	106	107	108	109	110	111	112	113	114	115	116	117	118	119	120	121	122	123	124	125
B	E	C	C	D	A	A	D	E	A	A	C	C	C	E	B	C	E	D	A	E	B	D	B	

2010 (IV qrup, Variant B)

101	102	103	104	105	106	107	108	109	110	111	112	113	114	115	116	117	118	119	120	121	122	123	124	125
B	C	B	B	E	D	A	D	E	B	C	D	E	A	C	B	C	A	D	E	B	A	C	C	

2011 (IV qrup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
C	E	B	A	B	D	D	C	B	E	E	C	E	B	A	B	A	A	C	C	E	C	D	A	

2011 (IV qrup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
C	B	D	C	B	A	E	D	E	C	E	A	B	D	E	B	A	F	C	A	D	C	A		

2012 (IV qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
D	A	C	D	C	C	B	E	B	D	A	B	A	B	A	E	A	B	C	A	C	E	E	D	

MÜNDƏRİCAT

ÖN SÖZ.....	3
1992-2012-ci illərdə ixtisas qrupları, imtahan fənləri və test bloklarında edilmiş struktur dəyişiklikləri.....	8
1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili (xülasə).....	21
1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARI.....	32
2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili	181
2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARI.....	183
1992-2012-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARININ CAVABLARI	189

ISBN 978-9952-482-27-0

Kitab «Abituriyent» jurnalı redaksiyasında yiğilmiş, səhifələnmiş və redakta olunmuşdur.
Kağız formatı $90 \times 108 \frac{1}{16}$. Fiziki çap varəqi 12,5.
Çapa imzalanmışdır 08.11.2012. Tiraj 300.

© TQDK – «Abituriyent»

Ar 2012
1308

837